

HASİL FƏTƏLİYEV
AİDƏ ƏSGƏROVA
İRADƏ ƏSGƏROVA

MEYVƏ VƏ TƏRƏVƏZLƏRİN EMALI TEKNOLOGİYASI

DƏRS VƏSAİTİ



Bakı - 2017

**HAS L F T L YEV
A D SG ROVA
RAD SG ROVA**

**MEYV V T R V ZL RN
EMALI TEXNOLOG YASI**

DƏRS VƏSAİTİ

BAKİ - 2017

Azərbaycan Dövlət Aqrar Universitetinin Elmi Şurasında müzakirə edilərək bəyənilmiş və 29 sentyabr 2017-ci il tarixli 533 sayılı əmri ilə dərs vəsaiti kimi təsdiq edilərək qrif verilmişdir.

Elmi redaktor: *Aqrar elmlər üzrə fəlsəfə doktoru, ADAU-nun professoru Firuddin Nəsrəddin oğlu Cəfərov*

R y ver nl r: *Aqrar elmləri doktoru, professor Nazim Məhəmməd oğlu Yusifov*

Texnika üzrə fəlsəfə doktoru, dosent Mehman Telman oğlu İsmayılov

Hasil Kamal ddin o lu F t liyev (*texnika elmləri doktoru, professor*), **Aidə Nizami qızı Əsgərova** (*texnika üzrə fəlsəfə doktoru, dosent əvəzi*), **İradə Məmmədtağı qızı Əsgərova** (*pedaqogika üzrə fəlsəfə doktoru, dosent əvəzi*) Meyvə və tərəvəzlərin emalı texnologiyası. Dərs vəsaiti, Bakı, 2017, 368 səh.

Kitabda meyvə və tərəvəzlərin konservləşdirmə metodlarının nəzəri əsasları, isti sterlizə və onun parametrlərini müəyyən edən amillər təhlil olunmuşdur.

Konservlər üçün qablar və qablama materialları və onların müqayisəli təhlili verilmiş, ekoloji təhlükəsizlik nöqtəyi-nəzərdən biopolimer və yeyilən qabların üstünlükləri göstərilmişdir.

Müxtəlif meyvə və tərəvəz xammalının qısa təsviri, kimyəvi və bioloji xüsusiyyətləri, yiğimi, emala hazırlanması və emal üsulları şərh olunmuşdur. Ölkəmizin iri meyvə-tərəvəz konservləri istehsal edən müəssisələri təsvir olunmuş və Azərbaycan brendinin yaradılması üçün görülən işlərdən bəhs edilmişdir.

Təbii tərəvəz konservləri, qatlaşdırılmış, qurudulmuş, dondurulmuş, turşuya, duza, suya qoyulmuş və s. konservlərin texnologiyası araşdırılmışdır. Kompost, mürəbbə, povidlo və şəkərlə konservləşdirilən digər məhsullarla yanaşı, ölkəkəmizdə və xaricdə üzümdən istehsal olunan qənnadi məməlatlar, o cümlədən sucuq və çuçxelanın texnologiyasına xüsusi yer verilmişdir.

Meyvə-tərəvəz konservlərinin keyfiyyətinin qiymətləndirilmə üsulları və istehsal zamanı aparılan məhsul hesabatları misallarla şərh olunmuşdur.

Kitab konserv və elmi-tədqiqat müəssisələrində çalışan mütəxəssislər, müxtəlif pillələrdə təhsil alan ali məktəb tələbələri, həmcinin doktorant və dissertantlar üçün nəzərdə tutulmuşdur.

G R

Meyvə-tərəvəzlər karbohidratlar, üzvi turşular və onların duzları, həmçinin vitaminlər, mineral maddələrlə zəngin olan vacib qida məhsullarıdır. Lakin mikroorqanizmlərin təsiri ilə təzə meyvə və tərəvəzlər sürətlə xarab olur. Bununla əlaqədar olaraq istehlak müddəti qısalır (xüsusilə də yiğim dövründə) və xammalın növündən asılı olaraq 2-3 həftədən 2-3 aya qədər davam edir. Ölkəmizdə meyvə və tərəvəzlərin yetişməsi mövsümi xarakter daşıdığından və bu əsasən ilin isti aylarına təsadüf etdiyiindən istehlak müddəti bir qədər də qısaltılmış olur. Nəticədə istehsal olunan məhsul dəyərindən xeyli aşağı qiymətə satılır və ya xarab edilərək atılır. Bunnarın baş verməməsi, həm də əhalini ilboyu belə məhsullarla təmin etmək üçün onların saxlanması, xüsusilə də uzun müddəti saxlama təmin edən konservləşdirilməsi böyük əhəmiyyətə malik olan məsələdir.

Konservləşdirmənin sadə üsulları-günəş altında qurutma, duza qoyma, turşuya qoyma, təbii soyuqdan istifadə olunması çox qədimlərdən məlum olub, indi də tətbiq olunmaqdadır. Çox sonralar bu sözün müasir anlamında konservlər - hermetik qablara doldurularaq ağızı bağlanan və sterilizəyə məruz qoyulan məhsullar meydana gəlmiş oldu. Konservləşdirmənin bu metodu ilk dəfə 1810-cu ildə fransız Nikolay Apper tərəfindən təklif olunmuşdur.

Konservləşdirmə prosesinin elmi əsaslandırılması üçün A.N.Baxın və onun davamçılarının tədqiqatlarının böyük rolü olmuşdur. Bitki xammalının biokimyəvi tədqiqində A.L.Kursanov, V.L.Kretoviç, B.A.Rubin və L.V.Metliskinin tədqiqatları çox vacib yer tutur.

Meyvə və tərəvəzlərin müxtəlif növlərinin kimyəvi tərkibi və xassələri, həmçinin konservləşdirmə zamanı bitki xammalında baş verən kimyəvi dəyişikliklər F.V.Servitinov, N.V.Saburov və A.T.Marxin əsərlərində geniş şərh olunmuşdur. Fitonsidlər (bitki antibiotikləri) sahəsində B.P.Tokinin dəyərli kəşfləri vardır. V.N.Bukin və V.A. Devyatinin işlərində meyvə və tərəvəzlərdə

vitaminlərə dair geniş məlumatlar verilmişdir.

Ölkəmizdə meyvə-tərəvəz xammalının keyfiyyətinin formalasması və onların itkisiz və ya az itkili emal texnologiyasının işlənməsində Ş.A.Əliyev, Z.M.Həsənov, Ə.Ə.Nəbiyev, H.K.Fətəliyev, V.Ş.Mikayılov və başqa alımların mühüm xidmətləri olmuşdur.

Aparılan tədqiqatlar nəticəsində konserv istehsalının əsas prosesləri təkmilləşdirilmişdir. Bunlara – konservlərin sterilizəsi; aseptik konservləşdirmə; pomidor məhsullarının qatilaşdırılması; meyvə şirələrinin ayrılması, durul dulması və filtrdən keçirilməsi; cem və povidlonun jeleləşdirilməsi; mürəbbə bişirilməsi və bir çox digər məsələlər aiddir.

İndi meyvə və tərəvəzlərin konservləşdirilməsində kimyəvi, biokimyəvi və fiziki-texniki işlənmə metodları geniş tətbiq olunmaqdadır. Belə metodlara aşağıdakılardır: əzinti və sıxılmış şirənin ferment preparatları ilə işlənməsi; şüşə qabların yuyulmasında və üzüm şirəsinin emalında ultrasəsin tətbiqi; üzüm şirəsində şərab daşı ilə əlaqədar stabillik yaratmaq üçün metaşərab turşusundan istifadə olunması; meyvələrin bitki hüceyrələrini plazmolizə uğradan elektrik cərəyanı ilə işlənməsi; qizardılmış tərəvəzlərin və s vaakum altında soyudulması; konservlərin sterili-zəsi üçün atom enerjisinin tətbiqi və s.

Azərbaycan meyvə və tərəvəz məhsullarının çeşidinə və keyfiyyətinə görə dünyada mühüm yer tutan ölkələrdəndir.

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin məlumatına görə 2015-ci ildə meyvə və giləmeyvə bağlarının ümumi sahəsi 144,1 min hektar, o cümlədən bar verən 123,4 min ha təşkil etmişdir. Üzüm bağlarının cəmi sahəsi 16,1 min ha, bar vərən üzümlükler 13,5 min ha, çay plantasiyalarının ümumi sahəsi 1,0 min ha, ondan bar verən 0,5 min ha olmuşdur.

Kartof, tərəvəz və bostan bitkiləri altında olan sahə 2015-ci ildə 166 min ha təşkil etmişdir.

2015-ci ildə tərəvəz istehsalı 1275,3 min ton, kartof – 839,8 min ton, bostan məhsulları – 484,5 min ton, meyvə-888,4 min ton, üzüm 157,1 min ton təşkil etmişdir. Emal sənayesi məhsullarına

gəldikdə 2015-ci ildə 147,9 min ton meyvə-tərəvəz konservləri, 1035 min dal üzüm şərabı, 4,5 min dal şampan şərabı, 3,8 min dal konyak istehsal olunmuşdur.

2015-ci ildə ərzaq məhsulları ilə özünü təminetmə səviyyəsinə dair məlumatə nəzər saldıqda aydın olur ki, ölkəmiz tərəvəzlə 103,0%, kartofla 90,0 %, meyvə və giləmeyvə ilə 120,0%, üzümlə - 98% özünü təmin edir. Aparılan təhlillər əhalinin qida rasionunda son 5 ildə müəyyən dəyişiklik müşahidə olunduğunu göstərir. İstehlakda çörək və çörək məhsulları, qənd və qənnadı məmulatlarının payının azalması, tərəvəz, kartof, meyvə-giləmeyvə məhsullarının isə artması müşahidə olunmuşdur.

Meyvə-tərəvəz və onların emalından alınan məhsullar kənd təsərrüfatı və ərzaq məhsullarının pərakəndə və satış dövriyyəsinin 24 faizini təşkil etməklə ən böyük xüsusi çəkiyə malikdir.

Azərbaycanın qabaqcıl meyvə və tərəvəz istehsalçı və ixracatçılarının təşəbbüsü ilə 16 avqust 2016-cı ildə meyvə və tərəvəz istehsalçıları və ixracatçıları assosiasiyası yaradılmışdır. Bu, ölkədə meyvə-tərəvəz və onların emal məhsulları istehsalının daha da artırılmasına, təbliğinə və ixracına imkan verəcəkdir.

B R NC F S L

MEYV V T R V ZL R N EMALININ (KONSERVL D R LM S N N) ÜMUM M S L L R

1.1. Konservl dirilm metodlarının n z ri sasları

1.1.1. Meyv v t r v z m hsullarının t bii immuniteti v xarab olma s b bl ri

Qida məhsullarının, o cümlədən meyvə və tərəvəzlərin xarab olmasının əsas səbəbi mikroorqanizmlərin fəaliyyəti ilə əlaqədaridir. Meyvə və tərəvəzlər çoxlu suya həmçinin şəkərlər, üzvi turşular, azotlu maddələr, pektin maddələri və s. kimi qida maddələrinə malik olub, mikroblar üçün əlverişli qida mühitidir.

Meyvə-tərəvəz xammalına düşən mikroorqanizmlər sürətlə çıxalaraq orada olan qida maddələrini mənimsəyir. Mikroorqanizmlər çıxalma və qidalanma prosesində bitki xammalının dəyərli maddələrini parçalayaraq spirt, turşu, həmçinin pis qoxulu və zə-hərli birləşmələr əmələ gətirir. Bütün bu proseslər canlı orqanizm kimi özünü göstərən meyvə və tərəvəzlərin məhviniə gətirərək onları qida üçün yararsız edir.

Çürümə, oksidləşmə və qıçırma mikrobioloji proseslərdir. Bəzən meyvə və tərəvəzlər, yaxud onların emal məhsulları hətta mikrob olmayan şəraitdə xarab ola bilir. Bu, məhsula xas olan müxtəlif biokimyəvi proseslər nəticəsində baş verir. Həmin proseslər fermentlərin iştirakı ilə gedir. Bəzən hətta mikrob olmayan şərait yaradıldıqda və ya texnoloji emal proseslərində fermentlər salamat qaldıqda qida məhsulları yenə xarab olmaya məruz qalır.

Odur ki, meyvə-tərəvəzləri və onların emal məhsullarını etibarlı şəkildə xarab olmadan qorumaq üçün elə saxlanma şəraiti yaradılmalı, yaxud onların xüsusiyyətləri elə dəyişilməlidir ki, mikroblar məhv edilə bilsin və ya inkişaf edə bilməsin, həmçinin biokimyəvi prosesləri tənzimləyən fermentlər inkişaf edə bilməsin.

Meyvə və tərəvəzləri, yaxud onların emal məhsullarını xarab

olmadan qorumaq üçün bitki xammalının bir vacib xüsusiyyəti nəzərə alınmalıdır. Bu xüsusiyyət meyvə və tərəvəzlərin bitkinin canlı orqanları olması və müxtlif xəstəliklərə təbii immuniteti ilə əlaqədardır. Qeyd olunan immunitetin mahiyyəti ondan ibarətdir ki, meyvə və tərəvəzlər bir sıra mexaniki, fiziki-kimyəvi və kimyəvi baryerlərlə hər cür xarici təsirlərdən mühafizə oluna bilir.

Qabiqlıda, xüsusilə də qabiq alıtzında demək olar ki, həmişə bakterisid təsirli efir yağları və bəzi digər uçucu maddələr olur. Beləliklə, saxlanan meyvələr sanki bir növ zəhərlənmiş atmosferlə əhatə olunur və belə xammala yaxınlaşarkən bir çox mikroorganizmlər məhv olur.

Mikrobların daxilə nüfuz etməsinə isə, onların kimyəvi və fermentativ aparatının təsirinə dözümlülüyü ilə seçilən mum təbəqəsi ilə örtülmüş nisbətən qalın qabiq əngəl törədir.

Tutaq ki, mikroorganizmlər həmin maneəni aşaraq qabılqdan azad olmuş meyvə səthinə gəlib çatır. Əsas qida maddələrinin meyvənin daxilində, hüceyrələrdə yerləşdiyini nəzərə alsaq, mikroben dərinliklərə çatmasının elə də asan olmadığı məlum olar. Bildiyimiz kimi meyvə lətinin təşkil olunduğu milyonlarla hüceyrələr bir-biri ilə, onlara kimyəvi baxımdan inert olan protopektinlə bərk birləşmiş vəziyyətdədir. Ona görə də mikroben hər bir hüceyrənin səthinə çatması üçün hüceyrələri birləşdirən “bərkidici” materialı dağıtması lazımdır.

Mikroorganizmlər güclü və çox fərqli ferment aparatına malik olub, lazım olduqda bir biokimyəvi prosesdən digərinə keçirlər. Yuxarıda qeyd etdiyimiz halda isə, pektolitik fermentlər daxil edilməklə protopektin hidroliz olunur, meyvə toxuması maserasiyyaya uğradılır və hüceyrələrin bir-birindən qopması baş verir.

Nəticədə mikroblar hüceyrəyə hər tərəfdən giriş imkan qazanmış olur. Bu biokimyəvi prosesin gedisiñə xeyli vaxt itkisi tələb olunur. Həmin dövr ərzində də meyvələr öz tamlığını saxlayır və hələ xarab olma əlaməti olmur.

İmmunitet üçün növbəti komponentlərdən biri və müdafiə funksiyasını yerinə yetirən hüceyrə qılfıdır. Onun tərkibinə kim-

yəvi təsirlərə çətin məruz qoyulan sellüloza və protopektin daxildir. Nəhayət hüceyrə qılafinin altında sitoplazmatik membran yerləşir və onun da dağıdılması üçün vasitələr tələb olunur. Bu zaman işə proteolitik fermentlər prosesə daxil edilir və nəticədə zülallar kaoqulyasiya olunur. Bununla da mikrobların hücyrə şirəsinə yolu açılır. Sitoplazmatik membran zədələndikdə meyvə hüceyrələri məhv olur və onun daxilindəki şirə kənara çıxaraq mikroblar üçün bir tapıntıya çevirilir.

Beləliklə də meyvə və tərəvəzlər “yaşadıqları” müddətdə özlərini insan müdaxiləsi olmadan mikroorqanizmlərin təsirindən qorumuş olur.

Digər tərəfdən nəzərə almaq lazımdır ki, meyvə-tərəvəz xammalı bitkilərin canlı orqanları olub, artıq ana bitkidən ayrılmışdır. Odur ki, həmin orqanlara kənardan qida maddələrinin daxil olması dayanmış olur. Ona görə belə xammalda baş verən biokimyəvi proseslər yalnız mənimsənilməyə, başqa sozlə dəyərli qida maddələrinin bərpa olunmayan sərf olunmasına yönəlir. Buna parlaq misal, belə xammalda baş verən tənnəffüs prosesidir. Onun nəticəsi olaraq şəkərlər karbon qazı və suya qədər parçalanır və istilik şəklində enerji ayrılır. Bitki xammalının kütləsi azalır və qida dəyəri itir. Ona görə də unutmaq olmaz ki, canlı meyvə mikrobların təsirinə müqavimət xüsusiyyətinə malik olub, özünü xarab olmadan mühafizə etsə də bu proses sonsuz qədər deyildir. Belə ki, bu prosesin normal gedisi belə, meyvənin məhvinə və xarab olmasına doğru aparır.

Beləliklə, meyvə-tərəvəz konservləri istehsalında emal obyekti olan bitki xammalı özünü canlı orqanizm kimi göstərməklə xarab olmaya məruz qala bilir. Digər tərəfdən xammalın xarab olmasının əsas törədicisi də canlı mikroskopik orqanizmlər olan – kiflər, mayalar və bakteriyalardır.

Göründüyü kimi konservləşdirmə problemi meyvə-tərəvəz və onların emal məhsullarının saxlanması və onların xarab olma hədəsinin əsasında duran həyatı proseslərin tənzimlənməsi ilə mümkün ola bilər. Bu zaman xammalda baş verən bioloji proses-

lər və mikroolların həyat fəaliyyəti nəzərə alınmalıdır.

Mövcud olan bütün konservləşdirmə metodları xammal və mikroorganizmlərdə baş verən bioloji proseslərlə əlaqədardır. Bunlara əsaslanaraq konservləşdirmə və saxlanmanın aşağıdakı elmi prinsipləri fərqləndirilir.

1.1.2. Bioz

Adı yanaşmada bioz bir konservləşdirmə metodu olmayıb, zəvoda veriləcək meyvələrin təzə halda qısa müddətli saxlanması təmin edən tədbirlər sistemidir.

Hər şeydən əvvəl xammalın yiğilması zamanı mexaniki zədələrə yol verilməsi nəzarət altında olmalı və imkan daxilində xarab olmuş nümunələr çıxdaş edilməlidir. Zədələnmiş meyvə hissələri immunitet baryerlərini itirməklə mikroollar üçün asan qida mənbəyinə çevirilir. Həmin bölgədə toplanaraq sürətlə inkişaf edən mikroorganizmlər meyvələrin zədələnməmiş hissələrinə də keçir və tezliklə o hissələri də xarab edir. Nəticədə meyvə çürüyür.

Cürümə prosesində meyvələrdə toxumalar üçün zərərli olan müxtəlif maddələr (toksinlər) toplanır və meyvə şirəsi ilə qonşuluqdakı sağlam hissələrə keçərək onların da məhvini törədir. Nəticədə onlar da mikroollar üçün asan “əlçatan” vəziyyətə düşmüş olur. Bir meyvənin zədələnmiş hissəsində başlayan xarab olma digər meyvələrə və bununla da bütün saxlayıcıya yayılır. Ona görə də mexaniki zədələnmələrə yol verilməməli, əzilmiş və xarab olma başlanmış meyvələr çıxdaş edilməlidir. Xammal çox qalın qatda yiğilməmalıdır. Əks halda ayrı-ayrı meyvələrə hava daxil olması çətinləşmiş olur. Bu zaman isə normal tənəffüs prosesi pozulur və molekullararası tənəffüs adlandırılan proses baş verir. Onun nəticəsi isə şəkərin oksigensiz şəraitdə parçalanmasından əmələ gələn karbon qazı və etil spirtidir. Bu şəraitdə əmələ gələn spirt si-toplzma üçün zəhərli olduğundan bitki hüceyrələrini zəhərləyərək məhv edir. Odur ki, xammal, xüsusilə də onun zərif növləri qutu qəfəslərə düzülməli, qutu tərəcələri arasında yol qoyulmalıdır.

Əgər söhbət bərk meyvələrdən məsələn, almadan gedirsə və o,

nisbətən qısa müddət saxlanmadan sonra emala veriləcəksə, o zaman proses nəql etdirmənin asan mexanikləşdirilməsi naminə yaxşı havalandırılan şəraitdə aparılmalıdır. Hazırda alma zavod bunkerlərində yüksək topalarla saxlanır ki, bu da xammalın emal sexinə verilməsi üçün əlverişli şərait yaradır və işçi qüvvəsinə qənaət etməyə imkan verir. Təbii ki, albalı yaxud çiyələyi belə saxlamaq olmaz.

Temperaturun yüksəlməsi ilə tənəffüs və buxarlanması prosesləri intensivləşir. Ona görə də xammalı açıq günəş altında və yaxud birbaşa günəş şuaları düşən tikililərdə saxlamaq olmaz. Xammalın suyun buxarlanması sürəti xeyli dərəcədə ətraf havanın rütubətindən asılıdır. Havanın çox quru olması əlavə su itkisi ilə nəticələnir, məhsul quruyur və kütləsi azalır.

Meyvələrin tənəffüsü nəticəsində anbar atmosferində çoxlu miqdarda toplanan karbon qazı da xammalın normal tənəffüsünü dayandırmış olur. Ona görə də yalnız atmosferin nisbi rütubətinə deyil, həm də qaz tərkibinə nəzarət olunmalıdır.

Beləliklə, xammalda normal həyatı proseslərin tənzimlənməsi, həm də nöqsan törədiciləri ilə xammalın daha az təmasda olmasını təmin etməklə mümkün olur. Bunun üçün saxlayıcı təmiz saxlanmalı və bəzi hallarda meyvələr kağıza bükülməlidir. Konservləşdirmənin bu metodu təzə xammalın məhdud müddətdə saxlanmasına imkan verir.

Konservlər istehsalında bioz müstəqil konservləşdirmə metodu kimi deyil, texnoloji prosesin birinci mərhələsində - xammal meydançalarında qısa müddətli saxlanma üsulu kimi özünü göstərir. Xammal belə meydançalara verilməzdən əvvəl bəzən bir neçə gün saxlanır. Bu dövrdə xammalın xarab olmasının qarşısını alan və normal həyatı proseslərin gedişinin tənzimləyən tədbirlər görüləməlidir.

1.1.3. Anabioz

Soyuqda saxlama. Aşağı temperaturda bitki xammalında baş verən biokimyəvi proseslər güclü şəkildə zəifləyir, həmçinin 37°C temperaturda daha yaxşı inkişaf edən bir çox mikroorganizmlərin

fəallığı kəskin aşağı düşür.

Saxlanmada xüsusilə vacib biokimyəvi proses olan tənəffüs də nəzərdən qaçırılmamalıdır. Saxlanma temperaturu nə qədər yüksək olarsa tənəffüs intensivliyi də bir o qədər çox və meyvənin “ömrünün” davam etməsi isə bir o qədər az olur.

Meyvələrin və mikroorqanizmlərin bioloji və biokimyəvi fəallığının azalması bir tərəfdən kimyəvi reaksiyaların sürətinin temperaturdan asılı olması ilə əlaqədardırısa, digər tərəfdən mikrob və bitki hüceyrəsinin həyatı funksiyalarının daşıyıcısı olan sitoplazmanın soyuğun təsiri altında narkozlaşması və keçiriciliyinin düşməsi ilə əlaqədardır. Bunun nəticəsində də maddələr mübadiləsi zəifləyir. Eyni zamanda sitoplazmatik membranın məsamələrin-dən daxilə oksigen keçməsi və daxildən qılafin kapillyar kanalları-na şəkərli şirə axını da zəifləmiş olur. Hüceyrənin həyatı tamamilə dayanmasa da bir növ qapanır. Hüceyrə anabioz vəziyyətinə düşür. Eyni zamanda fermentlərin fəallığı da zəifləyir.

Aparılan tədqiqatlar göstərir ki, alma toxumalarının hüceyrə keçiriciliyi temperatur aşağı düşdükcə dəyişir. Yuxarıda qeyd olunduğu kimi temperaturun aşağı düşməsi ilə keçiricilik də azalır. Əks prosesdə - yəni qızdırılmada hüceyrə keçiriciliyi yenidən yüksələrək başlangıç qiymətini alır. Bu isə hüceyrədə baş verən proseslərin tam dönər olduğunu göstərir.

Göründüyü kimi bu konservləşdirmə üsulu eyni vaxtda həm xammal, həm də mikroorqanizmlərdə bioloji fəallığın aşağı salınmasına əsaslanır.

Soyuq saxlanma metodu biozdan fərqli olaraq xammalın natural xüsusiyyətlərinin az dəyişikliklə bir neçə həftə müddətində saxlanmasına imkan verir.

Dondurulmuş vəziyyətdə saxlanma. Bu metod xammal yaxud qida məhsulunun donma temperaturundan daha aşağıya qədər dondurulması və həmin temperaturda saxlanmasını nəzərdə tutur.

Dondurulmuş qida məhsulları və xammal mötədil aşağı temperaturda saxlanan məhsulla müqayisədə daha uzun müddət, başqa sözlə aylarla qala bilir.

Bu yalnız soyutma və dondurma üçün lazımlı olan aşağı temperaturların miqdari fərqi ilə deyil, həm də dondurulmuş hissələrin çoxunun bərk vəziyyətdə olması ilə əlaqədardır. Odur ki, osmotik yolla maye qida mühitini sovurmaqla mənimsəyən mikroorganizmlər suyu az olan bərk mühitdən istifadə etmək imkanından məhrum olur.

Bundan başqa maye fazanın olmaması fermentlərin fəaliyyətinin dayanmasına səbəb olur. Bu isə öz növbəsində biokimyəvi proseslərin də dayanması ilə nəticələnir.

Mənfi 18^0C -də məhsuldakı suyun çoxu buza çevrilidiyindən dondurulan məhsullar üçün bu temperatur ümumi qəbul edilmiş donma temperaturu hesab olunur. Məhsulda donmuş suyun miqdarının hesablanması həmişə diqqətdə olmuşdur. Müəyyən olunmuşdur ki, donma nöqtəsinə çatdıqdan sonrakı temperaturun iki dəfə aşağı salınması tərkibdə qalan suyun miqdarının təqribən yarısının donması ilə nəticələnir. Məsələn, əgər məlum məhsulun krioskopik temperaturu mənfi 2^0C olarsa həmin temperaturun mənfi 4^0C -yə salınması ilə qalan suyun yarı miqdarının donması baş verir. Temperaturu sonra ikiqat aşağı, yəni mənfi 8^0C -yə saldıqda həmin qaydaya uyğun olaraq qalan suyun 50%-i, başqa sözlə 25%-i və bütünlükdə həmin ana qədər olan suyun 75%-i buza çevrilir. Analoji hesablama aparsaq görərik ki, mənfi 16^0C -də donmuş suyun miqdarı 87,5%, mənfi 32^0C -də isə 93,8% və s. təşkil edəcəkdir. Qeyd olunanların təhlili göstərir ki, suyun çox hissəsi mənfi 16^0C -də artıq buz halına keçmiş olur. Belə olan halda mikroorganizmlərin həyat fəaliyyətində əsaslı dərəcədə eks olunmayan 6% miqdarında əlavə buz əmələ gəlir.

Qeyd etmək lazımdır ki, dondurma zamanı anabioz prinsipi yalnız mikroorganizmlərə aid olub, belə şəraitdə meyvə və tərəvəzlər canlı orqanizm kimi məhv olurlar.

Dondurmada bitki hüceyrələrinin məhvinin bir neçə səbəbi ola bilər.

- aşağı temperaturun birbaşa təsiri;
- buz əmələ gəlmə prosesində sitoplazmanın susuzlaşması;

- ionların qatılışdırılmış miqdarının zəhərli təsiri;
- susuzlaşmış sitoplazmaya buzun mexaniki təzyiqi.

Bütün bu amillerdən hər biri əhəmiyyətli olsa da hüceyrələrin məhvinin əsas səbəbi sonuncudur. Əlbəttə burada sitoplazmanın kimyəvi dağılıması amili də vardır. Bu əsasən hüceyrə susuzlaşdıqda hələ bərkiməmiş lakin qatlaşmış şirədə turşuların və duzların qatlılığının artması ilə əlaqədardır. Eyni zamanda minlərlə buz iynəsi sitoplazmatik membranın canlı toxumasına bataraq onun kolloidlərini təşkil edən maddələrin koordulyasiyasına, hüceyrə keçiriciliyinin dönməyən yüksəlməsinə və hüceyrənin məhvini səbəb olur.

Göründüyü kimi dondurmada canlı hüceyrilərin məhvi böyük miqdarda buz əmələ gəlməsi ilə əlaqədardır. Ona görə də dondurmada meyvə və tərəvəzlər canlı organizm kimi məhv olur ki, bu da abioz prinsipinin həyata keçməsi ilə bağlı olur. Məlum olmuşdur ki, temperatur düşdükcə hüceyrənin keçiriciliyi azalır. Qızdırılmada isə eks proses tez və kəskin yüksəlməklə ilkin qiymətini ötür və ölü toxumalar üçün səciyyəvi qiymət alır.

Az suya malik belə canlı obyektlər məhv olmadan çox aşağı temperatura dözürlər. Məsələn, bitkinin quru toxumu mütləq sıfıra (-273°C) yaxın olan temperatura, bəzi zərəvericilərin yumurtaları - 190°C -də yaşayır. Mikroorganizmlərin vegetativ formalarının çoxu aşağı temperaturda məhv olur. Lakin onlardan xeyli az sərbəst suya malik olan sporları yaşayır və yalnız anabiotik vəziyyətə keçir. Aşağı temperatur, damcı - maye nəmliyinin olmaması mikroorganizmlərin osmotik qidalanmasının həyata keçirilməsinə mane olur və hüceyrədə biokimyəvi reaksiyaları ləngidir. Odur ki, qida məhsulları dondurulmuş vəziyyətdə uzun müddət, daha doğrusu təqribən 6-12 ay saxlanır.

Dondurulmuş meyvə və tərəvəzlərdə bəzi kimyəvi dəyişikliklər baş verir. Saxaroza invertləşir, turşuluq bir qədər artır, aşı maddələrinin miqdarı azalır. Lakin bu dəyişikliklər məhsulun keyfiyyəti ni nəzərə çarpacaq səviyyədə pisləşdirmir. Əksinə, bəzi hallarda xammalda qida maddələrinin dondurmaya qədər olduğundan daha harmonik ifadəsinə nail olunmaqla, büzüçülük azalır, meyvələrin

təbii ətri daha yaxşı üzə çıxır.

Dondurma zamanı baş verən histoloji dəyişikliklər üzündən dondurulmuş meyvə və tərəvəzlərin keyfiyyəti daha çox zəifləmiş olur. Dondurmada əmələ gələn buz yalnız sitoplazma membranını zədələməyib, həm də hüceyrənin formasına xidmət edən hüceyrə qılfını dağıdır. Nə qədər ki, xammal donmuş bərk vəziyyətdədir onu görmək olmur. Lakin buz əridikdən sonra, xüsusişlə də zərif bitki xammalı – albalı, ərik, şeftali və s. bu daha açıq görünür. Belə ki, həmin meyvələr formasını itirir, kəskin yumşalır, əzilmiş konsistensiya almaqla onlardan özbaşına çoxlu miqdarda şirə ayrılır.

Bitki toxumalarının quruluşunda xüsusişlə kəskin dəyişiklik tədrici dondurulmada baş verir.

Bu halda istilik ayrılması ilə bitki toxumalarının temperaturu krioskopik nöqtəyə çatana qədər tədricən aşağı düşür. İlk buz kristalları hüceyrənin daxilində deyil, hüceyrələrarası məkanda əmələ gəlir. Hüceyrənin daxilində şəkər və digər maddələrə malik olan və depressiya temperaturu yaradan şirə olur. Hüceyrələrarsı məkan isə 0°C -də donan təmiz su ilə nəmlənmiş olur.

Beləliklə, harada buz kristalları əmələ gəlirsə, orada “quru” nöqtə və ətraf mühitə nəzərən az rütubət alınır. Ətraf mühitlə buz kristalları olan yerlər arasındaki rütubət qatılığı fərqinin hesabına sonuncuya doğru diffuziya yerdəyişməsi başlayır. Bu halda istiliyin verilməsi yavaş gedir və əmələ gələn kristallar diffuziya yolu ilə donan rütubəti özünə çəkərək tədricən həcmini böyür. Diffuziya sovrulması ilə nəmliyin çəkilməsi mümkün olmadıqda yeni buz kristallarının əmələ gəlməsi üçün şərait yaranır və o da nəmliyi sovuraraq tədricən böyür. Beləliklə, tədrici dondurmada toxumada nisbətən böyük olmayan miqdarda iri buz kristalları yaranır. Onlar özlərinin kəskin bərk kənarları ilə hüceyrə qılfını kəsir və désir.

Bitki xammalının zərif növlərinin az zədələnməsi üçün bəzən dondurmanı tünd şəkər şerbətində (30–60%) aparırlar. Məlum olduğunu kimi məhsulda quru maddələrinin miqdarı yüksəldilcə donma temperaturu aşağı düşür. Bunun nəticəsi kimi natural şəkildə dondurulanlarla müqayisədə şerbətdə olan meyvələrdə bu və ya digər son

temperatura qədər dondurma zamanı daha az buz əmələ gəlir. Lakin bu üsulun çatışmazlıqları da vardır. Belə ki, şerbətdə olan meyvə hüceyrələrində baş verən osmotik sovrulmaqla əlaqədar olaraq bir qədər kələ-kötürləşmə və artıq şirinlik əmələ gəlmİŞ olur.

Bələliklə, soyutma ilə müqayisədə dondurulma metodu xammal və qida məhsullarının daha uzun müddət qalmasını təmin edir, lakin bəzi səbəblərə görə dondurulmuş xammalın keyfiyyəti aşağı düşür.

Dondurma metodunun geniş tətbiqini mürəkkəbləşdirən və ləngidən daha bir xüsusiyyəti də nəzərə almaq lazımdır. Məsələ ondadır ki, bir dəfə mənfi 18^0C temperatura qədər dondurulmuş məhsul istifadəyə qədər həmin vəziyyətdə saxlanmalıdır. Qısa müddətli olsa da temperaturun bir qədər məsələn, mənfi 10^0C -yə qaldırılması “şoka düşmüş” mikroorqanizmlərin normal həyat fəaliyyətinə qayıtmamasına səbəb olur. Məhsulun temperaturu yenidən mənfi 18^0C -yə çatdırılsa belə, yenə həmin mikroorqanizmlərin fəaliyyətinin dayandırılması mümkün olmur.

Deyilənləri yekunlaşdıraraq qeyd etmək olar ki, soyuq tətbiqi qida məhsullarının konservləşdirilməsinin səmərəli üsulu olsa da çox mürəkkəb və baha başa gələndir.

Maddələrin yüksək qatılığı ilə osmos fəaliyyətinin yaradılması bitki və xüsusilə mikrob hüceyrələrinin plazmolizini törədir. Nəticədə onlar anabiotik vəziyyətə keçərək qida məhsullarını xarab etmə xüsusiyyətini itirmiş olur.

Qida məhsullarının konservləşdirilməsində osmotik xüsusiyyətli maddələr kimi şəkər və duzdan istifadə edilir. Bu üsulla qida məhsullarının etibarlı saxlanması üçün mikrob hüceyrələri dayanıqlı plazmoliz halına salınmalıdır. Bunun üçün də həmin maddələrin kifayət qədər yüksək qatılığından istifadə olunmalıdır. Yəni 70% şəkər, 10-12% duz (bu həm də onların molekul kütləsinə uyğun olub, bir-birinə nisbəti 6:1 olmalıdır).

Şəkərin konservləşdirici təsirindən mürəbbə, cem və povidlo kimi məhsullar istehsalında istifadə olunur. Həmin məhsullar hazırlanmış meyvələrin şəkər şerbəti, yaxud şəkərlə bişirilməsindən

alınır. Bişirilmə prosesində yüksək temperaturun təsiri altında bitki xammalı canlı organizm kimi məhv olur. Bişirilməyə qədər meyvə və şəkərdə olan mikroorqanizmlər də məhv olur.

Anabioz prinsipi saxlanması zamanı hazır məhsula düşmüs və ətraf mühitdə olan yüksək osmotik təzyiq hesabına inkişaf edə bilməyən mikroorqanizmlərə aiddir. Bu metod qida məhsullarının uzun müddət saxlanması üçün tam təminat vermir. Ona görə də şəkərin konservləşdirici təsirinə bəzən hermetik qablara doldurulmuş məhsulun pasterizəsi də əlavə edilir.

Duzun qatılışdırılmış məhlulunun konservləşdirici təsirindən balıq və ət məhsullarının duza tutulmasında istifadə olunur. Tərəvəzlər yalnız xörək duzu ilə konservləşdirilir. Lakin bəzi hallarda məsələn, 30% quru maddəyə malik pomidor pastasını qeyri hermetik qablara (çəlləklərə) doldurduqda konservləşdirmək məqsədi ilə 10% duz əlavə olunur.

Qurutma. Mikroorqanizmlər qida maddələrini osmotik yolla sümürərək qidalanırlar. Ona görə də bütün mikroblar inkişafları üçün ətraf mühitdə müəyyən miqdarda su tələb edirlər. Bakteriyaların inkişafı üçün minimum 25-30%, kif göbələkləri üçün azı 10% nəmlik tələb olunur. Quru mühitə düşən mikrob hüceyrəsi osmos yolu ilə özündəki nəmliyi verir, plazmalızə uğrayaraq həyat fəaliyyətini dayandırır.

Qurutmada tərəvəz və meyvələrin nəmliyini 8-25%-ə qədər, başqa sözlə mikroorqanizmlərin fəaliyyətinin dayanması səviyyəsinə qədər çatdırırlar.

Meyvə və tərəvəzlər qurutmaya hazırlanıqda və isti qurutma prosesinin özündə elə emal keçirlər ki, bu halda onlar canlı organizm kimi məhv olurlar. Qızdırıldığında mikroorqanizmlər də məhv olur. Qurutma ilə əlaqədar anabioz prinsipi haqda danışdıqda saxlanımda qurudulmuş məhsulun səthinə düşən mikroorqanizmlər nəzərdə tutulur. Həmin mikroblar plazmoliz vəziyyətinə düşür və anabioz vəziyyətində uzun müddət qalır. Əgər qurudulmuş məhsul nəmləndirilərsə, mikroblar yenidən canlanaraq çoxalır və məhsulu xarab etməyə başlayır.

Konserləçdirmə metodu kimi qurutmanın çoxlu üstünlükləri vardır. Belə ki, texnologiya və tətbiq olunan aparatura sadəliyi ilə fərqlənir. Qurutma prosesində xammalın kütləsi və həcmi bir neçə dəfə azalır. Bu da qablara, saxlanma üçün meydançalara və nəqle-dici vasitələrə tələbatı azaltmaqla böyük səmərə ilə nəticələnir. Quru məhsullar saxlanma şəraitinə çox tələbkar olmayıb, hermetik qablanma və xüsusi saxlayıcı tələb etmir.

Qurudulmuş məhsulların əsas keyfiyyət çatışmazlığı istifadə-dən əvvəl ikinci nəmləndirmədə onların təbii xüsusiyyətlərini pis bərpa etməsidir. Qurudulmuş meyvə və tərəvəzlərin bir çox növləri bişirmədə pis şisir, kələ-kötür və bərk qalır.

Hazırda qurutmanın yeni, yüksək səmərəli metodları məlum olub, prosesləri intensivləşdirərməyə və yüksək keyfiyyətli quru məhsul alınmasına imkan verir. Bunlardan biri – sublimasiya qurutmasıdır. Bu halda xammal dərin vakuum atmosferində öz-özünə donur. Nəticədə nəmlik bərk aqreqat halından maye halına keçmədən birbaşa buğ şəklində keçir. Bu qurutma metodunda materialın molekul quruluşu az dəyişir, qururdulmuş məhsul yüksək məsaməliyi ilə fərqlənir və nəmləndirildikdə xammal sürətlə ilkin vəziyyətinə bərpa olunur. Sublimasiya metodu ilə qurudulan qida məhsulları ilk həcmini, rəngini, iyini, dad və bioloji dəyərini saxlayır.

Onu da qeyd etmək lazımdır ki, sublimasiya qurğusu mürəkkəb və enerji tutumludur. Sublimasiya üsulu ilə qurudulmuş qida məhsullarının saxlanması üçün hermetik taralardan istifadə olunmalıdır.

Nizamlanan qaz mühitində saxlanma. Qeyd etdiyimiz kimi havada oksigeni daxil olan şəraitdə meyvələrin həyat fəaliyyəti normal gedir. Yetişməmiş meyvələr yetişir. Oksigenli tənəffüs prosesində şəkərlər oksidləşir və son nəticədə enerji ayrılmıqla karbon qazı və su alınır. Məlum olmuşdur ki, sərf olunan oksigenin həcmi çıxan karbon qazının həcmində bərabərdir. Əgər meyvələr qaz daxil olmayan şəraitdə saxlanarsa tənəffüsə sərf olunan havadakı oksigenin yerini tənəffüs nəticəsində ayrılan eyni həcmli karbon qazı tutur. Məlumdur ki, havada 79% N_2 və 21% O_2 olur. Belə olan halda tənəffüsə əlaqədar baş verən dəyişiklik nəticəsində oksi-

genlə kartbon qazının cəmi 21% təşkil edəcəkdir. Əgər saxlayıcıının atmosferində məsələn, 16% oksigen qalmış olarsa deməli, qalan 5%-i toplanan karbin qazıdır.

Bütün oksigen sərf olunduqda isə saxlayıcı atmosferinin tərkibi belə olur: azot – 79%, karbon qazı – 21%. Bu halda oksigensiz tənəffüs baş verir və mühitdə karbon qazı və etil spiritinin toplanması ilə nəticələnir. Bu isə bitki hüceyrələrinin məhvinə səbəb olur. Ona görə də normal tənəffüsün tamamilə dayandırılmasına yol vermək olmaz.

Lakin xeyli vaxtdır o da məlumdur ki, meyvələrin həyat fəaliyyəti nəticəsində saxlayıcının atmosferində 10%-ə qədər miqdardında karbon qazı toplandıqda tənəffüs tam qayanmayıb, yalnız ləngmiş olur. Onun hesabına hüceyrənin qida maddələrinin sərfiyyatı ləngiyir və xammalın belə şəkli dəyişmiş, yaxud deyildiyi kimi, modifikasiya olunmuş atmosferdə saxlanma müddəti uzanır. Həvəda karbon qazının miqdarının yüksəlməsi mikroorqanizmlərə də belə təsir göstərir.

Bununla əlaqədar olaraq, bitki xammalının azaldılmış oksigen və karbon qazlı mühitdə saxlanması nəzərdə tutan konservləşdirmə metodu meydana çıxmışdır.

Əvvəllər belə hesab edirdilər ki, şəkli dəyişmiş atmosferin optimum tərkibi qazların belə reseptdə nəzərdə tutulan qarışığından ibarət olmalıdır. N_2 – 79%, O_2 – 11%, CO_2 – 10%. Bu halda saxlayıcıda karbon qazının lazımı qatılığını yaratmaq üçün kənardan qaz vurmağa ehtiyac qalmır. Çünkü, karbon qazı xammalın fizioloji fəallığı hesabına hüceyrənin ehtiyat maddələrindən əmələ gəlir. Belə tərkibli qaz mühitindən hətta müasir dövrümüzdə də istifadə edirlər.

Lakin sonrakı tədqiqatlar daha mütərəqqi qaz tərkiblərinin tapılması ilə nəticələnmişdir. Əvvəllər qaz mühitində 79% N_2 , CO_2 və O_2 cəminin 21% olması şərtlə müxtəlif variantlar nəzərdə tutuldu. Məsələn, həmin cəm daxilində oksigen 11-16%, karbon qazı 10-dan 5% arasında dəyişirdi.

Sonralar həmin cəmin (21% nəzərdə tutulur) 21%-dən az olma-

sı optimum sayılırdı. Belə qarışiq subnormal adlanırdı. Subnormal qarışıkların daha geniş yayılmış tərkibində oksigen 3-5%, karbon qazı 3-5% və azot 90-94% təşkil edir. Artıq belə tərkibi xammalın fizioloji fəallığı və fəal havalandırmaqla almaq mümkün deyildi. Odur ki, qaz tərkiblərinin süni şəkildə yaradılmasının tətbiqinə başlandı.

Adətən subnormal qaz qarışığı aşağı temperaturla (0 – müsbət 5°C) birgə tətbiq olunur. Elə subnormal qaz qarışığı olur ki, tərkibində ümumiyyətlə CO₂ olmur, 3–5% O₂ olmaqla qalan əsas kütlə azotun payına düşür.

Meyvələrin nizamlanan qaz mühitində 6-8 ay saxlanmasına baxmayaraq, bu üsul bir sırə çətinliklərlə bağlı hələ də geniş miqyasda istifadə oluna bilmir. İlk növbədə bu mühitin yaradılması üçün saxlayıcıda tam hermetik şərait olmalıdır. Digər tərəfdən hər meyvə, onun sortları və s. özünə məxsus qaz atmosferi tələb edir. Bu məsələyə meyvələrin yetişdirildiyi şərait də təsir göstərir.

Bitki xammalının nizamlanan qaz mühitində saxlanması bir üsulu da həmin atmosferin polimer pərdələr daxilində yaradılmasıdır. Bu məqsədlə 1-3 kq-lıq polietilen paketlərə qablama aparılır və yaxud 25-30 kq-lıq polietilen içlik qutular, həmçinin belə içlikli 500-600 kq-lıq konteynerlər və s. istifadə olunur.

Məlum olmuşdur ki, polietilen pərdələr bütün qazlar üçün eyni keçiriciliyə (selektivliyə) malik deyildir. Belə ki, onlar karbon qazını oksigenə nisbətən daha yaxşı buraxırlar. Nəticədə tənəffüs zamanı əmələ gələn karbon qazı oksigenə nisbətən paketdən, yaxud konteynerlərdən daha böyük miqdarda çıxır və tutumda vaakum əmələ gəlir. Bu halda paketin həcmi sixılır və buna görə azotun parsial təzyiqi yüksəlir. Polietilen pərdəsi azot üçün keçirici olarsa, o, paketdən çıxır və nəticədə vaakum o qədər böyükür ki, xarici havanın təzyiqi paketin pərdəsini meyvəyə sixmiş olur. Sonda belə tutumlarda modifikasiya olunmuş mikroatmosfer yaranır. Onu müxtəlif keçiriciliyə malik olan pərdələrdən istifadə etməklə nizamlamaq olur.

Xammalı və emal məhsullarını konservləşdirmək üçün də modifikasiyalı atmosferdən istifadə oluna bilər. Konserv sənayesində üzüm

şirə - yarımfabrikatının tutumu 20-50 t olan rezervuarlarda soyuq şəraitdə karbon qazı atmosferində saxlanması yaxşı məlumdur.

Marinadlaşdırma, spirtləşdirmə, turşutma və spirt qıçqırması mikroorganizmlərin bir çoxu, xüsusilə də meyvə və tərəvəzləri xarab edən çürütü bakteriyaları üçün əlverişsizdir. Çünkü onlar turş, yaxud spirtli mühitdə inkişaf edə bilmirlər. Marinadlaşdırma, turşutma, spirtləşdirmə və spirt qıçqırması metodları ilə konservləşdirmə mikroorganizmlərin bu xüsusiyyətinə əsaslanır. Birinci iki üsul turşuların, ikinci – spirtin kpnservləşdirici təsiri ilə əlaqədardır.

Marinadlar hazırlanıqda hazır meyvə yaxud tərəvəzlərin üzərinə şəkər və duza malik sirkə turşusu məhlulu tökülür (marinadlar). Bu halda əsas konservləşdirici vasitə sirkə turşusu olur ki, onun da miqdarı müxtəlif marinadlarda 0,6-1,2% arasında dəyişir. Sirkə turşusunun belə yüksək olmayan qatılığı kif göbələkləri, sirkə turşusu bakteriyaları və meyvə-tərəvəzləri zay edən digər mikroorganizmləri tam məhdudlaşdırır bilmir. Saxlanma müddətini uzatmaq üçün marinadlaşdırılmış məhsullar hermetik qablarla doldurulur və pasterizə olunur (yaxud aşağı temperaturda saxlanır). Bu halda konservləşdirmə prinsipi pozulur, çünkü, bu hal mikroblastların anabiozuna aid olmayıb, turşuların təsiri ilə baş verir və mikroblastların məhv yüksək temperaturun köməyilə baş verir.

Turşuya qoyma meyvə və tərəvəzlərin elə emal prosesidir ki, bu halda süd turşusu bakteriyalarının təsiri altında xammalda olan şəkər süd turşusuna qıçqırılır. Mühitdə toplanmış süd turşusu məhsulu zay olmadan qoruyur. Deməli, burada konservləşdirici vasitə, marinadlaşdırmadan fərqli olaraq, qida məhsuluna kənar-dan vurulmayıb, süd turşu qıçqırması nəticəsində xammalın özündə yaranmış olur.

Adətən “turşutma – turşuya qoyma” termini kələmə aid edilir. Xiyar və pomidorla bağlı isə “duza tutma” (duza qoyma), almanın turşudulması isə suya qoyma adlanır. Bütün bu məhsullar süd turşusu bakteriyalarının köməyilə konservləşdirilir.

Kələmin turşudulması və xiyarın duza qoyulması ya öz-özünə, yəni özünün süd turşusu bakteriyaları ilə və yaxud da həmin bakteri-

yaların kənardan əlavə olunan təmiz məhlulları ilə həyata keçirilir.

Turşuya qoyduqda elə şərait yaradılmalıdır ki, süd turşusu bacteriyaları bitki xammalının hüceyrələrində yerləşən şəkərli şirəyə sərbəst giriş imkanı qazanmış olsun. Ona görə də turşutmaq üçün olan tərəvəzlərə quru halda (kələmi turşutduqda), yaxud 7-8%-li məhlul şəklində (xiyari turşutduqda) xörək duzu əlavə olunur. Xörək duzu osmos yolu ilə hüceyrədən suyu çıxardaraq, onu plazmolizə uğradır. Tərəvəzlər şirə ilə örtülür və burada süd turşusu bacteriyaları sürətlə çoxalaraq şəkəri qıcqırdır. Duz həm də dadverici vasitə kimi lazımdır. O, eyni zamanda müəyyən konservləşdirici təsir də göstərir.

Spirtləmə likor-araq sənayesində meyvə şirələrinin konservləşdirilməsi metodu kimi tətbiq olunur. Spir təqib yüksək qatılıqda konservləşdirici təsirə malik olur. Məsələn, mayalar mühitdə spirin miqdarı 16%-dən çox olduqda öz həyat fəaliyyətini dayandırır. Ona görə də spirtsiz içkilər üçün nəzərdə tutulan meyvə şirə - yarımfabrikatlarına həmin miqdarda spir yaratmaq hesabı ilə spirt əlavə edilir.

Bəzən kənardan əlavə edilmədən də, yəni məhsulda baş verən qıcqırma prosesi nəticəsində şəker parçalanaraq etil spiriti və karbon qazı əmələ gətirir. Əmələ gələn spirt isə məhsulu xarab olmadan qoruyur.

1.1.4. Abioz

Çoxlu konservləşdirmə metodları bu prinsipə əsaslanır. Belə metodlardan biri isti sterilizədir.

Isti sterilizə yüksək temperaturun təsiri ilə mikrob hüceyrələrinin məhvini gətirir. Bu, protoplazmada baş verən dönməyən dəyişikliklər yəni, zülalların pıxtalaşması, sitoplazma qılafinin dağılması və sterilizənin əvvəlində məhsulda olan fermentlərin inaktivasiya olunması ilə nəticələnir. Beləliklə, isti işlənmədə konserv bankasının daxilindəki xarab edici mikroorganizmlər məhv olur, ətraf mühitdə olanlar isə qabın hermetikliyi ilə əlaqədar olaraq da-

xilə düşə bilmir. Bu üsulla konservləşdirilmiş qida məhsulları uzun illər qala bilir. İsti sterilizə et və et məhsulları, süd, balıq və balıq məhsulları istehsalında, həmçinin şərabçılıqda geniş tətbiq olunur.

Bu metodla bitki və heyvan mənşəli məhsulları istənilən formada – natural, yarımfabrikat və xörəklər şəklində saxlamaq olur.

Bu metoddə həm mikroorqanizmlər, həm də konservləşdirilən xammala görə abioz prinsipinə əməl olunur.

Yüksək tezlikli (YT) və çox yüksək tezlikli (ÇYT) dəyişən elektrik cərəyanının tətbiqi. Qida məhsullarının isti sterilizəsinin əsas variantlarından biridir. Əgər konservlərin adı qızdırma üsulu on dəqiqələrlə vaxt tələb edirsə yüksək tezlikli (YT) sahədə qızdırma bir neçə saniyə, təqribən 1,5-2 dəqiqə müddətində başa çatır. Konservlərin sterilizəsi üçün YT – qızdırmanın tətbiqində elektromaqnit dalğalarının radio tezlikli diapazonundan yəni 20-30 MHS-dən istifadə olunur.

Adı sterilizədə meyyvənin bişməsinə (kompotlar) görə keyfiyyət pişləşdiyi halda, yüksək keyfiyyətli konservlər alınması üçün qisa müddətli qızdırma xüsusilə, ÇYT qızdırma daha səmərəli üsuludur. ÇYT – işlənmə zamanı məhsulun fiziki xassələri, bankanın ölçüləri və s. mikrodalğalı enerji generatorunun iş rejimində az əks olunur. Onu da qeyd etmək lazımdır ki, konservləşdirmə təcrübəsində YT və ÇYT – işlənmə proseslərinin tətbiqi avadanlığının mürəkkəbliyi, prosesin nisbətən baha başa gəlməsi, bankada temperatur rejiminə nəzarətin çətinliyi və s. səbəblərdən məhdudlaşdırılır.

Antiseptiklərin tətbiqi. Mikroorqanizmlər üçün zəhərli olan kimyəvi maddələr antiseptiklər adlanır. Mikrob hüceyrəsinə düşən həmin maddələr protoplazmanın zülalları ilə qarşılıqlı təsirdə olaraq onun həyat funksiyasını iflic edir və nəticədə mikrob hüceyrəsi məhv olur.

Qida məhsullarının saxlanması üçün yararlı və uyğun olaraq konservant kimi ideal antiseptiklər aşağıdakı şərtləri ödəməlidir:

- mikroblar üçün xırda dozalarda zəhərli olmalıdır;

- tətbiq olunan dozada insan orqanizminə zərərli təsir etməməlidir;

- məhsulun qida maddələri ilə kimyəvi birləşmə yaratmamalı və məhsula xoşagelməz iy, yaxud tam verməməlidir;

- texnoloji avadanlıq yaxud konserv bankaları materialları ilə reaksiyaya girməməlidir;

- istifadədən əvvəl məhsuldan asanlıqla kənar olunmalıdır;

- işlədilməsi əlverişli olmalıdır.

Qeyd etmək lazımdır ki, bütün bu tələbləri tam ödəyən antisep-
tik hələlik mövcud deyildir. Qida məhsullarının konservləşdiril-
məsi üçün yararlı olan səmərəli antiseptikin seçilməsi asan olma-
yib, onların bir çoxu yalnız mikroblara deyil, həm də insan orqa-
nizminə zərərli təsir göstərir.

Antibiotiklərin tətbiqi. Antibiotiklər də antiseptiklər kimi özlə-
rini bakterisid xarakterli kimyəvi maddələr kimi göstərir. Onların
antiseptiklərdən fərqi mənşeyində və alınma üsulundadır. Antibiotik-
lər də qeyri-üzvi məhsullar (sulfid anhidridi), yaxud üzvi maddələr-
dən (benzoy və sorbin turşusu) təmiz kimyəvi yolla alınır, canlı hü-
ceyrələrdə olan antibiotiklər isə biokimyəvi yolla alınır. Mikrob mən-
şəlli antibiotiklərdən daha geniş yayılanı – pensillin, streptomisin,
qranimisdin və başqalarıdır. Fitonsid adlanan bitki mənşəli antibio-
tiklər də vardır. Bəzi antibiotiklər heyvan orqanizmləri tərəfindən ha-
zırlana bilir. Belə antibiotiklərə zökəm zamanı pensillinin müalicəvi
təsirini gücləndirən ekmolin misal ola bilər.

Onu da qeyd etmək yerinə düşər ki, antibiotiklərin sistemli şə-
kildə qəbulu insan orqanizmi üçün ziyansez ötüşmür. Antibiotik-
lərin bir çoxu istifadə zamanı ürək bulanması, sancı, ürək fəaliy-
yətinin pozğunluğu və hətta şok törədir. Antibiotiklərin orqanizmə
vurulması ilə orqanizmində məskunlaşmış mikroorqanizmlərlə in-
san arasında mövcud olan təbii simbioz pozulur. Nəticədə bəzi
mikroblastların bir qədər kənarlaşdırılması ilə, digərlərinin aqressiv-
ləşdirilməsi müşahidə olunur. Nəhayət, az dozada antibiotiklərin
sistemi şəkildə istifadəsi insan orqanizmində antibiotikə dayanıqlı
mikroorqanizm irqlərinin çıxmasına gətirib çıxarıır.

Səhiyyə orqanları qida sənayesi üçün tibbdə tətbiq olmayan antibiotiklərdən istifadəni tövsiyə edir. Belə antibiotiklərə nizin aiddir. Konserv sənayesində kiflərə və mayalara deyil, ilk növbədə bakteriyalara bakterisid təsir göstərən nizindən istifadə olunması tövsiyə edilir. Onu konservlərə sterilizə rejimini yumşaltmaq üçün əlavə edirlər. Əlavə edilən antibiotikin miqdarı yüzdə bir, yaxud yüzdə iki faizlərlə müəyyən olunur.

Cansızlaşdırın filtrləmə. Bu metod bərk asılıqan hissəciklərə malik olmayan, tamamilə şəffaf qida məhsullarının məsələn, üzüm şirəsinin mikrobları saxlayan xüsusi filtrlərdən süzülməsinə əsaslanır. Filtr materialları saxılmış asbest – sellüloz kütləsindən ibarət olub, məsamələrinin iriliyi mikrob hüceyrəsindən xirdadır.

Belə süzütü materialları sterilizə edən (SEF) adlanmaqla plastik şəklində hazırlanır. Göründüyü kimi metodun mahiyyəti mikroorganizmlərin məhv edilməsi deyil, filtrləmə yolu ilə məhsuldan mexaniki qaydada ayrılmasıdır. Lakin burada abioz prinsipinə yəni, məhsulda həyatın olmamasına riayət olunur.

Sterilizədici filtrasıyanın konservləşdirmə metodu kimi müsbət xüsusiyyəti qida məhsullarının “soyuq üsulla”, başqa sözlə isti sterilizəsiz saxlanmasıdır.

Lakin ciddi sanitər rejim tələb olunması ilə əlaqədar olaraq, bu üsulun istehsalatda həyata keçirilməsinin bir sıra çətinlikləri vardır. Saxlanmada dayanıqlı konservlər almaq üçün (yalnız sterilizə edici) filtrləmədən istifadə olunması kifayət deyildir. Eyni zamanda doldurma istisna dərəcədə ikinci yolu xuma ehtimalı olmayan şəraitdə aparılmalıdır. Bu o deməkdir ki, konservləşdirilmiş məhsul istehsalı ilə bağlı bütün axın xətti steril vəziyyətdə olmalıdır.

Metodun əsas üstünlüklerindən biri də qida məhsullarının yüksək tempiratur tətbiq edilmədən saxlanmasıdır. Bunun bəzi çatışmazlıqları da vardır. Belə ki, bu halda məhsulun tərkibində fermentlər parçalanmadan saxlanmış olur. Həmin fermentlər arzuolunmaz biokimyəvi proseslərə katalizatorluq etdiyindən saxlanan məhsulda kənar tam və iyələr və son nəticədə zay olma baş verir. Ona görə də sterilizədici filtrlənməyə qədər fermentlərin inaktivasiya olunması üçün məhsulun qızdırılması lazımdır.

Nəhayət bu metod digər konservləşdirmə metodları ilə müqayisədə daha az universal olub, onunla məhdud sayıda – şəffaflığı ilə fərqlənən məhsulları sterilizə etmək olar.

Ultrabənövşəyi şüalandırma.Ultrabənövşəyi şüalandırma 13,6-400 nm diapozanlı dalğa uzununda elektromaqnit dəyişmələr sahəsini əhatə edib, böyük enerjiyə malikdir və ona görə də güclü kimyəvi və bioloji təsir göstərir. Dalğa uzunluğundan asılı olaraq ultrabənövşəyi şüa spektrlərinin müxtəlif sahələrinin təsiri eyni deyildir. Şüaların 400-dən 330 nm dalğa uzunluğunun sahəsi kimyəvi fəaldır. 330-200 nm arasındaki zona da bioloji aktiv olub, orqanizmdə D vitamininin sintezini sterilizə edir və antiraxit təsiri göstərir. 295-dən 200 nm arası dalğa uzunluğu bakteriyalara daha böyük təsir göstərməklə, onların həyat fəaliyyətini təsir altına alır və canlı hüceyrəni məhvə gətirir. Bununla əlaqədar olaraq ultrabənövşəyi şüaların bu sahəsinin bakterisid təsiri 260 nm dalğa uzunluğuna yaxındır. 200 nm dalğa uzunluğundan sonra spektrin az öyrənilmiş ozonlaşdırıcı sahəsi durur.

Ultrabənövşəyi şüalandırmnanın bakterisid səmərəsindən geniş istifadə olunmasını məhdudlaşdırıran amil onun çox nazik qatda keçiriciliyə malik olmasıdır (millimetrin hissələri qədər). Dəmir və şüə qabların divarı ultrabənövşəyi (UB) şüaları keçirmir.

Ultrabənövşəyi şüalardan havanın cansızlaşdırılması, qida müəssisələrində kamerasının üst divarının, həmçinin zərif qatda süd və qabların sterilizəsi məqsədilə istifadə oluna bilər.

İonlaşdırıcı şüalandırma. Ionlaşdırıcı şüalandırma adı altında mənşəyinə görə fərqlənən, lakin yüksək şüalanma enerjisinə görə bir-birinə yaxın olan, elektrik baxımdan neytral atom və molekulların ionlaşmasını və şüalanma materiallarında birtipli kimyəvi reaksiyaları stimulə edən metod anlaşıılır.

Ionlaşdırıcı şüalar iki üsulla alınır: Birinci, mexaniki yolla rentgen aparatlarından istifadə edilməklə, ikinci, müxtəlif izotopların (C_0^{80} , C_s^{137} və s.) radioaktiv parçalanması ilə.

Ionlaşdırmanın səmərəsi, onunla müəyyən olunur ki, qamma – kvantlarının təsiri ilə atom, yaxud molekul elektron itirməklə

elektroneytrallığını da itirir və müsbət yüklenmiş iona çevirilir.

Ayrılmış elektron mənfi yükün daşıyıcısı olmaqla digər atom yaxud molekula birləşərək mənfi ion əmələ gətirir. Bu zaman qida məhsullarında və həmçinin canlı orqanizmlərdə baş verən kimyəvi çevrilmələr ilk növbədə suyun ionlaşması ilə əlaqədar olur.

Konservləşdirmə metodlarına yekun vuraraq onu qeyd etmək olar ki, qida məhsullarını onlara müxtəlif amillərin təsirini nəzərdə tutan üsullarla işləməklə az və ya çox müddətdə saxlamaq olar.

Konservləşdirmə üsulları fiziki, fiziki-kimyəvi, biokimyəvi və kimyəvi olmaqla qruplaşdırılır (cədvəl 1.1).

Cədvəl 1.1
Məhsulun müxtəlif üsullarla konservləşdirilməsi

Konservləşdirici amillər	Məhsulun yaxud lav olunan maddi rəjinin -1 nm si	Konservləşdirmənin rejimi və digər xüsusiyyətləri	Konservləşdirilməsi
Fiziki metodlar			
Aşağı temperaturun təsiri	Soyutma	0°C-yə yaxın	meyvələr, kartof, tərəvəz və digər məhsullar
	Dondurma	-10-24°C və daha az	meyvələr, yarımfabrikatlar və s.
Yüksək temperaturun təsiri	pasterizə	63-65°C-də 30-40 dəq. müddətində yaxud 85-98°C-də 1,0-1,5 dəq. qızdırmaqla	mürəbbə, şirələr və s.
	sterilizə	məhsulun hermetik qabllarda 100°C və daha yüksək (140°C-dək), çox hallarda isə 113-120°C-də 30-40 dəq. müddətin-də isti ilə işləməklə	meyvə-tərəvəz konservləri və s.
Məhsulu filtrdən keçirməklə mikroorganizmlərin kənarlaşdırılması	mexaniki sterilizə	maye məhsulların canlıları tutan xüsusi filtrlərdən keçirilməsi	meyvə şirələri

Cədvəl 1.1. davamı

Konservlərdiricilər məhsulun yaxud lav olunan maddələrin i - lənməsi	Məhsulun yaxud lav olunan maddələrin i - lənməsi	Konservlər dirmənin rejimi və digər xüsusiyyətləri	Konservlənməsul
Ultrabənövşəyi (UBŞ) şüalarla şüalandırma	məhsulun səthinin, qablar və avadanlıqların sterilizəsi	UBŞ 10^{15} - 10^{17} hess elektromaqnit tezliyində işlənmə	xammal və digər məhsullar
Çox yüksək tezlikli (ÇYT) cərəyanla işləmə	isti sterilizə	məhsulun hermetik qablardada, elektromaqnit sahəsində 10^3 - 10^{10} hs tezlikli dəyişən cərəyanla işlənməsi	müxtəlif növ konservlər
Ultrasəslə (US) işlənmə	səs sterilizəsi	20 k Hs tezlikli US ilə ətraf havanın işlənərək sterilizəsi	meyvə şirələri, spirtsiz içkilər və s.
Radioaktiv maddələrlə şüalandırma (Co ⁶⁰ , Cc ¹³⁷) Rentgen şüaları	radiasiya sterilizəsi, pasterizəsi, kartof və tərəvəzlərin cucərməsinin qarşısının alınması	radioaktiv maddələrin müxtəlif dozaları ilə şüalandırma	meyvə, kartof, tərəvəz və digər məhsullar
Fiziki-kimyəvi üsullar			
Osmos təzyiqinin yüksəldilməsi və suyun fəaalığının azaldılması	xörək duzu ilə konservləşdirmə	məhsula 6-14% miqdarda xörək duzu əlavə olunmaqla	baliq, et və digər məhsullar
	şəkərlə konservləşdirmə	məhsula kütləsinin ən azı 60%-i miqdardında saxaroza vurulması	mürəbbə, cem, konfitür və s.
	Qurutma	məhsulun 25% və az (8-14%) nəmliyə qədər qurudulması	qurudulmuş meyvə, tərəvəz, suxarı və digər məhsullar
Biokimyəvi üsullar			
Konservləşdirici amillər	Məhsulun yaxud əlavə olunan maddələrin işlənmə üsulu	konservləşdirmənin rejimi və digər xüsusiyyətləri	Konservləşdirilən məhsullar

Cədvəl 1.1. davamı

Konservl dırıcı amill r	M hsulun yaxud lav olunan madd l rin i - l nm si	Konservl dirm nin rejimi v dig r xüsusiyy tl ri	Konservl n m hsul
Süd turşu qıcqırmasında əmələ gələn süd turşusunun təsiri	turşuya qoyma (duzlara, suya qoyma)	0,6-1,4% miqdardında süd turşusu toplanır	almanın, qarpzın suya qoyulması
Etil spirtinin təsiri	spirit qıcqırması	spirtin miqdarı 10 % həcm və daha çox olur	üzüm və meyvə şərabları
Kimiyəvi üsullar			
Tüstüdə olan antisепtik maddələrin təsiri	tüstü ilə yaxud his məhlulu ilə qaxac etmə	məhsulu antisep tik mad dələrlə (fenolla, spirtlə, turşu və digər maddələrlə) dondurma	ət, balıq və digər məhsullar
Bakterisid təsiri	sirkə turşusu ilə konservləşdirmə (marinadlaşdırma)	məhsulun kütləsinə 0,6-1,2% qida sirkə turşusunun marinad məhlulu-nun əlavə olunması	marinadlaşdırılmış meyvə, tərəvəz, göbələk, balıq
	benzoy yaxud sorbin turşusu ilə konservləşdirmə	məhsulun kütləsinə 0,1%-ə qədər miqdardında əlavə olunması	balıq, meyvə şirələri və digər məhsullar
Antibiotiklərin antisep tik təsiri	xlortetrasiklin, nistatinlə konservləşdirmə	antibiotiklər əlavə olunmaqla	ət, canlı balıq, soyudulmuş balıq

Fiziki üsullara aşağı və yüksək temperatur, filtrasiya, şüa enerjisi, ultrasəs, radiasiya işləmələri ilə konservləşdirmə addır. Aşağı temperatur məhsulun soyudulması və dondurulması üçün tətbiq olunur. Soytutduqda məhsulda suyun donmasına yol verilmir. Soyudulan məhsul daxildə 0°C , yaxud bir qədər az temperatura malik olur. Məhsul yalnız soyudulmaqla deyil, həmçinin çox soyudulmuş və dondurulmuş vəziyyətdə də saxlanır. Dondurulmuş məhsulların keyfiyyəti sürətli dondurmada daha yüksək alınır. Bu, -24°C və daha aşağı temperaturda həyata keçirilir.

Yüksək temperatur məhsulun pasterizə və sterilizəsi üçün tətbiq olunur. Pasterizədə yalnız mikroolların vegetativ formaları, ste-

rilizədə isə həm də sporları məhv olur. Ona görə də sterilizə olunmuş məhsullar uzun müddət saxlanır. Pasterizədə məhsulun qida dəyəri demək olar ki, dəyişmir, sterilizədə isə onun dad və qidalılıq dəyəri aşağı düşür, vitaminlər parçalanır.

Maye və püreşəkilli məhsulların aseptik konservləşdirmə metodu məlumdur. Məhsul qısa müddətdə yüksək temperaturda sterilizə edilir və steril qablara doldurularaq həmin şəraitdə (aseptik) ağzı bağlanır.

Məhsulu elektrik cərəyanı, çox yüksək tezlikli cərəyan və ultrasəslə də sterilizə edirlər. Şirəni, məhsulun səthini, qab və avadanlıqları, suyu, havanı bakterisid təsirli ultrabənövşəyi şüalarla sterilizə edirlər. Radioaktiv şüalanma yaxud sürətləndirilmiş elektronlarla işlənmə məhsulların qalma müddətini artırır.

Fiziki-kimyəvi üsullar – məhsulun xörək duzu, şəkər və qurutmaqla konservləşdirilməsidir. Konservləşdirmə amili osmos təzyiqinin yüksəldilməsi və suyun fəallığının azaldılmasıdır. Osmos təzyiqinin yüksəldilməsinə məhlula xörək duzu yaxud şəkər əlavə edilməsi və ya məhsulun özünü qurutmaqla (həll olan maddələrin qatılığını artırmaqla) nail olunur. Yüksək osmos təzyiqində suyun fəallığı azalır, mikrob hüceyrəsi plazmoliz halına keçir, fermentlər fəallığını itirir.

Qurutma ilə konservləşdirmədə məhsuldan suyu çox vaxt isti üsulla kənar edirlər. Süni qurutma aşağı təzyiqdə (vaakum), müxtəlif tip quruducularda, qaynar təbəqədə, sublimasiya ilə həyata keçirilir.

Biokimyəvi üsullara məhsulun süd turşusu (turşuya, duza və suya qoyma) və etil spirti ilə konservləşdirilməsi aiddir. Bu zaman konservləşdirici maddələr mikroorganizmlərin fəaliyyəti ilə əlaqədar baş verən biokimyəvi proseslər nəticəsində əmələ gəlir.

Kimyəvi üsullara məhsula az miqdarda antiseptik və antioksidant təsirli kimyəvi maddələr (konservantlar) əlavə edilməsi ilə konservləşdirmə aiddir. Lakin əlavə olunan maddələr elə miqdarda olmalıdır ki, həmin məhsulla qidalanan insana mənfi təsir göstərməsin. Belə konservantlara tüstü və his məhlulu, sirkə, benzoy, sorbin və digər turşular, sulfit anhidridi, kalium metabisulfit və di-

gər kimyəvi maddələr, həmçinin antibiotiklər xlor tetrasiklin, nis-tatin, nizin və bitki mənşəli antibiotik – fitonsidlər addır. Konser-vantlar çox vaxt digər konservləşdirmə metodları – soyutma, qız-dırma, qurutma, duzlama və s. ilə birgə tətbiq olunur.

Bəzi mənbələrdə birgə tətbiq olunan belə üsullar – kombinə edilmiş üsul kimi qəbul edilir. Məsələn, kompot hazırlanmasında məhsula həm şəkər əlavə edilir, həm də onun isti sterilizəsi aparılır. Buna bənzər vəziyyət marinad və s. konservlər istehsalında da müşahidə olunur.

1.2. Qida məhsullarının isti sterilizasiya prosesləri

1.2.1. İsti sterilizasiyanın səsas parametrləri

Isti sterilizənin köməyilə qida məhsullarının konservləşdirilməsinin mahiyyəti ondan ibarətdir ki, hermetik bağlanan konserv qabları müəyyən müddət ərzində isti ilə işlənməyə məruz qoyulur. İsti işlənmə aşağıdakı qaydada aparılır. Konserv bankası sterilizə aparatına yiğilaraq temperaturu tədricən qaldırılır və müəyyən səviyyəyə qədər çatdırılır. Lazım olan temperatur müəyyən vaxt kəsiyində saxlanır və sonra pasterizə olunmuş bankalar aparatdan çıxarılır.

Göründüyü kimi sterilizə prosesini xarakterizə edən əsas parametr temperatur olub, sterilizə aparatında yüksəldilməsi və tənzimlənməsi lazım gəlir. Digər mühüm amil isə konservlərin isti işlənməyə məruz qoyulduğu vaxt- müddətdir. Bunları mikrobioloji parametrlər də adlandırmaq olar. Çünkü bu iki parametrlə mikroorganizmlərin məhvi müəyyən olunur. Bu parametrlərə əməl olunması nəticəsində sterilizədən sonra (bir neçə gün bəzən isə həftə keçdikdən sonra) aşkar olunan konservlərin müxtəlif növ bioloji çıxdaşı baş verir (bombajlar – başqa sözlə qapağın köpməsi, turşuma, kiflənmə və s.).

Əgər sterilizə prosesi 100°C -dən yüksək temperaturda aparılsa, o halda doymuş su buglarının köməyilə aparatda termodinamik şərait yaratmaq lazım gəlir. Göründüyü kimi təzyiqsiz lazımı sterilizə temperaturunu almaq olmur və ona görə də hesab etmək olar

ki, sterilizənin müəyyən temperaturu manometr üzrə təzyiqin müəyyən göstəricisinə uyğun olmalıdır. Odur ki, belə təzyiq prosesin üçüncü parametri ola bilməz. Lakin bir çox hallarda sterilizə temperaturunun tələb olunan həddə çatdırılması üçün prosesin təzyiq altında aparılması lazım gəlir. Bu əlavə “çox yüksək bug” təzyiqi, “soyuq” üsulla sıxılmış hava, yaxud suyun köməyilə yaradılır. Bu o vaxt həyata keçirilir ki, sterilizə zamanı daxili təzyiq tənəkə bankaların geri dönməyən deformasiyasına və yaxud qapağın atılmasına səbəb olur. Bu zaman aparatda qızdırılan mühitin temperaturunu yüksəltmədən daxili təzyiqin xarici təzyiqlə bərabərləşdirilməsi aparılır. Belə hallarda sterilizə prosesinin üçüncü parametri – təzyiq meydana gəlir. Üçüncü parametr mikroorganizmlərin məhvinə təsir etməyib, prosesin təmiz fiziki atributudur. Lakin bu parametə birinci və ikinci parametrlərdə olduğu kimi ciddi əməl olunmalıdır. Əks halda yenə də məhsulun istehsalat çıxdaşları meydana gəlmış olacaqdır.

Müxtəlif konservlər üçün sterilizə prosesinin parametrləri eyni olmur.

Steriliz temperaturunun seçimini müyyed nəm illər. Sterilizə temperaturuna təsir edən ən mühüm amil mühitin tərkibidir. Məlum olmuşdur ki, mikroorganizmlərin bir çoxu üçün turş mühit arzuolunmazdır. Lakin bu o demək deyildir ki, turş mühitdə inkişaf edən mikroorganizmlər yoxdur. Belə mikroblar da kifayət qədərdir. Müxtəlif qida məhsullarının zay olması mühitin həmin turşuluğunda inkişaf edə bilən mikroblarla törədirilir. Deməli, mikrob zay edilməsinin tipi məhsulun növündən asılıdır.

Mikroorganizmlər turş mühitdə nəinki pis inkişaf edirlər, hətta bəzən əksinə, az turşulu mühitdə daha termodözümlü olub, çox vaxt bir neçə saatlıq qaynama tələb edirlər.

Ödəbiyyatdan məlumdur ki, bütün konservləşdirilən qida məhsulları turş mühit olub, pH göstəricisi adətən 7-dən aşağı olur. Ona görə də mikrobiologiya öz meyarlarını qida məhsullarının turşuluq dərəcəsinin qiymətləndirilməsinə görə müəyyən etmişdir. Bu isə saqlamlıq nöqtəyi-nəzərdən fəal turşuluğa xarab olmanın ən təhlükəli törədicisi olan CL.botulinumun reaksiyasına əsaslanır.

Botulizmin törədicisi olan bakteriyalar toksigen spor əmələ gətirən anareoblar olduğundan, əsasən bağlanmadan əvvəl havası çıxarılmış hermetik bağlı konservlərdə özləri üçün əlverişli şərait tapmış olurlar. Botulizmin – A, B, C, D, E və F adlanan 6 tipi fərqləndirilir. Konservlər üçün onların A və B tiplərini daha təhlükəli hesab edirlər. Çünkü onlar temperatura yüksək davamlığı ilə seçilir. Onların sporları 100°C -də hətta çoxsaylı qaynatmada məhv olmur. Qeyd olunan ştammlar çürümə qrupu mikroorganizmlərinə aid olub, müxtəlif heyvan və bitki zülallarını parçalaya bilir. Onlar həmçinin karbohidratları qazlar əmələ gətirməklə parçalayırlar.

Mikroorganizmlərin özləri insan, yaxud heyvan orqanizmini parazitləşdirmək və bununla da xəstəlik törətmək iqtidarında deyildir. Botulizm törədiciləri saprofitlər olub, yalnız cansız mühitdə inkişaf edir. Belə mühitə bitkinin canlı orqanları – meyvə və giləmeyvələr istisna olunmaqla bütün qida məhsulları aiddir. Lakin mikroorganizmlər həyat fəaliyyəti prosesində insanların sağlamlığı və həyatı üçün təhlükəli olan toksinlər buraxır. Alımlərin bir çoxu belə hesab edirlər ki, botulizm toksini öz təsirinə görə sinil turşusunu 1000 dəfə üstələyir. Botulizm toksini tədrici təsirli əsəb – ificedici zəhər olub, 8-12 saat, bəzən daha sonra aşkar olunur.

İnsanı xəstəliyin başlanğıcında antibotulin zərdabı vurmaqla xi-las etmək mümkündür. Əgər vaxtında müəyyən olunub ciddi tədbir görülməzsə xəstə çox üzücü və ağır ölümə məhkum olur. Bir faktı qeyd etmək yerinə düşər ki, bu toksinin yalnız $0,0001\text{ mg}$ miqdarı dəniz donuzunu öldürməyə kifayət edir.

Adətən botulin toksinləri əmələ gəlmiş məhsullar xarici görünüşünə görə zay təsir bağışlayır: toxumalar yumşalır, yad “pendir” iyi meydana çıxır, qaz əmələ gəlir. Konserv bankaları şışır, “bom-baj” əmələ gəlir. Bu botulizm toksini ilə yoluxmuş məhsulu xüsusi silə təhlükəli edir. Elə hallara da təsadüf olunur ki, məhsulda toksin tapılsa da bu onun xarici görünüşü, dadı və iyində kənar xüsusiyyətlərlə özünü biruzə vermir. Belə məhsullarda nəzərə çarpma-yan zəhərlənmə baş verə bilir. Qeyd etmək lazımdır ki, törədicilərindən fərqli olaraq botulizm toksini istiyə davamlı olmur. Belə ki,

80°C -də 20-30 dəqiqəlik qızdırma onu tam parçalayır.

Ona görə də konservlər yeməkdən əvvəl yaxşı qızdırılsara yemək üçün tam zərərsiz olurlar. Lakin təəssüflə qyed etmək lazımdır ki, botulizm törədiciləri inkişaf edə bilən konservləşdirilmiş qida məhsullarının çoxu (tərəvəz və balıqdan hazırlanmış qəlyanaltı konservlər, pomidor şirəsi və s.) soyuq halda istifadə olunur və əvvəlcədən isidilmir.

Konservlərdə yalnız botulizm törədiciləri deyil, istiyə daha davamlı digər çürüdücü anaeroblar da inkişaf edir. Lakin, onlar *CL.botulinum* qədər təhlükəli deyillər. Onlara *CL.sporogenes*, *CL.perfrigens*, *CL.putrificum* aid olub, tez-tez ət və balıq konservlərinin zay olmasına səbəb olurlar. Qida məhsullarının bu qrup mikroblarla zay edilməsi həmişə pis iylənən qazlar əmələ gəlməsi, qida məhsullarının parçalanması və konserv bankalarının qapağının qalxması (bombaj) ilə müşayət olunur.

Son vaxtlara qədər belə hesab olundu ki, botulizmin törədiciləri pH göstəricisi 4,5-dən aşağı olan konservlərdə inkişaf edə bilməz. Ona görə də pH 4,5-dən yuxarı olan məhsulların az turş, ondan aşağı olanların isə turş hesab olunması qəbul edilmişdi. Lakin son illərin tədqiqatları göstərir ki, botulizm törədiciləri daha turş mühitdə inkişaf edə bilir. Ona görə də bu göstəricinin hədləri aşağı salınaraq, əvvəlcə pH 4,4, sonra 4,2 qəbul edilmişdir. Digər çürümə anaeroblarına gəldikdə isə onların inkişafı üçün daha əlverişli turşuluq pH 6,0 və yüksək olmaqla xarakterizə olunur. Lakin onlar pH göstəricisinin 4,5-5,0 intervalında qaz əmələ gətirməklə də inkişaf edə bilirlər.

Qida məhsullarının bir qədər yuxarı turşuluğunda (pH 4,5-5,0) *CL.thermosaccharimiticum* kimi istiyə dayanıqlı mikroblar inkişaf edirlər. Bu mikroorganizmlər termofil anaerob qrupa aid edilir. Onlar karbohidratları qazlar əmələ gətirməklə (əsasən karbon qazı və hidrogen) parçalayırlar və proses konserv bankalarının şişməsi ilə nəticələnir.

Az turşulu konservlərdə, xüsusilə də şəkər və nişastaya malik olanlarda çox vaxt anaerob tipli termofil *Bac.Stearothermophilus*

inkışaf edir. Onlar konservləri xarab etsələr də, bu qazlar əmələ gəlməsi və qapağın qalxması ilə müşayət olunmur. Bu halda konservlər sadəcə olaraq turşuyur qapaq isə yasti qalır. Ona görə də belə nöqsan “yaxşı turş” adlanır. Konservlərin xarab olmasına dair xarici əlamətlərin olmaması onların çıxdaş edilməsini çətinləşdirir.

Konserv bankalarında az hava olmasına baxmayaraq turş olmayan mühitdə spor əmələ gətirən aeroblar qrupuna aid edilən istiyə davamlı müxtəlif mikroorganizmlər inkışaf edir. Həmin mikroollar tərəfindən törədilən çoxlu sayıda nöqsanlar məlumudur. Ona bütöv dənli qarğıdalıda, slivkada, ət və balıq konservlərində rast gəlinir. Həmin nöqsan çox vaxt qapağın qalxması ilə müşayət olunur.

Beləliklə, bütün konservləşdirilmiş qida məhsulları fəal turşluğa görə iki qrupa bölünə bilər: az turşulu ($\text{pH } 4,2$ -dən çox) və turş ($\text{pH } 4,2$ və az).

Birinci qrup 100°C və daha yüksək temperaturda $112\text{-}120^{\circ}\text{C}$ arası intervalda, bəzən isə hətta daha yüksək temperaturda ($125\text{-}130^{\circ}\text{C}$) sterilizə olunur.

Ikinci qrupu 100°C yaxud daha da mötədil temperaturda, lakin 75°C -dən aşağı olmamaqla sterilizə edirlər. Birinci qrupa bütün ət, balıq, süd və tərəvəz konservləri; ikinciyə isə bütün meyvə-giləmeyvə konservləri, mürəbbə, cem və şirələr aiddir. Lakin ilk baxışdan sadə görünən bu təsnifat bir sıra istisnalarla mürəkkəbləşir.

Əvvələ, əvvəllər turş məhsullara aid edilən pomidor şirəsi ($\text{pH } 4,0\text{-}5,5$ intervalında dəyişir) müəyyən şəraitdə toksin əmələ gəti-rən CL.Botulinumun inkışafi üçün mühit rolü oynayır. Ədəbiyyatlarda bu tip məhsullarda botulin təbiətli zəhərlənmə hallarına dair məlumatlar vardır. Odur ki, 1973-cü ildən bəri pomidor şirələrinin də konservləşdirilməsi konservlərin bir çoxunda olduğu kimi 120°C temperaturda aparılır.

Botuluzm törədiciləri ilə oxşar vəziyyət ərik konservlərində də müşahidə edilir. Bəzən bu məhsullarda pH hətta $3,8\text{-}3,9$ arasında dəyişsə belə, botulizm törədicilərinin inkışafına mane ola bilmir. Ona görə də ərik konservlərini də 110°C -də, son hal kimi 100°C -də lakin uzun müddətə sterilizə etmək tövsiyə edilir.

Təzə tərəvəzlərdən (kələm, şirin bibər, pomidorlar, kök, soğan, çuqundur) hazırlanan salatlar sterilizə edildikdə orada sirkə turşusunun köməyilə pH 3,7-4,2 arasında tənzimlənir. Bununla belə salatların $112\text{-}120^{\circ}\text{C}$ temperaturda sterilizə edilməsi tövsiyə olunur. Göründüyü kimi bu konservlər də qeyd olunan təsnifatdan çıxır və pH 4,2 göstəricisindən kənarda qalır.

Qeyd olunan istisnalar nəzərə alınmaqla konservləşdirilən qida məhsullarını pH göstəricisinə görə iki qrupa bölmək olar. Onlardan biri (pH 4,2-dən çox) 100°C -dən yüksək, digəri (pH 4,2-yə bərabər, yaxud ondan böyük) isə 100°C -də yaxud ondan aşağı temperaturda sterilizə edilirlər.

Steriliz - mikrobların məhv edilməsi məqsədi ilə konservlərin istənilən temperaturda isti ilə işlənməsini ifadə edən ümumi termindir. Daha konkret mənada sterilizə adı altında konservlərin 100°C və daha yüksək temperaturda isti işlənməsi başa düşülür. 100°C -dən aşağı temperaturda aparılan sterilizə pasterizə adlanır. Bu terminlərin tam ciddi olmasını demək olmaz. Ədəbiyyatlarda sterilizənin 100°C və daha yüksək, pasterizənin isə 100°C və aşağı temperaturda aparılmasına dair məlumatlar vardır. Buna uyğun olaraq konservlərin 100°C -də isti işlənməsi üçün olan açıq tipli sterilizasiya aparatları bəzən sterilizator, bəzən isə pasterizator adlandırılır.

pH göstəricisi 6 olan süd pasterizə edilsə də, o təsnifatdan kənarda qalmır və “pasterizə edilmiş süd” adı ilə buraxılır. Pasterizə olunmuş süd 100°C -dən aşağı temperaturda patogen bakteriyaların yalnız vegetativ hüceyrələrini məhv etmək məqsədilə isti ilə işlənir. Belə isti işlənmə rejimi mikroorganizmlərin tam məhvini təmin etmir. Odur ki, bu cür məhsul uzunmüddətli saxlanmaya yaramır. Əgər südü uzun müddət saxlamaq istəyirlərsə, o halda onu $115\text{-}120^{\circ}\text{C}$ temperaturda həqiqətən sterilizə edirlər və belə məhsul özünü konserv kimi göstərir.

Sterilizənin daha bir növü **tindalizasiya**, yaxud təkrar sterilizə də mövcuddur. Bu zaman konservlər hər bisirmə arasında 20-28 saat fasılə buraxmaqla ikiqat, yaxud üçqat sterilizə olunur.

Tindalizasiya adı sterilizədən onunla fərqlənir ki, hər bir bişirmə ayrılıqda lazımı dərəcədə sterillik almaq üçün kifayət etmir. Burada məsələn, ənənəvi temperatur səviyyəsində, lakin hər dəfə çox qısa vaxt ərzində sterilizə aparılır. Belə original isti işlənmədə xammalın ilkin konsistensiyası minimum dəyişir və ona görə də adı sterilizəyə nisbətən konservlərin keyfiyyəti daha yaxşı alınır. Bu konservləşdirmə üsulu mikrobioloji baxımdan da originaldır. Belə hesab olunur ki, birinci “bişirmə”-də temperatur səviyyəsinə və müddətinə görə bakteriyaların vegetativ hüceyrələrinin çoxu məhv olur. Onların bir hissəsi əlverişsiz şəraitdə spor halına keçərək öz canlılığını saxlayır. Bişirmələrarası müddətdə (gündəlik sakit saxlanma zamanı) sporlar otaq temperaturunda cüccərir və əmələ gələn vegetativ hüceyrələr təkrar bişirmədə məhv edilir.

Onu da nəzərə almaq lazımdır ki, ət konservlərini mətbəx nöqtəyi-nəzərdən 100^0C -dən yüksək temperaturda sterilizə etmək olmaz. Odur ki, onları 100^0C -də tindalizasiya edir, yaxud 100^0C -də bir neçə dəfə sterilizə edirlər (duza qoyulmuş, yaxud hisə verilmiş ət və s.). Onlar həmin terminin adı anlayışında “həqiqi” konservlər deyildir. Saxlanmada onlar 3-6 ay və hətta bir ilə qədər stabil qala bilir. Saxlanma temperaturu 15^0C -dən az (“ $\frac{3}{4}$ konservlər” adlandırılanlar), yaxud 0-dan 5^0C (“yarımkonservlər”) arasındadır. Konservlərin belə “natamam” isti işlənmə prosesi sub sterilizə adlanır.

Bununla belə, xüsusi saxlanma şəraiti tələb etməyən (temperatur və vaxt) “həqiqi” konservlərin 100% steril olmasını düşünmək olmaz. Sterilizə prosesinin qarşısında duran vəzifə - mikroorqanizmlərin adı saxlanma şəraitində inkişaf edən və konservlərin nöqsanını töredən, yaxud insan sağlığı üçün təhlükəli məhsullar əmələ gətirə bilən formalarını məhv etməkdən ibarətdir. Bəzi mikroorqanizmlər məsələn, küləş yaxud kartof çubuqları konservlərdə inkişaf etmirlər və bu səbəbdən də təhlükəsizdirler. Ona görə də onların məhvinə nail olmaq mənasızdır. Xüsusilə də ona görə ki, istiyə çox davamlıdırlar və onların məhvinə yönəldiləcək sterilizə rejiminin əlavə ciddiləşdirilməsinə və qida məhsulunun keyfiyyətinin pisləşməsinə səbəb olacaqdır.

Göründüyü kimi sterilizə prosesində mütləq deyil, sənaye sterilliyinə nail olunmalıdır. Sonuncu halda konservlərdə qida məhsullarının nöqsan törədici ləri, yaxud patogen və toksigen formaları olmamalı və adı saxlanma şəraitində konservlərin nöqsan törədici ləri inkişaf etməməlidir.

1.2.2. Steriliz müddəti müyyənedən amillər

Mikroorganizmlər yüksək temperaturla təsir etdikdə onlar məhv olurlar. Lakin onların məhvi tədricən baş vermir. Verilən sterilizə temperaturunda mikrobların məhv edilməsi üçün müəyyən vaxt lazımlı gəlir. Həmin vaxt letal yaxud ölüm müddəti adlanır.

Məhsul doldurulmuş bankaları suda və ya isti buğ ilə qızdırıldıqda tələb olunan temperatur qabın bütün hissələrində birdən-birə yaranır. Əvvəlcə məhsulun səthə yaxın yerləşən kənar təbəqələri qızır, sonra istilik içərilərə keçir və nəhayət bankanın mərkəzində temperatur tələb olunan həddə çatır (onu da nəzərə almaq lazımdır ki, bankanın mərkəzində temperatur, sterilizasiya aparatındakı temperaturdan $1-2^{\circ}\text{C}$ aşağı olur). Odur ki, sterilizə prosesini iki dövrə ayırmak olar: 1) Temperaturun sterilizə hərarəti alınanadək bankanın mərkəzinə keçməsi; 2) Mikroorganizmlərin həyat fəaliyyətinin kəsilməsi üçün lazımlı müəyyən temperaturda saxlama ("ölüm müddəti"). Bu bölgü çox şərtidir. Belə ki, bankalarda qızdırıldıqda, həmçinin sterilizədən sonra soyutduqda mikroorganizmlərin yalnız bir qismi məhv olur.

Sterilizə prosesində hərarətin bankanın orta hissəsinə keçmə müddətinə konservin ilk temperaturu, konserv qabının materialı (materialın qalınlığı və ölçüləri) məhsulun növü və bankanın vəziyyəti təsir edir.

Qeyd etmək lazımdır ki, birbaşa həmin mərkəzi hissə mikroblastların yaşaması imkanları baxımından daha əlverişsiz sayılır. Ona görə də mikroorganizmlər üçün letal müddətdən danışdıqda bankanın mərkəzi hissəsində yerləşən hüceyrələr nəzərdə tutulur. Həmin vaxtin hesablanması bankanın sterilizə aparatında qızdırılmasına

başlanmasından deyil, bankanın mərkəzində lazım olan sterilizə temperaturu alınan andan aparılır.

Bu halda ümumi sterilizə müddəti $T_{\text{ümumi}}$ bankanın mərkəzinə istiliyin keçmə vaxtından (bankanın mərkəzində sterilizə temperaturunun alınması nəzərdə tutulur) $T_{\text{keçmə}}$ və letal vaxtdan T_{letal} , başqa sözlə bankanın mərkəzində yerləşən mikroorganizmlərin məhvi üçün olan vaxtdan ibarət olur.

$$T_{\text{ümumi}} = T_{\text{keçmə}} + T_{\text{letal}}$$

Lakin onu da qeyd etmək lazımdır ki, sterilizə vaxtının hesabatı tam dərcədə düzgün olmayıb, bankanın mərkəzində olan mikroorganizmlərin məhvi orada lazım olandan əvvəl, yəni sterilizənin tələb olunan temperaturundan bir qədər aşağı qızdırılmasında müşahidə olunur. Ona görə də bu halda $T_{\text{ümumi}}$ $T_{\text{keçmə}}$ və T_{letal} bərabər olmayıb az olur.

Daha doğrusu ümumi sterilizə müddəti qızdırma vaxtı və letal vaxtin funksiyasından ibarət olur. Başqa sözlə,

$$T_{\text{ümumi}} = F(T_{\text{keçmə}} \times T_{\text{letal}}).$$

Beləliklə, ümumi sterilizə vaxtının asılı olduğu faktorları aydınlaşdırmaq üçün letal müddəti müəyyən edən ayrı-ayrı faktorlara (mikrobioloji) və bankanın daxilinə istiliyin keçmə müddətinə (istilik fiziki xüsusiyyətlər) baxmaq lazımdır.

Letal müddətinə sterilizə temperaturu, konservlərin kimyəvi tərkibi, mikroorganizmlərin növü və miqdarı təsir göstərir.

Hər hansı mikroorganizm növü üçün ölümcül olan təyin edilmiş hansısa temperatur həddi mövcud deyildir. Mikroorganizmləri 60°C -dən başlayaraq müxtəlif temperaturlarda məhv etmək olar. Məsələ yalnız bunun üçün tələb olunan vaxtdan gedir. Beləliklə, hansısa mikroorganizm növü üçün letal şəraiti bir temperaturla deyil, yalnız letal temperaturla – vaxtin birgə ifadəsi ilə müəyyən etmək olar.

Təbii ki, letal vaxtla temperatur arasında əks asılılıq vardır, başqa sözlə sterilizə temperaturunun yüksəlməsi ilə letal vaxt azalır. Esti və Meyerə görə CL.Botulinum sporlarının məhv olması aşağıdakı parametrlərlə xarakterizə olunur:

Temperatur, $^{\circ}\text{C}$	vaxt, dəqiqə
100	330
105	100
110	32
115	10
120	4

Göründüyü kimi sterilizə temperaturunun nisbətən az artımı ilə letal müddət kəskin aşağı düşür. Qeyd etmək olar ki, sterilizənin bir neçə dərəcə yüksək temperaturunda letal müddət bir neçə dəfə azalır.

Buradan belə çıxır ki, sterilizəni müxtəlif temperaturlarda aparmaq olar. Burada yalnız prosesin davametmə müddəti dəyişəcəkdir. Bununla əlaqədar olaraq belə bir vacib sual ortaya çıxır ki, mötədil temperaturda uzunmüddətli, yoxsa yüksək temperaturda qısa müddətli sterilizə daha yaxşıdır?

Tədqiqatlar göstərir ki, sterilizə zamanı keyfiyyəti pisləşdirən kimyəvi reaksiyaların ləngidilməsi üçün isti işlənmə imkan daxilində çox qısa vaxt kəsiyində və daha yüksək temperaturda aparılmalıdır. Ədəbiyyatda bu prinsip yüksək temperaturlu qısa müddətli sterilizə adlandırılmışdır.

Müxtəlif məhsullarda olan mikroblar üçün, hətta müəyyən olunmuş temperaturda letal vaxt eyni deyildir. Mikrobyn olduğu mühit nəzərə alınmadan verilən temperaturda letal vaxt haqqında danışmaq olmaz.

Yuxarıda mühitin turşuluğunun mikroorganizmlərin inkişafına təsiri qeyd olundu. Qeyd etmək lazımdır ki, bir neçə xarici faktorlar arasında mikrobların istiliyə davamlığına ən çox təsir göstərən qızdırılan mühitdəki hidrogen ionlarının qatılığıdır.

A.İ.Rodaçevaya görə mikroorqanizmlerin istiliyə davamlığına yalnız mühitin fəal turşuluğu deyil, həm də həmin turşuların təbiəti təsir göstərir. Məsələn, mühitin eyni pH göstəricisində süd turşusu daha çox cansızlaşdırıcı təsir göstərir. Onun ardınca alma turşusu gəlir. Bakteriyalara sirkə və limon turşuları bir qədər zəif təsir göstərir.

Letal vaxta konservlərin kimyəvi tərkibinin digər elementlərin-dən olan antibiotik maddələr - bitki mənşəəli fitonsidlər təsir göstərir. Müəyyən olunmuşdur ki, fitonsidlərlə zəngin tərəvəz yaxud digər bitkilər(bibər, sarımsaq, kök, ağ kökümeyvələr, quru ədviyatlar, xardal və s.) əlavə olunan konservlərin isti sterilizəsi üçün tələb olunan müddət azalmış olur.

Letal vaxta yağlar da xeyli təsir göstərir. Lakin turşu və fitonislərdən fərqli olaraq onlar istiliyə davamlığı azaltmayıb əksinə artırırlar.

Yağların müdafiə təsiri iki müxtəlif hidrofil məhlulun sərhəddində baş verən fiziki-kimyəvi çevrilmələr baxımından izah olunur (zülal kolloid məhlul – mikrob hüceyrəsi).

Məlumdur ki, hidrofil kolloidlərin (zülallar, saponinlər, sabun və s) yağlarla təmasında - iki fazanın sərhəddində tədricən özünə xas koaqlıyasiya pərdəsi əmələ gəlir ki, o da bu fazaları əsaslı surətdə bir-birindən ayırrır. Əgər yağ daması su – zülal məhluluna düşərsə dərhal zülal pərdəsi ilə əhatə olunacaqdır. Əgər zülal kolloid məhlulu daması yağa düşərsə, o zaman həmin damla da dərhal sıx fazalar arası ortüklə əhatə olunur. Bakteriya hüceyrəsi ətrafında sıx hidrofab örtüyünün olması nəmliyin onlara keçməsinin qarşısını alır və bununla da zülalların pıxtalaşması çətinləşir. Ona görə də yağılı konservlər yağıslzlara nisbətən daha çox sterilizə olunmalıdır.

Letal müddətə şəkər və şəkər şerbəti də müəyyən təsir göstərir. Alımlərin çoxu bu qənaətdədir ki, mühitin qızdırılması zamanı şəkər mikroblara müdafiə edici təsir göstərir. Məlum olmuşdur ki, 100°C -də mayalar şerbətlə müqayisədə destillə edilmiş suda daha tez məhv olur. Şəkərin mikroorqanizmlərə müdafiəedici təsiri

onunla izah olunur ki, şəkər şerbətində mikrob hüceyrəsindən nəmliyin osmotik sovrulması baş verir. Nəticədə nəmliyi azalmış mikrob hüceyrəsinin istiliyə davamlığı artmış olur.

Qida məhsullarında duzun az miqdarı isti işlənmədə mikroorganizmlər müdafiədici təsir göstərsə də, duzun yüksək miqdarı mikroorganizmlərin sürətli məhvinə səbəb olur. Belə güman etmək olar ki, duzun böyük olmayan qatılığında duz mikrob hüceyrəsindən nəmliyi çəkir və bununla da onun istiliyə davamlığını artırır. Bu şəkər şerbətində də belə olur. Duzun yüksək qarılığında isə sodium xloridin elektrolitik sovurucu təsiri meydana çıxır, nəticədə protoplazmanın dayanıqlığı yüksəlir və letal vaxt azalır.

Mikroorganizmlərin növ və miqdarı letal vaxta əsaslı təsir göstərir. Letal müddət güclü dərəcədə mikrofloranın xarakterindən və həmin qida məhsulunda inkişaf etmə xüsusiyyətindən asılıdır. Çünkü qızdırmanın müxtəlif mikroblar eyni keçirmir.

Əgər müxtəlif mikroblar bu və ya digər temperaturda, eyni turşuluğa malik mühitdə qızdırılarsa, o halda bakteriya hüceyrələrinin vegetativ formaları sporlarla müqayisədə olduqca tez məhv olur. Alimlərin bəziləri bunu bakteriya sporlarının az suya malik olması və belə şəraitdə qızdırımda hüceyrələrin məhvinə səbəb olan zülalların pıxtalaşma prosesinin çətinləşməsi ilə izah edirlər. Digər tədqiqatçılar isə belə göstərirlər ki, ümumi suyun miqdarı istər vegetativ və istərsə də sporlarda təqribən eyni olur. Ona görə də sporlarda suyun miqdarının az olması dedikdə ümumi suyun deyil, sərbəst suyun miqdarının az olması anlaşılmalıdır. Məsələnin mahiyyəti ondan ibarətdir ki, sporlarda suyun şox hissəsi əlaqəli formada olub, hüceyrə proteinlərinin pıxtalaşmasında iştirak edə bilməz. Bundan başqa, sporların qızdırılmaya davamlığı onların su keçirməyən möhkəm qilafla əhatə olunması ilə izah edilir. Belə qılfə ətrafindakı nəmliyi sporun daxilinə buraxmir.

Sporsuz bakteriyaların (başqa sözlə vegetativ hüceyrələr) çoxu üçün $60-80^{\circ}\text{C}$ temperaturda letal müddətin cəmi bir neçə dəqiqə çəkməsi deyilənlərlə əlaqədardır. Daha böyük letal müddət Bac. Coli-də müşahidə olunmaqla 80°C temperaturda 15 dəqiqə təşkil

edir. Daha uzun letal müddət spor əmələ gətirən mikroblar (başqa sözlə onların sporları) üçündür. A. İ. Roqaçeva görə letal müddət 100^0C -də B. Subtilis üçün – 120 dəqiqə, B.Merektericus – 110 dəqiqə, B. Botilinum (B şammi) – 150 dəqiqə, B.botilinum (A şamm) – 300 dəqiqə təşkil edir.

Letal müddətə mikroorqanizmlərin miqdarı əsaslı təsir göstərir. Məlum olmuşdur ki, mikroorqanizmlərin miqdarının artması ilə letal müddət də artmış olur.

1.3.Qablar və qablama materialları

Xammalı emal müəssisəsinə daşımaq, məhsulu doldurmaq və hazır məhsulu nəql etmək üçün qablardan və qablama materiallarından istifadə olunur. Hermetiklik və sterilizə tələb olunan məhsulları emal etdikdə metal (tənəkə və alüminium) banka, şüşə banka, balon, butulka, polimer qutu və stekandan istifadə olunur. Qeyri hermetik tələb olunan hallarda isə ağaç və faner çəllək; meyvə yarımfabrikatları üçün qutudan; quru meyvələri doldurmaq üçün qutu, faner baraban, həmçinin kağız kisələrdən istifadə olunur.

Sürətli dondurulmuş meyvə və tərəvəzlər parafinlənmiş kardon qutularda buraxılır. Çəlləklərə mayeşəkilli məhsul doldurularkən içlik kimi polietilen kisələrdən istifadə edilir.

Hazır məhsulu nəql etmək üçün ağaç qutudan, bəzən isə konteynerlərdən istifadə olunur. Meyvə-giləmeyvə xammalı tərəcədə, qutuda və konteynerlərdə daşınır. Qablara müəyyən tələblər verilir: onlar insan üçün zərərsiz olmalı, başqa sözlə qabın hazırlanlığı material məhsula keçməməli və kimyəvi maddələrlə reaksiyaya girməməlidir; hazırlanması az material sərfi ilə möhkəmliyi təmin etməli, sterilizə zamanı istiliyə dözməli və hermetikliyi təmin etməlidir. Hazırda emal sənayesində əsasən tənəkə və şüşə qablar geniş yayılmışdır. Bu qabların bir-birindən fərqli xüsusiyyətləri, üstünlükləri və çatışmazlıqları vardır.

1.3.1. Tənəkə qablar

Tənəkə qablar yüngül olub, eyni tutumlu şüşə qablardan 3 dəfə az çəkiyə malikdir. Tənəkə qabın kütləsinin məhsulun kütləsinə nisbəti 10-17%, şüşə qablarda isə 35-50% təşkil edir. Tənəkə qablar qırılmadığı halda, şüşə qablar əksinə, zərbədən, düşmədən və hətta ağızı açılarən qırıla bilir. Bununla belə, tənəkə qabların yuyulması çox çətin və ağır zəhmətli işdir. Şüşə qablardan fərqli olaraq, tənəkə qablar temperaturun dəyişməsinə həssas olmur. Bu isə onların yuyulmasını və konservlərin sonrakı işlənməsini çətinləşdirir. Tənəkə qabların istehsalı və tətbiqinin mexanikləşdirilməsi və avtomatlaşdırılması asandır. Beləliklə də konservlərin tənəkə qablara doldurulması həm istehsalçı, həm də istehlakçılar üçün çox əlverişlidir. Onun tətbiqi ilə konserv sənayesində əmək məhsuldarlığı yüksəlir; nəqliyyat xərcləri azalır, məhsula şüşə qırıntıları və şüşə tozu düşməsi təhlükəsi aradan qalxır; qabların nəql olunması, yuyulması, doldurulması, bağlanması, sterilizəsi, konservlərin qablaşdırılması və nəql edilməsinə əmək sərfi və xərclər xeyli ixtisar olunur. Tənəkə qablar ekspedisiya, səyahət və gəzintilər zamanı üstünlüyü ilə seçilir. Onu da qeyd etmək lazımdır ki, tənəkə qablar şüşə qablara nisbətən daxili və xarici səthdən korroziyaya uğramaq, aşınmaq ehtimallıdır. Bunun qarşısını almaq üçün çətin tapılan qalaydan və baha lak, emal, həmçinin rənglərdən istifadə olunmalıdır. Şüşə qabların şəffaf olması qabın daxili dəki məhsulu gözlə görməyə və onun keyfiyyətini qiymətləndirməyə imkan verir. Belə ki, daxildəki məhsulun yaxşı görkəmi onu cəlbedici etdiyi halda əksinə, bulanıqlıq onun aşağı keyfiyyətə malik olmasına dəlalət edir. Tənəkə qablardan fərqli olaraq, şüşə qabların təkrar istifadəsi mümkünündür.

Tənəkə qablar yeganə metal qablar deyildir. Ondan başqa, alüminium banka və tublar, həmçinin xromlaşdırılmış və alüminiumlaşdırılmış tənəkə qablar da mövcuddur. Ona görə də dövlət standartında «konservlər üçün metal qablar» termini qəbul olunmuşdur. Standarta görə metal qablar (konservlər üçün bankalar) 2 tip-

də hazırlanır: I – silindr şəkilli və II – fiqurlu; hazırlanma üsuluna görə yiğma və bütöv.

Metal qablar istehsalında dəmir, alüminium və onun ərintisindən istifadə olunur. Hazırda ən çox tənəkə qablardan istifadə edilməkdədir. Konserv qablarını ağ tənəkədən hazırlayırlar. O, hər iki üzünə qalay təbəqəsi çəkilmiş (qalaylanmış) nazik polad təbəqədən ibarətdir. Tənəkəni isti və ya soyuq yayma üsulu ilə hazırlayırlar. İsti yayma üsulunda tənəkə təbəqəsinin qalınlığı qeyri-bərabər alına bilir ki, bu da nöqsan hesab olunur. Çünkü belə tənəkələr banka hazırlayan avadanlığın işini çətinləşdirir. İsti yayma üsulu ilə hazırlanmış tənəkənin xarici səthində bəzən digər nöqsanlara da rast gəlinir. Məsələn, dalgalı qabarmalar, çopurluq (xallılıq), qovuqcuqlar, xırda paslar və s. Belə tənəkə vərəqlər qab hazırlamaq üçün az yararlıdır.

Soyuq yayma üsulu ilə alınan tənəkə daha plastik olur, buna görə də asanlıqla şamplana bilir; belə tənəkə vərəqlərinin qalınlığı hər yerdə bərabər olur. Bu isə tənəkə banka hazırlayan avadanlığın işini asanlaşdırır və çıxdaşın (brakin) miqdarını azaldır. Belə tənəkə vərəqələrinin səthi hamar və qüsursuz olduğundan, onun qalaylanması asanlaşır. Deməli konserv qabları hazırlamaq üçün soyuq yayma tənəkələrindən istifadə edilməsi daha məqsədə uyğundur.

Tənəkənin səthinə qalayı isti qalaylama üsulu ilə və ya elektroliz vasitəsi ilə çəkirlər. İsti qalaylama üsulunda qalay örtüyünün qalınlığı orta hesabla 4 mkm (mikrometr), elektroliz üsulunda isə 0,6-0,7 mkm olur (vərəqənin hər tərəfində). İsti qalaylama üsulu ilə hazırlanan tənəkəyə bəzən lak və ya mina çəkirlər, lakin onları rəngləmədən də işlətmək olar. Elektrolitik qalaylama üsulu ilə alınan tənəkə xeyli məsaməli olduğundan qoruyucu lak və ya mina pərdəciyi ilə hökmən örtülməlidir. Bəzi konservlər üçün üzeri lalla örtülmüş qara (qalaylanmış) tənəkədən hazırlanan qablarda yarayır.

Istifadə olunan tənəkə materialı 2 cür olur: vərəq və lent şəklinde. Tənəkə vərəqələrinin ölçüləri adətən 512x712 mm-dir. Lakin

digər formatlı vərəqlər də istifadə olunur. Lent şəklində hazırlanan soyuq yayılmış tənəkənin uzunluğu azı 30 metr və eni 120, 137, 158, 170, 175, 180, 194, 221, 239, 252, 321, 332, 375 və ya 525 mm ola bilir. Soyuq yayma üsulu ilə lent yaxud vərəqdən hazırlanan tənəkə bankalar TB (tənəkə banka) markada; isti yayma ilə İTB; elektrolitik yayama ilə tənəkələr ETB marka ilə göstərilir.

Qalınlığından asılı olaraq tənəkələri müvafiq nömrələrlə göstərirlər. Məsələn, 20 nömrəli tənəkənin qalınlığı 0,19-0,22 mm, 36 №-li – 0,34-0,38 mm olur. Konserv bankalar hazırlamaq üçün 20, 22, 25, 32 və 36 №-li tənəkələrdən istifadə edilir. Nazik tənəkədən istifadə edilməsi (№18-22) metala xeyli qənaət etməyə imkan verir. Lakin belə qablar asanlıqla şəklini dəyişir (deformasiya-ya uğrayır), buna görə də nazik tənəkə yalnız xırda diametrlı bankalar hazırlamaq üçün yarayır.

Tənəkənin səthinə çəkilmiş qalayın miqdardından asılı olaraq, onları 3 sinifə böülürlər: I – təbəqənin qalınlığı 1,04-1,15 mkm; II – 0,70-0,77 mkm; III – 0,32-0,40 mkm.

Qalaylamaq üçün istifadə olunan material xalis qalay olmalı, onda qarışıqların miqdarı 0,14%-dən çox olmamalıdır. Qurğuşunun miqdarı isə qalayın ümumi çəkisinə görə ən çoxu 0,4% ola bilər. Çünkü daxildə artıq qurğuşun tez zəhərlənmə verə bilir.

Tənəkə kifayət qədər elastik və möhkəm olmalıdır ki, ondan banka hazırladıqda və tikişlərini əzdikdə bankanın kipliyini pozan səth çatları əmələ gəlməsin, habelə qalay təbəqəsi aralanıb poladın üstü açılmasın. Tənəkəni korroziyadan qorumaq üçün üzərinə çəkilən lak və minalarda zərərli qarışıqlar, xüsusilə də qurğuşun və mis duzları, habelə məhsulun rəngini, iyini və dadını dəyişən maddələr olmamalıdır. Üzəri lak və ya mina ilə örtülmüş tənəkənin səthi parlaq və hamar olmalı, onda tilişkələr və hava qovuqcuqları olmamalıdır.

Tənəkə qablara yüksək miqdarda zülal maddələrinə malik məhsullar doldurduqda, onların daxili səthi mina qatı ilə örtülməlidir. Çünkü laklar zülala davamsız olur. Minalar laqlarla xüsusi sinkli pastaları qarışdırmaqla hazırlanır.

Tənəkə qablar hazırlanma üsuluna görə yiğma və bütöv slindirşəkilli, düzbücaqlı, oval və elleps formalı olur. Ən geniş yayılan yiğma slindirşəkilli bankalardır. Yiğma bankalar boylama lehim tikişi olan gövdədən və qapaqlardan (alt və üst qapaqdan) ibarətdir. Bankaların gövdəsi ilə sonluğunu hermetikləşdirmək üçün kipləşdirici halqalardan və kipləşdirici pastadan istifadə olunur. Bütöv bankalarda tikiş olmur. Onları basıb-uzatmaq presində ştamlayırlar və təkcə qapaqlarını ayrıca hazırlayırlar. Tənəkə bankaların qapaqlarını kipləşdirmək üçün rezin halqları kauçukdan hazırlayırlar. Bu halqlar elastik olmalı və asanlıqla yastilana bilməlidir. O, yağıda həll olmamalı və zərərli qarışqlardan təmiz olmalıdır. Kipləşdirici pasta təbii (natural) və ya sintetik kauçuk məhlulundan ibarətdir. İşlədilən həllədicinin tipindən asılı olaraq 2 cür pasta fərqləndirilir: benzin pastası və su-ammoniyak pastası. Konserv sənayesində əsasən ikincidən istifadə olunur.

Tənəkə qabalının ölçüsündən asılı olaraq, tutumu 54-dən 9515 ml arasında qədər dəyişir. Hər bir qab ölçüsünə görə nömrələnir (cəmi: 50 nömrə). Meyvə-giləmeyvə məhsullarını doldurmaq üçün əsasən slindir formalı – 8, 9, 12, 13, 14, 23 və 24 nömrəli, tutumu uyğun olaraq 353, 364, 565, 889, 3020, 200 və 93 ml olan tənəkə bankalardan istifadə olunur. Doldurulmazdan əvvəl və sonra bankalar möhkəm yuyulur.

1.3.2. ü qablar

Şüşə qablar çox qat istifadə oluna bildiyindən emal sənayesində aparıcı yer tutmaqdadır. Bundan başqa digər qablardan onların əsas üstünlüyü hər cür kimyəvi təsirlərə dayanıqlı olması, tərkibində turşu, duz, zülal və digər maddələr olan hər növ konservlərin doldurulması üçün istifadə oluna bilməsidir. Şüşə qablardan daha çox şirə, mürəbbə, cem, kompot, sous, pomidor pastası, noxud və bir çox digər məhsulların doldurulmasında istifadə olunur. Şüşə qabların çatışmazlıqları da vardır. Bu, onların kütləsinin çox olması zərbəyə və böyük temperatur dəyişmələrinə davamsız ol-

malarıdır. Bundan əlavə şüşə qabların silindrik formaları nəqliyyat xərclərini artırır və anbarlarda daha çox yer tutur.

Şüşə bankalar QOST 5717-81 sayılı standartın tələblərinə uyğun hazırlanır. Həmin standarta əsasən bankalar üç tipdə olur: bankalar, butillər, butulkalar. Bütün bu qablar meyvə-giləmeyvə məhsullarını doldurmaq üçün istifadə olunur. Mürəbbə, cem, kompot, şirə, şərab və s. belə məhsullardandır. Bəzi illərdə şüşə qablarda buraxılan meyvə-tərəvəz konservləri, ümumi konserv buraxılışının 70-80%-ni təşkil etmişdir. Şüşə qablar bağlanması üsulundan asılı olaraq 3 tipə bölünür: I – diyircəkli; II – sixıcı; III – vintli.

Bankalar şərti işarələrlə göstərilir ki, buraya da tip (I, II yaxud III), boğaz halqasının diametri [(boğazın eni və hündürlüyü)-58, 82, 68] və tutumu (ml) daxildir. Məsələn, konserv bankası 1-82-1000, başqa sözlə boğaz halqasının diametri 82 mm və tutumu 1000 ml olan diyircəkli banka; yaxud 11-82-650 boğaz halqasının diametri 82 mm, tutumu 650 ml olan sixma banka.

Bankanın boğazının böyüklüyündən asılı olaraq, onun bağlanma üsulu müəyyən olunur.

1. Bankalar, enli ağız butulkalar, stəkanlar və butillər – kipləşdirici rezin halqları olan tənəkə qapaqlarla bağlanır. Qabların ağızını bağlamaq üçün diyirlətmə maşınlarından istifadə olunur. Həmin maşınların iş orqanı onların diyircəyidir. Tənəkə bankalardan fərqli olaraq şüşə bankaların ağızını yalnız bir əməliyyatda diyircəklə bağlayırlar. Diyircək, qapağın kənarlarını əyib bankanın boğazının halqası ətrafına keçirilir. Bu zaman rezin kantın üzərində yastilanır və nəticədə bankanın hermetikliyi təmin edilir.

Konserv istehsalında ən çox (steklyannaya konservnaya obkad-naya – diyircəkli şüşə konserv qabı) tipli qablardan istifadə olunur. Bu onunla izah olunur ki, şüşə qabların ağızının bağlanması üsulu son dərəcə asandır, qabın hermetikliyini təmin edir, çox cüzi çıxdaş olur və çox məhsuldar avtomat bağlama maşınlarından istifadə etməyə imkan verir. Hər növə aid şüşə qabların müəyyən ölçüləri olmalı və boğazları düzgün silindr şəklində hazırlanmalıdır (cədvəl 1.2).

Cədvəl 1.2

SKO qablarının əsas ölçü və tutumları

Qabin növü	Şərti işarəsi	Nominal tutumu, ml-lə	Boğaz halqasının diametri (ən üzrə) mm-lə	Yol verilən ovallıq (ən çoxu), mm-lə	Qalınlığı, mm-lə	
					gövdənin	Dibin
Banka	SKO-58-1	200	57,3-56,6	1,3	1,6-3,5	2,5-5,5
Banka	SKO-83-5	350	82,1-83,6	1,5	2,3-3,5	2,7-6,7
Banka	SKO-83-1	500	82,1-83,6	1,5	2,0-3,5	2,7-6,7
Banka	SKO-83-2	1000	82,1-83,6	1,5	2,0-4,0	3,3-7,3
Butulkə	SKO-58-2	500	57,3-58,6	1,3	2,0-3,5	2,7-6,7
Butıl (balon)	SKO-83-3	3000	82,1-83,6	1,5	2,5-4,5	2,9-8,0
Butıl (balon)	SKO-83-4	10000	82,1-83,6	1,5	2,5-4,5	3,5-10,0
Stekan	SKO-70-1	200	68,5-70,0	1,5	2,0-4,5	2,5-5,5

Bu, qapağı bağladıqda hermetikliyi təmin edir. Bankaların boğazı ovallıq cəhətdən yoxlanır, yəni onun ən böyük və ən kiçik xərici diametrləri arasındakı fərq müəyyən edilir.

2. Ağzı kənarları tacvari tənəkə qapaqlarla bağlanan darboğaz butulkalar. Belə butulkaların ağızını bağladıqda tacvari qapağın kənarları butulkanın boğazındakı halqanın ətrafına sıxılıb bərkidilir. Qabin hermetikliyini təmin etmək üçün qapağın altına rezindən, mantardan və ya polietilendən tıxac qoyulur. Bu qat qapağın bütün daxili hissəsini örtməlidir. Bankanın ağızının bu qayda ilə bağlanması onun nəinki hermetikliyini, habelə daxili təzyiqə müqavimət göstərməsini təmin edir. Buna görə də qazlı spirtsiz içki-lər hazırlanıqdə qabların ağızı kənarları taclı qapaqlarla bağlanır.

3. Süni surətdə vakuüm yaratmaq yolu ilə hermetikliyi təmin edən şüşə və ya tənəkə qapaqlı bankalar. Bu zaman havanın xərici təzyiqi bankadakı təzyiqdən artıq olduğundan içərisinə kipləşdirici rezin halqa qoyulmuş qapağı qabin boğazına kip sıxır və qapağın altındakı rezin halqa bankanın daxilinə hava keçməsinə mane olur. Bankaların ağızının bu üsulla bağlanması istehlakçı üçün əlverişli-

dir: o rezin halqanın irəliyə çıxmış çıxıntılarından tutub dartmaqla bankanın qapağını asanlıqla aça bilir. Rezin halqanı dardlıqda bankanın hermetikliyi pozulur, bankadakı vakuum itir və qapaq rahat açılır. Bəzən rezin halqa əvəzinə kipləşdirici pastadan da istifadə olunur. Uzaq xaricdə və son vaxtlar ölkəmizdə tətbiq olunan «Evrokan» (Avropa qapağı – Evropeyskaya krişka) adlı qapaqlar buna misaldır.

4. Qapağın basma yolu ilə boğazına bərkidilən tənəkə qapaqlı şüşə bankalar. Bankanın ağızının kip bağlanması təmin etmək üçün qapaq ilə bankanın arasına kipləşdirici rezin halqa qoyulur.

5. Boğazına tənəkə qapaq vintlənən şüşə bankalar. Bu məqsədlə bankada və onun qapağında vintvari yiv açılır. Kipləşdirici pastası ilə bağlanır. Xaricdə bu tip bağlanmış bankalar geniş yayılıb (III tip) «Twist off» (ingiliscə – «açmaq») adlanır.

Şüşə qabların keyfiyyəti şüşənin keyfiyyətindən və onun hazırlanma texnikasından asılıdır. Konserv üçün işlədilən şüşə qablar rəngsiz və ya yarımağ olmalıdır. Şüşə qabların mexaniki möhkəmliyi kifayət qədər olmalı, temperatur təsirlərinə dözə bilməli, konservləşdirici məhsulun kimyəvi təsirinə davamlı olmalıdır. Konserv üçün işlədilən şüşə qablar xarici və daxili təsirə davam gətirə bilməlidir. Boş şüşə qabları, xüsusilə də hazır məhsulu anbarda üst-üstə yiğdiqdə böyük xarici təzyiq yaranır. Tutumu 1 litrə qədər olan şüşə qablar hündürlük etibarı ilə azı 300 kq, tutumu 3 l olan şüşə qablar isə azı 500 kq təzyiqə davam gətirməlidir; qabın gövdəsi isə 150 kq-dan az olmayan təzyiqə dözə bilməlidir.

Sterilizə prosesində bankaların daxilində kifayət qədər yüksək təzyiq yarandığından bankalar aşağıda göstərilən daxili təzyiqə davam gətirməlidir: 1 litrə qədər tutuma malik olan bankalar – 5 atmosfer, 3 litr – 4 atm, 10 litr – 3 atm. Şüşə konserv qablarının qalınlığı eyni olmalıdır ki, ona doldurulan mal bir qərarda qızısın. Qabların hazırlanlığı şüşənin ən səciyyəvi qüsurları onda səth kristalları, qovuqcuqlar, daş qırıntıları, kapilyar çatlar və şəffaf qarışıqlar olmasıdır. Belə qüsurlara həmçinin divarlarda çıxıntılar, tiplişkələr, qırışlar, sıniş töküllən bucaqlar və mazut ləkələri olması

addir. Bütün qablar istifadədən əvvəl yoxlanmalı və qüsurlu olanlar kənar edilməlidir. Sonra qabları əllə və ya maşınla yuyucu şöbədə yuyurlar. Bankalar əvvəlcə suda yaxud 2%-li qələvi məhlulunda $40\text{-}45^{\circ}\text{C}$ -də yaxalanır, sonra bug hava qarışığı ilə $60\text{-}65^{\circ}\text{C}$ -də işlənir. Bundan sonra isə bankalar $80\text{-}85^{\circ}\text{C}$ -yə qədər qızdırılmış yuyucu məhlula daxil edilir, sonra isə isti su ilə şprisləmə yolu ilə möhkəm yuyulur.

Şüşə qablar sımasın deyə kardon qutularda daşınmalıdır. Açıq hava şəraitində saxlandıqda temperaturun kəskin dəyişməsi, həmçinin silkələnmə və zərbədən şüşə qabların səthində xırda çatlar yarana bilər. Odur ki, şüşə qabları yalnız bağlı stasionar qab anbarlarında saxlamaq lazımdır. Bəzən kənarları bağlı çardaq altında da saxlamağa icazə verilir.

1.3.3. Polimer qablar

Konserv sənayesində müxtəlif polimer materiallardan hazırlanmış qabların tətbiqi ilbəil artmaqdadır. Onlar aşağı maya dəyərinə malik olub, gigiyenikdir, yüngüldür, bağlanması yüksək məhsuldar maşınlarda aparıla bilir.

Meyvə-tərəvəz emal edən müəssisələrdə polietilen kisə içliklərdən istifadə olunur. Həmin içliklər püre və digər hazır məhsul doldurulan ağac yaxud faner çəlləklərin daxilinə qoyulur. Kisə içliklər yeyinti polietilenindən 100-120 mkm yaxud 55-74 mkm qalınlığında 2 qatdan ibarət hazırlanır. İçliklərin tətbiqi məhsul itkisini xeyli azaldır.

Xırda qablara doldurmaqla konservlər istehsalının artması ilə əlaqədar olaraq, 30-50, 100, 150 və 200, 250 ml tutuma malik termostabil viniplast yaxud polistiroldan hazırlanmış bankalar, stəkanlar, qutucuqlar xüsusi maraq kəsb edir. Belə qablar təzyiq alında $130\text{-}135^{\circ}\text{C}$ temperaturda fasıləsiz ötürülməklə alınır. Pərdədən hazırlanan qablar steril olub, əvvəlcədən emal olunmadan istifadə oluna bilər.

Polimer stəkan və qutucuqlara mürəbbə, cem, povidlo, marme-

lad, bal və s. məhsullar doldurulur. Belə qabları hazırlamaq və istifadə etmək üçün xüsusi xətlərdən istifadə olunur: «Xassiya» (AFR), «Pak-forum» (İtaliya), «BTK-1» (Çexiya və Slovakiya) və s.

Şirələr üçün aluminium folqalı və kağızlı polietilendən hazırlanmış düzbucaqlı qablardan istifadə olunur. Dondurulmuş meyvə və giləmeyvələri doldurmaq üçün paketşəkilli polimer qablardan istifadə olunur. Son vaxtlar bərk qablar istehsalı artırılmışdır ki, onlar polimer və tənəkə qapaqlarla bağlanır.

Lakin geniş istifadə olunan polimer sintetik qablama materialları və pərdələrin müəyyən çatışmazlıqları vardır. Əvvəla onlar bərpa olunmayan təbii ehtiyatlardan (neft, daş kömür, qaz və s.) istehsal olunur. İkinci bir tərəfdən plastikin son vaxtlara qədər üstünlüyü hesab olunan onun uzun ömürlü olması, perspektivdə planetin ekologiyası üçün təhlükə törətmüş olur.

Qeyd etmək lazımdır ki, dünyada hər ilə 8-10% artımla 200 mln.ton plasmas istehsal olunur. Onların hamısı vaxtaşırı tullantıya gedir. Bununla bağlı ekoloji problemin kəskinləşməsi 70-ci illərin ortalarında alımları biopolimerlərdən bioparçalanan qablar istehsalında istifadə imkanlarına diqqət yönəltməyə vadar etdi. Sintetik polimerlərə bioloji parçalanmaq xüsusiyyəti verən çox səmərəli və geniş yayılmış üsul – polimer qarışığına müxtəlif nişastalar vurulmasıdır.

Son vaxtlar istismar xüsusiyyətlərini yalnız müəyyən müddət saxlayan, sonra isə təbii şəraitdə fiziki-kimyəvi və bioloji çevrilmələrə məruz qalan biopolimerlərə üstünlük verilməkdədir. Bioparçalanan plastiklər kompostlaşdırılmada mikroorganizmlərlə (bakteriyalar, göbələklər) parçalanır. Bioparçalanan plastiklər təbii və sintetik polimerlər və onların qarışığından alınır bilər. Bioparçalanan plastiklər tamamilə və bir qədər parçalanan ola bilər.

1.3.4. Taxta qablar

Konserv sənayesində taxta qablardan çəllək, baraban və qutulardan istifadə olunur.

Çəlləklər – povidlo, cem, mürəbbə, tomat pastaları, sulfitləşdirilmiş meyvələr, püreni doldurmaq; şoraba və marinad qoymaq üçün istifadə olunur. Ağcaqovaqdən, Cökədən, Fısdıqdan, Çinarдан, Paliddan və digər ağaç növlərindən hazırlanır. Hər çəlləyin taxtaları ancaq bir ağaç növündən olmaqla, tutumu 20-200 litrə qədər ola bilər. Şərab üçün daha iri tutumlu palid qablardan istifadə olunur.

Taxta çəlləklər gövdədən və dibdən ibarətdir. Tutumundan asılı olaraq hər çəlləyə 20-36 taxta işlədirilir. Çəlləklərin gövdə hissəsinin taxtalarını polad lentdən hazırlanmış çənbərlər ilə dartıb bərkidirlər. Çənbərlər çəlləyin gövdə hissəsinə sıx bərkidilir. Onlar çəlləyin diblərindən eyni məsafədə, simmetrik yerləşməlidir. Tutumu 25 və 50 litr olan çəlləklərə 4 çənbər salınır.

Maye məhsulları (şərab materialı, şərab və s.) doldurmaq üçün çəlləklərdə 2 deşik (şpunkt) qoyulur. Deşiyin birindən məhsul daxil olduqda, o birindən hava çıxır. Onların tutumu 50-600 litr olur.

Təzə çəlləklər xüsusi emal keçməli (isti bug, 0,2%-li kalsium sodası ilə) və məhsul üçün hazırlanmalıdır.

Qurudulmuş məhsulları saxlamaq üçün üçqat fanerdən hazırlanmış barabanlardan istifadə olunur. Ağaç çəlləklərə nisbətən barabanlar daha yüngül və iqtisadi baxımdan sərfəlidir.

Qutuları nazik taxtadan və fanerdən hazırlayırlar. Nazik taxtadan hazırlanan qutulardan konserv bankalarını yığmaq üçün istifadə edirlər. Fanerdən hazırlanmış qutulara sukatlar (şəkərlənmiş meyvələr), pastila, quru meyvə və tərəvəz doldururlar. Povidlo üçün hər iki tipdən olan qutudan istifadə edirlər.

1.3.5. Kardon və digər materiallardan hazırlanmış qablar

Kardon qablar ağaç qablardan 5 dəfə yüngül olub, ucuzdur, asanlıqla və tez yiğilir, axım xəttində prosesi aparmaq mümkündür. Çatışmazlığı az möhkəmliyə və qısa ömrə malik olmasıdır. Bir və ya iki dəfə istifadə oluna bilər. Kardon qablar dondrulacaq meyvə, giləmeyvə və tərəvəzi qablaşdırmaq üçün istifadə olunur.

Bu məqsədlə qalınlığı 0,40-0,45 mm olan kardon götürülür və rütbət çəkməməsi üçün parafinlənir. Kardon qutular çox vaxt düzbucaqlı hazırlanır və tutumu 250-1000 qrama qədər olur. Bu qutular qıffanınma üsulu ilə bərkidilən qatlana biləcək şəkildə hazırlanır. Onları qatlayıb üst-üstə yığaraq paçkalar şəklində daşıyır və saxlayırlar. Kardon qutuları məhsul doldurmazdan əvvəl açıb夸raşdırırlar.

Kardon qutunun daxilinə rütubər keçirməyən materialdan (perqamentə oxşar materialdan, sellofandan) içlik qoyulur. Qutunu bayır tərəfdən qlassin kağızına və ya sellofana bükürlər ki, daxilindəki məhsulu xarici mühitin təsirindən qorumaq mümkün olsun.

Kağız-metal qablar. Pasterizə edilmiş məhsullar üçün tutumu 200, 300 400 qram olan kombinə edilmiş bankalar çox geniş yayılmışdır. Bunlar eyni 2 metal sonluqları ilə adi konserv bankalarına bənzəyirlər. Gövdəsi isə müdafiədıcı kağız materialdan (perqament, polimer örtüklü kağız və s.) istifadə edilməklə, lent yaxud başqa tip kağızdan ibarətdir. Sonluqları hazırlamaq üçün laklı ağ və qara tənəkədən, alüminiumdan istifadə olunur.

Hazırda yeyinti sənayesində prinsipcə yeni qablama materialları yaradılmasına böyük əhəmiyyət verilir. Həmin material zəhərli olmamalı, tullantıya asan getməli, məhsulu mikrob yoluxmasından və hava oksigeninin təsirindən səmərəli qorunmalı, saxlanılma və istehsal prosesində məhsul itkilərinin qarşısını almalıdır. Bunu nla əlaqədar olaraq, dünyanın bütün alımları yeyilən qablama materiallarının yaradılması və əsəridən artırılmasına xüsusi diqqət verirlər. Belə qablama materialı qida məhsulu ilə birgə istifadə olunmaqla ətraf mühiti çirkəndirmədən, məhsulun dozalaşdırılmasını və porsiyalara ayrılmasını sadələşdirir.

Yeyilən pərdə və örtüklər almaq üçün polimer quruluşa malik çox müxtəlif təbii maddələrdən, məsələn, bitki və heyvan mənşəli zülallardın, polişəkərlərdən, lipidlərdən və b. istifadə olunur. Müdafiə pərdələrinin və örtüklərinin tərkibinə onların əsasında müxtəlif əlavələr, başlıcası, plastifikatorlar, yağ turşuları, həmçinin konservantlar, antioksidantlar, bakteriosinlər və b. daxil edilir. Be-

lə «fəal» qablar daha yüksək müdafiə və istismar göstəricilərinə malik olur. Onlarda qoyulmuş məhsulun gərəkli xassələrinin və mikrobioloji stabilliyinin uzun müddət saxlanması təmin edir. Hazırda ət, toyuq, quru səhər yeməyi, qənnadı məmulatları, tərəvəz, meyvə və b. qida məhsullarının qablaşdırılmasında yeyilən örtüklər kolleqan, süd zülalı – kazein, soya zülalı, jelatin, nişasta, sellüloza efirlərindən istifadə olunmaqdadır.

1.3.6. Qablama materialları

Qablama materialı məhsulu yalnız havanın zərərli təsirlərdən qorunmamalı, həm də uçucu - ətirli maddələri saxlamalıdır. Həmçinin bəzi məhsullar saxlandıqda ayrılan arzu olunmayan maddələrdən məhsulu qoruya bilməlidir.

Qablama materialı əsas məlumatlar əks olunmalıdır. Buraya adı, keyfiyyət kateqoriyası, hazırlayan, hazırlanma tarixi, yararlıq müddəti, kütləsi, ayri-ayrı komponentlərin miqdarı, istifadəsinə dair tövsiyyələr və s.

Emal məhsullarının keyfiyyətində qablama taralarının rolü inkar edilməzdir. Yeni qablama materialları istehsalatda zəif tətbiq olunsa da, artıq tetra – pak, tetra – brik, brik – pak, tetra – ton kimi müasir tipli qablamlar konteynerlər, çoxdəfəlik qablar istehsalatda özünə yer tapmışlar.

Yeni qablama materiallarından istifadə olunması yalnız perspektivlər açmayıb, həm də bir sira problemlər, xüsusilə də - ekoloji problemlər yaradır. Məsələn, ABŞ – da hər il 5 mln ton qablama materialı sərf olunur ki, onun da 60% - dən çoxu qida sənayesində istifadə olunur. Afropa ölkələrində bu göstərici 30 mln ton təşkil edir. Bu qablama materialları insanın yaşayış mühitini çirkəndirir və onun həyat fəaliyyətinə əks təsir göstərir.

Fransa və AFR – də kağız və kardon qablamlar bərk səhər tulantılarının təqribən 30% - i təşkil edir. Son vaxtlar “yaşıl qablama” termini, başqa sözlə ekoloji təmiz – asan utilizə olunan, ya-xud çox qat istifadə olunmaqla ətraf mühiti çirkəndirməyən qab-

lama anlayışı meydana gelmişdir. Qablama materiallarının ekoloji səciyyəsi kimi xüsusi metodika ilə hesablanan mühitin çirkənlənmə vahidi – UBP (Umwelt Belastunq – Spunktı) qəbul olunmuşdur (cədvəl 1.3).

Cədvəl 1.3

Qablama materiallarının ekoloji səciyyəsi

Məhsul və qablama tipi	UBP göstəricisi
Süd, 1 L	
Tetra – brik	90
PE – göstərici	17
Şüşə (yumadan 40 dəfə istifadə)	40
Polimer butulkalar (yuma ilə 100 dəfə istifadə)	30
Portağal şirəsi, 1 L	
Tetra – brik	102
Şüşə 40 dəfəlik istifadə	45
Birdəfəlik şüşə	286
Yağ, 1 kq	
Polimer paket, kardon	46
Polimer paket	12
Polimer (falqa materialından paket)	6
Armud, 1 kq	
PE paket	7
Kağız paket	21
Kardon qutu	123
Polimer qutu	38
Kardon PVX	192
Kofe, 250q	
Çoxqat paket	27
“Ekspresso” paket (10 porsiya)	824
Ət, 30q	
Kağız – PE	28
PE – paket	14
PS lotok + polimer pərdə (PE+ PVT)	54

Sintetik qablama materialları. Sintetik materiallardan daha geniş yayılanı paketlərdir. Paketlər ya tara kimi, yaxud da adi kağız

qutulara içlik kimi istifadə edilir. Paketlər hazırlanan materiallar onları termiki qaynaq metodu ilə bağlanmağa imkan verir.

Polietilen qablamalar. Məhsulları qablamaq üçün yüksək təzyiqli polietilendən geniş istifadə edilir. Başqa sintetik materiallarla müqayisədə o, ən aşağı – 920 kg/m^3 sıxlığa malikdir. Ondan qalınlığı 0,015 mm olan pərdələr, kisəciklər üçün isə qalınlığı 0,040 – 0,050 mm olan pərdələr alınır. Pərdə şəriffaf, yaxşı mexaniki xüsusiyyətlərə malik, yağılı istisna olunmaqla qida məhsullarının təsirinə dayanıqlı olur. Yağın uzun müddətli təsiri ilə pərdə şisir. Işığın və hava oksigeninin təsiri ilə pərdənin keyfiyyəti pisləşir.

Xeyli miqdardır yağlara malik məhsulları saxlamaq üçün kisəcik-dən hava çıxarılmalıdır. Vakuumlaşdırıldıqda meydana gələn proseslər məhsulun keyfiyyətində mənfi şəkildə əks oluna bilər. Havanı çıxarmaq üçün kisəcik atmosfer təzyiqində qazlarla – karbon qazı (CO_2) yaxud azotla (N_2) doldurulur. Bundan sonra onda dənəvər kofe, süd tozu, kartof püresi, quru sup, yer qozu və s. saxlamaq olar.

Polietilen pərdə praktik su keçirməyəndir. Polietilen kisəciklər-də 4-5 ay müddətində dondurulmuş məhsullar saxlandıqda məhsul itkisi müşahidə olunmur. Polietilen pərdə inert qazları yaxşı buraxır. Pərdənin xassələri -50° -dən $+65^\circ\text{C}$ arası temperaturda dəyişilməz qalır. Aşağı təzyiqli polietilen böyük sıxlığa malik olur və da-ha yüksək temperatur və mexaniki təsirlərə davam gətirir. Polietilen yeyinti sənayesində qablama materialı kimi geniş tətbiq tapmışdır. Polietilen taraların çatışmazlığı onların asanlıqla mexaniki zədələnməsi və hava oksigeni üçün keçirici olmasıdır.

Polivinilxlorid (PVX) qablamalar. Polietilenlə müqayisədə polivinilxlorid su bugları üçün böyük, ətir əmələ gətirici maddələr üçün isə az keçiriciliyə malik olmasınaidir. Polivinilxloriddən müxtə-lif xırda stəkanlar və butulkalar hazırlanır. Yumşaldılmış polivinilxloriddən hazırlanan pərdə su bugları, oksigen və karbon qazı üçün yüksək keçiriciliyə malik olur.

Polivinilidenxloridlə (PVDX) qablama. Bu qablama materialının ticarət adı – “saran” termodayanıqlı pərdəsi olub, polietilenlə

müqayisədə daha yaxşı xüsusiyyətlərə malikdir: su bugları üçün az, inert qazlar üçün isə praktik olaraq keçirici deyildir. Polietilen dözən temperatura o da dözümlüdür. Pərdənin qalınlığı – 0,025 mm-dir. Çatışmazlığı yüksək maya dəyəri (polietilendən 2 dəfə çox) və yüksək – 1820 kq/m³ sıxlığa malik olmalıdır.

“Kriovak” pərdəsi ət porsiyası quş cəmdəyi, tərəvəzlər və s. qablamaq üçün tətbiq olunur. Qablana məhsul bir neçə saniyə temperaturu 95⁰C olan suya salınır. Bu halda pərdə sıxılır və məhsulun səthində bərk yapışır. Məhsulun saxlanma müddəti və keyfiyyəti belə saxlanmada digər materiallardan hazırlanan pərdələrə qablama ilə müqayisədə daha yüksək olur. Eyni zamanda nəzərə almaq lazımdır ki, qablana məhsul yüksək nəmliyə malik olmamalıdır. Çünkü bu müəyyən şəraitdə qablamanın daxilində suyun kondinsasiyasına səbəb olmaqla, məhsulun qıcqırmasını törədə bilir.

Polipropilen (PP) qablamlar. Polipropilen pərdələr polietilenə nisbətən daha böyük möhkəmliyə və oksigen üçün əhəmiyyətsiz dərəcədə keçiriciliyə malik olur. O, daha şəffaf və hamar olub, 120-130⁰C temperatura dözür və -10⁰ və aşağı temperaturda tez dağılır. Polipropilen aşağı maya dəyərinə malik olur. Digər materiallardan alınan pərdələrlə kombinasiyası - kisəciklər hazırlanması, kağızla kombinasiyası – qutular düzəldilməsi üçün tətbiq olunur. Polipropilen pərdəsi termodavamlı xüsusiyyətlərə malikdir.

Polietilentereftall (PETF) qablamlar. Polieetilentereftall – şəffaf, möhkəm, istiyə dayanıqlı gigiyenik polimer material olub, məhsulların qablanması üçün tətbiq olunur.

Ondan baryerli çoxqat pərdə materialları hazırlanır: artıq təzyiq altında termoformalı qab – lodkalar, butulkalar (o cümlədən, qazlaşdırılmış içkilər üçün). PETF butulkalar PVX-dən olan butulkalarla müqayisədə yüksək möhkəmliyi, gigiyenikliyi, çoxqat istifadə imkanlarına malik olması üstünlüyü ilə seçilir. ABŞ -in müxtəlif şirkətləri PETF-dən pepsi-kola, kettunlar, pivə, limonad və digər içkilər və məhsullar üçün butulkalar buraxır. PETF-dən olan butulkalar məhsulları 130⁰C-də sterilizə etməyə imkan verir.

Alüminium qablamlar. Alüminium folqa 0,005-0,1 mm qalınl-

lığa malikdir. Belə folqlar kağızla birlikdə işlənir. Əgər qablama yalnız alüminium folqa ilə həyata keçirilərsə onun qalınlığı 0,020-0,025 mm olur. Alüminium turşuların təsirindən qorumaq üçün folqanı ləkla örtürlər. Alüminium folqadan olan hermetik qablama su, qaz və aromatik maddələr üçün keçirici deyildir. Elastikliyi yaxşılaşdırmaq və korroziyanın qarşısını almaq üçün mumlu kağızla örtülmüş folqadan, yaxud sintetik pərdə və sellofanla kombinasiyalı folqa tətbiq olunur. Bu yolla kombinə edilmiş folqanı yapışqanlamaq və qaynaq etmək olar.

Alüminium boşqab almaq üçün qalınlığı 0,06-0,3mm olan folqadan istifadə olunur. Boşqablardan əlavə qapaqlı lodkaçıqlar hazırlanır. Lodkaçıqlar eyni zamanda qab rolunu da yerinə yetirir.

Metal qablamaqlar. Qablama kimi istifadə olunan metal bankalar sinkləşdirilmiş tənəkədən hazırlanır. Tənəkənin qalınlığı 0,38-0,40 mm, sink qatının kütləsi 1m^2 səth üçün -35 qm^3 təşkil edir. Turş, duzlı, aseton boyalara malik məhsulları qablamaq üçün ləkəlmış yaxud sintetik pərdə çəkilmiş bankalar istifadə olunur. Giyyiena şəraitini yaxşılaşdırmaq məqsədilə doldurmadan əvvəl bankalar daxilinə polietilen kisəciklər yerləşdirilir. Metal bankaların üstünlüyü onların yüksək dərəcədə hermetik olması, vakuumlaşdırmanın mümkünluğu, nəql etdirməyə davamlığı; çatışmazlığı isə onların hazırlanmasına böyük enerji xərclərinin tələb olunması, yüksək maya dəyəri və bir dəfə istifadə oluna bilməsidir.

Məhsulların nəql etdirilməsi üçün qablamaqlar. Məhsulların tək-tək xırda qablamaqlarda nəql etdirilməsi üçün əsasən büzməli kardon qutular və polietilen pərdələrdən istifadə olunur. Qablama böyük həcm tutmamalı və kütləsi 15 kq-dan çox olmamalıdır. Qu-tu hazırlamaq üçün 1m^2 -nın kütləsi 750 qr olan büzməli kardon hamar xarici qatdan və dalgalı daxili hissədən ibarətdir. Nəmliyə davamlığını və qala bilmə müddətini yüksəltmək üçün kardon suyu kənar edən tərkiblə doydurulur. Kardon qutularla yanaşı hazırlada lamit, plassmas yaxud metaldan hazırlanan müxtəlif tip və böyüklükdə konteynerlər də tətbiq tapmışdır.

1.4. Azərbaycanın səs meyvə və tərəvəz emalı müəssisələri

Azərbaycanın meyvə - tərəvəz emalı sənayesində fərqlənən əsas şirkətlər qrupu “Azərsun Holding” və “Gilan holding” –dir.

“Azərsun Holding” şirkətlər qrupunun Azərbaycanın müxtəlif bölgələrində illik istehsal gücü 300 min şərti banka olan 4 konserv zavodu vardır.

Şirkətlər qrupunun ilk konserv zavodu – **Qafqaz Konserv Zavodu** Azərbaycanın şimal hissəsində Xaçmaz şəhərində 2003-cü ildən fəaliyyətə başlamışdır. Zavodun illik istehsal gücü 30 000 tondur. Burada ət və müxtəlif hazır yemək konservləri, mürəbbə, cem və pürelər, kompot, turşu və tomat pastası istehsal edilir (şəkil 1.1).



Şəkil 1.1. Müəssisənin bəzi istehsal sahələri

Şirkətin **Bil suvar Konserv Zavodu** isə 2010-cu ildə fəaliyyətə başlamışdır. Burada becərilən müxtəlif kənd təsərrüfatı məhsulları toplanaraq, heç bir yol qət etmədən və zaman itirmədən təzə-tər şəkildə birbaşa emala göndərilir. Zavodda yaşıl noxud, patisson, kornişon, pomidor konservləri, ketçup, eyni zamanda, nar şirəsi və narşərab istehsal olunur. Müəssisənin illik istehsal gücü 50 000 tondur. Zavodun xammalı 100% şirkətlər qrupunun tərkibində fəaliyyət göstərən kənd təsərrüfatı kompleksi tərəfindən təmin olunur.

tulur. Bu isə öz növbəsində qonşu ölkədə yaşayın həmvətənləri-

ropa, ABŞ, Asiya, Avstraliya və Yeni Zelandyaya ixrac edilir.

“Az nar” ASC. “Az nar” Açıq Tipli Səhimdar Cəmiyyəti Azərbaycan Respublikasının Bakı şəhərində yerləşir. 2006-ci ilin iyun ayından təsis olunmuşdur. Burada əsasən İtaliya, Almaniya və Rusiya istehsalı olan avadanlıqlardan istifadə olunur. Şirələrdən - nar, üzümlə nar, alma-üzüm, alma, qatlaşdırılmış nar şirəsi; souslardan - nar şərab istehsal olunur. İstehsal olunan məhsullar daxili bazarla yanaşı Rusiya, Ukrayna, Almaniya, ABŞ, Yeni Zelandiya, Yaponiya və başqa ölkələrə ixrac olunur. Müəssisədə 102 nəfər işçi çalışır.

“Balakans” MMC. “Balakans” Məhdud Məsuliyyətli Cəmiyyət Azərbaycan Respublikasının Balakən şəhərində yerləşir. 2006-ci ilin iyul ayında yaradılmışdır. Zavodda əsasən İsvəç istehsalı olan avadanlıqlar qurulmuşdur. Burada kompot, içkilər, geniş çəsiddə mürəbbələrlə yanaşı meyvə şirələri də istehsal olunur. Müəssisə daxili bazarla yanaşı Rusiya, Ukrayna, Qazaxıstan və başqa ölkələrə məhsul ixrac edir. Müəssisədə 150 nəfər çalışır.

“Gəmiqaya Qida Məhsulları Sənaye Kompleksi” MMC. Müəssisə Azərbaycan Respublikasının Naxçıvan şəhərində yerləşir. 2006-ci ildə təsis edilmişdir. “Gəmiqaya Holding”in tərkibinə daxildir. Müəssisədə şərabla yanaşı meyvə nektarı, halva, bəhməz və s. məhsullar buraxılır. Müəssisədə əsasən İtaliya, Almaniya və Türkiyə istehsalı olan avadanlıqlardan istifadə olunur. 32 nəfər işçi var.

“Göyçay Süd” ASC. Azərbaycan Respublikasının Göyçay rayonunda yerləşir. 1998-ci ilin sentyabr ayından təsis edilmiş olunur. Süd


sal olunur. Məhsulları daxili bazarla yanaşı Almaniya, Ukrayna, Rusiya, Belarus və başqa ölkələrə ixrac olunur. Müəssisədə 35 nəfər işçi çalışır.

“Sabirabad Konserv” MMC. Azərbaycan Respublikasının Sabirabad şəhərində yerləşir. 1998-ci ildə təsis edilmişdir. Müəssisədə Italiya və Moldovada istehsal olunmuş avadanlıqlardan istifadə olunur. Burada nar şirəsi, nar şərab və aseptik nar konsentratı hazırlanır. Məhsulları daxili bazarla yanaşı Almaniya, İspaniya, Ukrayna, Rusiya və s. ölkələrə ixrac olunur. Müəssisənin 70 nəfər işçi var.

“Az ri Frans” MMC.I -



kil 1.3. Meyvələrin qəbulu və ilk emalı



kil 1.4. Aseptik saxlanma

K N C F S L

MEYV V T R V Z XAMMALININ T SV R , YI IMI V EMALA HAZIRLANMASI

2.1. Meyv l r

Meyvələr quruluşundan asılı olaraq tumlular, çəyirdəklilər, giləmeyvələr, qərzəklilər, subtropik, və tropiklər kimi qruplaşdırılır.

2.1.1. Tumlular

Alma - MDB ölkələrində ən geniş yayılmış meyvə bitkisidir. Tumlu meyvələr altında olan sahələrin əsas hissəsi almanın payına düşür. Sortların çoxu daşınmağa və uzun müddətli saxlanmağa davamlıdır. Alma təzə halda, eləcə də qurutmaq, kompotlar, povidlo, cem, mürəbbə, şirə, püre, marinadlar və s. istehsalında istifadə olunur.

Digər meyvə bitkiləri ilə müqayisədə alma yüksək məhsuldarlığı, qısa davamlılığı, müxtəlif sortlarının geniş diapazonda yetişməsi ilə fərqlənir. Almanın kimyəvi tərkibi sortdan, yetişdirildiyi şəraitdən, yetişmə dərəcəsindən, saxlanma rejimindən və müddətindən asılıdır. Almada orta hesabla 86,5% su, 6,5-11% fruktoza, 2,5-5% qlükoza, 1,5-5,3% saxaroza, 0,22-0,7% azot maddələri, 0,3-0,4% mineral maddələr, 1,0-1,8% pektin, 0,25-0,27% fenol, 0,9% sellüloza olur. Bunlardan əlavə alma meyvələri az miqdardır. limon və salisil turşusuna, B₁ B₂, PP vitaminlərinə malik olur.

Yetişmə müddətinə görə alma sortları 6 qrupa bölünür: faraş (yaylıq) – iyul-avqustda yetişənlər; faraş-payız – yeyilmə yetişkənliyinə avqustun sonu – sentyabrın əvvəllərində çatanlar; payızlıq – sentyabrın birinci yarısı; faraş qışlıq – sentyabrın ikinci yarısı; qışlıq sentyabrın sonu – oktyabrın əvvəli; gec-qışlıq – oktyabrın birinci yarısında yetişənlər. Almanın saxlanma müddəti uyğun olaraq: faraş sortlarda – 10-20 gün; faraş payızlıq – 1,5-2 ay; pa-

yızlıq – 2-3 ay; faraş – qışlıq – 4-5 ay, qışlıq – 5-6 ay, gec-qışlıq sortlarının saxlanması müddəti isə iyun-iyula qədərdir.

Alma iriliyinə görə xırda – 75 qrama qədər, orta – 75-125 q, iri – 125-175 q və çox iri – 175 q və daha çox olur. Tezyetişən sortlar Respublikamızda təzə halda və emal üçün istifadə olunur. Bu qrupa aid edilən sortlar 10-215 gündən artıq saxlanmağa yaramır. Bunlarda tənəffüs olduqca sürətlə getməklə zərif konsistensiyaya malik olur və həm mexaniki zədədən, həm də mikrobioloji proseslərdən ketfiyyətini tez itirir. Bu qrupa Qırmızı Qrafenşteyn, Quba gözəli, Uels aiddir.

Payızlıq sortları ən çox iki ay saxlamaq mümkündür. O, 10-15 gün sonra təzə halda istifadəyə yarayır. Təzə halda və emal üçün istifadə olunur. Bu qrupa rayonlaşdırılmış Azərbaycan, Fatimə, Quba şəfəri, Babək və s. aiddir.

Qışlıq və daha gecyetişən qışlıq sortları əsasən saxlanmaq üçün istifadə olunur, yalnız qeyri – standart meyvələr emala verilməlidir. Alma 0-5°C (yaylıq və payızlıq sortları) və 0-1°C temperaturda (qışlıq sortları), 90-95% nisbi rütubəti olan şəraitdə saxlanılır. Bəzi sortları isə 1÷+3°C (Antonovka, Rozmarin, Conatan, Starkin və b.) və 0-2°C temperaturda (Cimerenko reneti və b.) saxlama bilər. Yaylıq sortları bir neçə gündən aya qədər (soyuducularda), payızlıq - 1-3 ay, qışlıq 3-dən 6-7 aya qədər saxlanılır. Alma nizamlanan qaz mühitində, başqa sözlə oksigenin azaldılmış və karbon qazının artırılmış miqdardında və sabit temperaturda səmərəli saxlanır. Bu üsul alma 3-4 aydan çox saxlandıqda tətbiq olunur.

Armud. Bu isti sevən qiymətli meyvə bitkisidir. Onun meyvələri yüksək dad keyfiyyətinə malik olub, kompot, mürəbbə, cem, povidlo, şirələr və s. üçün istifadə olunur. Armud ən çox Qafqaz, Krim, Orta Asiya, Moldova, Ukrayna və Belorusun cənubunda yayılmışdır.

Armudun tərkibində 81-84% su, 6,2-18,7% şəkər (ümumi), o cümlədən 6-9,7% fruktoza, 1-3,7% qlükoza, 0,4-2,6% saxaroza, 0,1-0,5% turşular, 0,1-0,3% pektin, 0,3-0,6% mineral maddələr, 3-17mq% C vitamini olur. Armudda az miqdarda limon və alma turşusu olur.

Armud böyüklüğünə görə aşağıdakı qruplara bölünür: xırda 25-50 q, orta böyüklükdən az 50-100 q, orta 100-150 q, orta böyüklükdən yüksək 150-200 q, iri 200-300 q və çox iri 300 qramdan çox olur.

Armud yetişmə müddətinə görə bölünür: faraş (yaylıq) – meyvələri iyul-avqustda yiğilir (10-20 gün saxlanılır); payızlıq meyvələr avqustun sonu sentyabrın əvvəllərində yiğilir (1-3 ay saxlanılır); qısa saxlanılan sortlar sentyabrın ikinci yarısı oktyabrda yiğilir (4-5 ay saxlanılır).

Yaylıq sortlara – Bessemyanka, Klapın sevimlisi, Meşə gözəli, Bere jiffar, Abbasbəyi (sarı armud) və s. aiddir.

Payızlıq sortlara Bere-Bosk, Payızlıq Berqamot, Bere – Ligel ya, Bere – Dil, Lətifə və s. aiddir.

Qışlıq sortlara isə Bere Ardanpon (Ferdinand), Küre, Miçurin qış beresi, qış Dekankası, Sen-jermen, Əntiqə, Nar armudu və b. daxildir.

Faraş yetişən armudları $0 \div +1^{\circ}\text{C}$ temperaturda və 85-95% hava-nın nisbi rütubətində bir aya qədər, gec yetişənləri – mənfi 1°C -dən 0°C arasında 3 aya qədər (payızlıq sortlar) və 4-6 aya qədər (qışlıq sortlar) saxlayırlar.

Heyva. Heyva Zaqafqaziya, Dağıstan, Orta Asiya, Krım, Moldova və aşağı Volqaboyunda becərilir. Meyvələri iri (300-600q), alma yaxud armudvari formalıdır. Bəzi sortların meyvərinin çəkisi 1-1,5 kq-a çatır. Meyvələri yetişdikdə etirli olur. Heyva kobud olub, büzüsdürütü dada və çoxlu miqdarda daşlaşmış hüceyrələrə malik olduğundan təzə halda nisbətən az istifadə olunur. Ondan kompot, mürəbbə, cem, jele, marmelad və digər məhsullar emal edilir.

Heyvanın kimyəvi tərkibində su - 81-85, şəkər - 5,3-12,2% (ümumi), o cümlədən - fruktoza 5,6-6,6%, qlükoza 2-2,4%, saxaroza 0,4-1,6% turşular (alma və limon) 0,85-1,10%; pektin 0,9%, sellüloza 0,9%, mineral maddələr 0,5-0,7%, C vitamini 10-30 mq təşkil edir.

Heyvalar yetişmə müddətinə görə bölünür: tez yetişən - sentyabrda yiğilib bir neçə günə realizə olunur; gec yetişən - oktyabr-

da yiğilib fevral-marta qədər saxlanır. Ondan ən çox emal üçün istifadə olunur.

Heyvanın geniş yayılmış sortlarına Qara heyva, Qaraman heyva, İzobilnaya, Axmedyum, Sarı heyva, Rəcəbli, Ciləci və başqa-larını göstərmək olar.

Üv z. Ən geniş yayılmış növlərindən adı üvəz və krım üvəzidir. Onun tərkibində orta hesabla 80,5%-su, 10,8% şəkər, 1,3% turşu, 0,9% aşı maddəsi, 2,7% sellüloza və 15 mq C vitamini vardır.

Adı üvəzdən kövhər, nalivka, pastil, mürəbbə, karamel içliyi, “şəkərdə üvəz” və b. istehsalında geniş istifadə edilir. Qurudulmuş üvəz (bir az közərtidikdən sonra) meyvə çayının tərkibinə daxil edilmək üçün tətbiq olunur. Qənnadı məhsulları istehsal etmək üçün şaxtalardan sonra yiğilmiş üvəz meyvələrindən istifadə etmək məqsədə uyğundur. Çünkü, belə meyvələr daha şirin və az acılıqlıda olur.

2.1.2. Ç yird klil r

Albalı – yayılmasına görə almadan sonra ikinci, çeyirdəkli meyvələr arasında isə birinci yeri tutur. O, qısa davamlı olması və məhsuldarlığı ilə fərqlənir. Albalının meyvələri zərif, möhkəm və müxtəlif rəngə malik qabıqla örtülürlər. Rəngi açıq-qırmızıdan, tünd qırmızıya qədər ola bilir. Albalı təzə halda, eləcə də kompot, mürəbbə, şirə, şərbət, nalivka hazırlamaq üçün istifadə olunur.

Albalının tərkibində əsasən qlükoza, fruktoza və az miqdarda (1%-dən az) saxaroza, turşulardan isə alma turşusu vardır. Şəkər və turşunun miqdarı yerli şəraitdən asılı olaraq 11,3-17,0%-ə qədər, C vitamini isə 10-20 mq% olur. Albalı həmçinin makro- və mikroelementlərlə, pektin və digər qiymətli maddələrlə zəngindir.

Albalı sortları yetişmə müddətinə görə faraş-iyunun sonunda yetişənlər; orta – iyulun birinci yarısında və gec – iyulun sonu – avqustun əvvəlində yetişənlər kimi fərqləndirilir.

Albalı sortları iki qrupa bölünür: qriotlar və amorellər. Qriotla-rın meyvələri tünd – qırmızı, şirəli, turşasırın, yaxud turş olur. Bu

qrupa aşağıdakı sortlar daxildir. Vladimirskaya, Lyubskaya, Şubinka, Anodolskaya, Lotovaya, Melitopolskaya, Desertnaya, Ploidorodnaya, Miçurina və b.; amorellərin meyvələri açıq rəngli və şirəli olub, qriotlara nisbətən az miqdarda turşulara malik olur. Bu qrupa Severnaya, Sklyanka, Bolşoy pobeq, Monmoranski və s. sortları daxildir.

Albalı mənfi 1-dən müsbət 1°C arasında, nisbi rütubətliyi 85-90% olan havada 1-2 həftə saxlanır. Tənzimlənən qaz mühitində saxlanma müddəti bir aydır.

Gilas. Zaqafqaziya, Orta Asiya respublikalarında, Krasnodar, Krım, Moldovada geniş becərilir. Ukraynada formasına, quruluşuna və tərkibinə görə albalıya oxşayır. O, adətən iri, şirin və dadlı olur. Kimyəvi tərkibi isə orta hesabla 85% su, 11,5% şəkər, 0,8% turşu, 0,1% aşı, 0,6% pektin maddəsindən və 15 mq% C vitaminindən ibarətdir. Gilas təzə halda, həmçinin kompot, şirə, qurutmaq və dondurmaq üçün də istifadə olunur.

Gilasın bütün pomoloji sortları lətinin sıxlığından asılı olaraq iki qrupa bölünür: biqaro və qini. Biqaro meyvələri cıx lətli, nəqliyyata yaxşı davamlı olub, əsasən konservləşdirmə üçün istifadə olunur. Bu qrupa sarı Droqan, Sarı Dayver, Qırmızı və Qara Napoleon, Frans İosif, Jalube və başqa sortalar aiddir.

Qini – meyvələri sulu lətə malik olub, əsasən təzə halda istifadə olunur. Bu qrupa Hayta, Aprelka, May tez yetişəni, Tezyetişən qara və b. sortlar daxildir.

Rik. Orta Asiya, Zaqafqaziya respublikalarında, Dağıstan və Ukraynanın cənub rayonlarında becərilir. Ərikdən təzə halda, qurutmaq üçün, eləcə də kompot, mürəbbə, marmelad, jele, şirə istehsalında istifadə olunur. Əriyin toxumu isə yağlar və zülallarla zəngin olduğundan qənnadı məhsulları istehsalında geniş tətbiq olunur.

Əriyin meyvəsində (2,8-15,8%) saxaroza, (0,1-3,0%) qlükoza və fruktoza olur. Turşuların ümumi miqdarı (alma, limon və şərab) 0,2-2,5% arasında dəyişir. Ərik jele yaratmaq xassəsi verən pektin maddələri ilə zəngindir. Bununla yanaşı meyvələr 0,82-1,29% azot, 0,06-0,11% fenol maddələri, 0,38-0,50 sellüloza, 0,6-

0,86% mineral maddələrə malik olur.

Vitaminlərdən üstünlük təşkil edən karotindir (1,27mq%). Mənşeyinə və bioloji xüsusiyyətlərinə görə ərik sortları aşağıdakı üç qrupa bölünür: Orta Asiya, İran-Qafqaz və Avropa. Orta Asiya sortları əsasən qurutmaq üçün istifadə olunur. Bu qrupa daxil olan sortların meyvələri xırda, yaxud orta böyüklükdə, yüksək şəkər və aşağı turşuluğa malik olur. Bu sortlardan Kandak, İsfarak, Qaysı, Xurmayı, Xasaki, Kursadık, Cubxonı, Babai və s. göstərmək olar.

İran-Qafqaz sortlarının meyvələri əsasən orta böyüklükdə, zəif ətirli və az turşuluqda olur. Buraya süfrə, konserv və qurutmaq üçün olan sortlar daxildir.

Avropa qrupunun sortları iri və orta böyüklükdə olan meyvələrə malik olub, xeyli dərəcədə turşuluq və “ərik” ətri ilə xarakterizə olunur. Bu, əsasən süfrə və konserv tipli ərikləri birləşdirir.

Süfrə - konserv sortlarının meyvələri iri, hamar, intensiv rəngə, xoşa gələn dada, şirəli lət və ətrə malik olması ilə fərqlənir. Təzə halda istifadə üçün ən yaxşı sortları Şalax, Nikitskiy, Komsomolçu, Ananaslı, Qırmızı Partizan, Axrori, Arzami, Abutalibi; konservləşdirmək üçün isə Şalax, Ananaslı, Buxara və başqalarıdır.

Pomoloji sortlarından asılı olaraq əriyi 5-20 gün müddətində 1° -dən 0°C arasında, 90% nisbi rütubətdə saxlayırlar.

aftalı. Zaqqafqaziya, Orta Asiya, Dağıstan, Krımda becərilən şaftalı ağacının meyvəsidir. Şaftalının qida dəyəri şəkər, turşu və mineral duzlarının harmonik cəmləşməsi ilə müəyyən olunur. Şaftalıda şəkərlərdən saxaroza (3,5-10,7%); turşulardan – alma və şərab turşusu üstünlük təşkil edir. Fenol maddələri 0,018-0,29%, azot maddələri – 0,44-0,93% və pektin 0,56-1,26% təşkil edir. Şaftalıda C vitamini az (10-15 mq%) olub, sarı lətli meyvələri karotinlə zengindir (0,5-1,0 mq%). Şaftalı meyvələrinin yiğilması iyulun axırlarından oktyabrın əvvəlinə qədər davam edir. Tezyetişən meyvələr 00C -də bir-iki həftə, gecyetişənlər iki aya qədər saxlama bilir.

Daha geniş yayılmış sortları bunlardır: gecyetişənlər – Elberta Çempion, Zafrani və b.; orta – Nikitskiy, Anton Çexov və b.; tez-yetişən isə Qızıl yubiley, Sovetskiy Amsden və s.

Yetişmiş şaftalı meyvələri – 1°C -dən 0° arasında, bir az yetişməmiş – 0-dan 5°C arasında, 90% nisbi rütubətdə saxlanır. Saxlanma müddəti 1 aya qədərdir.

Gavalı. Bu meyvələr Şimali Qafqaz, Ukrayna və Moldovada becərilir. Gavalı əkinlərinə görə alma və albalıdan sonra üçüncü yeri, Uzaq Şərqdə isə birinci yeri tutur. Daha geniş yayılan ev gavalısı adlandırılan adı bağ gavalısı, alça, göyəm, göyəm gavalıdır.

Adı bağ gavalısı Vengerka, Renklod və yumurtavari qruplara bölünür. Vengerka təzə halda, qurutmaq üçün, eləcə də mürəbbə, povidlo, şirələr və s. məhsullar istehsalında istifadə olunur. Vengerka 7,9-13,1% şəkərə, 0,4-0,9% turşulara, 5-15 mq% C vitaminınınə malik olur. Onda həmçinin B_1 , B_2 vitaminları və karotin də vardır. Bu gavalı avqust-oktyabr (gecyetişən sortlar) arasında yetişib, $0-1^{\circ}\text{C}$ temperaturda 2-3 ay saxlanır.

Vengerka sortlarından daha geniş yayılanları – Ev vengerkası, İtaliya Vengerkası, Bikarda və başqalarıdır.

Renklod gavalısı 7,0-16,3% şəkərə, 0,5-1,43% turşuya (alma və limon), 0,48-1,24% pektin maddələrinə malikdir. Daha geniş yayılan yaşıl Renklod olub, avqustun əvvəlində yetişir. Yüksək dad keyfiyyətinə həmçinin aşağıdakı Renklod sortları da malikdir: Altana, Kolxozniy Babe, Bənövşəyi və s.

Yumurtavari gavalı yumurta formalı iri, turşasınır, şirəli möhkəm lətə malikdir. Bu gavalıya Sarı yumurtavari, Zolotoya kaplya və s. aiddir.

Alça. Bu meyvə bitkisi Qafqazda, Krim vilayətində və orta Asiyada becərilir. Ev alçası da becərilir, o, mötədil turşuluqla fərqlənir. Rənginə görə fərqli olub sarı, qırmızı demək olar ki, qara, yaşıl və s. rənglərinə rast gəlinir. Müxtəlif alça sortlarında şəkər 4,5-6,2% (saxaroza üstünlük təşkil edir), turşu 1,8%, fenol maddələri 0,55-1,31% arasında dəyişir. Alça yaxşı jeleləşən pektinə (0,42-0,80%) və az miqdarda C vitaminının (7-23mq%-ə) malikdir. Alçanın bəzi növ müxtəlifliyi təzə halda, çox hallarda isə emal üçün istifadə olunmaqla ondan aşağıdakı məhsullar alınır: marmelad, pastil, mürəbbə, kompot və s. Daha geniş yayılan sort-

lari – Gøyçə sultani, Ərəş, Rəcəbi, Zil-Qarabağ, Yaz-mələsi, Gilası alça, Sarı mədəni və Qırmızı mədənidir.

Göy m və göy m gavalı. Göyəm meyvələri xırda, tünd-göy rəngli olub, yüksək miqdər fenol maddələrinə (1,7%-ə qədər) və turşulara (1,65%) malik olması ilə fərqlənir. Göyəmin tərkibində orta hesabla 7% şəkər və 12-17mq% C vitamini olur. Iri meyvəli Göyəmdən qurutmaq üçün, həmçinin şirə və povidlo hazırlanmasında istifadə edilir.

Göyəm – gavalı dağ gavalısına yaxın olub, turşvari dadi ilə fərqlənir. Həm yabani, həm də mədəni sortlarına rast gəlinir. Yayılmış sortlarına qırmızı, qara mirabellər, adı sarı, payızlıq nansi, Volqa göyəm gavalısı və s. daxildir. Onlardan mürəbbə, kompot, povidlo hazırlamaq üçün istifadə olunur.

Sortundan asılı olaraq yetişmiş gavalı 0-2⁰C, zəif yetişmiş 0-dan 5⁰C temperatur arasında, 90% nisbi rütubətdə saxlanır. Saxlanma müddəti bir çox sortlarda bir aya qədər, soyuğa davamlılar da 1,5-2 aydır.

Zo al. Moldova, Ukrayna, Şimali Qafqaz və Zaqqafqaziyada becərilir. Meyvələri xırda, tünd-qırmızı rəngli uzanmış formalı, turşdur. Forma və rənginə görə zoğal meyvələri adı – oval formalı; tünd – qırmızı rəngli; armudvari-uzanmış formalı, açıq rəngli; ağ zoğal – oval, yaxud açıq – sarı rəngdə olur.

Zoğal yetişmə müddətinə görə tez yetişən (iyulda), orta (avqustda) və gec yetişən (sentyabrda) olur. Zoğal invert şəkərə, çoxlu turşuya və fenol maddələrinə malikdir. Ondan mürəbbə, pastil, marmelad, şirələr hazırlanmasında və təzə halda istifadə edilir.

2.1.3. Gil meyvələri

Giləmeyvələrin qida dəyəri şəkərlər, turşular, pektin və mineral maddələrinin həmçinin də vitaminlərin (xüsusilə C) yüksək miqdəri ilə əlaqədardır.

Qara at – çoxillilik kol bitkisiidir. MDB-də qara, qırmızı, və ağ qarağat becərilir. Daha geniş yayılan C vitamini ilə zəngin olan

Qara qarağatdır. O, 400, orta hesabla isə 200 mq%-ə yaxın C vitamininə malik olur. Ondan təzə halda eləcə də şirə, mürəbbə, şerbət, ekstrakt, marmelad, jele, cem, povidlo, likor, nalivka, şərab və s. hazırlanır, qurudulur və dondurulur.

Ağ qarağat başlıca olaraq desert kimi istifadə olunur, qırmızı qarağat emal üçün çox turşdur. Lakin qırmızı qarağatın bəzi sortları – Geroy, Krasniy krest, Fayya plodorodnaya təzə halda istifadə olunur. Qırmızı qarağatın giləmeyvələrindən şirə, şerbət, jele, şərab, püre; ağ qarağatdan – şərab, mürəbbə, jele və mariandlar hazırlanır. Qırmızı və ağ qarağat giləmeyvələrində şəkər 8%, turşuluq 2%-dən çox olur. Vitaminlərin miqdarı qara qarağata nisbətən az olub, sortundan asılı olaraq 20-45 mq% arasında dəyişir. Bundan başqa tərkibində 3,88% sellüloza, 0,11% fenol maddələri, 0,20-0,9% azotlu maddələr olur. Ağ qarağatın daha geniş yayılmış sortları Ağ Versal və Ağ Hollanddır. Qırmızı qarağatın əsas sənaye sortlarına aşağıdakılardır: Qırmızı Versal, Qırmızı Holland, Krasniy krest, Fayya plodoroidnaya, Telesnaya, Şampanskaya və b.

Qara qarağat şaxtaya davamlı giləmeyvə bitkisidir. Hazırda demək olar ki, MDB-nin bütün rayonlarında becərilir. Giləmeyvəsinin tərkibində 7-10% şəkər, 1,90-3,75% turşu(limon və alma) olur. Pektin maddələri ilə zəngin olduğundan şirəsindən gözəl jelle; giləmeyvəsindən isə cem və marmelad hazırlanır. Bundan başqa 0,376% sellülozaya, 0,38-0,42 % fenol, 0,57% mineral və 0,53-1,41% azot maddələrinə malik olur. Qara qarağatın spesifik ətri onda olan efir yağlarından, qara rəngi isə antosianlardan asılıdır.

Qara qarağat istifadəsinə görə sənaye və çərəz sortlarına bölünür. Əsas sənaye sortlarına – Vostoçnaya, Liya plodorodnaya, Pobeda, Pamyat Miçurina, Qolubka və b. aiddir.

Qarağat 0°C -yə yaxın temperaturda və 90% nisbi rütubətdə 10 günə qədər saxlanır.

Fir ng üzümü. Firəng üzümləri ailəsinə daxil olan kol bitkisi olub, 50-dən çox növü birləşdirir. Qeyri qara torpaq zonasının ən əsas giləmeyvə bitkilərindən biridir. Yüksək məhsuldarlığı və nəqliyyata davamlığına görə başqa giləmeyvələrdən fərqlənir. Ye-

tişməmiş vəziyyətdə - jele, mürəbbə, cem emalı üçün, yetişmiş isə şərab hazırlanmasına yaralıdır. Yetişmiş firəng üzümü təzə halda istifadə olunur.

Firəng üzümünün giləsi möhkəm qabıqə və toxum yerləşmiş jele yaranan lətə malikdir. Müxtəlif sortlarında qabıq – yaşıl, sarı, ağ, qırmızı, tünd qırmızı və demək olar ki qara rəngdə ola bilir. Qırmızı meyvəli sortlar yaşla nisbətən daha yaxşı saxlanır.

Sortundan və yetişdirildiyi şəraitdən asılı olaraq tərkibində 11,4-21,4 % quru maddə, 0,54-2,35% turşu, 7,64-15,21% ümumi şəkər olur. C vitamini ilə zəngindir (26-57 mq%).

Firəng üzümünün sortları morfoloji əlamətlərinə, yarpaq və giləmeyvəsinə görə fərqlənir. Giləmeyvənin fərqli sort əlamətləri bunlardır (iri kütləli – 20 qrama qədər, xırda 1,0-1,5mq), forması (dairəvi, dairəvi oval, yumurtavari, armudvari) yeyilən yetişkənlilikdə rəngi (ağdan - tünd rəngə qədər), qabığının qalınlığı, dadi (turşasın, şirin, çox yaxşı) və s. Yetişmə vaxtına görə sortlar tez, orta və gecyetişən olub, çərəz, təzə halda istifadə edilən və sənaye sortları kimi fərqləndirilir.

Firəng üzümü 0°C -yə yaxın temperaturda və 90% nisbi rütubətdə 2 həftə saxlanır.

Qu üzümü. Belorusda və MDB-nin şimal rayonlarında yayılan yabani giləmeyvədir. Ondan şirə, kisel, mürəbbə ekstrakt və s. hazırlanır. Quş üzümünün tərkibində 3% limon turşusu, 0,01-0,04% benzoy turşusu və 2,6-5,7% şəkər (əsasən qlükoza və fruktoza) olur. Az miqdarda C vitamininə də (12-31 mq%) malikdir. Yaxşı konservləşdirici təsirlili benzoy turşusunun yüksək miqdarı giləmeyvənin uzun müddət saxlanması təmin edir. Payız yiğimina nisbətən, qar altında qış keçirmiş yaz yiğimi pis qaldığı üçün onları çəlləklərdə su ilə saxlamaq olur. Payız yiğimindən alınmış quş üzümü təzə halda və dondurulmuş şəkildə saxlanır. Təzə quş üzümü yiğimdən sonra bir il müddətinə qədər $3-5^{\circ}\text{C}$ temperaturda saxlanır. Dondurulmuş quş üzümü yaza qədər saxlanır.

Qaragil (mərcani). Yabani giləmeyvə olub, meyvələri spesifik dada, qida və müalicəvi əhəmiyyətə malikdir. Meyvələri iyul-avqustda yetişir.

Qaragilənin tərkibində 1,5% turşu (limon və alma), 5,7% şəkər, 2%-ə yaxın sellüloza, 0,5% pektin maddələri olur. Tərkibində C vitamini (16 mq%) və karotin (1,0-1,5 mq%) də vardır. Bundan başqa qaragilə fenol maddələri ilə də zəngin (0,13-0,31%) olur. Təzə meyvələri şərbət, şirə, şərab hazırlanmasında istifadə olunur. Qaragilə qızdırılmayan binalarda yiğimdən sonra 3 günə qədər saxlama bilir.

Mərsin. Bu yabanı giləmeyvə Ukraynanın qərbində, Belarusda, Sibirdə, Qafqaz dağlarında yayılmışdır. Avqustda yetişib, oktyabra qədər yiğilir. Ondan ekstrakt, mürəbbə, şirə hazırlanmasında eləcə də təzə halda istifadə olunur.

Mərsin 1,2-2,1% turşuya (benzoy, limon və alma) 7,8-9,0% şəkər, 0,25% fenol maddələrinə və 1,5-2,1% sellülozaya malikdir. Onda C vitamininin miqdarı 8-21 mq%-dir. Təzə mərsin səbət, yaxud yeşiklərdə 25-30 sm qalınlıqda yiğimdən sonra 10 gün, çələklərlərdə 3-5°C temperaturada 2 ay saxlanır.

Çaytikanı. Sibir və Şimali Qafqazda xüsusilə çox geniş yayılmış yabanı meyvə bitkilərindəndir. Çaytikanı meyvəsi dairəvi, yaxud yumurtavari formalı, turşasının dadlı, zoğun qurtaracağında sıx yerleşmiş olur. Meyvəsindən kisel, mürəbbə, kompot, şirə, şərab, cövhər, likorlar hazırlamaq üçün istifadə olunur. Çaytikanı giləmeyvəsi C, PP vitaminlərinə, yaqlara malik olub, E vitamini (160 mq%-ə qədər) və karotinlə (100 mq%) zəngiundur. Çaytikanı yağı müalicə məqsədilə geniş istifadə olunur. İndi çaytikanı mədəni şəkildə də becərilməkdədir. Novost Altaya, Maslyanınaya, Vittaminaya və s. sortları alınmışdır.

Moruq. MDB-nin şimal və mərkəzi rayonlarında, Uralda, Sibirdə və Uzaq Şərqdə geniş yayılmışdır. Moruq giləmeyvəsi təzə və emal olunmuş şəkildə istifadə olunur. Ondan mürəbbə, cem, jelle, şirə, şərbət, kompotlar hazırlanır. Moruğun həmçinin qurudur və dondururlar. Qurudulmuş moruqda salisil turşusu olduğundan, müalicə vasitəsi kimi tətbiq olunur. Qurutmaq üçün yabanı giləmeyvələrdən istifadə edilir.

Sortundan asılı olaraq moruqda şəkərin miqdarı 3-11%, üzvi

turşular 1-2% təşkil edir. Turşular əsasən limon və alma turşusu, bir qədər salisil və olduqca az qarışqa turşusundan ibarətdir. Onda həmçinin 6% sellüloza, 0,1-0,3% fenol maddələri, 0,8-1,9% azot, 0,4-0,8% mineral maddələr olur. Moruqda C vitamini 7-29 mq%-dir. Moruq giləsi konusvari, dəyirmi uzanmış formada, sortdan asılı olaraq qırmızı, ağ, sarı və qara rəngdə ola bilir. Dadına görə turş, turşasırın, həmçinin də uyğun olaraq yaxşı, çox yaxşı və əla kimi fərqləndirilir. Yetişmə müddətinə görə - tez, orta və gecyetişən olur (tez yetişəndən 8-10 gün sonra çatdırır).

Moruğun əsas sənaye sortları bunlardır: Malboro, Novost, Kuzmina. Tezyetişən şirin yabanı moruq mədənidən giləsinin xırda olmasına, güclü ətrinə və yüksək miqdarda olan turşuluğuna görə fərqlənir.

Moruq yığıldıqdan sonra 0-dan 2⁰C temperaturda 3 gün, qızdırılmayan şəraitdə isə 12 saata qədər saxlama bilir.

Böyürtk n. Bu giləmeyvə moruqdan daha iri toxumluqlarına və meyvələrinin rənginə görə fərqlənir. Büyürtkənin tərkibində 7 %-ə qədər şəkər, 1-2% turşu (alma, şərab, limon) olur. Ondan təzə halda və həmçinin şirə, şərbət, şərab, mürəbbə hazırlanmasında istifadə olunur. Büyürtkənin mədəni sortlarına İ.V.Miçurin tərəfindən alınmış Izobilnaya və Texas sortları aiddir. Onlar Krim və Qafqazda becərdilir. Giləmeyvələri iri, ətli və qara rənglidir. Ləti möhkəm, şirəli, tünd rənglidir. Büyürtkən yabanı halda iri çayların sahillərində və dağlarda bitir. Saxlanması moruq kimidir.

Çiy 1 k. Daxil olduğu cins 50-yə yaxın növü birləşdirir. Sahəsinə görə giləmeyvələr arasında birinci yeri tutur. Çiyələk və bağ çiyələyi özünü yalançı meyvə kimi göstərir. MDB ölkələrində aşağıdakı növləri yetişdirilir: Lesnaya, Virkinskaya, Buxarskaya, Çiliyskaya, Sadovaya krupnoplodnaya. Bağ çiyələyinin məhdud yaşılmاسının əsas səbəbi becərilməsinin ağır zəhmət tələb etməsi və az məhsuldar olmasıdır. Bağ çiyələyinin iki sortu məlumudur. Şpanka (adi bağ çiyələyi) və daha iri meyvə verən Milan çiyələyi.

Bağ çiyələyinin tərkibində 80-85% su, 12-20% quru maddə (6-11%-i şəkərlərin payına düşür), 1-2% üzvi turşular (çoxu limon,

azı alma turşusu), xeyli C vitamini (30-80%), fenol maddələri 0,20%; azotlu maddələr 1%; yağlar 0,64%; sellüloza 1,55%; pektin 1,27%; kül 0,5%; müəyyən miqdardı B₁ vitamini, karotin, dəmir duzları, fosfor və kobalt tapılmışdır.

Çiyələk təzə halda və həmçinin mürəbbə, cem, şerbət, şirə, ekstrakt, jele və kisel hazırlamaq üçün istifadə edilir. Yetişmə müddətinə görə çiyələk sortları tez, orta və gec yetişən olur. Gec yetişən sortlar o biri sortlara nəzərən təqribən 2 həftə gec yetişir.

İstifadəsinə görə sortlar çərəz (giləsi zərif, ətirli, şirin dadlı), süfrə (daha sıx konsistensiyalı dadlı gilələr - yemək və şirniyyat şirələri hazırlamaq, eləcə də süfrəyə təzə halda verilmək üçün) və texniki (giləsi sıx, lətli, turşasının dadlı, termiki işləməyə - sterilizə etməyə, yaxud dondurulmağa davamlı) kimi fərqləndirilir.

İri meyvəli bağ çiyələyinin tez yetişən sortları Poşinskaya, Vnuçka, Mısovka, Obılınaya; orta yetişənlərə - Festifalnaya, Zen-qana, Komsomolka, Narodnaya, Talisman, Vimpel və s; gec yetişənlərə - Poznaya Zaqorya, Traktorist və s. aiddir.

Çiyələk 0-1°C temperaturda, 85-90% nisbi rütubətdə 5 günə qədər saxlanır.

2.1.4. Qızılıklı qozu

Yunan qozu. Yunan qozunun meyvəsi quruyan xarici qabıqdan təmizləndikdən sonra, möhkəm ağac örtükdən və onun daxilində yerləşən nüvədən ibarətdir. Yüksək keyfiyyətli qozlarda örtük zərif olub, nüvəsi sıx, ağ, sarıtəhər çalarlarla, kənar tam və iysiz olur. Meyvənin daxilində bir, yaxud iki (bəzən lap çox) arakəsmə olur. Zərif örtüklü qozlarda nüvə çıxımı qozun kütləsinə görə 50 %, qalın örtüklülərdə 30-35% təşkil edir.

Yunan qozunun orta kimyəvi tərkibi belədir: 7,8% su, 16% züllal, 58,5% yağı, 13% karbohidratlar (qlükoza, saxaroza, dekstran, nişasta və s.), 2,9% sellüloza 1,6% kül, yaşıl yunan qozunun nüvəsində olduqca çoxlu miqdarda – 1500 mq%-ə qədər C vitamini olur. Qozun yetişməsi dövründə onun miqdarı 30 mq%-ə qədər

azalır. Yeyilmək üçün qoz tam yetişkənlik vəziyyətində yiğilir. Yiğım avqustdan noyabra (gecyetişənlər) qədər aparılır. Yiğilmiş meyvələr günəş altında yaxud quruducu kameralarda (60°C -dən yüksək olmayan temperaturda) tərkibində 10% su qalana qədər qurudulur.

Yunan qozunun sortları yiğildiği rayonlara uyğun olaraq Qaf-qaz, Orta Asiya, Krım və Moldova kimi qruplaşdırılır. Qozun aşağıdakı pomoloji sortları daha geniş yayılmışdır. Adı yunan qozu, Fərquanə, Səmərqənd, Arnavada, Bomba. Keyfiyyətinə görə yunan qozu əla, sortlarının meyvəsi bütöv və yetişmiş olmalı, nüvəsinin nəmliyi 10%-dən yüksək olmalıdır.

Fındıq. MDB-nin demək olar ki, bütün ərazisində yayılmışdır. Sentyabrda yiğilir, xarici örtükdən təmizlənib, 15% nəmlik qalana qədər qurudulur. Orta hesabla 16% zülal, 6,4 % yağı, 8,5% karbohidrat (nişasta üstünlük təşkil edir), 3,2% sellüozadan ibarətdir.

Xalq seleksiyası ilə alınmış Ata-baba, Gəncə, Yağlı fındıq sortları becərilir.

Badam. Zaqqaziya Krım və Orta Asiyada yabanı halda bitən badam ağacının meyvəsidir. Burada həm də şirin badam becərilir. Dadına görə badam şirin və acı olur. Meyvələrə acı dadı miqdarı 2-3% təşkil edən qlükozid verir. Acı badamdan kimya sənayesində və ətriyyatda geniş istifadə edilən efir yağları alınır. Şirin badam təzə, qovrulmuş, şəkərləşdirilmiş və duzlaşdırılmış şəkildə qənnadı məhsulları istehsalında və badam yağı almaq üçün istifadə olunur. Onun kimyəvi tərkibi orta hesabla belədir: su 6,3%, zülal 21,4%, yağı 53,2%, karbohidratlar 13,2%, sellüloza 3,2%, mineral maddələr 2,3%.

Şirin badamın ən yaxşı sortları bunlardır: Desertniy, Krımskiy, Nikitskiy 62, Yaltinskiy və b. Keyfiyyətinə görə şirin badam əla və birinci sorta bölünür.

Püst. Orta Asiyada yabanı halda püstə ağacının meyvəsidir. Onu az miqdarda Azərbaycanda və Krımda becəirlər. Meyvələri avqust-sentyabrda yetişir. Qərzəyi partlayan və partlamayan sortlar becərilir. Daha əlverişlisi qərzəyi partlayandır.

Püstənin tərkibinə 8% su (10%-ə qədər); 22,6% zülal; 45,7% yağı; 17,61% karbohidratlar; 3% sellüloza; 3,1% kül daxildir.

Yığılmış qozları üst örtükdən təmizlənib, nəmliyi 10%-dən artıq olmasın deyə qurudulur və sortlaşdırılır (qərzəyin partlayıb, partlamamasına və böyüklüyüünə görə). Püstədən qənnadı istehsalında yağ almaq üçün, həmçinin də təzə halda duzla qovrulmuş şəkildə istifadə edilir.

abalıd. Təbii şəraitdə yeyilən, yaxud həqiqi və yeyilməyən (at şabalıdı) şabalıd yetişir. Yeyilən şabalıd Zaqafqaziya, Şimali Qafqaz və Kırımda bitir. Zaqafqaziya, Dağıstan və Azərbaycanda becərilir. Şabalıd oktyabr-noyabr aylarında yiğirlər. Hər bir örtükdə 3 şabalıd yeyiləsi olur ki, onların biri tam inkişaf etməmiş olur. Yiğim vaxtı şabalıd örtükdən təmizlənir, günəş altında, yaxud quruducularda 15,5% nəmliyi qalana qədər qurudulur. Şabalıd pis saxlanır və tez kiflənir. Qozlardan fərqli olaraq şabalıd az yağa malik olur. Nişasta və azotlu maddələrlə zəngin olur. Təzə yiğilmiş şabalıdin tərkibində orta hesabla 47% su, 24% nişasta, 5% şəkər, 6% dekstran, 2% zülal, 2%-ə yaxın yağ, 2,6% sellüloza, 1,4% kül olur.

Şabalıd təzə halda, qovrulmuş yaxud bişirilmiş şəkildə, həmçinin də qənnadı istehsalında və s. istifadə olunur.

2.1.5. Subtropik v tropik meyvələr

Naringi. Keçmiş SSRİ-də daha geniş yayılmış pomoloji sortu Unşıudur. Onun növmüxtəliflikləri bunlardır: Toxumsuz gürcü, Vass-unşıu, Qruzinskiy uzkolistniy və şirokolistniy. Az miqdarda Klementin sortu becərilir. Naringinin kütləvi yiğimi noyabrda başlanıb, dekabrın ortalarında qurtarır. Onları tam yetişkənlik vəziyyətində yiğirlər. Yaxşı bükülmüş naringini soyuducularda 4 aya qədər saxlamaq olur. Bəzən şaxtalıların düşməsi ilə əlaqədar meyvələri yarı yaşıl yiğmaq lazımlı gəlir. Saxlanma prosesində onlar tədricən tipik rəng alır. Lakin şəkərlik yüksəlmədiyindən, şirinliyi az olur. Belə naringilərdə turşuluq daha yüksəkdir. Naringi əsasən

təzə halda yeyilir. Ondan həmçinin kompot, şirə, mürəbbə, meyvə suyu və s. məhsullar da hazırlanırlar.

Situs meyvələrinin hamısının lətində saxaroza, qlükoza və fruktoza olmaqla, daha çox üstünlüyü saxaroza təşkil edir. Turşulardan yalnız limon turşusuna malik olurlar. Daha az turşuluq nəringilərdə, daha çox isə limonlarda olur. Mineral elementlərdən kalium və fosfor üstünlük təşkil edir. Sitruslar vitaminlərlə zəngindir. Belə ki, C vitamininin miqdarı lətdə 35-62 mq%, qabıqda 120-180 mq% olur. Həmçinin B₁, B₂ və karotin vitamininə malikdir. Qabığında 490 mq%-ə qədər P vitamini vardır.

Porta al. Formasına, rənginə, dadına və s. əlamətlərinə görə bir-birindən fərqlənən çoxlu sayda sortları vardır. Yayılmış sortları onları istehsal edən ölkənin adı ilə adlandırılır. Bunlara İspan, Amerika, İsgəndər (Yunanistan), Messini (İtaliya) və b. göstərmək olar.

Portağalın qabığında çoxlu miqdarda, 1,2-2,1% efir yağları olub, müxtəlif üsullarla çıxarıllaraq istifadə olunur. Qabığın ağı təbəqəsində xeyli miqdarda protopektin olduğundan, onun qabığı pektin alınmasına xidmət edir.

Portağal toxumu 6,6% azot maddələrinə, 11,89% yağlara və azotsuz acı maddəyə - limoninə (limonen, limon) malikdir. Aparılan bir çox tədqiqatlar portağalın orta kimyəvi tərkibinin aşağıdakı kimi olduğunu göstərmişdir: orta çəkisi 188,4 q, qabığı 27,82%, meyvə ləti 70,99%, toxumu 1,19% meyvə lətinin tərkibi (%-lə): su – 84,26; invert şəkər - 2,79; saxaroza 2,86; limon turşusu 1,35; azot maddələri – 1,08; kül – 0,43.

Şirənin tərkibi (%-lə), ekstrakt – 12,95; invert şəkər – 4,06; saxaroza – 4,96; limon turşusu – 1,35; azot maddələri – 0,38; kül – 0,34.

Portağaldan təzə halda və emal məqsədilə istifadə olunur.

Limon. Limon ağacı yavaş böyüyür, ilboyu çiçəkləyir və məhsul verir. Limonun çoxlu sayda sortları vardır. Adətən onlar yu-murtavari formalı olurlar. Pomoliji sortları dad keyfiyyətinə görə üç qrupa bölünür: adı (turş), şirin və acı. Adı limonlar 5-8%, şirin

isə 7-9% şəkərə malik olur. Turşuluq ilin vaxtından da asılıdır. Belə ki, noyabrda turşuluq daha yüksək, aprelədə daha az olur. Şirin limonu narıngı və portagal kimi birbaşa qida ilə qəbul etmək olar. Keçmiş SSRİ-də aşağıdakı sortları becərilirdi: yeni Gürcü (turş sort) sortu nəqliyyata yaxşı davamlı olub, 6-7 ay qala bilir; Zərbəçi (turş sort olub, oval formalı iri meyvələrə malikdir) və Meyer (şirin sort).

Qafqaz limonunun orta kimyəvi tərkibi belədir: su – 81,33%; quru maddə - 18,76, limon turşusu – 5,87%, invert şəkər – 1,97%, saxaroza – 0,09%, şəkərin ümumi miqdarı 2,09%.

Limon A, B və C vitamini ilə zəngindir. Limonun qabığında olan yağıdan ətriyyat, qənnadı sənayesində və s. geniş istifadə olunur. Satışa yarasız olan limonlardan şirə emalında istifadə olunur. Bəzən həmin şirəni konservləşdirirlər. Bunun üçün ona spirt, şəkər və s. konservantlar vurulur. Şəkərlə bişirilmiş limon şirəsi (40 hissə limon şirəsinə 64 hissə şəkər vurmaq hesabı ilə) limon şərbəti adlanan məhsul verir.

Yetişmə səviyyəsində asılı olaraq sarı limon 2-3⁰C-də; açıq-sarı və açıq-yaşıl 4-5⁰C; tünd-yaşıl 6-8⁰C temperaturda saxlanır. Havanın nisbi rütubəti uyğun olaraq 85-90% və 82-85% olmalıdır. Saxlanma müddəti sortdan asılı olaraq 2-6 ay davam edir.

Qreypfrut. Bu citrus meyvəsinin vətəni Braziliyadır. Acı təmlə xoşagələn turşa-şirin dada malikdir. Ondan təzə halda və şirə istehsal etmək üçün istifadə edirlər. Qreypfrut və ondan alınan şirə C vitamini ilə zəngindir.

Qreypfrut sortları meyvənin böyüklüğünə (iri – 600 qrama qədər və orta – 250 qrama qədər), lətin rənginə (acıq – sarı, qırmızı və s) qabığın vəziyyəti və qalınlığına, dadına, meyvənin forması və toxumlarının miqdarına görə fərqlənir. Qreypfrut 3-4⁰C temperaturda və 82-84% nisbi rütubətdə 2-4 ay müddətində saxlanır.

Banan. Bananlar ailəsinə daxil olan ot bitkisinin meyvəsidir. Banan meyvələri salxımda 10-15 ədəd yumrular şəklində yetişir. Bir neçə yumru salxım, yaxud bançu yaradır ki, onun kütləsi 50 kq-a çatır (salxımda orta hesabla 200-250 meyvə olur).

Meyvəsi bir qədər ucu əyilmiş şəkildə olub, xaricdən asan soyulan qalın qabıqla (meyvənin 40%-i təşkil edən) örtülür. Yetişməmiş bananın qabığı yaşıl olub, yetişdikdə sarı rəng alır. Onun altında zərif, ətirli lət yerləşir. Bananlar üçün xoşagələn şirin dad və spesifik ətir xarakterikdir.

Yetişmiş meyvələri təzə halda, eləcə də cem, konservlər hazırlamaq üçün istifadə olunur. Meyvələri keyfiyyətinə görə birinci və ikinci sortlara bölünür. Birinci sortda meyvənin uzunluğu ən azı 15 sm, ikincidə isə 10 sm olmalıdır.

Yetişmiş banan 12°C temperaturda və 80-85% nisbi rütubətdə 4 günə qədər saxlanır.

Ananas. Vətəni Cənubi Amerika olub, daima yaşıl, çoxillik ot bitkisinin meyvəsidir. Ondan təzə halda, dondurulmuş şəkildə, eləcə də kompot, şirə, mürəbbə emalında istifadə olunur.

Ananasın meyvəsinin yuxarısında sultan adlanan yarpaqlar qrupu yerləşir. Meyvənin kütləsi 1,5-2 kq, bəzi sortlarında 5 kq olur. Lətin payına ümumi kütlənin 66-67%-i, qabıq və sultanın payına isə 33%-i düşür. Ananas yüksək qida və pəhriz dəyəri ilə fərqlənir. Meyvənin ləti çox şirəli, güclü ətirli, turşasınır, ağ, açıq sarı, yaxud sarı rənglidir. Onda orta hesabla 0,6% turşu; 12,5%-ə qədər şəkər; 0,4% zülal olur. Ananasda C vitamininin miqdarı 15-60 mq% arasında dəyişir.

Yetişmiş ananas $7-8^{\circ}\text{C}$ temperaturda və 85-90 % nisbi rütubətdə 10-12 gün saxlanır.

Nar. Zaqafqaziya, Orta Asiya, Dağıstan, Krasnadər ölkəsi və Krımda becərilən nar ağacının meyvəsidir. Pespublikamızda Göyçay, Ucar, Zərdab və b. rayonların ərazisində daha geniş becərilir. Nar meyvəsindən təzə halda, həmçinin şirə, şerbət, sous və ekstrakt almaq üçün istifadə olunur.

Turşuların miqdardından asılı olaraq narlar üç qrupa bölünür: şirin, (0,2-2% limon turşusuna malik), turşasınır (2-3%) və turş (3-7%).

Narın kimyəvi tərkibi orta hesabla belədir: 79,29% - su; 11,01% - invert şəkər; 0,63% saxaroza; 1,15% yağı; 1,17% azotlu

maddələr; 0,77% sərbəst turşular; 2,79% sellüloza və 0,53% kül. Narlar 28-42% toxumdan və 36-61% şirədən ibarətdir. Toxumda 35% - su; 6,85% yağ; 12,6% nişasta; 22,4% sellüloza; 9,4% azotlu maddələr və 1,54% kül olur. Nar şirəsində şəkər və turşulardan başqa orta hesabla 1,1% fenol; 0,5% mineral və 0,5% azot maddələri; 7 mq%-ə qədər C vitamini vardır. Fenol maddələri qabiqda olduqca çoxdur (11,8%). Büyülüyüñə görə nar meyvəsi aşağıdakı kimi qruplaşdırılır. İri kütłeli: 300-600 qr; orta 250-300 qr; xırda 250 qr.

MDB-də yayılmış sortları Açıq - Don, Ağ – Don, Bala Mürsəl, Azərbaycan gülöyüñəsi, Vələs, Qayım nar və başqalarıdır. Nar ağacının meyvəsindən başqa çiçək və qabığı da tətbiq sahəsi tapmışdır. Çiçəkləri qurudulduqdan sonra öz qırmızı rəngini saxlayır və təbabətdə istifadə olunur.

Nar ağacının qabığı 20-28% aşı nar turşusuna, qal turşusu və beş alkolojdə (0,4-1,1% miqdarında) – pelleterin, yaxud punitsin, ozo pelleterin, metil pelleterin, izometil- pelleterin və psevdopelleterinə malikdir. Bütün bu alkolojdər zəhərlidir. Pelleterin xüsusi təsir gücünə malik olub, hətta 0,01%-li məhlulu 10 dəqiqə müddətində lentşəkilli bağırısaq qurdlarını məhv edir. Ona görə də narın qabığı və ondan alınan ekstraktdan təbabətdə lentşəkilli qurdulara qarşı istifadə edilir. Meyvələrin saxlanması müddəti $1-2^{\circ}\text{C}$ temperaturda və 85-90%-li nisbi rütubətdə 6 aydır.

Xurma. Şimali Afrikada, Misir, İran və b. tropik ölkələrdə bitən xurma palmasının meyvəsidir. Xurma qidada qurudulmuş, bisirilmiş və qovrulmuş şəkildə istifadə olunur. Meyvələri əsasən qurudulmuş şəklidə satışa verilir. Onun tərkibində 17-28% su; 62% şəkər; 1,9-3% azot maddələri; 0,2-1% yağ; 3,6% sellüloza; 1,2-2% mineral maddələr, o cümlədən 370 mq% kalium və 65 mq% kalsium olur.

İncir. Zaqafqaziya, Krimin Cənub sahilləri, Qafqazın Qara dəniz sahilləri, Orta Asiya və bir çox ölkələrin subtropik və tropik zonalarında becərilən çoxillilik subtropik ağacının meyvəsidir. Əncirin ləti çox zərif və dadlıdır. Yetişmiş meyvədə lət olduqca

tez yetişib ötür və onda qıcqırma prosesi gedir. Ona görə də təzə əncir pis saxlanır. Adı şəraitdə o, bir sutkadan artıq qalmır. 0°C temperatūra yaxın şəraitdə saxlandıqda isə 10 günə qədər qala bilir. Əncir təzə halda və qurudulmuş şəkildə, həmçinin də mürəbbə, cem və s. hazırlanmasında istifadə olunur.

Əncir iyunun sonundan avqusta qədər yetişir. Təzə əncirdə orta hesabla 78,9% su, 15,5% şəkər, 0,2% turşu, 0,6% mineral maddələr, 1,4% azot maddələri, 1,4% sellüloza, 0,3% yağı olur. Bəzi sortlarında şəkərin miqdarı 20% olur ki, bu da əsasən qlükoza və fruktozadan, az miqdarda isə saxarozadan ibarətdir. Əncirin ən geniş yayılmış sortlarından Smena, Kadota, Bənövşəyi Abxaz, Qara Krim, Gəncə sari ənciri, Gök əncir, Boz əncir və b. göstərmək olar.

Xirnik. Bu meyvə ağacı Qafqazın Qara dəniz sahillərində becərilir. Son zamanlar Zaqqafqaziyyada, xüsusilə respublikamızda genişbecərilməkdədir.

Xirnik meyvələri təzə halda və qurudularaq istifadə olunur. Ondan həmçinin mürəbbə, povidlo, marmelad və b. məhsullar istehsal olunur.

Xirniyin qida və pəhriz dəyəri onda yüksək miqdarda çəkərlərin, fenol maddələrinin və aşağı turşuluğun olması ilə müəyyən olunur. Onun tərkibində orta hesabla 79-92% su; 15,8% şəkər (qlükoza və fruktoza); 0,2% turşu; 0,25% fenol maddələri; 0,5% mineral maddələr (o cümlədən dəmir duzları); 0,5% sellüloza olur. Meyvələr karotinlə də zəngindir. Xirniyin tərkibində dəmirin miqdarı çox olduğundan qan azlığına qarşı istifadə olunan ən dəyərli qida məhsuludur.

Xirnik sortları dad xüsusiyyətlərindən asılı olaraq üç qrupa bölnür: şirin (büzüşdürütü olmayan) – hətta yetişməmiş istifadə olunur; büzüşdürütü – jele formalı quruluş yaratmaq üçün istifadə olunur; dəyişkən (korolyok) – bərk halda istifadə etmək olar.

Xirniyin sortları kütləsinə görə aşağıdakı kimi qruplaşdırılır: xırda – 100 qrama qədər, orta – 100-200; iri – 200-250 q. Yetişmə müddətinə görə xirnik sortları tez, orta və gecyetişən olur. Tez yetişənlərə Qota, Nitari, Touru-Noko və b; orta - Xiakume, Kuro-ku-

ma, Qoşo, Xoçma və b.; gec - Qeyli, Takura, Kostata və b. aiddir.

Xirnik 0-1⁰C temperaturda və 85-90% nisbi rütubətdə 2-3 ay müddətində saxlanır.

Zeytun. Qafqazın Qara dəniz sahilləri, Azərbaycan, Krımın cənub sahilləri və xaricdə - Aralıq dənizi ölkələrində becərilən zeytun ağacının meyvəsidir. Yetişmiş meyvələri tünd-bənövşəyi, yetişməmiş yaşıl olur. Dadı acı olduğundan təzə halda istifadə olunmur. Ondan konservləşdirilmiş və qurudulmuş şəkildə, həmçinin də yağı alınmasında xammal kimi istifadə edirlər.

Zeytunun fərqli xüsusiyyəti onda yüksək miqdarda yağların olmasıdır: Meyvə lətində 75%-ə qədər, çeyirdəkdə 12-13%, meyvədə həmçinin zülal, mineral və digər maddələr olur. Meyvənin lətində suyun orta hesabla miqdarı 23%-dir.

Feyxoa. Qafqazın Qara dəniz sahillərində və Azərbaycanda becərilən subtropik kol bitkisiidir. Meyvəsi yüksək dad və pəhriz xüsusiyyəti ilə fərqlənir. Ondan təzə halda, eləcə də mürəbbə, jele, kompot, likor, cövhər hazırlanmasında istifadə olunur.

Yetişmiş meyvələri şəkərə (12,5%-ə qədər), turşuya (3,5%), C vitamininə (40 mq%), yod və digər maddələrə malikdir. Tərkibində yod olmasına görə feyxoadan müalicəvi məqsədlər üçün istifadə olunur.

Feyxoa 3⁰C yemperaturda bir aya qədər saxlanır.

Manqo. Hindistan, Vyetnam, Cənubi Çin, Afrika, Cənubi Amerikada becərilən meyvə ağacıdır. Onun meyvələri yumurtavari formalı olub, kütləsi orta hesabla 200-400 q təşkil edir.

Manqonun ləti şirin dada və skipidarı xatırladan güclü ətirə malikdir. Lətin tərkibində 80%-su, 11-20% şəkər, 0,2-0,5% turşu, 37,7% C vitamini olur.

Manqo meyvəsi təzə halda və şirə, kompot, cem, mürəbbə emalında istifadə olunur. Meyvəsi 5⁰C temperaturda – 1 ay, 10⁰C - 21 gün, 23-26⁰C – 5 gün saxlanır.

nnab. Orta Asiya, Krım, Azərbaycanda becərilir. Meyvəsi çərəz, xüsusilə də dərman kimi qan təzyiqini aşağı salmaq üçün çox geniş istifadə edilir.

Qurudulmuş şəkildə uzun müddət saxlana bilir. Meyvəsinin tərkibində 72% şəkər, 78% yağı və başqa maddələr vardır. Öskürəyə qarşı işlədilməklə, şərbət də hazırlanır. Süddə bişirildikdə müalicəvi xassəyə malik olur.

2.2. T r v zl r

2.2.1 Kökü yumrular

Bu qrupa kartof, topinambur və batat daxildir.

Kartof – çox vacib ərzaq bitkisi olub, əhalinin qidalanmasında müüm rol oynayır.

Vətəni Cənubi Amerikadır. Çox qədimlərdən buranın yerli əhalisinin qidasında istifadə edilməkdədir. Cənubi və Mərkəzi Amerikada bu bitkinin 150-dən çox yabanı növləri yetişir. Güman olunur ki, hindular kartofun becərilməsinə 5 min il bundan əvvəl başlamışlar.

Avropaya kartof 1565-ci ildə Xristofor Kolumbun vaxtında getirilmiş və əvvəlcə bəzək bitkisi, sonra isə qida məhsulu və heyvan yemi kimi bütün qitəyə yayılmışdır.

Hazırda kartof dünyanın 130-dan çox ölkəsində becərilməklə, illik məhsulu 300 milyon ton təşkil edir. İstehsal olunan kartofun 52%-ə yaxını qidalanmaya, 34%-i heyvan yemi, 10%-i toxum və 4%-i texniki məqsədlər üçün istifadə olunur. 1 ton kartofdan orta hesabla 170 kq nişasta, yaxud 80 kq qlükoza, 65 kq hidrol, 170 kq patka, 160 dekstrin və 110 litr spirt alınır.

Kartof ikinci çörək adlandırılmaqla, ondan 700-ə yaxın mətbəx xörəyi və məmulatları hazırlanır.

Kartofun əsas qida maddəsi nişasta olub, miqdarı sortdan və yetişdirildiyi şəraitdən asılı olaraq 12-26% arasında dəyişir. Köklərdə zülal az olsa da yüksək bioloji dəyəri ilə fərqlənir.

Kartof xüsusilə də qış və erkən baharda əsas C vitamini mənbələrindəndir. Həmin məhsuldan gündəlik 300 qr istehlak olunması C vitaminınınə olan tələbatın 70-75% ödənilməsini təmin edir. Ca-

van yumurularda C vitamini çox olub, 25-30 mq/100 q-a qədər təşkil edir.

Kartof kalium, fosfor, maqnezium və kalsium duzları ilə zəngin mənbədir. 400 q istehlak edildikdə orqanizmin kaliuma tələbatı tamamilə ödənilmiş olur. Böyük olmayan miqdarda mikroelementlərə - dəmir, manqan, mis, sink, vitaminlərdən B, B₂, B₆, PP, K, həmçinin mono-, dişəkərlərə və həzm olunmayan karbohidratlara malik olur.

Kartof sortları məqsədinə görə - süfrə, texniki, yemlik, universal, xüsusi sortlar kimi fərqləndirilir.

Kortof sortlarının eyniləşdirilməsində istifadə olunan əsas əlamətlərə yumruların iriliyi, forması, qabığın vəziyyəti, qabığın və lətin rəngi, gözcüklərin miqdarı və dərinliyi, dad keyfiyyəti, qala bilməsi, fitoftoraya və digər xəstəliklərə dayanıqlığı aiddir.

Topinambur (yer armudu). 50-60 q kütləyə malik sarı, qırçıvari, yaxud saritəhər-ağ rəngli yumruları olur. 74-79% suya, 13-20% inulinə, 6%-ə qədər şəkərə, 2-5% azotlu maddələrə və 2-3% sellülozaya malikdir. Kök yumruları şaxtaya davamlı olub, torpaqda qışlaya bilir. Tupinambur əsasən yem bitkisi kimi istifadə olunur. Ondan həmçinin spirt, inulin və fruktoza istehsalında istifadə olunur. Topinamburdan az miqdarda bişirilmiş vəziyyətdə qida məhsulu kimi də istifadə olunur.

2.2.2. Kökümeyv 1 r

Bu qrupa yerkökü, cəfəri, çugundur, turp, turpca və s. daxildir.

Yerkökü. Kökün meyvəsi yüksək qida və pəhriz dəyərinə malikdir. O, xüsusilə şəkərlə zəngin olub, ən yaxşı sortlarda miqdarı 12%-ə çata bilir. Kök karatinoidlər, o cümlədən β-karotin və bir çox vitaminlər, mineral maddələr mənbəyidir. Yerkökünün gündəlik istifadə olunması orqanizmi möhkəmləndirir, onun yoluxucu xəstəliklərə müqavimətini artırır.

Yerkökünün dad keyfiyyəti onda olan aromatik və fenol birləşmələrinin miqdarı ilə müəyyən olunur.

Yerkökünün enerji dəyəri onun 100 q yeyilən həssəsinə görə 33 kkal təşkil edir. Təzə kökün tövsiyə olunan istehlak norması ildə 11 kiloqramdır.

Yerkökünün kök meyvəsi qabıqdan, lətdən və özəkdən ibarətdir. Özəyə nisbətən kənar hissələr daha yüksək qida dəyərinə malik olduğundan, özəyi böyük olmayan kökə daha çox üstünlük verilir.

Yerkökünün təsərrüfat-botaniki sortlarının eyniləşdirilməsində istifadə olunan əsas əlamətlərə kökumeyvənin uzunluğu və forması, rəngi, səthinin vəziyyəti, özəyin ölçüləri, karotinin miqdarı, qala bilmək xüsusiyyəti, dad keyfiyyəti aiddir.

Kökumeyvələr formasına görə dairəvi, silindrşəkilli, konusvari; uzunluğuna görə qısa – 85 santimerə qədər; yarım uzun – 20 sm və uzun – 20 sm-dən çox ola bilir. Qısa köklər böyük olmayan özəyə, parlaq-narınçı lətə malik olur, lakin qala bilməsi pisdir. Uzun kökumeyvəyə malik olan sortlar yaxşı saxlanır, lakin çoxunun özək hissəsi iri və ləti kobudvari olur. Odur ki, onlar dad keyfiyyətinə görə digər sortlardan geri qalır.

Yerkökünün tərkibində 88,0% su, 1,3% zülal, 1,0% kül, o cümlədən makro və mikro elementlərin olması onu qida üçün əlverişli məhsula çevirir.

Kələ-kötürləşmiş, çürümüş, iyələnmiş, donmuş, gəmiricilərlə zədələnmiş, parçalanmış və s. köklər çıxdaş edilir.

Çu undur. Avropaya şərqi dən gətirilmişdir. Bizim eradan 2 min il əvvəl Assuriya, Vavilon və Azərbaycanda həm dərman həm də yarpaq tərəvəzi kimi becərildiyi məlumdur. Hazırda çuğundur dünyanın hər yerində yayılmışdır. Kökü meyvələri yaxşı saxlanmaq xüsusiyyətinə malik olub, bütün ilboyu istifadə olunur. Çuğundur şəkərlər və mineral maddələrlə zəngin olub, dad və müalicəvi xüsusiyyətlərinə görə qiymətləndirilir.

Çuğundur azotlu maddələrin özünəməxsus tərkibi ilə fərqlənir. Buraya betanin (0,6-2,3%) və xolin daxildir. Bioloji fəal maddələrə həmçinin polifenollar (90-103 mq/100 q), pektin (2,5%-ə qədər) və rəng maddələri, xüsusilə də betain və betaksantin (250-400

$\text{mq}/100 \text{ q}$) şəklində özünü göstərən müxtəlif betasılınlar aiddir. Çuğundura fərdi dadi isə saponinlər verir.

Çuğundurda rəngləyici maddələrin olması ondan təbii qida rəngləyiciləri almaq üçün istifadə etməyə imkan verir. Çuğundurun kökümeyvəsi ilə yanaşı cavan yarpaqlarından da istifadə olunur.

Çuğundurun enerji dəyəri onun 100 q miqdarına 33 kkal təşkil edir. Tövsiyə olunan istehlak norması ildə $5,6 \text{ kq}$ -dir.

Çuğundurun təsərrüfat – botaniki sortlarının eyniləşdirilməsində yetişmə müddəti, forması, lətin rəngi, kökümeyvənin kütləsi, saxlana bilməsi və qida keyfiyyəti kimi əlamətlərdən istifadə olunur.

Yetişmə müddətinə görə çuğundurlar tez (vegetasiya müddəti 100 günə qədər), orta (100 - 130 gün) və gec yetişən (130 gündən çox) olmaqla qruplaşdırılır.

A turp – ikillik bitkidir. Vitaminlərlə, xüsusilə də C vitamini ilə zəngindir.

Ağ turpun 100 q yeyilən hissəsində vitaminlərlə yanaşı olur (qramla): su – $88,6$, zülallar – $1,9$; həzm olunan karbohidratlar (ümumi) – $7,0$; mono – və dişəkərlər – $6,2$; nişasta – $0,3$; sellüloza – $1,5$; üzvi turşular (alma turşusuna çevirməklə) – $0,1$, kül – $1,0$; mineral maddələr $\text{mq}/100 \text{ q}$: natrium – 17 , kalium – 357 , kalsium – 35 , maqnezium – 22 , fosfor – 26 , dəmir – $1,2$. Ağ turpun enerji dəyəri – $34 \text{ kkal}/100 \text{ q}$ təşkil edir.

Ağ turpa olan yod, efir yağları və digər birləşmələr patogen mikro-orqanizmlərə öldürücü təsir göstərir. Efir yağları (xardal, allil və b.) turpa özünəməxsus ətir, qlikozidlər isə (siniqrin, qlükozamin və b.) – kəskin tam verir. Efir yağlarının miqdarı $0,1$ – $0,5\%$ təşkil edir.

Ağ turp sortları kökümeyvənin kütləsinə və formasına, qabıq və lətin rənginə, dad keyfiyyətinə və saxlanma xüsusiyyətinə görə fərqlənir.

Ağ turp keyfiyyət göstəricilərinə görə standartın tələblərinə cavab verməlidir.

Qırmızı turp – birillik bitki olub, vətəni aralıq dənizi ölkələridir. Ağ turpun növ müxtəlifliyi olub, onunla eyni botaniki növ təşkil etsə də şəkər və sellülozanın miqdarına görə ondan geri qalır.

Həzm olunan karbohidratlar və turşuların miqdarı ($g/100\text{ g}$) belədir: ümumi karbohidratlar – 4,1; mono – və dişəkərlər – 3,5; nişasta – 0,3; sellüloza – 0,8; üzvi turşular (alma turşusuna çevirməklə) – 0,1. Enerji dəyəri – 20 kkal/ 100 g təşkil edir.

Qırmızı turpun dadı və fərdi iyi onda olan xardal – yağı qlikozidləri ilə əlaqədardır.

Qırmızı turp yüksək yetişmə sürəti ilə səciyyələnir. Tez yetişən sortlar – 20-25 gün; orta – 30-35 gün; gec – 40-45 gün. Formasına görə qırmızı turp ağ turpdan fərqlənmir, lakin iriliyinə görə daha kiçik olur. Qabığının rəngi bir tonlu – ağ, çəhrayı, qırmızı, bənövşəyi, yaxud iki rəngli – çəhrayı-qırmızı, al-qırmızı, qırmızı ağ ucluqla ola bilir. Qırmızı turp həm açıq, həm də örtülü şəraitdə yetişdirilir. Təsərrüfat – botaniki sortları aşağıdakı əlamətlərlə eyniləşdirilir: yetişmə müddəti, forması, qabığının və latın rəngi, dad keyfiyyəti, C vitamininin miqdarı, saxlama bilmək xüsusiyyəti.

2.2.3. Kəlmətərvizləri

Kələm tərəvəzlərinə baş (ağ baş, qırmızı baş, bürüssel, savoy); gül (gül, brokkoli); zoğu meyvəli (kolrabi); yarpaq (çin kələmi) aiddir. Daha geniş yayılanları ağbaş və gül kələmdir. Qalan növləri yüksək dəyərli tərəvəzlər olmasına baxmayaraq az yayılmışlar.

Kələm tərəvəzlərinin müxtəlif növləri fərqli miqdarda kimyəvi maddələrə malik olur və həmin maddələr məhsulun qida dəyərini müəyyən edir. Kələm tərəvəzləri insanın qidasında ilk növbədə vitamini məhsul olmaqla bəzi mineral maddələr və karbohidratlar mənbəyidir (o cümlədən həzm olunmayanların). Onlar az miqdarda zülallara və lipidlərə malik olur (cədvəl 2.1).

Cədvəl 2.1

Tərəvəz kələmlərinin bəzi kimyəvi tərkib göstəriciləri
və enerji dəyəri, (%-lə)

Kələmin növü	Su	Şəkər	Azotlu maddələr	Kül	Enerji dəyəri, kkal/100 qr
Ağ baş	89-90	2,6-5,3	1,1-2,3	0,6-0,7	28
Qırmızı baş	88-92	2,9-5,2	1,4-1,6	0,4-0,7	31
Savoy	88-93	2,6-6,2	2,0-2,9	0,7-0,9	—
Brüssel	81-86	3,2-5,5	2,4-6,9	1,0-1,6	46
Gül	88-92	1,7-4,2	1,7-3,3	0,7-0,8	29
Daş kələm	89-91	3,6-7,9	2,0-2,9	0,7-1,2	43

Zülallar və aminturşular qida dəyərini müəyyən edən göstəricilərdəndir.

Ağbas kələmin aminturşu tərkibi belədir: Zülalın ümumi miqdarı – 1,8% (çevirmə əmsalları – 6,25); əvəz olunmayan aminturşular, 100 qr məhsulda /mq – 366, o cümlədən: valin – 58, izoley-sin – 50, leysin – 64, lizin – 61, metionin – 22, treonin – 45, triptofan – 10, fenilalanin – 56; əvəzolunan amin turşular – 866, o cümlədən: alanin – 71, arginin – 85, asparagin turşusu – 172, histidin – 28, qlisin – 47, qlutamin turşusu – 275, prolin – 59, torozin – 50, sistin – 20; aminturşuların ümumi miqdarı 1232.

Kələmin karbohidrat tərkibi mono-, di- və polişəkərlərlə təmsil olunur (cədvəl 2.2).

Cədvəl 2.2

Bəzi kələm növlərinin karbohidrat tərkibi, qr/100qr

Növ	Həzm olunan karbohidratlar			Sellüloza	Alma turşusuna çevirməklə Turşular
	Ümumi	Mono – və dişəkər	Nişasta		
Qırmızı baş	6,1	4,7	0,5	1,3	0,2
Brüssel	6,7	5,5	0,5	1,6	0,7
Daş kələm (kolrabi)	8,3	7,4	0,5	1,7	0,1
Gül	4,9	4,0	0,5	0,9	0,1

Şəkərlərin ümumi miqdarı savoy kələmində - 6%, daş kələmdə isə minimum miqdardadır (2,1-3,5%). Kələm tərəvəzlərinin müxtəlif növlərində hemisellülozlar 1%, pektin maddələri – 0,3-2,4% təşkil edir.

Lipidlərin miqdarı aşağıdakı kimi dəyişir (cədvəl 2.3).

Cədvəl 2.3
Bəzi kələm növlərinin lipid tərkibi

Lipidlər	Ağ baş		Gül
	tez yetişən	Gec yetişən	
Cəmi lipidlər	0,200	0,100	0,300
Triqliseridlər	0,002	0,001	0,004
Fosfolipidlər+qlikolipidlər	0,170	0,080	0,260
β – sitosterin	0,002	0,003	0,002

Üzvi turşuların səviyyəsi əhəmiyyətsizdir. Ağbaş kələm timsalında makroelementlərin miqdarı 100 q məhsulda mq-la belə dəyişir (mq/100 q): kalium – 185, maqnezium – 16, natrium – 13, küükürd – 37, fosfor – 31, xlor – 37; mikroelementlər isə 100 q məhsulda mkq-la belə olur (mkq/100 q): alüminium – 570, bor – 200, dəmir – 600, yod – 3, manqan – 170, kobalt – 3, mis – 75, molibden – 10, nikel – 15, flor – 10, xrom – 5, sink – 400.

2.2.4. So anaqlı t r v zl r

Bu qrupa baş soğan, sarımsaq və soğanın göy növləri aiddir.

Ba so an – Orta Asiyənin dağlıq rayonlarından gəlmədir. Soğan dad və müalicə xüsusiyyətlərinə görə qiymətləndirilməklə şəkərə, üzvi turşulara, mineral duzlara, efir yağılarına malikdir. Bu maddələr ona iy və kəskin dad, ən əsası da fitonsid və bakterisid xüsusiyyəti verir.

Soğanda efir yağılarının miqdarı təşkil edir (mq/100 q): acı baş soğanda – 18-155; yarımcı acı – 15-40, şirin – 10-20. Əsas efir yaqları allilpropildisulfid olub, qatılığı soğanın xam kütləsində 162

mq/100 q; yarpaqlarda – orta hesabla 114 mq təşkil edir. Saxlanma xüsusiyyəti yaxşı olduğundan tərkibində vitaminlərin miqdarı çox olmasa belə, baş soğan ilboyu vitamin mənbəyi hesab oluna bilər.

Baş soğanda 86,0% su, 1,4 – zülallar olur. Məhsulun 100 qramında aminturşular belə olur (mq/100 q): əvəzolunmayan amin turşular – 286, o cümlədən valin – 25, izoleysin – 40, leysin – 50, lizin – 60, metionin – 10, treonin – 40, triptofan – 20, fenilalanin – 41; əvəz olunan aminturşular – 663, o cümlədən alanin – 58, arginin – 160, asparagin turşusu – 70, histidin – 14, qlisin – 41, glutamin turşusu – 220, prolin – 30, serin – 27, tirozin – 30, sistin – 13; aminturşuların ümumi miqdarı – 949.

Baş soğanın 100 qramında karbohidratlar və üzvi turşuların miqdarı belə olur (q/100q); monoşəkərlər – qlükoza – 1,3, fruktoza – 1,2; disaxaridlər (saxaroza) – 6,5; polişəkərlər – hemisellüloza – 0,2, sellüloza – 0,7, nişasta – 0,1, pektin – 0,4; üzvi turşular – şərab – yox, limon – 0,01, kəhraba – 0,01, alma – 0,20.

Baş soğanın enerji dəyəri 43 kkal/100 q, göy soğan – 22, sarımsaq – 106 kkal/100 q-dır.

Baş soğanın təsərrüfat - botaniki sortlarının eyniləşdirilməsi aşağıdakı əlamətlərlə müəyyən olunur: soğanağın kütlə və forması, sulu və quru ləçəklərin rəngi, soğanağın sixlığı, dadın acılığı, yetişmə və saxlanma müddəti.

Soğanaqlar kütləsinə görə xırda – 50 q-a qədər, orta – 60-120 q, iri – 120 q-dan çox; ləçəklərin rənginə görə - ağ, sarı, sarı-qəhvəyi, qırmızı-bənövşəyi.

Dad xüsusiyyətinə görə baş soğanın bütün sortları acı, yarımacı və şirin olmaqla qruplaşdırılır.

Yetişmə müddətinə görə baş soğan tez yetişən (vegetasiya müddəti 80 günə qədər), orta müddətə yetişən (80-100 gün), orta gec (100-120 gün) və gec yetişən (120 gündən çox) olur.

Qala bitmək xüsusiyyətinə görə əla – 7-8 ay saxlanan, yaxşı – 5-6 ay və kafı – 3-4 ay saxlanan olmaqla fərqləndirilir.

Diametri 3 (oval formalar üçün) və 4 sm-dən (qalın formalar

üçün) az olan, mexaniki zədələnmiş, kənd təsərrüfat zərərvericiləri ilə zədələnmiş, cücmiş soğanaqlar qeyri-standart hesab olunur.

2.2.5. Pomidor tərvəzli ri

Pomidor tərvəzlərinə pomidor, tərvəz bibəri və badımcان aiddir.

Pomidor yaxud pomidorlar Cənubi Amerika mənşəlidir. Dünəyada tərvəz bitkiləri arasında ən aparıcı yer tutur.

Pomidor meyvələri yüksək qida, dad və pəhriz dəyərinə malikdir. Onlarda əsasən qlükoza və fruktoza şəklində şəkərlər, həmçinin pektin maddələri, C, B₁, B₂, PP vitaminları, karotin, üzvi turşular və mineral maddələr (kalium, natrium, kalsium, dəmir, fosfor, maqnezium və b.) tapılır.

Kal pomidorun acıtbəhər dadı onlarda qlikozidlərin – solanin və tomatinin olması ilə əlaqədardır. Yetişmə zamanı onların miqdərində azalma baş verməklə 4-5 mq/100 q (göy meyvələrdə - 60 mq-a qədər) səviyyəsinə düşür. Yetişmiş meyvələr daha çox qida maddələrinə, o cümlədən şəkərlər və C vitamininə malik olur.

Meyvələrin qırmızı, narıncı, narıncı-qırmızı rəngi rəngləyici maddələrin – likopin, karotin və ksantofillin miqdarı ilə əlaqədardır. Onların miqdarı xam kütlədə uyğun olaraq orta hesabla 7,85; 0,73 və 0,16 mq/100 q təşkil edir.

Təsərrüfat – botaniki sortları eyniləşdirmək üçün aşağıdakı əlamətlər nəzərə alınır: becərilmə üsulu və yetişmə müddəti, iriliyi, rəngi, meyvənin forması, saxlanmağa və nəqliyyata dayanıqlığı və istifadə istiqaməti, dad keyfiyyəti, quru maddələrin miqdarı, kameralarının sayı və s.

Pomidorlar iriliyinə görə iri meyvəli – kütləsi 100 q-dan artıq, orta – 60-100 q, xırda – 60 q-a qədər; formasına görə - dairəvi, silindrşəkilli, gavalı formalı, armudvari; səthinin vəziyyətinə görə - az kameralı (2-3 kameralı), orta – (4-8 kameralı) və çox kameralı (9 kameraladan çox). Xırda meyvəli, az kameralı, hamar səthli pomidorlar daha yaxşı saxlanır.

İri meyvəli pomidorlar adətən təzə halda istifadə edilmək üçün və xırda meyvəlilər – bütöv şəkildə konservləşdirilmək üçün istifadə olunur. Pomidor məhsulları (tomat) hazırlamaq üçün yüksək miqdarda quru maddələr toplayan sortlardan istifadə edilir.

2.2.6. Qabaq t r v zl ri

Bu qrupa xiyar, kabaçkı, patisson, yemiş, qarpız, qabaq və s. aid edilir.

Xiyar – qədim tərəvəz bitkisi olub, çox populyardır. Xiyar meyvələri yüksək miqdarda nəmliyi və aşağı şəkərliyi ilə fərqlənir. Xoşa gələn ətri və orqanizm üçün vacib olan mineral maddələri (kalium, dəmir, fosfor, yod və s.) ilə dəyərləndirilir. Xiyarda az miqdarda vitaminlər – karotin, B₁, B₂, B₆, PP, pantoten turşusu olur.

Xiyarın təsərrüfat – botaniki sortları eyniləşdirildikdə aşağıdakı əlamətlər nəzərdə tutulur: səthinin vəziyyəti, rəngi və istifadə məqsədi.

Xiyar meyvələri iriliyinə görə qruplara bölünür: I qrup qısa meyvəlilər – uzunluğu 11 sm, II qrup qısa meyvəlilər – 14 sm-ə qədər, orta meyvəlilər – 25 sm-ə qədər və uzun meyvəlilər – 25 sm-dən çox.

Xiyar meyvələri oval, uzanmış-oval, silindrşəkilli və s. formada ola bilir. Meyvələrin rəngi açıqdan tünd-yaşıla qədər dəyişir.

Hamar səthli iri meyvəli xiyarlar əsasən təzə halda, səthi tikanlı xırda meyvəlilər isə duza qoymaq və konservləşdirilmək üçün istifadə olunur.

Qarpız. Sulu, şirəli meyvələri çoxlu asan həll olan şəkərlərə, əsasən fruktozaya malikdir, yaxşı susuzluq yatırmaq xüsusiyyətlidir. Lətinin rəngi likopin və karotin rəngləyici maddələrinin mövcudluğu ilə əlaqədardır. Bundan başqa qarpız dəmir duzlarının yüksək miqdarı ilə fərqlənir. Qarpız tam yetişkənlik mərhələsində, yəni meyvədə 8-10% şəkər toplandıqda yiğilir.

Qarpızın əsas eyniləşdirmə əlamətlərinə forması, iriliyi, rəngi,

səthinin cizgiləri, konsistensiyası, lətinin dadı, nəqliyyata və saxlanmağa dayanıqlığı, qabığının qalınlığı, tez yetişkənliyi aiddir.

Qarpızlar formasına görə şarşəkilli, ellepsvari, silindrşəkilli və s.; iriliyinə görə - iri (diametri 22 sm-dən çox), orta (18-22 sm), xırda (18 sm-dən az); qabığının qalınlığına görə - zərif qabıqlı (0,5-1 sm), orta qalınlıqda (1,0-1,5 sm) və qalın qabıqlı (1,5 sm-dən çox) olur.

Yemi . Vətəni Orta və Kiçik Asiyadır. Qarpızdan fərqli olaraq toxumları meyvənin ortasında – bir toxum kamerasında yerləşir. Yemiş sulu, şirin, ətirli lətə malik olub, 19%-ə qədər əsasən saxa-rozadan ibarət olan şəkərlərə, həmçinin üzvi turşulara malik olur. Onda az miqdarda C vitamini və karotin olur. Qarpız kimi yemiş də yüksək miqdarda dəmir duzlarının olması ilə fərqlənir.

Yemiş sortları mənşəyinə (orta aşşa və avropa), yetişmə müddətinə, forma, səthinin vəziyyəti, meyvələrin iriliyi, konsistensiya-sı, lətin dadı və ətri, saxlanma və nəqliyyata dayanıqlığına görə fərqlənir.

Yemiş meyvələri iriliyinə görə iri (dəyirmi formalar üçün uzunluğu 22 sm-dən, uzun formalar üçün 30 sm-dən çox), orta (15-22 və 25-30), xırda (uyğun olaraq 15-dən az və 25 sm).

Yemişlər dadına görə çox şirin, şirin və qeyri-şirin ola bilir. Ərinə görə meyvələr vanilli, armudu, ot ətirli və xüsusi iyli ola bilir.

Yemiş meyvələri təzə halda, həmçinin sukatlar, püre, povidlo, kompot, yemiş balı, muss, marinad, eləcə də qurudulmuş, solux-durulmuş və dondurulmuş məhsullar hazırlamaq üçün istifadə olunur.

Yemiş yetişmə müddətinə görə tez yetişən (vegetasiya dövrü 60-80 gün), orta müddətə yetişən (80-100 gün), payız-qışlıq (110 gündən çox) ola bilir.

Yemişin tez yetişən sortları bir neçə gün, orta yetişənlər – 1-2 ay, gec yetişənlər – 4-6 ay qala bilir. Orta Asiya sortları daha yaxşı saxlanır və bundan başqa yüksək dad keyfiyyətinə və şəkərliyə malik olur.

Qabaq. Qədim zamanlardan məlum olub, qidada bizim eradan

3 min il əvvəl istifadə olunduğu bildirilir. Avropaya Amerikanın kəşfindən sonra gətirilmişdir. Qabaq meyvəsi 8-10% şəkərlərə, C, B₁, B₂ vitaminlərinə, karotinə, azotlu birləşmələrə, pektin maddələrinə, dəmir duzlarına, fosfora və s. malikdir. Qida maddələrinin kəmiyyət və keyfiyyət tərkibi qabağı pəhriz məhsuluna çevirir. Qabaq meyvələri qənnadı istehsalında povidlo, mürəbbə, şirələr; mətbəxdə - qızardılmış, bişirilmiş və s. formalarda istifadə olunur. Qabaq toxumunda 20-40% yağ olur. Ondan tibbdə bir çox xəstəliklərin qarşısının alınması və müalicəsi üçün istifadə edilir.

Qabaq meyvələri yaxşı saxlanır, qidada qış və yaz aylarında istehlak olunur.

Qabağın bütün sortları üç növə bölünür: iri meyvəlilər – kütləsi 50 kq-a qədər, bircinsli rəngə və yumşaq qabığa malik olanlar; adi-bərk qabıqlı, soyuğa davamlı; muskatlı – isti sevən, gec yetişən sortlar. Qabağın iri meyvəli sortları heyvandarlıqda yem kimi, adi sortları – süfrə məqsədləri üçün istifadə edilir.

2.3. Xammalın kimyvi tərkibi

İnsan orqanizmi həyat fəaliyyəti prosesində fasılısız şəkildə onu təşkil edən üzvi maddələri parçalayır və əvəzinə xaricdən daxil olan maddələr hesabına yeni materiallar yaradır.

Assimliyasiya və dissimliyasiya proseslərinin vəhdəti hər cür canlı orqanizmin xarakterik xüsusiyyətlərini özündən əks etdirir.

Dissimliyasiya - parçalanma, dağıılma prosesləri enerji ayrılması ilə xarakterizə olunur. Assimliyasiya - yaranma prosesləri olub enerjinin toplanması ilə müşayət olunur. Xammalda olan qida maddələri bir tərəfdən (fasılısız şəkildə parçalananlar əvəzinə) əmələ gələn yeni toxumaların qurulması və bərpası üçün tikinti materialı rolu oynayırsa, digər tərəfdən orqanizmin hərarətini tənzimləyən və saxlayan həmçinin enerjisini mexaniki işə çevirən (o cümlədən daxili orqanların işini təmin edən) enerji materialı rolu oynayır.

Orqanizmin normal həyat fəaliyyəti yalnız onun lazım olan

miqdarda enerji (əsasən karbohidratlar və yaqlar) və zülalla (tikinti materialı) təminatı ilə deyil, həmçinin çoxsaylı qida faktorları arasında kifayət qədər mürəkkəb qarşılıqlı əlaqəyə riayət etməklə mümkün olur. Bu baxımdan balanslaşdırılmış qidalanma konsepsiyasından danişılır.

Bütün qida maddələrini üzvi və qeyri-üzvi olmaqla iki qrupa bölmək olar. Birinci qrupa karbohidratlar, lipidlər (yaqlar, lipidlər), zülallar yaxud azotlu maddələr, üzvi turşular, fenol birləşmələri, qlıkozidlər, efir yaqları, fitonsidlər fermentlər və vitaminlər aiddir. İkinci qrupa su və mineral maddələr aid edilir.

Karbohidratlar. Karbohidratlar bitki mənşəli məhsullarda, xüsusişlə də meyvə və giləmeyvələrdə rast gəlinən üzvi maddələrin ən böyük qrupudur. Onların əsas nümayəndələri monoşəkərlər (qlükoza, fruktoza), I sırada polişəkərlər (saxaroza, lakteza, maltoza) və II sırada polişəkərlərdir (nişasta, dekstrin, qlıkogen, sellüloza, pektin maddələri).

Karbohidratlar qidalanmada energetik rol oynayır, orqanizmdə oksidləşmədə - 15,7 kC/q (3,75 kkal/q) istilik ayrılır. Orqanizmin karbohidratlara gündəlik tələbatı 400-500 qramdır.

Qlükoza və fruktoza-sadə (mono) şəkərlər olmaqla ümumi emprik formula $C_6 H_{12} O_6$ malik olsalar da, molekulun quruluşuna görə fərqlənirlər. Bu şəkərlərin hər ikisi orqanizmdə birbaşa həzm olunur, lakin fruktoza qlükozaya nəzərən daha asan mənimşənilir.

Saxaroza - şəkər çuqunduru, yaxud şəkər qamışı şəkəri olub, meyvələrdə qlükoza və fruktoza ilə birləşmədə rast gəlinir. Emprik formulu belədir: $C_{12}H_{22}O_{11}$. Orqanizmdə saxaroza birbaşa mənimşənilməyib, aşağıdakı sxemə uyğun qaydada qlükoza və fruktoza ya hidrolitik parçalanır:



Orqanizmdə əmələ gələn monoşəkər-qlükoza və fruktoza isə artıq dolayısı ilə oksidləşməyə məruz qalır. Bu proses inversiya adlanır.

Şəkərlər şirinliyinə görə fərqləndirilir. Ən şirini fruktoza, zəifi isə qlükozadır.

Şəkərlər suda yaxşı həll olur. Qaynatma zamanı şəkərlərin 83%-nin suda həll olması məlumdur.

Nişasta. Nişastanın emprik formulu belədir: $(C_6 H_{10} O_5)_n$. Nişasta şəkərlərə xas olan şirin dada malik olmur. İnsan orqanizmində nişasta qlükozaya çevirilir. Nişasta kartof, buğda və mərciməkdə daha çox olur. O, həm də yaşıl noxudda olur. Nişasta bitkilərdə dənlər şəklində olur. Həmin dənlər amiloza və amilopektin adlanan iki maddədən ibarətdir. Amiloza qaynar suda həll olsa da, amilopektin suda həll olmur. Lakin suda şışərək yüksək özlülüyü malik yapışqan əmələ gətirir.

Sellüloza. Sellülozanın emprik formulu nişastada olduğu kimi-dir $(C_6 H_{10} O_5)_n$. Sellüloza kimyəvi nöqteyi-nəzərdən çox inertdir. O, suda, tünd turşularda və qələvilərdə həll olmayıb, mədə-bağır-saq sistemində həzm edilmir və qida rasionunda əlavə yükdür. Lakin çox olmayan miqdarda sellüloza insan orqanizmi üçün lazımlı olub, qidaya məsaməlik verir və bağırsaqların qida hərəkəti fizilogiyası üçün faydalıdır.

Sellüloza qida istehsalında istilik mübadilə proseslərini ləngidərək məhsullara qatı quruluş və yüksək termiki inersiya xüsusiyyəti verir.

Pektin maddələri. Pektin maddələri də sellüloza kimi özünü qeyri şəkər tipli polisəkər kimi göstərir. Meyvə və tərəvəzlərdə soyuq suda həll olmayan protopektin və həmçinin həll olan pektin formasında olur. Qızdırılmada protopektin hidroliz olunaraq həll olan formaya keçir. Sellüloza kimi pektin maddələri də orqanizmdə birbaşa həzm olunmur. Lakin sellülozadan fərqli olaraq qidalanma fiziologiyası və texnologiyasında daha fəal rol oynayır. Əvvələ, pektin maddələri ağır metallarla kompleks birləşmələr əmələ gətirərək onları orqanizmdən kənar edir və bununla da xüsusi peşə xəstəliklərinin profilaktikasında vacib təbii vasitə rolü oynayır.

Ikinci bir tərəfdən pektin maddələri şəkər və turşu iştirakı ilə vacib texnoloji xüsusiyyət nümayiş etdirərək meyvə həlməşiyigəle yaradır.

Pektin maddələrinin bu xüsusiyyəti cem, povidlo, marmelad, pastil, meyvə içlikləri və s. istehsalının əsasında durur. Eyni zamanda pektin maddələrinin mövcudluğu meyvə əzintisinin sıxılmasına, şirələrin süzülməsinə ləngidici təsir göstərir.

Yağlar. Yağlar daha güclü enerji mənbəyidir. Onların enerji dəyəri $37,7 \text{ kc/q}$ (9 kkal/q) təşkil edir. Yağlara gündəlik tələbat $80-100 \text{ q}$ təşkil edir. Bitki yağları bitkilərin toxumunda yerləşir. Həmin yağlar bir sıra istehsal sahələrində, tərəvəzlərin yağıla qızardılmasında istifadə olunur, bəzi qida məhsullarının reseptinə daxil olur. İsti işlənmə prosesində özünü üçatomlu spirt-qkiserinin və yüksəkmolekullu üzvi turşuların mürəkkəb efirləri kimi göstərən yağlar tərkib hissələrinə hidroliz olunur. Bu halda yağların turşu ədədi yüksəlir və keyfiyyəti pisləşir.

Azotlu maddələr. Əsas nümayəndəsi zülaldır. Zülal maddələri yağ turşuların törəmələri olan və molekulunda bir hidrogen atomunun amin qrupu ilə əvəz olunmasından əmələ gələn amin turşulardan ibarətdir. Müxtəlif zülal maddələri fərqli aminturşulardan ibarət olur. Zülalın bu və ya digər növündə çoxlu sayıda fərqli aminturşular ola bilir.

Karbohidratlar və yağlar kimi zülallar da qida fiziologiyasında enerji əhəmiyyətinə malik olub, orqanizmdə oksidləşməsi zamanı $16,7 \text{ kc/q}$ (4 kkal/q) istilik ayrılır. İnsanın gündəlik zülal tələbatı $80-100 \text{ q}$ arasındadır. Bunlarla yanaşı zülallar tikinti materialı olub, orqanizmdə toxumaların qurulması və bərpası üçün istifadə edilir. Düzür, bu tikinti materialı bizim üçün heç də həmişə yararlı olmur. İnsan orqanizmində olan zülalların təşkil olunduğu aminturşulara malik olan zülallar xüsusi dəyərə malikdir. Nəzərə almaq lazımdır ki, bəzi aminturşuları orqanizmimiz sintez etmək iqtidarında olmayıb, onları kənardan hazır vəziyyətdə almalıdır. Belə aminturşular əvəz olunmayan adlanır. Onlara triptofan, leysin, izoleysin, valin, treonin, lizin, metionin fenilalanin aiddir. Tam dəyərli zülallar daha çox heyvan mənşəli xammalda tapılır.

Üzvi turşular. Meyvə və tərəvəzlərdə olduqça çoxlu sayıda müxtəlif üzvi turşular olsa da, onlardan alma və limon turşuları da-

ha çox üstünlüyü malikdir. Meyvə və tərəvəzin emal məhsullarında əlavə olaraq sirkə və süd turşuları da tapılır. Tərəvəzlərdə üzvi turşuların miqdarı olduqca az olsa da, meyvələrdə bu miqdar 1-2% (limonda 8%-ə qədər) təşkil edir. Meyvələrin turş dadını heç də onlarda olan turşuların miqdarı deyil, pH göstəricisi ilə əks olunan hidrogen ionlarının qatılığı müəyyən edir. pH göstəricisi nə qədər aşağırsa məhsul bir o qədər turş olur. Meyvələrin çoxunda pH 3-4, tərəvəzlərdə 4,5-6 arasında dəyişir.

Üzvi turşular orqanizmdə maddələr mübadiləsini stimulə edir və çox vaxt qida istehsalında baş verən texnoloji proseslərin tənzimlənməsində fəal rol oynayır.

Polifenollar. Üzvi maddələrin bu böyük qrupundan bir sıra meyvələrin büzücü dadı və rəngi asılıdır. Polifenollar xüsusiylə də bəzi mədə-bağırsaq xəstəliklərində orqanizm üçün faydalıdır. Onlardan bəziləri vitamin funksiyasını yerinə yetirilir. Eyni zamanda polifenollar bəzən texnoloji prosesləri mürəkkəbləşdirir. Məsələn, bir sıra meyvə konservlərinin istehsalında meyvələrin kəsilmiş hissələrinin qaralması (aşı maddələrinin oksidləşməsi hesabına) baş verir. Bu arzuolunmaz hal olub, qarşısını almaq üçün qabaqlaçı tədbirlər görülməlidir.

Fermentlər. Fermentlər canlı orqanizmdə baş verən kimyəvi proseslərin güclü katalizatorlarıdır.

Fermentlər ciddi şəkildə spesifik fəaliyyətlə xarakterizə olunur. Hər bir ferment yalnız müəyyən kimyəvi reaksiyalara katalizatorluq edir. Məsələn, saxaraza fermenti saxarozani invert şəkərə, pektosa pektin maddəsini pektin turşusuna qədər, pektinaza isə pektini qalakturon turşusuna qədər parçalayır və s.

Həmin fermentlər başqa birləşmələrə təsir edə bilmir.

Fermentlər mühitə həssas olub, özlərinin ən yaxşı işi üçün optimum şərait (hər ferment üçün fərqli) tələb edirlər. Fermentlər mühitin temperaturu və fəal turşuluğuna xüsusiylə həssasdır. Fermentlərin çoxu 40°C -yə yaxın temperaturda daha yaxşı fəallıq nümayiş etdirirlər. Daha aşağı temperaturda onların fəallığı kəskin aşağı düşür, yüksək temperaturda isə fermentlər fəallığını itirərk parçalanır. Sa-

xaraza üçün mühitin optimum pH göstəricisi 4,0-5,5, maltaza üçün 6,1-6,8, pepsin 1,5-1,6, katalaza üçün isə -7,0 hesab olunur.

Fermentlərin katalitik fəaliyyəti ilə bir çox yeyinti istehsalında qarşılaşmaq olar. Lakin bəzi hallarda onların fəaliyyəti faydalı olub təqdir edildiyi halda, digər hallarda – zərərlidir, qarşısı alınmalıdır və ya dayandırılmalıdır. Müsbət təsirə misal olaraq meyvə şirələrinin kif göbələklərinin pektinazaya malik xüsusi ferment preparatları ilə duruldulmasını göstərmək olar.

Həmin preparatları şirəyə vurduqda pektin maddələri parçalanır və bunun nəticəsində şirələrin kolloid sistemi dağılıraq bulanıqlıq aradan qalxır. Bu halda meyvə şirələrinin özlülüyü azalır. Bütün bunlar səmərəli filtrləmə və kristal şəffaf şirə alınması üçün əlvərişli şərait yaradır. Fermentlərin mənfi təsirinə misal olaraq, kəsilmiş meyvələrin polifenoloksidəza fermentlərinin katalitik təsiri ilə oksidləşərək qaralmasını göstərmək olar.

Vitaminlər. Vitaminlər həm bitki, həm də heyvan mənşəli məhsullarda kütləyə görə çox cuzi miqdarda tapılsa da, həmin doza insan orqanizminin normal fəaliyyəti üçün fövqəladə dərəcədə vacibdir. Orqanizmin xəstəlik törədici mikroorqanizmlərə müqavimətini artırır, əmək qabiliyyətini yüksəldir. Vitaminsız orqanizmdə əsas qida maddələri-karbohidratlar, yağlar, zülallar mənimsənilə və istifadə oluna bilməzler.

Vitaminin çatışmazlığı zamanı avitaminoz adlandırılın ağır xəstəliklər baş verir. Bu xəstəlik insan orqanizmində ciddi fəsadlar törədir. Məsələn, insanda bəzi vitaminlər çatışmadıqda ağır əsəb pozğunluqları, digərləri olmadıqda-dəri xəstəlikləri, üçüncülərin çatışmamazlığında isə göz xəstəlikəri baş verir.

Vitaminlərin adlandırılması üçün latın hərflərindən – A, B, C, D və S istifadə olunur. Bununla yanaşı vitaminlər kimyəvi tərkibindən asılı olaraq müxtəlif adlara malik olur. Məsəslən, C vitaminini-askorbin turşusu, B₁ vitamini-tiamin, E-vitamini tokoferol adlanır. Bundan başqa vitaminlər tibbdə onların çatışmazlığı zamanı baş verən xəstəliklərin adı ilə də adlandırılır. Bu zaman həmin adlara “anti” söz önlüyü əlavə edilir. Məsələn, Avitamin-antikseroftalmiya (gö-

zün selikli qışasının xəstəliyi - kseroftalmiya), D vitamini – antiraxit, C vitamini-antisinqot və ya antiskorbut adlandırılır.

Adətən vitaminlər onların həllolmalarına görə iki qrup üzrə təsnifləşdirilir. Suda həll olanlar və yağda həll olanlar, yaxud yağ həlledicilərində həll olanlar. Suda həll olan vitaminlərə B, C və P, yağda həll olanlarda A, D, E, K qrup vitaminlər aiddir.

Meyvə, tərəvəz və dənlilərdə əsasən B₁, B₂, C, P, PP, E karotin (A provitaminı) və bəzi digər qrup vitaminlər olur. Meyvə və tərəvəzlər xüsusilə də C vitamininin mənbəyi kimi vacibdir. Pomidor, Bolqar bibəri, kartof, kələm, qara qarağat, yunan qozunun yaşıl qabığı və sitrus meyvələr C vitamini ilə zəngin olur. A provitaminı(karotin) pomidor, ərik və itburnuda çox olur. Qida məhsullarının vitaminliyinin xammalın saxlanması və emal şəraitindən və texnoloji proseslərin təşkilindən asılı olduğunu nəzərə almaq lazımdır. Düzgün olmayan texnologiya vitaminlərin tam parçalanması, yaxud itkisinə və beləliklə də məhsulun qida dəyərinin xeyli aşağı düşməsinə gətirib çıxara bilər. Məsələn, C vitamini ilə zəngin olan məhsulların qaynar su ilə emalı və yarımfabrikatın güclü havalandmasına səbəb olan mərkəzdənqəçmə qurğularında xirdalanması xeyli vitamin itkisi ilə nəticələnir. Karotinli xammalın emalı elə təşkil olunmalıdır ki, şirə lətdən ayrılmassisin. Çünkü, suda və şirədə həll olmayan karotin lətdə toplanmış olur. Odur ki, ərik və pomidor dan şirə hazırladıqda, lət hazır məhsulda saxlanır. Lətində karotin olmayan üzüm və almadan isə şəffaf şirə alınır.

Mineral maddələr. Xammalda üzvi maddələrlə yanaşı mineral maddələr də olur. Əgər bitki xammalı laboratoriya şəraitində yanğırlırsa üzvi maddələr yanır və yerində kül şəklində mineral maddələr qalır. Meyvələrdə 0,3-1,2%, tərəvəzlərdə 1,4-1,8% kül olur. Mineral maddələr bütün toxumaların tərkibinə daxil olaraq maddələr mübadiləsində iştirak edir və insan orqanizmi üçün mühüm rol oynayır.

İnsan orqanizminə daxil olan müxtəlif mineral maddələrin tərkibində K, Na, Ca, Mg, Fe, P, S, Cl və orqanizmin qida ilə birlikdə aldığı bir çox diqqrə elementlər olur.

Orqanizmdə miqdari nisbətən çox qeyd olunan elementlərdən başqa canlı toxumalarda miqdari xeyli az olan onlarla digər elementlər də tapılır. Onları mikroelementlər adlandırmaq qəbul olunmuşdur. Orqanizm üçün mis, sink, qurğuşun, qalay, arsen, yod, bor kimi mikroelementlərin əhəmiyyəti xüsusiilə vacibdir.

İnsan qida üçün lazımlı mineral duzların və mikroelementlərin çoxunu meyvə, səbzə və tərəvəzlərdən alır. Düzgün olmayan qida rasionunda insan orqanizminə kifayət qədər kalsium, xlor, natrium, dəmir və digər mineral maddələr daxil ola bilmir. Belə hal orqanizm üçün ağır fəsadlarla nəticələnə bilir. Mineral maddələri nəinki lazımlı olan miqdarda, həm də müəyyən olmuş nisbətlərdə qəbul etmək çox vacibdir. Hər bir mineral element orqanizm üçün vacibdir və öz məqsədi vardır. Belə ki, natrium duzu osmos təzyiqinin tənzimlənməsində iştirak edir, kalium duzu sidik qovucudur, maqnezium duzu arterial təzyiqi aşağı salır, kalsium və fosfor sümük toxumalarının qurulmasında iştirak edir, dəmir hemoglobinin tərkibinə daxil olur və s.

2.4. Xammalın bioloji təbiəti

Bitki toxumaları hüceyrəvi quruluşa malikdir. Hüceyrələr oval, dairəvi, çoxbucaqlı kimi müxtəlif formalarda olur. Ölçüləri mikrometrlər müəyyən olunur. Hüceyrələr bir-birinə möhkəm birləşir və hətta hüceyrələrarası maddənin köməyiylə yapışqanlaşmış olur.

Bəzi yerlərdə hüceyrələr bir-birinə söykənmir (birləşmir) və ya bütün perimetr boyu söykənmir. Onların arasında hava boşluğu olan hüceyrələrarası boşluq olur.

Hər bir hüceyrə qilafla əhatə olunur. Qilafla möhkəm, məhdud dərtlə bilən, hüceyrəyə müəyyən forma verən və onu mexaniki zədələrdə qoruyan orqanoid olmaqla hüceyrə strukturunun bütün həyatı vacib orqanları onun daxilində yerləşir.

Yaşlı bitki hüceyrələrində hüceyrə qilaftı daxilində zərif sitoplazma qatı ilə döşənərək sanki ikinci daxili hüceyrə qilaftı əmələ gətirir. Hüceyrənin daxili boşluqları vaakum adlanır və hüceyrə şि-

rəsi ilə dolmuş olur. Bitki toxumalarının bəzi növlərində sitoplazma qılafinda hər tərəfə sitoplazma sapları, plazmodermlər uzanıb daxili boşluğu müxtəlif səmtlərdə kəsərək, hətta hüceyrə qılafindan qonşu hüceyrəyə keçir. Beləliklə hüceyrə özünü bir növ şirə ilə dolu iki qat kisəcik kimi göstərir. Bu halda kənar qat özünü hüceyrə qılafi, daxili qat isə- sitoplazma kimi göstərir.

Qeyd etmək lazımdır ki, bitki toxumasını bir növ sementləyərək möhkəmlədən hüceyrələrarası maddə protopektindir. Ona görə də bəzi hallarda toxumaları yumşaltmaq və daha məsaməli etmək üçün elə emal üsulu tətbiq olunmalıdır ki, suda həll olmayan protopektin həll olan formaya çevrilə bilsin. Bu zaman bərkidici maddə həll olur və hüceyrələr bir-birindən ayrılır.

Hüceyrə qılafi əsasən sellülozadan və müəyyən miqdarda da protopektindən ibarətdir. Xırda məsaməli quruluşa malikdir. Qılafta olan xırda məsamələr- borucuqlardan su molukulu və suda həll olan maddələr daxilə nüfuz edir. Hüceyrə qılafinin keçirici olduğunu qəbul edilmişdir.

Heceyrə qılafinin daxili tərəfində sitoplazma membranının zərif seliyəbənzər toxuması yerləşir. O hüceyrə qılafinə birləşmədən hüceyrə şirəsinin sıxılmış təzyiqi ilə sərbəst şəkildə ona söykənir. Hüceyrənin həyat daşıyıcısı əsasən zülal maddələrindən və müəyyən miqdarda lipidlər adlanan yağabənzər maddələrdən ibarət sitoplazmatik membrandır.

Hüceyrə tənəffüs edir, qidalanır və çoxalır deyildikdə sitoplazmanın tənəffüsü, qidalanması və çoxalması başa düşülür.

Hüceyrənin həyatı, həmçinin bir sıra qida istehsalatı texnologiyası üçün sitoplazmatik membranın quruluşunun xüsusi əhəmiyyəti vardır. O və hüceyrə qılafi bütöv olmayıb, məsaməlidir. Əgər hüceyrə qılafinı mikroməsaməli adlandırmaq olarsa, o halda sitoplazmatik membran ultramikroməsaməli olmalıdır. Onun məsamələri o gədər xırdadır ki, ondan böyük olmayan ölçüdə molekullar (hətta müəyyən güc ilə) məsələn, su molekulları keçə bilir. Daha iri molekullar məsələn, şəkər və duzlar isə keçə bilmir. Göründüyü kimi sitoplazmatik membran su üçün keçirici olub, suda həll

olan maddələr üçün keçirici deyildir. Lakin onu maddələr üçün keçirici adlandırmaq qəbul edilmişdir.

Sitoplazmatik membranın yarımkəciciliyi qida istehsalında baş verən diffuziya və fiziki prosesləri mürəkkəbləşdirir və bir sıra hallarda qida məhsullarının istehsal texnologiyasının qurulmasında nəzərə alınması mütləq sayılır. Bu prosesi sadə misallarla izah etməyə çalışaq. Şüşə stəkana 50%-li şəkər məhlulu tökülür. Sonra pipetin köməyilə üzərinə ehtiyatla stəkanın daxili səthinə toxunmaqla 15%-li şəkər məhlulu əlavə edilir. Əgər bu iş ehtiyatla –çalxalanmadan və silkələnmədən yerinə yetirilərsə sıxlığı az olan zəif qatılıqdakı şəkər məhlulu (yəni 15%-li məhlul) qatı məhlulla qarışmadan onun üzərinə qalxır. Aşağı və yuxarı təbəqələrdən nümunə götürürlüb təhlil edildikdə aydın olur ki, alt qatda qatılıq 50%, üst qatda 15%-dir.

Müəyyən müddət keçdikdən sonra, diffuziya qanununa uyğun olaraq, şəkər molekullarının öz-özünə qatılığı yüksək olan yerdən az tərəfə yerdəyişməsi baş verir. Nəticədə yuxarı təbəqə tədricən şəkərlə zənginləşir və alt təbəqədə qatılıq azalır. Bu o vaxtda qədər davam edir ki, stəkanda olan bütün kütlədə şəkərin qatılığı tərazlaşmış olur.

Əgər stəkana əvvəlki qaydada şəkərin 50%-li meyvə hüceyrələri əlavə etmiş olsaq, bu zaman birinci misalda olduğu kimi “normal” diffuziya baş verməyəcəkdir. Çünkü hüceyrələrin sitoplazmaları şəkər üçün keçirici deyildir. Lakin diffuziya təbiət qanunu olduğundan, burada proses sitoplazma membranın əngəl ola bilməyəcəyi başqa maddə - su hesabına baş verəcəkdir. Bu zaman diffuziya qanununa uyğun olaraq su qatılığı çox olan yerdən aza doğru hərəkət edəcəkdir. Ona görə də burada qatılıqların bərabərləşməsi həll olan maddələrin deyil, həlledicinin hesabına baş verir. Bu zaman hüceyrə şirəsi qatlaşmaqla, kənar şəkər durulacaqdır. Yarımkeçirici arakəsmələrin belə diffuziyası osmos adlanır. Misaldan aydın olur ki, kənardakı tünd şəkər məhlulu osmos yolu ilə nasosa oxşar qaydada suyu hüceyrədən çəkəcəkdir.

Sitoplazmatik membran xarici qılafa yapışmadıqda osmotik su

itirilərsə, əvvəlcə hüceyrə künclərindən sonra isə bütün qılaflboyu onun yiğilması baş verir. Kənar məhlul nə qədər tünd olarsa hüceyrədən suyun sıxılması bir o qədər çox olur və sitoplazma kisəciyi sıxlaraq hüceyrənin mərkəzində kələ-kötür topa şəklində yiğilir. Sitoplazmanın belə sıxılma prosesi plazmoliz adlanır. Plazmoliz vəziyyətində hüceyrə həyat qabiliyyətli olmur. Onlar məhv olmasalar da normal funksiyaları dayanmış olur. Belə həyat və ölüm vəziyyəti arasında hüceyrə uzun müddət qalaraq heç bir fəaliq göstərmir. Bitki hüceyrələrinə aid bütün bu məsələlərin bakteriyalar üçün də uyğun olduğunu nəzərə alsaq aydın olar ki, qida məhsullarında şəkər, yaxud duzun yüksək qatılığını təmin etməklə mikrob hüceyrələrinin plazmolizini yaratmaq və bununla da məhsulu bakterial xarab olmalardan mühafizə etmək olar. Bu üsulun praktikada tətbiq olunduğu məlumdur.

Əgər plazmoliz olunmuş hüceyrəni təmiz suya salsaq proses əks istiqamətdə gedəcəkdir. Bu halda hüceyrə suyu hərisliklə canına çəkir, sitoplazma kisəciyi həcmə böyüməyə başlayır və bu proses onun hüceyrə qılaflına sıxılmasına qədər davam edir. Hüceyrə qılafi məhdud dərtilan olduğundan onun son həddi başlananda suyun hüceyrəyə daxil olması dayanır və onun özü gərgin halda - turqor vəziyyətində olur. Hüceyrədə təzyiq əmələ gəlir və onu yaradan prosesə uyğun olaraq osmos təzyiqi deyilir.

2.5. Xammalın yiimi

Məhsul yiğimi ən məsuliyyət tələb edən əməliyyatdır. Bu proses əvvəlcədən ciddi hazırlaşılmalı və yiığma təqribən 10-15 gün qalmış bütün hazırlıq işləri başa çatdırılmalıdır. Yaxşı olar ki, əvvəlcədən gözlənilən məhsuldarlıq təyin edilməklə gələcək məhsulun istifadə istiqaməti müəyyənləşdirilsin. Əgər məhsulun bir hissəsi saxlanıb, qalanı emala və ya birbaşa istifadəyə veriləcəksə, o zaman gözəl rəngə, keyfiyyətə və yetişkənliyə malik məhsul saxlanmaq üçün ayrılmalıdır.

Yiığma hazırlıq dövründə saxlayıcılar, emal müəssisəsi və qablar, qablama materialları, nəqliyyat vasitələri – bir sözlə, saxlanma

və emal, həmçinin birbaşa istifadə üçün lazım olan hər şey hazırlanmalıdır. Hətta tələb olunan işçi qüvvəsi müəyyən edilməklə, lazım gələrsə onların növbələşməsi belə nəzərdə saxlanmalıdır.

Yığım zamanı təbii fəlakətlərdən (dolu, yağış, isti küləklər və s.) zədələnmiş məhsulla normal məhsul qarışdırılmamalıdır.

Məhsulun yiğimi seçmə və kütləvi üsulla, əllə və maşınla aparıla bilər. Seçmə yiğim yetişkənlik dövrü müxtəlif olan sortlarda və ayrı-ayrı bitkilərdə aparıla bilər. Seçmə üsulu çox vaxt və işçi qüvvəsi tələb etsə də keyfiyyətli məhsul əldə edilməsini təmin edir.

Kütləvi yiğim daha çox tətbiq edilməklə, eyni vaxtda yetişən sortların, həmçinin ayrı-ayrı meyvə və tərəvəzlərin yiğimində istifadə olunur.

Maşınla yiğim bir çox meyvə və tərəvəz məhsullarının (üzüm, alma, çəyirdəklilər, kartof və s.) yiğilması üçün tətbiq olunur. Ən çoxu isə kartofun və digər köküyumruların və kökümeyvəlilərin yiğimi üçün istifadə olunur. Qeyd etmək lazımdır ki, bu zaman yumrularda mexaniki zədələr artlığından, onların sağalması üçün tədbirlər həyata keçirilməlidir. Bu məqsədlə köküyumrular yiğilan günü və ya onun səhərisi mexaniki zədələrin sağalması üçün gün düşməyən çardaq, talvar və s. yerlərə daşınır və $10-15^{\circ}\text{C}$ -dən aşağı olmayan hərarətdə (15-20 sm-dən qalın olmayıaraq) sərilərək havalandırılır və qurudulur. Yaralar sağalandan sonra saxlanmağa və ya satışa göndərilir. Kartof yumrusu birbaşa düşən günəş şüalarından qorunmalıdır.

Meyvə və tərəvəzlər istifadə olunmasına görə aşağıdakı yetişkənlikdə yiğila bilər: istifadə yetişkənliyi; texniki yetişkənlik; yiğim yetişkənliyi; fizioloji yetişkənlik.

İstifadə yetişkənliyi o meyvə-tərəvəzlərdə tətbiq edilir ki, onlar yaxşı tama, dada, ətirə, konsistensiyaya malik olmaqla, birbaşa istifadəyə və ya emala göndərilir. Kök, kartof, çuqundur, xiyar, kələm, qarpız və s. buna misaldır. Bunların bəziləri gec yiğilanda nəinki nəqliyyata davamsız olur, həm də saxlanmada keyfiyyəti xeyli aşağı düşür.

Texniki yetişkənlik emala verilən tələblər əsasında müəyyən olunur. Məsələn, marinad, duza qoyulmaq üçün istifadə edilən pomidor

süd yetişmə fazasının sonunda, yəni qırmızımtıl olanda; şirə, püre, tomat, pasta hazırlamaq üçün isə tam qırmızı rəng alıqdə yiğilmalıdır. Ərik və şaftalı kompot, mürəbbə üçün bərk konsistensiyaya malik olmalı; şirə və povidlo üçün isə tam yetişməlidir.

Yığım yetişkənliyi o meyvə-tərəvəzlərdə tətbiq edilir ki, onlar da artıq sorta məxsus rəng, dad, ətir, böyüklük əmələ gəlməklə, kimyəvi tərkib və konsistensiya tələb olunan səviyyəyə çatmış olsun. Buraya sitrus meyvələri, payızlıq-qışlıq tumlu meyvələr, yemis, qarpız, pomidor, bibər və s. aiddir.

Fizioloji yetişkənlik dövründə toxum tam yetişmiş olmaqla, ət hissədən asanlıqla ayrılır. Bir sıra meyvələrdə ət hissə şirə üçün (ərik, şaftalı, pomidor və s.) istifadə olunur, toxum isə başqa məqsədlər üçün verilir. Belə toxumların təsərrüfat yararlığı yüksək olur.

2.6. Xammalın zavoda q bulu v saxlanması

Emal müəssisəsi ilə xammalın yetişdirildiyi yer arasındaki məsafə bəzən böyük radiusda olur. Odur ki, xammal daşimaq üçün müxtəlif nəqliyyat vasitələrindən istifadə olunur. Mexaniki zədələr əmələ gəlməsin deyə adətən xammalı qablarda daşıyırlar. Qabları yükləmək üçün xüsusi yükləyicilərdən istifadə olunur.

Açıq şəkildə tökülməklə nisbətən bərk məhsulları – kökümeyvəliləri, soğanı qarğıdalını daşıyırlar.

Qida xammalını daşimaq üçün istifadə edilən qablar və nəqliyyat vasitələri hər gedişdən sonra sanitər cəhətdən işlənməli, yuyulmalı və dezinfeksiya edilməlidir.

Göy noxud, albalı və bəzi bu kimi məhsullar bəzən soyuq suda rezervuarlarda daşınır. Belə daşima üsulu məhsulun keyfiyyətinin yaxşı qalmasına və boşaltma prosesini mexanikləşdirməyə imkan verir. Yarımfabrikat şəklində olan xammalı (məsələn, doğranmış pomidor kütləsini) avtosisternlərdə daşıyırlar.

Emala daxil olan xammal çekilir, sonra keyfiyyəti və sorta uyğun əmtəə xüsusiyyətləri və təzəliyi müəyyən olunur. Bu zaman xarici görünüşlə yanaşı, texnokimyəvi-mikrobioloji təhlil də yeri-nə yetirilir.

Hər xammal partiyasının bütün analiz məlumatları, daxil olunduğu saat və tarix, haradan daxil olması xüsusi jurnalda qeyd olunur.

Çox vaxt qəbul olunan xammal birbaşa emala, bəzən isə qısa müddətli saxlanmaq və sexin fasıləsiz işləməsini təmin etmək üçün xammal meydançasına yönəldilir. Meydança açıq (çardaq altında) yaxud hər tərəfdən bağlı ola bilər. Təmizliyi təmin etmək üçün onun isti və soyuq su axarları olmalıdır. Xammal meydançasının ölçüləri ən gərgin vaxtda məhsulun orta sutkalıq daxil olması hesabı ilə müəyyən olunur. Hündürlüyü 3 m olan 1 m^2 döşəmədə 500 kq tumlu, yaxud 270 kq çəyirdəkli meyvələr və giləmeyvələri yerləşdirmək olar. Meyvə-giləmeyvələr xammal meydançasına gətirildiyi qabda saxlanır. Hətta ən qısa müddətli saxlanma üçün də süni soyuduculardan istifadə olunması daha məqsədə uyğundur. Odur ki, ixtisalaşdırılmış meyvə-tərəvəzçilik təsərrüfatları xüsusi layihə ilə tikilən soyuduculara malik olmalıdır.

Meyvə və giləmeyvələrin qalma müddətinə əsaslanaraq, onların keyfiyətini dəyişmədən saxlanma müddəti müəyyənləşdirilmişdir (cədvəl 2.4).

Cədvəl 2.4

Meyvə-giləmeyvələrin saxlanma temperaturu və müddəti

Xammal	Xammal meydançası (saat)	Soyuducu	
		$t^{\circ}\text{C}$	Gün
Çiyələk, moruq, böyürtkən	5-8	-0,5-2	2-3
Ərik, albalı	12	-0,5-1	2-5
Üzüm	12-24	-1-2	30-150
Quşüzümü, zoğal, üvəz	12-24	-0,5-2	3-5
Alça, incir, şəftalı, gilas, qara qarağat	24	-0,5-1	4-5
Gavalı, göyəm	24	-0,5-2	4-7
Mərsin, cir mərsin	24-48	-0,5-0	3-5
Feyxoa, xirnik	24-48	0-1	4-7
Yaylıq alma və armud sortları	48	-0,5-0	4-7
Qışlıq alma və heyva sortları	240	-1-1	160-270
Qışlıq armud sortları	240	0-1	90-150
Portagal, naringi	120	0-5	5

Giləmeyvələrdə yiğimdan sonra qida maddələrinin parçalanması və onların keyfiyyətinin pisləşməsi baş verir.

Xammalın keyfiyyətinə, həmçinin onun yiğimindan emalına qədərki müddət də təsir göstərir. Məsələn, konteynerlərə yiğilmiş üzüm məhsulu 4 saatə qədər emal olunmalıdır.

Məlumdur ki, meyvə və giləmeyvələrdə yiğimdan sonra mü-rəkkəb biokimyəvi proseslər davam edir. Bu isə məhsulun yiğimdan sonrakı yetişməsi və yetişib ötməsi, eləcə də keyfiyyətin dəyişməsi və məhsulun xarab olması ilə bağlıdır. Məsələn, qışlıq alma sortlarında saxlanma zamanı nişastanın şəkərə, protopektinin isə pektinə çevriləməsi baş verir. Bu isə əvvəlcə meyvənin keyfiyyətinin yüksəlməsinə, sonra isə pisləşməsinə səbəb olur.

2.7. Xammalın emal üçün hazırlanması (ilkin emalı)

Qida məhsullarının keyfiyyətli qalmasının əsas yolu onun emalıdır. Adı halda 4 gün, saxlama bilməyən çiyələk, düzgün emal olunarsa bir neçə il qala bilir.

Meyvə və tərəvəzdən emal olunan məhsulun keyfiyyəti olduqca çox amillərdən asılıdır. Onlardan əsasları bunlardır: istifadə olunan xammalın keyfiyyəti və onun sort xüsusiyyətləri; xammalın emala hazırlanmasında texnoloji əməliyyatlara riayət olunması; məhsula vurulan inqredientlərin tərkibi (resepti); texnoloji prosesin rejim və sxemlərinə əməl olunması, məhsul yiğilan qabın növü onun vəziyyəti və hazırlanma keyfiyyəti.

Yüksək keyfiyyətli məhsul almaq üçün istifadə olunan xammal yetişmə dərəcəsinə, rənginə, böyüklüyünə görə bircinsli olmalıdır. Bununla əlaqədar olaraq, bir çox emal metodlarında onu əlamətlərinə görə sortlaşdırmaq və çeşidləmək lazımdır. Ümumiyyətlə, emal üsulundan asılı olmayaraq, bir sıra ümumi işləmə üsulları tətbiq olunur. Bunlar yoxlama, yuma, nümunə götürmə, çeşidləmə, təmizləmə, doğrama, pörtlətmə (blansırləmə), qızartma, paylaşdırma, qablara doldurma, bağlama, sterilləşdirmə, soyutma və markalanmalıdır.

Yuma. Düzgün yuyulmuş xammaldan alınan məhsul keyfiyyətli olur. Bu, mikroorganizmlərin xeyli hissəsinin vaxtında kənar olunmasına səbəb olur. Bunun üçün yuyucu maşınlardan istifadə olunur.

Çeşidləmə. Eyni meyvə və tərəvəzdən bir sıra məhsullar istehsal ediləcəksə, onda məqsədə uyğun çəşidləmə-seçmə aparılır. Çeşidləmə iri ilə xırdanın, sağlam ilə zədələnmişin və s. tam seçilməsini təmin etməlidir.

Təmizləmə. Meyvə-tərəvəzin istifadə məqsədindən asılı olaraq, tələb olunan hissələrdən - qabıq, toxum, cecə, saplaq, bəzən lətdən təmizlənməsidir. Təmizləmə əllə, maşınlar sistemi ilə, qələvi ilə aparılır. Bəzən termiki üsul tətbiq olunur (100^0C -dək).

Xirdalama yaxud doğrama. Məqsədindən asılı olaraq, meyvə-tərəvəz xırda, iri, dilimlərlə, dördkünc formada doğranır. Qurutma zamanı ərik üzlənib qurudulur, alma üzlənir, ürəkcik çıxarılır, kələm bölünür, əriştə kimi doğranır və s.

Pörtlətmə. Su ilə qaynatmaqla və ya bugla aparılır. Bir neçə məqsəd güdür: məhsulun təbii rəngini saxlamaq üçün fermentlərin fəaliyyətini pozmaq, meyvədə havanı kənar etmək, ətirli maddələri saxlamaq, emal etdikdə şəkər, duz və başqa maddələrin daxilə keçməsini asanlaşdırmaq, şirə istehsalı zamanı mühiti bulandıran maddələrin koaqulyasiya olunmasına nail olmaq, qablara asanlıqla və kifayət miqdarda doldurmaq, mexaniki zədəni azaltmağa nail olmaq və s. Pörtlədilmə müddəti məhsulun növ və sortundan, həmçinin iqlim, torpaq şəraitindən asılı olmaqla dəyişir. Onun davam etməsi bir neçə saniyədən $1-5$ dəqiqəyədək ola bilər.

Qızartma (qovurma). Bu əməliyyat $150-180^0\text{C}$ temperaturda, xüsusi qablarda, əsasən də içərisindən vərdənəli xətlə təmin edilmiş peçlərdə aparılır. Tərəvəzlərin bir çoxu, xüsusən badımcan, bibər, patisson və s. bitki yağında qızardılır. Nəticədə tərəvəz çox xoşagələn ətrə, tama, dada malik olur.

Qaynatma. Bəzi məhsullar hazırlanıqda tərkibdən suyu buخارlaşdırıb, quru maddələrin miqdarını yüksəltmək tələb olunur. Məsələn, tomat-püre, pasta. Bu zaman məhsulun gözəl rəngi mühafi-

zə olunur, üzvi turşular, vitaminlər qorunur: şəkərlərin karamelləşməsi, ətirli maddələrin parçalanması aradan qalxır.

Məhsul atmosfer təzyiqi yaxud vakuum altında qaynadılır. Atmosfer təzyiqi altında buxarlandırma zamanı məhsulun qaynama temperaturu onun qatılığından, həm də həll olmuş maddələrin növündən asılıdır. Bununla əlaqədar olaraq qaynama $100\text{-}104^{\circ}\text{C}$ temperatur arasında baş verir.

Paylaşdırma. İstehsal olunan məhsullar ya çəkiyə, ya da ölçüyə görə qablarla doldurulur. Bu əməliyyat dozatorlu maşınlarla, olduqca diqqətli şəkildə həyata keçirilir.

Məhsul doldurulmuş qabların bağlanmadan əvvəl nəzarət çəkilməsi aparılır. Zərif meyvələrdən (çiyəlek, moruq) hazırlanan konservləri bankaya əllə doldurmağa icazə verilir.

Ekshauslaşdırma (havasını çıxarma). Konservlərin doldurulması zamanı bankaya hava düşür. Doldurmada məhsulun temperaturu nə qədər aşağıdırsa, onda havanın miqdarı bir o qədər çox olur. Bankada oksigenin olması arzu edilməzdir. Çünkü, o, məhsulun müxtəlif maddələrinin oksidləşməsinə, tənəkələrin laksız hissələrinin korroziyasına və sterilizədə məhv olmayan aerob mikroorganizmlərin inkişafına səbəb olur. Ona görə də bankada olan havanın çıxarılması vacibdir.

Bu məqsədlə isti və mexaniki ekstraktlaşdırma, bəzən isə hər ikisindən birlikdə istifadə olunur. İsti ekshauslaşdırında ağızı bağlanmamış banka ekshauster aparatından keçirilir və 8-10 dəqiqə buğla işlənir. Mexaniki ekshauslaşdırma zamanı bankanın qapağı vakuum şəraiti yaradılaraq bağlanır.

ÜÇÜNCÜ F S L

T B T R V Z KONSERVL R N N TEXNOLOGIYASI

3.1. T r v z konservl rinin t snifati

Belə konservlərə qablara doldurularaq hermetik bağlanan, 110-120⁰C temperaturda sterilizə olunan (meyvə-tərəvəz konservlərinin çoxu), 100⁰C-dən aşağı temperaturda pasterizə olunan (tərəvəz marinadları, tomat sousu, meyvə supu və s.), yaxud kombinə edilmiş üsullarla hazırlanan – əvvəlcə marinadlaşdırılan, duza qoyulan, turşudulan, sonra isə sterilizə yaxud pasterizə olunan (pasterizə olunmuş meyvə-giləmeyvə və tərəvəz marinadları, konservləşdirilən turşudulan kələm, duza qoyulan xiyar, duza qoyulmuş tərəvəzlərdən marinadlar) meyvə-tərəvəz məhsulları aiddir.

Bəzi konservlər (tomat püresi, meyvə-giləmeyvə püresi, şirələr və s.) aseptik konservləşdirmə ilə hazırlanır. Bu halda məhsul qablarla doldurulana qədər sterilizə olunur. Meyvə-tərəvəz kütləsi xüsusi aparatda paslanmayan poladdan hazırlanan zərif borucuqlardan 5-6 m/san sürətlə buraxılaraq 130-150⁰C temperaturda qızdırılır, sonra 30-40⁰C-yə qədər soyudulur, dərhal sterilizə olunmuş qablara (banka, çəllək, sistern) doldurulur və bakterisid filtrlə cəftə ilə steril qapaqla bağlanır. Aseptik konservləşdirmə ilk xammalın təbii xüsusiyyətlərini saxlayan daha yüksək keyfiyyətli məhsul alınmasını təmin edir.

İsti sterilizə üçün həmçinin məhsulun həll bişməsini istisna edən yüksək tezlikli cərəyandan istifadə oluna bilər.

Başlanğıc xammal keyfiyyətinə görə yoxlanır, iriliyinə, rənginə, yetişkənlik dərcəsinə görə sortlaşdırılır, yuyulur, təmizlənir, doğranır, bəzi hallarda blansirlənir yaxud bişirilir (qəlyanaltı tərəvəz konservləri), vakuum aparatlarında buxarlandırılır (tomat pastası), açıq qaynatma qazanlarında (tomat püre), xüsusi maşınlarda sürtgəcdən keçirilir (püreyə bənzər məhsullar), çeyirdəyi kənar edilir, qabıqdan təmizlənir (alma, armud, çeyirdəkli meyvələr, kök

və s.). Hazırlanan xammal paylaşıdırılır, bankalara doldurulur, hermetikləşdirilir və serilizə yaxud pasterizə olunur.

Tərəvəz və qarışq konservlər hazırlanma üsuluna və məqsədindən görə təbii şirələr, içkilər, qəlyanaltılar, marinadlar, birinci nəhar yeməkləri, ictimai iaşə üçün yarımfabrikatlar, qatlaşdırılmış tomat məhsulları, pəhriz və uşaq qidaları kimi fərqləndirilir.

Təbii tərəvəz konservləri. Konservləşdirilmiş yaşıl noxud konservi yetişkənlilik mərhələsində yiğilmiş və təzə yaxud sürətli dondurulmuş noxuddan duz məhlulu əlavə olunmaqla hazırlanır. Əla, birinci və süfrə sortlarında buraxılır.

Bütöv təbii pomidor. Yetişmiş bütöv pomidordan aşağıdakı növlərdə emal olunur: təbii pomidor qabıqla, üzərinə sürtgəcdən keçirilmiş təzə tomat kütləsi yaxud şirəsi, xörək duzu, göylər, sirkə yaxud limon turşusu əlavə etməklə, yaxud etmədən; qabıqsız təbii pomidor üzərinə sürtkəcdən keçirilmiş kütlə əlavə olunmuş, xörək düzü, sirkə turşusu yaxud limon turşusu əlavə etməklə yaxud etmədən hazırlanır.

Tərəvəz şirələri. Duzlu və duzsuz təbii tomat şirələri və qatışdırılmış təbii şirələr kimi emal olunur. Təbii: lətsiz – turşudulmuş kələmdən; lətli – kök, çuğundurlu; lətsiz şəkərlə – çuğundur; lətli və şəkərlə – çuğundur, kök; meyvə-giləmeyvə şirələri ilə kupaj olunmuş lətli – çuğundur-alma, kök-heyva, çuğundur-heyva, kök-alma; lətli və şəkərlə – alma-kök, kök-mərsin, kök-quşüzümü, kök-üzüm.

Tərəvəz içkiləri. Ətirli – pomidor şirəsinə efir yağları, şüyüd, duz və şəkər əlavə olunmaqla hazırlanır; qırmızı – çuğundur və qus üzümü püresinə alma püresi və şəkər əlavə olunmaqla; gənclik – pomidor şirəsi, sürtkəcdən keçirilmiş yunan qabağı və kərəvizə şəkər və duz əlavə etməklə; xüsusi – pomidor şirəsi, qırmızı şirin biberin püresi, şəkər və duz əlavə edilməklə və s. çoxlu sayıda içkilər hazırlanır.

Qəlyanaltı tərəvəz konservləri. Tomat sousunda doğranmış tərəvəzlər əla və birinci sortlarda emal olunur: badımcan dairəciklər şəklində doğranaraq soğanla tomat sousunda; dairəciklərlə doğranmış badımcan şirin biberlə tomat sousunda; dairəciklər şəklinde doğranan yunan qabağı tərəvəzlə və düyü ilə tomat sousunda; tərəvəzlərdən raqu (yalnız birinci sortda emal olunur).

Salatlar və vineqredlər – universal məqsədli konservlər olub, möişətdə (ev şəraitində) və ictimai iaşədə istehlak üçün istifadə olunur.

İctimai iaşə üçün tərəvəz salatları yalnız ictimai iaşədə istifadə olunur. 2 və 3 litrlik şüşə balonlara və 3 litrlik lakanmış metal bankalara doldurulur.

Universal istifadə və ictimai iaşə üçün olan salatlar zəif turş marinadlara aid olub, onlarda sirkənin miqdarı 0,2-0,6% olur. Marinadlardan fərqli olaraq onlar 3-7,5% bitki yağılarına malik olur.

Tərəvəz kürüləri – yunan qabağından, badımcan, çuğundur və soğandan hazırlanır.

İctimai iaşə üçün yarımfabrikat konservlər – yetişmiş pomidor-dan sürtgəcdən keçirilmiş və qaynadılmış kütłə əla və birinci sortda tomat püresi və tomat pastası şəklində emal olunur. Tomat pastası duzla birinci sortda buraxılır.

Konservlərin təminatlı saxlanması müddəti fərqlidir (cədvəl 2.5).

Cədvəl 2.5
Konservlərinin təminatlı saxlanması müddəti

Konservlərin növü	Saxlanma şəraiti		Saxlanma müddəti
	temperatur, °C	havanın nisbi rütbəti, %	
Hermetik qablarda sterilizə olunmuş meyvə-tərəvəz konservləri	0÷20	75	2 il
Lətli şirələr, marinadlaşdırılmış pasterizə olunmuş tərəvəz və meyvələr	0÷15	75	2 il
Marinadlaşdırılmış pasterizə olunmuş meyvələr	0÷2	75	8-10 ay
Narinqi və portagal şirələri	0÷15	75	12 ay
Limon şirəsi	0÷5	75	6 ay
Meyvə və giləmeyvələr şəkərlə tublarda	0÷25	75	1 il
Meyvə və giləmeyvələr şəkərlə termoplastik qablarda	0÷25	75	3 ay
Tomat sousu, tomat pastası alüminium tublarda, şüşə qablarda sonrakı sterilizəsiz	0÷5	75	6 ay
Tomat pastası duzla çəlləklərdə	0÷12	80	1 il
Meyvə və giləmeyvə ekstraktları: alüminium tublarda və çəlləklərdə	0÷12	75	1 il
Başqa qab növlərində	-	-	1,5 il

Tomat sousu qatilaşdırılmış pomidor məhsullarından, yaxud dad əlavələri ilə təzə yetişmiş pomidordan hazırlanır.

Uşaqlar üçün tərəvəz, tərəvəz-meyvə və tərəvəz-ət konservləri uşaqların organizmi üçün lazımlı olan əsas qida maddələrinin balanslaşdırılmış miqdarına malik olur.

Tərəvəz konservləri homogenlaşdırılmış (təbii tərəvəz püresi; digər komponentlər vurulmaqla tərəvəz püresi; tərəvəz və meyvələr qarışığından şəkərlə emal olunan püre; tərəvəz-meyvə şirələri; tərəvəz şirələri; kürə) sürtgəcdən keçirilmiş (tərəvəz-ət püresi), iri doğranmış (ətlə, düyü ilə, alma, ərik püresi), hissəciklərə doğranmış (birinci və ikinci nahar yeməkləri) olmaqla emal olunur.

Təbii tərəvəz konservləri özünü əsasən salat, vineqret, birinci və ikinci xörəklər hazırlanmasında yarımfabrikat; yaxud ət və baliq yeməklərinə garnır olmaqla hazırlanır. Bu konservlər ona görə təbii adlandırılır ki, onların hazırlanmasına gedən tərəvəzlər heç bir mətbəx emalına məruz qoyulmur. Nəticədə hazır məhsul maksimum səviyyədə ilkin xammalın xüsusiyyətlərini - rəng, dad, qida maddələri, o cümlədən vitamin, mineral duzlar və s. saxlamış olur.

Təbii tərəvəz konservləri bütöv, yaxud doğranaraq 2-3%-li xörək duzu məhlulu bəzən az miqdarda şəkər əlavə olunmaqla hazırlanır, həmçinin sürtgəcdən keçirilir pure halına salınan tərəvəzlərdən istifadə edilməklə hazırlanır. Belə konservlərin tərkibinə hər şeydən əvvəl hər hansı bir tərəvəz növü daxil olur. Ona görə də həmin konservlər hazırlanıldığı xammaldan asılı olaraq adlandırılır.

Təbii tərəvəz konservləri yaşıl noxuddan, şəkərli qarğıdalıdan, qabıqlı paxladan, çuğundurdan, kökdən, gül kələmdən, qulançardan, ispanaqdan, quzuqlağından pure şəklinde, yaxud bütöv şəkildə yarpaqlardan, yetişmiş pomidordan, şirin bibərdən hazırlanır. Təbii konservlərə həmçinin şərti olaraq konservləşdirilmiş xiyar və patisonu da aid edirlər. Lakin onların emalında sirkə turşusu və ədviyyatlardan da istifadə olunur. Bu qrupa bəzən yarımfabrikat kimi istifadə olunmaq üçün konservləşdirilən təbii tərəvəz püreləri də aid edilir.

Təbii tərəvəz konservləri istehsalı texnoloji proseslərinin səciyyə-

vi xüsusiyyəti texnoloji əməliyyatların nisbətən çox olmamasıdır.

Bu əməliyyatlara əsasən yuma, sortlaşdırma və tərəvəzlərin yeyilməyən və az yeyilən hissələrinin kənar edilməsi, blanşirlənmə, doğrama və bəzən xirdalanma aid edilir.

3.2. Goy noxud

Göy noxudun da aid edildiyi paxlalılar qida dəyərinə görə bütün tərəvəz bitkilərini üstələyirlər. Onları bəzən ədalətli olaraq “bitki yağı” adlandırırlar. Emal üçün tərəvəz noxudunun yetişmiş dənələrindən istifadə olunur. Xammal kimi ağ çiçəkli qabıqlı sortlar istifadə olunur. Toxumların formasına, qida maddələrinin toplanma xarakterinə və sadə karbohidratların çevrilmələrinə görə həmin sortlar iki qrupa bölünür.

1) İri (hamar) dənli sortlar. Şəkərin nisbətən yüksək olmayan miqdardında (3,5-4,0%) texniki yetişkənliliyə çatması (nişastada karbohidratların sürətlə həll olan formaya keçməsi), başqa sözlə tez yetişməsi ilə səciyyələnir;

2) Kələ-kötür toxumlu sortlar. Şəkərin yüksək miqdardında (5,5-7,0%) texniki yetişkənliliyi və nişastaya tədrici keçidi ilə səciyyələnir. Dənin tədricən yetişməsinə görə kələ-kötür (mozqovoy) sortların dənləri eyni vaxtda yığıla bilir. Daha geniş yayılmış sortları Ranniy mozqovoy - tez yetişən mozqovoy, ovoşnoy 76, Ranniy konservniy, Şamboviy mozqovoy, Perevosxodniy, İzumrudniy, Beladonna, Svoboda və başqalarıdır.

Əla sort mozqovoy noxud $1,03 \cdot 10^{-6} \text{ q/m}^3$, 1-ci sort $-1,05 \cdot 10^{-6} \text{ q/dm}^3$ ($1,03$ və $1,05 \text{ q/sm}^3$) çox olmayan sixlığa malik olmalıdır. Hamar dənli noxudun ölçüləri əla sortda 6-7 mm (sixlıq $1,04 \cdot 10^{-6} \text{ q/dm}^3$), 1-ci sortda -8-9 mm (sixlıq $1,04 \cdot 10^{-6} \text{ q/dm}^3$) olur. Noxudun yetişkənliliyi onun əzilməyə müqaviməti ilə müəyyən olunur və xüsusi cihazın köməyiilə (naturometr, tenzometr, tekstuometr, fenometr) təyin edilir. Əla və birinci sort noxudlar üçün fenometr üzrə bərklik 30-55 arasında tərəddüd edir.

72^0 və daha yüksək bərklikdə olan noxuddan sup sortlu kon-

servlər istehsalında istifadə olunur.

Göy noxudda 15-20% quru maddə olur. Onun 5-8%-i şəkər, 3-5%-i nişasta, 1,5-2,0%-i sellüloza, 4-5%-i azotlu maddələr, 0,2-0,4%-i yağlar, 0,5%-i kül, həmçinin A, B₁, B₂, C, PP vitaminləri təşkil edir. Bunlardan başqa onun tərkibində fosfor, kalsium və dəmir; mikroelementlərdən mis, sink, manqan olur. Noxud yetişdikcə tərkibində nişastanın miqdarı artır və şəkərlər azalır. Nəticədə xammal sərt və kobud olur.

Xammal dənələnməmiş halda (qında), yaxud dənələnmiş vəziyyətdə yesiklərdə götürilir. Dənələrin sisternlərdə soyuq suda gətirilməsindən də istifadə olunur. Bu halda yüklənmə-boşaltma əməliyyatlarını mexanikləşdirmək mümkün olur. Lakin bu zaman suda həll olan maddələr, o cümlədən vitaminlərin itkisi baş verir.

Bəzən paxlalar (qınlı vəziyyətdə) zavoda yesiklərdə və ya özü boşaldan avtomasılarda açıq şəkildə tökülməklə götürülür və zavodda qından təmizlənir. Xammalda rəngli sortların qarışıığı olmamalıdır. Əks halda konservləşdirmədə xoşa gəlməyən tünd qəhvəyi rəng əmələ gəlir.

Noxudun gövdə və yarpaq qalıqları ilə yol verilən saxlanma müddəti 24 saat, paxlada - 18, dəndə - 4 saatdır. Soyducuda 0-2°C-də noxud dənələrini 3 günə qədər saxlamaq olar.

Qabiqdan ayırma. Göy noxudun dənələrinin paxlaların qınından ayrılması qından ayırma adlanır. Bu əməliyyat döyən və ya qabiq çıxaran maşınlarda aparılır. Döyən maşın noxud bəlimi və paxlalardan ibarət biçilmiş kütləni emal edir. Paxlalılar xarici və daxili barabanların arasında fırlanan pərlərin zərbələri altında dağılır.

Qabiqdan çıxan dənələr xarici barabanın torlu səthindən keçib aşağıya tökülr və sonrakı əməliyyata yönəldilir.

Qabiqdan çıxaran maşın da döyən maşın kimi işləyir, lakin o, bəlimsiz paxlaları emal etmək üçündür. Dən çıxımı bütün yaşıl kütlənin 15-20%-ni və paxlaların çəkisinin 38-42%-ni təşkil edir.

Sovurma. Noxud dənələrini təmizləmək üçün əvvəlcə vibrasiyalı ələkdən, sonra ələklər sistemindən ibarət olan və irəli-geri hərəkət həyata keçirən dən seperatorundan keçirilir. Gözləri daha iri

olan (12-15 mm) birinci ələk noxudu keçirərək qınları, daş və diğər qarışıkları saxlayır. İkinci ələk orta irilikdə olan qarışıkları ayıır. Diametri 1,5-2,0 mm olan üçüncü (aşağı) ələk noxudu saxlayaraq, xırda qarışıkları buraxır. Bundan başqa maşın hava axını yaratmaqla yüngül qarışıkların ayrılması üçün aspiratorla təchiz olunmuşdur.

Sortlaşdırma. Hamar dənli noxud diametrinə görə dörd sorta çeşidlənir. 5-6mm-N:0; 6-7mm-N:1; 7-8mm-N:2 və 8-9mm-N:3

Sortlaşdırıcı maşın öz oxu ətrafında firlanan torlu üfiqi silindirdən və ayrı-ayrı seksiyalardan ibarətdir. Onlardan birincisi təsadüfən düşən qarışıkları-qınları ayırmak üçündür. Digər seksiyalarda eninə kəsiyi kvadrat olan və gözlərinin diametri getdikcə artan ələklər qoyulmuşdur. Ölçülər belə olur: 6x6, 7x7, 8x8, 9x9 mm.

Barabana doldurulmuş dənlər ələklərdən keçərək ələnir və hər seksiyanın altında yerləşən bunkerə tökülr.

Yumşaq noxud sortlarının (mozqboy) dənləri ölçülərinə görə deyil, sıxlığına görə xörək duzu məhsullarında sortlaşdırılır (flotasiya sortlaşdırma). Duz məhlulunun qatılığı və onun sıxlığı arasındakı nisbət aşağıda verilir.

Duzun miqdari,%	4,25	5,50	7,00	8,25
Məhlulun sıxlığı, q/m ³	$1,03 \cdot 10^{-6}$	$1,04 \cdot 10^{-4}$	$1,05 \cdot 10^{-6}$	$1,06 \cdot 10^{-4}$

Flotasiya sortlaşdırılmasında noxud və tələb olunan sıxlıqda da məhlul verilir. Az yetişmiş noxud məhlulda üzür, daha yetişən isə batır.

Yuma. Noxud xörək duzu məhlulunda işləndikdən sonra yuyulur. Bu məqsədlə “labirint” yuyucusu “olney” və “flotasiya” yuyucu maşınlarından istifadə olunur.

“Labirint” zəif mailli novdur. Onun daxilindən dolanbac yollarla su axır. Suya atılan noxudlar axınla gedərək yuyulur. Ağır qarışıkları tutub saxlamaq üçün labirintin məcrasında hündür olmayan köndələn arakəsmə bərkidilir.

“Olney” yuyucu maşınında ağır qarışıkları tutmaq üçün noxud əvvəlcə yatiq novdan, sonra isə axar su ilə doldurulmuş üfiqi novdan keçir. Sonuncuda yüngül qarışıklar üzə çıxsa da, noxudlar su-

da batır. Qarışqlar şnekin köməyilə kənarlaşdırılır, noxud rotorlu maşına daxil olaraq sonadək yuyulur.

Birinci müayinə. Noxud lentli nəqletdircidə elastik lentlərlə birinci müayinəyə məruz qoyulur. İşçilər nəqletdirici lentin hər iki tərəfində duraraq vakuum-rezervuarla birləşdirilmiş qəlyan şəkilli əl cihazlarının köməyilə qüsurlu dənləri və qalıqları kənar edirlər.

Balanşirləmə (pörtmə). Fermentlərin inaktivasiya olunması və hazır konservlərdə məhlulların bulanmasının qarşısını almaq üçün noxud balansırlənir. Balansirləmə zamanı nişasta yapışqanlanır, noxud dənin xarici səthindən nişasta yuyulur və məhlul bulanmir.

Balanşirləmə və soyutma prosesində noxud bir sıra dəyişikliklərə məruz qalır, hüceyrələrarası yollardan havanın kənar edilməsi hesabına dənin həcmi bir qədər azalır. Lakin belə azalma nişastanın şisməsi ilə kompensasiya olunur. Balansirlənmə zamanı noxud dəni ekstrakt maddələrini itirir, lakin nəmliyi özünə çəkir. Neticədə balansirləmədən və soyutmadan sonra onların kütləsi 5-10% yüksəlmış olur. Noxud nə qədər yetişkən olarsa onlarda nişastanın miqdarı da bir o qədər çox olur və o, özünə daha çox su çəkir.

Balanşirləmə və həmçinin sterilizə noxudun rənginə təsir göstərir. Belə ki, qızdırılma dənin tutqunlaşmasına səbəb olan fermentləri parçalayır, xlorofil isə qonur rəngli feofitinə çevrilir. Üzvi turşuların əhəmiyyətsiz miqdarına görə onun rəngi yaşıl qalır. Pörtmə temperaturu nə qədər yüksək olarsa noxudun rəngi bir o qədər az dəyişir. Yuxarıda qeyd etdiyimiz kimi göy noxudun fermentlərinin inaktivasiya olunması temperaturdan asılıdır. Belə ki, 90°C temperaturda inaktivasiya müddəti 30 san, 88°C - 50 san, 71°C - 105 saniyə olur. Pörtmədə yüksək temperaturun müsbət təsiri ilə yanaşı, onun mənfi tərəfi-yəni suda həll olan maddələrin, o cümlədən vitaminlərin itkisinin çox olmasını da unutmaq olmaz. Məsələn, göy noxudu suda 1 dəqiqə pörtdükdə C vitamini itkisi ilkin miqdarın 14%-i, 4 dəqiqədə 55%-ni təşkil edir. Quru maddələrinin də itkisi uyğun olaraq 7,2 və 20,2% təşkil edir. Sonda qeyd etmək olar ki, istər quru maddələrin istərsə də C vitamininin itkisi su ilə

pörtmədə buğla pörtməyə nisbətən 2 dəfə artmış olur.

Noxudu suda yetişkənlilikdən asılı olaraq $75-90^0\text{C}$ temperaturda 3-5 dəqiqə müddətində pörtürələr. Bu prosesi aparmaq üçün barabanlı yaxud şnekli blansırləyicilərdən istifadə olunur. Burada istifadə olunan su cod olmamalıdır.

Soyutma. Göt noxud dənələrinin həlli bişməsinin qarşısını almaq üçün pörtmədən sonra onların silkələyici - yuyucu maşında, nəqlemdiricidə duş yaxalanması ilə, yaxud "labirint" yuyucusunda yuyulması aparılır.

İkinci müayinə. İkinci yoxlanma lentli nəqlemdiricidə çatlamış, yaxud həll bişmiş və digər qarşıqların kənar edilməsi ilə həyata keçrilir.

Doldurma. Noxud tənəkə yaxud şüşə bankalara avtomat iki komponentli doldurucunun köməyilə doldurulur. Doldurucu noxud və məhlulu həcmə görə dozalaşdırır. Məhlul özünü şəkerin (2-3%) sulu məhlulu kimi göstərir. Doldurmada dənin bankada kütləsi konservin netto çəkisinin 60-70%-i təşkil edir. Çalınma zamanı məhlulun temperaturu azı 80^0C olmalıdır.

Dadın yaxşılaşdırılması və bioloji dəyərin yüksəldilməsi üçün digər tərəvəzlərdə olduğu kimi göt noxuda konservin netto kütləsinin 0,2%-i miqdarında sodium qlyutamat əlavə olunur. Qlyutamat zülalların hidroliz məhsulu olub, toz yaxud tabletka şəklində istifadə edilərək məhlula əlavə olunur.

Qapağın bağlanması. Doldurmadan sonra bankaların ağızı bağlanır.

Sterilizə etmə və soyutma. "Göt noxud" konservi qeyri turş məhsul olduğundan $116-130^0\text{C}$ yüksək temperaturda sterilizə olunur. Sterilizənin davam etmə müddəti müqayisədə az olub, məhsul konveksiya axınının meydana çıxmamasını və məhsulun sürətli qızmasını təmin edir.

Fasiləli işləyən avtoklavlarda əla sort göt noxud 82-500 bankalarında 216 kPa (2,2 atm) təzyiqdə aşağıdakı formul üzrə $\frac{25-25-25}{116^0\text{C}}$ yaxud 294 kPa (3,0 atm) təzyiqdə $\frac{25-6-25}{126^0\text{C}}$ sterilizə olunur.

9 bankalar üçün sterilizə rejimi 118 kPa (1,2 atm) əks təzyiqdə $\frac{15-20-20}{120^{\circ}\text{C}}$, yaxud 245 kPa (2,5 atm) atmosfer təzyiqdə $\frac{25-2-25}{130^{\circ}\text{C}}$ temperaturda sterilizə olunur.

Sterilizədən sonra konservlərdə noxud dənələrinin həll bişməməsi üçün onun $40-45^{\circ}\text{C}$ -yə qədər soyudulması aparılır.

Konservlərin netto kütləsində noxudun kütləsi 65%-dən az olmamalıdır.

3.3.T r v z lobyası

Tərəvəz lobyası duz məhlulu əlavə olunmaqla bütöv paxla, yaxud hissəciklər şəklində konservləşdirilir. Paxlalar ətli, zərif perqament qatsız və qılısız olmalıdır. Paxlalar sütül, zərif, tam lətlə dolmuş 5-dən 14 sm arasında ölçüyə malik olmalıdır. 9 sm uzunluqlu xırda paxlalar əla sort, daha irilər-1-ci sort konservlər hazırlamaq üçün verilir. Paxlalar yetişib ötərsə onların ölçüləri artır, toxum əmələ gəlir və inkişaf edir. Eyni zamanda qınlarda sellüloza toplanaraq xammalı konservləşdirmək üçün yararsız edir.

Tərəvəz lobyası texniki yetişkənlik dövründə 10-14% quru maddələrə, o cümlədən 3-4% şəkərlərə, 2,5-3,0% nişastaya, 0,8-1,5% - sellüozaya, 3-4% azotlu maddələrə həmçinin karotin və C vitaminininə malik olur.

Yığılmış xammal gecikdirilmədən dərhal zavoda gətirilərək emal olunmalıdır. Çünkü o, çox tez soluxur. Lobya xammal meydancasında 12 saatdan çox saxlanmamalıdır.

Paxlalar iriliyinə və keyfiyyətinə görə sortlaşdırılır, eyni zamanda iti ucluqları kəsir də sonra maşında paxlaların lazım olmayan hissələri (ucluqları) kənar edilərək yuyucu maşınlarda yuyulur.

Uzunluğu 5-9 sm olan xırda paxlalar bütöv, daha iriləri isə diskli maşınlarda 2-3 sm uzunluqda hissəciklərə bölünərək konservləşdirilir.

Paxlalar transportyor üzərində müayinə olunaraq kənar qarşıqlardan və qüsurlu hissəciklərdən (xırda, deformasiyaya uğramış,

xəstə və s.)kənar edilir.

Su ilə pörtmə 4 dəqiqə müddətində $94\text{-}96^{\circ}\text{C}$ temperaturda, isti buğla isə 2-3 dəq $96\text{-}98^{\circ}\text{C}$ temperaturda yerinə yetirilir. Su ilə soyutma iki pilləli novdanda, göy noxuda oxşar şəkildə 20°C -dən aşağı temperatura qədər aparılır.

Lobyadan suda həll olan maddələrin itkisini azaltmaq üçün pörtmə su ilə deyil, isti buğla aparılmalı və sonra həll bişməməsi üçün dərhal yuyucu maşında su ilə soyudulmalıdır.

Qalan əməliyyatlar - ikinci müayinə, doldurma, qapağın bağlanması, sterilizə və soyutma göy noxudda olduğu kimi yerinə yetirilir. Fərq ondan ibarətdir olur ki, lobya 3%-li şəffaf xörək duzu məhluluna salınır. Konservin netto kütləsinin azı 60%-ni paxlalar təşkil etməlidir. Doldurulduqdan sonra bankalar 120°C temperaturda 25-40 dəqiqə müddətində sterilizə olunur.

“Tərəvəz lobyası”nın kimyəvi tərkibində orta hesabla 7% quru maddələr, o cümlədən 3% karbohidratlar və 1%-ə yaxın züləllər olur. Konservləşmədə qalıq və itkilər 10-15% təşkil edir.

3.4. Kərli qarğıdalı

Konservləşdirmək üçün qarğıdalının xüsusi sortlarından istifadə olunur. Onlar tərkibində şekerin yüksək miqdarı və dənlərinin dadı ilə fərqləndiyindən şekerli qarğıdalı adlandırılır. Sütül qarğıdalı şirin dadlı və nişastasız olmalıdır.

Şəkərli qarğıdalını əsasən bütöv dənlərlə xörək duzunun sulu məhlulunda, həmçinin duz və şəkər əlavə edilməklə sıyıq şəklində konservləşdirirlər.

Qarğıdalının konservləşdirilməsi yetişməmiş süd yetişkənliyi dövründə hələ meyvələr nişastalı dad almamış olduqda aparılır. Qarğıdalının qida dəyəri züləllərin, karbohidratların, vitaminlərin, fosfor və mineral maddələrin yüksək miqdarı ilə müəyyən olunur. Kaloriliyi 100q dənə 530 kC təşkil edir.

Dənlərin kimyəvi tərkibi aşağıdakı göstəricilərlə səciyyələnir (%-lə).

Nəmliyi	68-75
Karbohidratlar	18-20
O cümlədən şəkər	3,5-6,0
Ondan nişasta	3,0
Azotlu maddələr	3-4
Kül	0,5
Yağ	1-ə qədər

Təzə şəkərli çuğundurda olur (100 q xam çəkiyə görə mq-la); askorbin turşusu - 11,6-13,2; tiamin - 0,16; riboflavin - 0,11-0,12, niatsin - 1, 97-2,25.

Qıçaların yuyulması. Qıçalar xüsusi maşınlarda yaş üsulla yarı-paqlardan, firlanan rezin firçaların köməyilə liflərdən təmizlənir. Sonra xüsusi qurğunun köməyilə qıçalar cərgəyə yiğilir və zoğ qalıqlarının doğranması aparılır, lazımlı gələrsə həm də onların yuxarı hissələri kəsilir.

Qıçaların yuyulması firçalı yaxud vallı yuyucu maşınlarda həyata keçirilir və bu zaman suyun təzyiqi altında onların təmizlənməsi baş verir. Sonra konteynerlərdə xəstəlik və zərərvericilərlə zədələnmiş qıçalar əllə kənar edilir. Qıçalar iki qrupa bölünür: bir qrupda eyni ölçü və rəngli qıçalar, ikinci də-xammalın keyfiyyət tələblərinə cavab verməyən qıçalar cəmlənir. Hər qrupun sonrakı emali ayrı-ayrılıqla aparılır.

Pörtmə. Eyni uzunluğa və keyfiyyətə malik olan qıçalar yaxalanmadan sonra əsasən su ilə, bəzən isə bugla pörtülür. Suda pörtmə müddəti qıçaların iriliyindən asılı olaraq $95-98^{\circ}\text{C}$ temperaturda 10-15 dəqiqə təşkil edir. Pörtmə suyuna çox vaxt 1-2% şəkər əlavə edilir. Pörtmənin ardına 15-20 $^{\circ}\text{C}$ -yə qədər soyutma gəlir. İkinçi qrup qıçalar dən təmizləyən maşınlara daxil olur. Burada dənlər qıçalardan ayrılır. Dənlərin təmizlənməsi flotasiya maşınlarında aparılır. Təmizlənmiş dənlər suda $85-90^{\circ}\text{C}$ temperaturda 2-3 dəqiqə müddətində pörtülür. Pörtmə zamanı zülalların hidratlaşması və şışməsi, nişastanın şışməsi və yapışqanlanması baş verir.


Dənlərin kəsilməsi. Pörtmədən sonra birinci qrup qıçalar dənlərin kəsilməsi üçün maşına daxil olur. Kəsilmiş dən çıxımı təmiz-

lənməmiş qıçaların 23-27%-i təşkil edir. Qarışqlar flotasiya maşında ayrıldıqdan sonra dənlərin sonuncu müayinəsi aparılır.

Doldurma, qapağın bağlanması və sterilizə etmə. Doldurmada qarğıdalı və məhlulun nisbəti 60:40 təşkil etməlidir. Məhlulda duzun miqdarı 3%, şəkər 3%, bəzi hallarda isə 15%-ə qədər ola bilir. Məhlulun temperaturu 85°C -dir. Doldurulmuş tənəkə bankaların qapağı bağlanır və $116\text{-}130^{\circ}\text{C}$ temperaturda sterilizə edilir və sonra soyudulur. Əzilmiş kütlə qarışqlardan təmizləndikdən sonra qazanlarda sıyıq alınanadək bişirilir. Alınan kütlə şəkər-duz məhlulu ilə aşağıdakı nisbətdə qarışdırılır: əzilmiş kütlə - 70-74%, şəkər və duz məhlulu 30-26%. Qarışdırılma zamanı kütlə sterilizə müddətini qısaltmaq məqsədilə 85°C -yə qədər qızdırılır, sonra tənəkə bankalara doldurulur, ağızı bağlanır, sterilizə edilir və sürətlə soyudulur.

Qarğıdalı konservlərinin sterilizədən sonra sürətli soyudulması termofil bakteriyaların inkişaf imkanlarının qarşısını almaq məqsədi daşıyır. Həmin bakteriyalar qaz çıxmadan süd turşusu qıçırması törədir və nəticədə konservlər turşumuş alınır. Halbuki bankalar xarici görünüşünə görə normal nəzərə çarpir.

Qarğıdalı konservləri turşuduqda şəkərdən süd turşusu aşağıdakı reaksiyaya uyğun əmələ gəlir.



Qarğıdalı konservlərini turşumadan qorumaq üçün avadanlıqların sanitar vəziyyətinə ciddi nəzarət olunmalıdır.

3.5. Bütöv halda təbii pomidor konservləri

Konservləşdirmək üçün əsasən xırda meyvəli pomidorlardan istifadə olunur. Meyvələrin forması dəyirmidən armudvariya qədər çox fərqli ola bilər. Rəngi göy hissələrsiz, bərabər qırmızıdır. Belə sortlara Kuban, Qumber, Rıbka həmçinin sarı rəngə malik olan Zolotistiy sortu aiddir. Pomidorun düz formalı, bircinsli rəng-

İl səthə və ətli lətə malik digər sortları da konservləşdirmək üçün yararlıdır.

Pomidor meyvələri 6-8% quru maddələrə, 3-4% ümumi şəkərlərə malik olmalıdır. Onların ümumi turşuluğu 0,25-0,5% (alma turşusuna çevriləmkələ) arasında tərəddüd etməlidir. Meyvələrin iriliyi qavalavarı formalar üçün- hündürlüyü 4-7 sm, diametri 3-4 sm; şar şəkillilər üçün isə diametri 4-6 sm olmalıdır.

Resepturadan və hazırlanma üsulundan asılı olaraq konservləşdirilmiş pomidorların aşağıdakı növləri olur: qabıqlı-pomidorun üzərinə sürtgəcdən keçirilmiş pomidor kütləsi və ya pomidor şirəsi töküür; eyni ilə qabıqsız; bundan başqa iki həmin növdə konservə ədvayıyyat bitkilərinin göyərtiləri (cəfəri, şüyüd, razyana) əlavə olunur. Bütün bu dörd növün hər birinə 2% miqdardında duz və 0,2% sirkə turşusu əlavə olunur.

Konservləşdirmək üçün götürülən pomidorları yuyucu maşınlarda yuyurlar.

Əgər pomidorlar qabığı təmizlənmədən konservləşdirilirsə, o halda meyvələr yuyulduqdan dərhal sonra tənəkə yaxud şüşə bankalara düzülür. Meyvələr bankaya sıx şəkildə düzülməlidir ki, hərəkətsiz olsunlar. Sonra bankadakı pomidorların üzərinə 2-3%-li qaynar xörək duzu məhlulu, yaxud 100^0C -yə qədər qızdırılmış pomidor və ya sürtgəcdən keçirilmiş pomidor kütləsi əlavə olunur. Məhlulun isti şəkildə əlavə olunmasında məqsəd pomidorda hüceyrələrarası məkanda olan havanın çıxarılmasıdır. Bankaların ağızı vakuum-bağlayıcı maşınlarda bağlanır. Əgər hava çıxarılmazsa konservlərin sterilizəsinin yüksək əks təzyiqlə aparılması lazımlı gəlir. Bu əməliyyat tənəkə qabların deformasiyasının və şüşə taralardan qapağın atılması qarşısını alır. Bundan başqa hava oksigeni pomidor meyvəsinin zəngin olduğu vitaminlərin oksidləşməsinə zəmin yaradır.

Pomidor bütöv halda 100^0C -də 25-40 dəq (taranın növündən asılı olaraq) müddətində sterilizə olunur. Şüşə bankalarda sterilizə zamanı əks təzyiq 1,5 atm təşkil edir.

Banka dolduqda meyvə və məhlulun nisbəti təşkil edir: armud-

vari pomidorlar - 60-65%, məhlul - 40-35%; dəyirmi formalı meyvələr azı 50%, məhlul - 50%-dən çox olmamaqla. Hər bankada iriliyinə və rənginə görə eynicinsli meyvələr olmalıdır. Konservlərdə deformasiya olunmuş pomidorların miqdardından asılı olaraq onun sortu (əla yaxud birinci) müəyyən edilir.

Pomidorun qabığı təmizlənməklə konservləşdirildikdə sortlaşdırma, yuma və müayinədən sonra, meyvələrin qabığının soyulmasını asanlaşdırmaq məqsədilə isti bug, yaxud bug-vakuum üsulu ilə emal aparılır.

Pomidorun bugda işlənməsi 10-20 saniyə müddətində yerinə yetirilir. İstinin təsiri ilə qabığa birləşmiş qatda olan protopektinin pektinə çevrilməsi baş verir. Onun hesabına da lətə möhkəm birləşmiş qabığın ondan ayrılması asanlaşır. Lətin həll bişməsinin qarşısını almaq və sonrakı təmizlənməsini asanlaşdırmaq üçün bugla işlənmədən dərhal sonra duşlu qurğu altında su ilə soyudulur.

Pomidorun bug-vakuum işlənməsinin mahiyyəti hermetik qapalı kamerada ona sərt bug verilməsidir. Pomidorlar 20-25 san istiyə məruz qoyulur, sonra kamerada təzyiq kəskin aşağı salınır. Pomidorun səthində olan nəmliyin 100°C -yə yaxın temperaturu olur. Təzyiq kəskin şəkildə aşağı salındıqdan sonra üz qatda olan nəmlik bug halına keçərək pomidorun qabığını xırda hissələrə parçalayıb və yuma maşınlarında asanlıqla kənar olunmasını təmin edir.

Qabıqdan təmizlənmiş meyvələr bankaya yiğilir. Pomidorla doldurulmuş bankaya sürtkəcdən keçirilmiş və $95-98^{\circ}\text{C}$ -yə qədər qızdırılmış bişməmiş pomidor kütləsi əlavə olunur.

Bankaların bağlanması vakuum altında 400 mm civə sütunundan aşağı olmamaqla yerinə yetirilir. Bankaların ağızı bağlandıqdan sonra 100°C -də 20-25 dəqiqə müddətində sterilizə edilir və soyuq su axını altında dərhal soyudulur.

Hazır konservlərdə meyvələr həll bişməmiş, eyni irilikdə və qırmızı rəngdə olmalıdır.

Pomidorlar göyərtılərlə emal olunduqda göyərti yuyulur, lazımlı gələrsə doğranır, sonra bankanın dibinə yiğilir. Göyərtinin üzərinə pomidor düzülür və avtomat doldurucu ilə üzərinə pomidor kütlə-

si, yaxud əvvəlcədən reseptura üzrə duz, sirkə yaxud limon turşusu vurulmuş pomidor şirəsi əlavə olunur. Sonra banka bağlanır və taranın növü və həcmindən asılı olaraq 20-40 dəq müddətində 105°C temperaturda sterilizə olunur.

3.6. Təbii şirin bibər konservi

Şirin bibər çox dəyərli tərəvəz bitkisidir. Onun meyvələri şəkər, C, B, B₂, P vitaminları, karotin (provitamin A) və digər dəyərli maddələrə malikdir.

Təbii şəkildə konservləşdirmək üçün şirin bibərin aşağıdakı sortları yararlıdır: Adlgey 116 (meyvə qabığının qalınlığı 4-6 mm), Krasniy konservniy 211, Kalinovskiy, Rotunda, Bolqarskiy 79 və b.

Konservləşdirmək üçün istifadə olunan şirin bibər meyvələri bioloji yetişmiş, düzgün formalı, iri ölçülü (çəkisi 50-105 q), meyvə qabığının qalınlığı 4-5 mm olmalıdır.

Bibərin qırmızı rəngi likopin ($\text{C}_4 \text{H}_{56}$) karotinoidinin olması ilə əlaqədardır. Sarı bibərdə karotinin oksi törəməsi olan kapsantin ($\text{C}_{10} \text{H}_{56} \text{O}_4$) piqmenti vardır.

Təbii bibər yaxşı vitamin konsentratı olub, onu birinci və ikinci xörəklərə əlavə edir, həmçinin xörəkləri bəzəyirlər. Onun əsas üstünlüyü digər tərəvəz və meyvələrlə müqayisədə daha çox C vitamininə malik olmasıdır. 100q bibərdə C vitaminının orta miqdarı 200-300 mq, karotin-0,1, nikotin turşusu (PP vitamini)-0,2, B₁, B₂, B₆ vitaminları - 0,6 mq olur. Bibərdə mikroelementlərdən - kalium 165mq, fosfor-55, maqnezium-16, natrium-3,2, kalsium-12,3, dəmir 10 mq miqdardındadır. Bibərin müntəzəm istehlak olunması ürək əzələlərinin işini yaxşılaşdırır, damarları genişləndirir, beyin və qara ciyərin funksiyasını stimulə edir.

Daxil olan bibər meyvələri iriliyinə görə sortlaşdırılır, ventilyatorlu maşınlarda yuyulur, saplaqları, toxum yuvası toxumlarla birlikdə kənar edilir. Təmizlənmiş bibər su ilə pörtülür. Bu işdə məqsəd ona elastiklik verməkdir, lakin bu halda qabiq lətdən ayrılmama-

malıdır. Pörtmədən sonra meyvələr dərhal su ilə soyudulur. Qaba yiğmazdan əvvəl bibər ya uzununa 2 yerə ayrılır və ya bütöv şəkildə konservləşdirilir. Bibərləri qaba şaquli şəkildə geniş tərəfi yuxarı olmaqla yiğirlər. Yarıya bölünmüş hissələr isə bir-birinin üzərinə qoyulmaqla düzülür. Sonra bibərin üzərinə şəkər (6%), duz (3%) və limon turşusuna malik qaynar (90^0C) məhlul tökülr. Bibər və məhlulun nisbəti belə ola bilər: bütöv bibərlər üçün meyvə 55% və məhlul-45%; yarıya bölünmişlər üçün-meyvə 60%, məhlul-40%. Banka bağlandıqdan sonra 100^0C temperaturda 10-20 dəq müddətində sterilizə edilir və sonra sürətlə $40-45^0\text{C}$ -yə qədər soyudulur.

Qırmızı şirin bibərdən püre hazırlanır. Onun hazırlanması belə gedir. Bibər yuyulur, saplaq kənar edilir, küləkləndirmə yaxud sıxılmış hava ilə toxum kənarlaşdırılır və sonra soyuq su axınında yaxalanır. Bundan sonra bibər sərt buğla 5-10 dəqiqə müddətində pörtlülür və xirdalanmaq üçün əziciyə yönəldilir. Kütlə əzicidən ələyinin gözcüklerinin diametri 1,5 mm olan sürtgəcə verilir. Hava oksigeni ilə oksidləşmə hesabına C vitamini itkisinin qarşısını almaq üçün sürtgəcdən keçirilmənin fasılısız bug verilməsi şəraitində aparılması arzu olunandır. Sürgəcdən keçirilmiş kütlə qızdırılmaq üçün borulu istilik dəyişdiriciyə yönəldilir. $95-97^0\text{C}$ -ə qədər qızdırıldıqdan sonra püre dərhal qablara doldurularaq ağızı bağlanır. Püre $116-121^0\text{C}$ temperaturda sterilizə olunur.

3.7. Təbiətli undur

Konservləşdirmək üçün çuğundurun süfrə sortlarının cavan kökümeyvəliləri istifadə olunur. Onlar dəyirmi-təbəqəli forma və tünd-qırmızı rəngli lət hissəyə malik olur. Çirkli-qırmızı rəngli çuğundur bişirmədən sonra qəhvəyi-qırmızı yaxud qonur rəng alındıqdan konservləşdimək üçün yaramır.

Konservləşdirmək üçün ən yaxşı sortları Eqipet, Bordo, Neskavennaya olub, lətin intensiv rəngi ilə fərqlənir və demək olar ki, həlqələr olmur. 14% quru maddəyə, o cümlədən 9% karbohid-

ratlara və 1,2% zülallara malikdir. Çuğundurda sellülozanın miqdarı 0,7%, kül - 0,85% olur.

Çuğundur meyvələri zavoda qutularda digər qalıqlarsız gətirilir. Cavan çuğundurun xammal meydançasında saxlanma müddəti 48 saatı keçməməlidir. Daha çox saxlandıqda sürətlə su itirən çuğundur soluxur və keyfiyyəti pisləşir. Çuğunduru daha yaxşı saxlamaq üçün 0^0 temperatur və 90-95% havanın nisbi rütubəti tövsiyə olunur.

Çuğundurun yuyulması barabənlı, həmçinin pərli yuyucu maşınlarda aparılır. Yuyulmuş çuğundurlar iriliyinə görə sortlaşdırılır.

Çuğundur təmizlənmədən əvvəl fasıləsiz işləyən buğlandıricılarda, yaxud avtoklavda təzyiq altında 120^0C temperaturda 10-15 dəqiqə müddətində emal olunur. Buyla işlənən çuğundurun qabığı lətdən ayrılmalı və lət buğla yaxşı işlənməlidir. Pörtmə ilk növbədə çuğundurun hüceyrə divarını yaxşı yumşaltmalıdır. Çünkü həmin hissə protopektinin yüksək miqdarına malik olmaqla xeyli möhkəm olur. Çuğundur kökümeyvəsinin təmizlənmə və doğranmaya qədər pörtülməsi suda həll olan rəng piqmentlərinin itkisini minimuma endirir. Eyni zamanda doğranmaya qədər aparılan pörtmə hamar səthli kəsim və doğranan hissəciklərin bərabər ölçü və formada alınmasını təmin edir.

Təmizlənmədən sonra iri kökümeyvəlilər (diametri 50 mm-dən çox olanlar) doğranmaya verilir və burada kubik, dairə yaxud dilimlər şəklində doğranır. Daha xırda çuğundurlar bütöv şəkildə konservləşdirilir.

Təmizlənmiş bütöv, istərsə də doğranmış çuğundur rəngin dəyişməsi üçün olduqca tez şəkildə bankalara yiğilir. Doldurulmuş bankalara dərhal qaynar su, yaxud qaynar $1,5\%$ -li xörək duzu məhlulu (temperatur 90^0C -dən az olmamaqla) əlavə edilir.

Çuğundur piqmentlərinin betalain qrupuna aid olduğunu və açıq tənəkə ilə reaksiyaya girmək xüsusiyyətini nəzərə alaraq məhsulu doldurmaq üçün laklı tənəkə qablardan istifadə olunmalıdır.

Əgər çuğundur şüşə bankalarda konservləşdirilərsə, ağızının

bağlanması üçün laklı tənəkədən istifadə olunur.

Doldurulmuş bankalar dərhal vakuum-bağlayıcı maşınlarda bağlanır və 120^0C -də 25-30 dəqiqə müddətində sterilizə olunur. Sterilizədən sonra konservlər $40-45^0\text{C}$ -yə qədər soyudulur.

Hazır konservlərdə çuğundurun (60-65%), məhlulun (40-45%) nisbətləri və xörək duzunun miqdarı normalaşdırılır. “Təbii çuğundur” konservi orta hesabla 11% quru maddələrə, o cümlədən 6,12% karbohidratlara, 1,02% zülallara malik olur. 100 q məhsulun kaloriliyi 122,7 kC təşkil edir.

3.8. Təbii yerkökü konservi

Təbii şəkildə konservləşdirmək üçün ən yaxşı yerkökü sortları - Nant, Şantene, Nesravnennaya və b. hesab olunur. Onlar zərif toxuması və yüksəkliyi ilə seçilir.

Köklər formasına görə şarşəkilli, konusvari və silindrşəkilli olmaqla fərqləndirilir.

Yerkökünün qida və dad dəyəri xeyli dərəcədə onun kimyəvi tərkibindən asılıdır. Yerkökü quru maddələrin əhəmiyyətli miqdəri ilə (10-16%) fərqlənməklə, onun əsas hissəsi saxarozadan (2,5-4,0%) və invert şəkərdən (5-7%) ibarətdir. Karbohidratların miqdəri 88,5 q/100 q təşkil edir. Karbohidratlardan başqa yerköyü nişastaya (0,2-0,9%), sellüozaya (1%-ə qədər) və pektin maddələrinə (0,3-0,8%) malik olur.

Yerkökünün turşuluğu çox olmur (0,1%). Turşulardan onun tərkibində alma turşusu və onun kalium duzu tapılır.

Yerkökünün narıncı rəngi, onda olan karotinin miqdəri ilə əla-qədar olub, 100 q kökdə 8-16 mq təşkil edir.

Yerkökündə aşağıdakı miqdarda vitaminlər olur (100 qramda mq-la): C - 2-5, B₁ - 0,05-0,1 və B₂ - 0,02-0,04; mineral maddələr (mq): kalsium - 46,1 dəmir - 1,3, fosfor - 50, kalium - 201, həmçinin mikroelementlər: sink, mis manqan, kobalt, flor, yod.

İstehsalata zərif, cavan, parlaq narıncı-qırmızı rəngli yerköklər verilir.

Yerkökü zavoda yarpaq və gövdə qırıntıları olmadan 20 kq-a qədər tutumu olan qutularda gətirilir. Xammal meydançasında yerkökü saxlanma müddətindən çox saxlanmamalıdır.

Yerkökü çuğundur kimi yuyulur. Yumadan sonra xammal iriliyiñə görə üç qrup üzrə sortlaşdırılır. 1) xırda-20-30 mm diametrə malik, bu qrup yerkökü bütöv şəkildə konservləşdirilir; 2) orta-30-45 mm diametrlı; 3) iri-diametri 40 mm-dən çox.

Orta və iri yerkökü kubik yaxud dairəvi doğranaraq konservləşdirilir.

Sortlaşdırımdan sonra yerkökündə kökün sonluğu və başcığın yaşıł hissəsi kənar edilir, sonra yerkökü suda 90⁰C temperaturda 2-4 dəqiqə müddətində pörtülür. Doğranmış yerkökü kubiklərinin pörtmə müddəti ənənəvi üsulda 3 dəqiqə, tezləşdirilmiş üsulda 70-75 saniyə təşkil edir. Sonuncu halda quru maddələrin itkisi suda pörtmə ilə müqayisədə 25% az olur.

Soyutmada əmələ gələn qalıqları azaltmaq üçün yerkökünün kimyəvi üsulla soyulması aparılır. Bunun üçün köklər 1-2 dəqiqə qaynar 2-3%-li sodium sodası məhlulunda saxlanır. Kimyəvi təmizlənmədən sonra köklər qabığın və qələvi qalığının tam kənar olunması üçün soyuq su ilə möhkəm yuyulur. Doğranmadan əvvəl kökün təmizlənməsinin keyfiyyəti yoxlanır və tam təmizlənməmiş hissələrin əllə təmizlənməsi aparılır.

Bankaların köklə doldurulması imkan daxilində sıx şəkildə yerinə yetirilir və üzərinə temperaturu azı 90⁰C olan 2%-li qaynar məhlul əlavə olunur. Doldurulmuş bankalar vakuum-bağlayıcı maşınlarda bağlanır və dərhal sterilizə olunur.

Sterilizə rejimi çuğundurda olduğu kimidir. Sterilizədən sonra bankalar su ilə sürətlə 40-45⁰C-yə qədər soyudulur.

Hazır konservlərdə kökün miqdarı 55-60%, məhlul - 45-40%, xörək duzu - 0,8-1,5% olmalıdır.

3.9. Qatıla dırılmış pomidor yarımfabrikatları istehsalı. Pomidor sousları

3.9.1. Ümumi anlayı

Qatılaşdırılmış pomidor yarımfabrikatları konserv sənayesində buraxılan əsas məhsul növlərindədir. Onlar özlərini qabıq və toxumdan təmizlənmiş və bişirilmiş pomidor kütləsi kimi göstərir. Məhsulun qatılığından asılı olaraq 12, 15 yaxud 20-25% quru maddələrə (refraktometrdə) malik pomidor püresi; 30, 35, 40% qatılıqda pomidor pastası fərqləndirilir. Daha yüksək qatılıqda olan pomidor məhsulları (quru maddələrin miqdarı 60% və daha çox olan pomidor pasta və pomidor tozu) müxtəlif qurutma metodlarının tətbiqi ilə emal olunur. Qatılaşdırılmış pomidor məhsullarından sənayedə buraxılanı əsasən 30%-li pomidor pastasıdır.

Qatılaşdırılmış pomidor məhsulları yarımfabrikat kimi mətbəxdə geniş tətbiq olunur. Onlardan borş və digər xörəklər hazırlanır. Konserv sənayesində bəzi tərəvəz, balıq, ət konservlərinin (pomidor sousunda konservlər) tərkibinə daxil olan souslar (əlavələr) hazırlanmaq üçün də istifadə edilir.

Pomidor-pasta və pomidor-püre, həmçinin konservləşdirilmiş sous (sərt sous) hazırlanmaq üçün ilkin materialdır. Həmin məhsul xörək duzu, şəkər, sirkə müxtəlif ədviyyatlardan ibarət olub, hazır xörəklər üçün qarnir rolunu oynayır.

Qatılaşdırılmış pomidor məhsulları istifadə olunduqda su ilə durulduur. Durultma dərəcəsi pomidor-pasta və pomidor-püredə olan quru maddələrin miqdərindən asılıdır. Ona görə də hazır məhsulun miqdarı təyin olunduqda və istehsalat normativləri müəyyən edildikdə məhsulun qatılığı nəzərə alınır. 1000 şərti banka pomidor-püre, yaxud pomidor-pastaya 12% quru maddəyə malik püreyə çevirməklə 400 kq netto məhsul tələb olunur. Pomidor məhsullarını çəki miqdərindən 1000 şərti bankaya keçirmək üçün aşağıdakı formuldan istifadə oluna bilər:

$$M = \frac{G \times 1000 \times M_2}{400 \times M},$$

burada: M – min şərti bankada məhsulun miqdarı;

G – məhsulun miqdarı, q;

M₁ – quru maddələrin miqdarı (12%);

M₂ – quru maddələrin fiziki miqdarı %-lə refraktometrlə;

Pomidor – püre və pomidor pasta. Xammal. Pomidor meyvələri qabıq, lət, şirə və toxumdan ibarətdir. Meyvənin daxili hissəsi sayı 2-dən 20-yə qədər olan toxum kameralarına bölünür.

Meyvənin ayrı-ayrı hissələri kimyəvi tərkibinə görə eynicinsli deyildir. Kameranın daxili divarı şəkərlə daha zəngindir. Kamera daxilində yerləşən şirə şəkərliyinə görə lət divarından geri qalır, lakin duzların miqdarı orada daha çox olur. Bu baxımdan dəmir duzları istisnalıq təşkil edərək əsasən lətdə yerləşir. Vitaminlər də qeyri-bərabər paylanır.

Askorbin turşusu daha çox qabıq altında yerləşən epidermisdə, həmçinin şirənin toxumu əhatə edən jeleli kütləsində yerləşir.

Pomidorlar iriliyinə (çəkisinə) görə xırda 70 q-a qədər, orta 70-100 q və iri 100 q – dan çox olmaqla fərqləndirilir. Pomidor püresi istehsal etmək üçün iri və orta irilikdə olan meyvələrdən istifadə olunur. Çünkü onlar müqayisədə az miqdarda qabıq və toxuma malik olur.

Hazır məhsulun keyfiyyəti çox vaxt xammalın yetişkənlilikindən və yiğim üsulundan asılı olur. Pomidorun yetişkənlüyü onu suya salmaqla təyin edilir. Yetişmiş pomidorlar suda batır, yetişməmişlər isə suda üzür.

3.9.2. Xammalın tərkibinə verilənlərlər

Pomidor meyvələrində quru maddələrin miqdarı xammalın sортundan və becərilmə şəraitindən asılı olaraq 4-6% arasında tərəddüd edir. Sənaye emalı, xüsusilə də qatlaşdırılmış məhsullar istehsalında quru maddələrin yüksək miqdarına malik olan pomidor

sortları arzu olunandır. Belə ki, pomidorun quru maddələrin miqdarının 1 % yüksəlməsi qatılışdırılmış məhsul (pomidor pasta) çıxımının 1 ton xammala görə 18-20% artmasına, həmçinin elektrik enerjisi, buğ və s. sərfiyatına qənaət edilməsinə imkan verir.

Pomidorun quru maddələrinin xeyli hissəsini 2,3-5,5% arasında olan şəkərlər təşkil edir. Şəkərlərdən qlükoza üstünlük təşkil etsə də fruktoza da vardır. Saxarozanın miqdarı 0,5%-i ötmür. Nişasta yalnız iz şəklində olsa da, bəzi hallarda onun miqdarı 0,25%-ə çatır.

Sellüloza müqayisədə yaşıl meyvələrdə çox olub, yetişmə zamanı miqdarı azalır və yetişmiş meyvələrdə onun miqdarı 0,3-0,7% təşkil edir. Sellüloza ilə zəngin olan pomidorlarda nəmliyin buxarlandırıllaraq kənar edilməsi çətinləşir. Ona görə də pomidor-pasta və pomidor-püre üçün belə xammal yaramır. Pomidorda hemisellüloza 0,1-0,2% miqdarında olur.

Pektin maddələri pomidorun quru maddələrinin 1,3-2,5%-i təşkil edir. Yetişməmiş meyvələrdə protopektin üstünlük təşkil edib, yetişmə dövründə tədricən pektinə çevrilir. Meyvələrdə olan pektin maddələrinin miqdarı və forması texnoloji proseslərin bir sıra əməliyyatlarına təsir göstərir. Protopektin meyvə qabığının lətdən ayrılmاسını çətinləşdirir ki, bu da sürtgəcdən keçirilmədə qalıqları artırmış olur. Həll olan pektin məhsula bircinslilik verərək onun təbəqələşməsini əngəlləyir. Bununla yanaşı o pomidor kütləsinin özülülüyüňü yüksəldir və bişirilməsini çətinləşdirir.

Yetişmiş pomidorun turşuluğu alma turşusuna çevrilməklə 0,4-0,68% təşkil edir. Fəal turşuluq pH 4,1-4,24 arasında dəyişir. Turşulardan alma turşusu üstünlük təşkil etsə də, həmçinin limon və az miqdarda şərab turşusu tapılır. Yetişməmiş meyvələrdə onlar əsasən turş duzlar şəklindədir. Yetişib ötmüş, həmçinin xəstəliklərə yoluxmuş meyvələrdə xammalın tərkib hissələrinin parçalanması hesabına kəhraba, quzuqlağı, süd və sirkə turşuları meydan gəlir.

Pomidorda azotlu maddələrin miqdarı 1%-ə qədər təşkil edir. Yetişməmiş meyvələrdə onlar əsasən zülallar şəklində olub, yetiş-

mədə parçalanaraq amin turşular əmələ gətirir.

Pomidorda külün miqdarı 0,4-0,8% təşkil edir. Külün tərkibinə orta hesabla 20 mq kalsium, 25 mq fosfor və 1 mq dəmir daxildir.

Yetişmiş pomidorun qırmızı rəngi onlarda olan karotin və onun izomeri olan likopinlə əlaqədardır. Bunlarla yanaşı meyvələrdə narıncı və sarı rəngli piqmentlər – karotin, ksantofil efirləri olur. Qırmızı meyvələrdə karotin 0,4-7,5mq, likopin 1,3-13,2 mq miqdardadır. Bir çox sortlar üçün ksantofillin miqdarı 0,1 mq-ı keçmir. Bəzən isə tamamilə olmur.

Yetişməmiş meyvələrin yaşıl rəngi xlorofilin mövcudluğu ilə izah olunur. Gök pomidorlarda sarı piqment ksantofil üstünlük təşkil edir. Eyni zamanda belə tərəvəzlərdə karotin və likopinin miqdarı çox olmur. Yetişmədə karotin və likopin toplanmaqla xlorofil və ksantofillin miqdarı azalır. Yetişib ötmə karotinin miqdarının azalması ilə nəticələnir. Bu halda ksantofillin miqdarı yüksəlir.

Pomidorda aşağıdakı vitaminlər olur (mq-la): karotin (A vitaminiñə çevriləməklə) – 1,2-1,6; vitamin B₁ – 0,08-0,15; vitamin B₂ – 0,05-0,07; vitamin C – 20-28; vitamin PP – 0,5-16,5; vitamin K - 50; pantoten turşusu – 100-165. Pomidorda politenollar və qlükozidlər də olur. Onlardan bəziləri acı dada malik olur ki, bu da meyvələrdə naringin flavanolu, tomatin yaxud onun törəmələrinin qlikoalkaloidinin olması ilə əlaqədardır. Pomidorda qabığın hava-quru kütləsinin 0,7-3,5%-i miqdardında naringin olur. Naringinin biosintəzi meyvələr yetişdikdə baş verir. O, qabıqda toplansa da yumşaq toxumalarda və toxumda olmur. Pomidorun qlikoalkoloidləri çox acı dada malikdir. Bu qrupun tipik nümayəndələri qlükoza, yaxud şəkərlərlə əlaqələnmiş üzvi əsaslardır (tomatin alkaloidi).

Naringin və tomatin daha acı olur. Pomidorda naringinin miqdarı sortdan asılı olaraq dəyişir.

Pomidor toxumları. Pomidor toxumları qiymətli istehsalat qalıqlarıdır. Kimyəvi tərkibinə görə onlar 7,5% suya, 17-29% yağa, 30-35% zülallara və 5,5% külə malikdir. Pomidor toxumunun yağı yeyinti və texniki məqsədlər üçün yararlıdır. Ondan ətriyyat – kosmetika və lək, boyanın sənayesində geniş istifadə edilir. Eyni za-

manda o, maşın sənayesində istifadə edilən yağılanma yağıının tərkibinə daxil olan komponentdir. Yağ sıxılıqdan sonra yerdə qalan jmix quşların və heyvanların yemləndirilməsi üçün yüksək kalorili zülal-yağ yemidir. Pomidor toxumundan alınan yağıın rafinasiyası prosesində əmələ gələn jеле köpük yatırıcı kimi biokimyəvi və şəkər zavodlarında tətbiq olunur.

3.9.3. Xammalın yi imi v ilk emalı

Pomidor yiğimina bitki üzərindəki meyvənin 70-75%-i yetişdikdə başlanır. Bunun üçün xüsusi pomidor yiğan maşınlardan istifadə olunur. Pomidor 40 km-ə qədər məsafəyə daşındıqda 400 kq tutumlu qutu altlıqlarından istifadə olunur. Orada məhsul qatının hündürlüyü 0,5-0,6 m təçkil edir. 40 km və daha artıq məsafələrə pomidoru özüboşaldan nəqliyyat qoşqusunda (2 PTC – 4 m) daşıyırlar. Daşınmada 10-12 tonluq konteynerlərdən və sulu sisternlərdən də istifadə olunur. Hər bir üsulun özünə xas üstünlük və çatışmazlıqları vardır. Pomidor xammal meydançalarında 6-24 saat saxlama bilər. Bu müddəti qabin növü, mühitin temperaturu və pomidorun yetişkənliyi müəyyən edir. Göy və süd yetişmə mərhələsində olan pomidoru qutulu konteynerlərdə 10 gün, qonur və çəhrayıni 7 gün saxlamaq olar. Pomidor becərilən iri xammal zonalarında pomidor emal məntəqəsi yaradıla bilər. Pomidor sürtgəcdən keçirilir, yaxud əzilir və sonra alınan kütlə avtosisternlərdə konserv zavodlarına çatdırılır. Qalma müddətinə süd turşusu bakteriyaları əlverişsiz təsir göstərir. Bu bakteriyalar yüksək biokimyəvi fəallığı ilə fərqlənməklə öz həyat fəaliyyəti nəticəsində əzilmiş pomidor kütləsinin qidalılıq dəyərini aşağı salır. Pomidor əzintisinin emala qədər saxlanması müddəti ilkin emal məntəqəsindəki texnoloji xəttin sanitər vəziyyətindən, meyvələrin yuyulma keyfiyyətindən, sisternin vəziyyətindən və s. asılı olaraq 2-4 saat təşkil edir.

Xammalın yuyulması və sortlaşdırılması. Yetişkənliyinə görə pomidorun sortlaşdırılması ağır əmək tutumlu əməliyyatdır. Fo-

toelektron sortlaqsdırıcılarından istifadə edilməklə pomidorların ayrılmasıının yaxşı nəticələr verdiyi bildirilir.

Hər sortlaşdırıcı xətdə 1 saniyədə 10 meyvə çıxdaş edilir, 20 xətt üzrə iki sortlaşdırıcıda 1 saata 750 min, yaxud 50 ton meyvə çıxdaş edilir.

Pomidorun əzilməsi və toxumun ayrılması. Əzilmə toxumun əzicidə eyni vaxtda ayrılması ilə gedir ki, bu da sonrakı sürtgəcdən keçirmə, qızdırma və əzilmiş pomidor kütləsinin nəql etdirilməsini asanlaşdırır. Toxum qızdırılmadan əvvəl ayrılır və səpin üçün istifadə olunur. Əzilmiş pomidor kütləsi nasosla ələklərinin gözçüklerinin diametri 5 mm olan sürtgəc maşınınə yönəldilir. Sürtgəcdən keçmə prosesində saplaq və əsas komponenti sellüloza, pentazonlar, liqnin, protopektin və suda həll olmayan başqa birləşmələr olan digər bərk maddələr kənar edilir.

Pomidorda həll olmayan maddələrin miqdarının artması onun konservləşdirilməsini çətinləşdirir. Odur ki, onların miqdarının azaldılması tələb olunur.

Əzintinin qarışdırılması. Qızdırılma həll olmayan protopektinin həll olan pektinə çevrilmesi, həmçinin qabığın lətdən ayrılmاسının asanlaşdırılması məqsədilə edilir və bunlar qabıqların faizini xeyli azaltmış olur. $75-80^{\circ}\text{C}$ -yə qədər qızdırma pektini parçalayan fermentləri fəaliyyətdən salır, hava (oksigen) kənar edilir ki, bu da C vitanminin oksidləşməsinin qarşısını alır. Bundan başqa qızdırma mikroorganizmlərin miqdarını xeyli aşağı salır.

Əzintinin sürtgəcdən keçirilməsi. Müxtəlif sxemlərdən istifadə etməklə həyata keçirmək olar. Ekstraktorlardan istifadə edildikdə işin prinsipi aşağıdakı kimi olur. Əzilmiş pomidor kütləsi qızdırıcıda 80°C -yə qədər qızdırılır və birinci pillə ekstraktorda şnekə ələklər arasındaki toplayıcıya, birinci pillə ekstraktordan alınan qalıqlar isə ikinci npillə ekstraktora ötürürlür. Bu pillə ekstraktorda şnek və ələklər arasındaki böşluq 3-5 mm-dir. Sonra kütlə presdə sıxılır. Birinci, ikinci pillə ekstraktorlarda və presdə alınan pomidor kütləsi ümumi toplayıcıya yığılır. Oradan pomidor kütləsi bişirilməyə yönəldilir.

Qeyd etmək lazımdır ki, ekstraktorların tətbiqi ilə pomidor kütləsinin alınması sürtgəc maşınlardan istifadəyə nisbətən daha yaxşıdır. Pomidor kütləsinin keyfiyyətinə sürtgəcdən əvvəl əzilmiş kütlənin qızdırılma temperaturu xeyli təsir göstərir.

Qatlaşdırılmış pomidor kütləsi. Qatlaşdırılmış pomidor kütləsi pomidor kütləsindən nəmliyin qovulması ilə alınır. Lakin nəzərə almaq lazımdır ki, bişirilmə ilə istənilən qatılığı almaq olmur. Məlum olmuşdur ki, pomidor kütləsindən maksimum qatılığın alınması onda olan quru maddələrin miqdardan asılıdır. Daha dəqiqi onların mütləq qiyməti deyil, bir-birinə olan nisbətidir. Əgər həll olan maddələrin həll olmayanlara nisbəti 7-10 arasındadırsa, o zaman onu normalaşdırmaq, başqa sözlə ondan arzu olunan qatılıqda pomidor-pasta almaq olar; əgər həmin nisbət 7-dən azdırsa, o zaman belə pomidor kütləsindən pomidor-püre almaq mümkündür. Sonuncuda quru maddələrin miqdarı pomidor-pasta ilə müqayisədə az olur. Bişirmədən əvvəl pomidor kütləsində lazım olan normalaşma dərəcəsini xarakterizə edən ədədlər cədvəldə verilir (cədvəl 3.1).

Cədvəl 3.1
Bişiriləcək pomidor kütləsinin səciyyəsi

Pomidor kütləsində miqdarı, %-la	
Həll olan maddələr	Həll olmayan maddələr
4,0	0,57
4,5	0,64
5,0	0,71
5,5	0,78
6,0	0,86
6,5	0,93
7,0	1,0

3.9.4. Pomidor püresinin bi irilmisi

Pomidor püresi pomidor kütləsinin açıq tipli bişirmə qazanlarında, daha doğrusu atmosfer təzyiqi altında quru maddələrin kütlə payı 12, 15 və 20%-ə çatana qədər bişirilməsindən alınır. Bişirmə

qazanı paslanmayan poladdan hazırlanır, yaxud daxildən turşuya və istiliyə davamlı emalla örtülmüş olur. Ilanvari borular misdən hazırlanır. Onlarla nəmlı buğ daxil olur ki, onun quruluq dərəcəsi $x=0,85-0,95$ olmaqla, $0,20-0,25$ Mpa təzyiqdə, bugun $120-125^{\circ}\text{C}$ temperaturundadır. Aparata verilməzdən əvvəl pomidor kütłəsini $90^{\circ}\text{C}-\text{yə}$ qədər qızdırır və sonra aparatın hündürlüyünün $40-50\%$ səviyyəsində doldurulur. Nəmlik buxarlandıqca kütłənin fasılısız doldurulması aparılır.

BİŞİRMƏ prosesində ilanvari boruların üzərində naqar əmələ gəlməsinə yol vermək olmaz. Çünkü bu, pastanın rənginin tutqunlaşmasına və yanış tamının əmələ gəlməsinə səbəb olur. Bişirilən kütłədə quru maddələrin qatlığı tələb olunan səviyyəyə yaxınlaşdıqda doldurma və buğ verilməsi dayandırılır və qatılığın son $2-3\%$ yüksəlməsi toplanan istiliyin hesabına baş verir. Aparat boşalmazdan əvvəl ilanvari boruya soyuq su vurulur ki, bu da naqarın qarşısını almaq üçündür. Pomidor püresinin bişirilmə müddəti quru maddələrin son qatılığından asılı olmaqla $25-50$ dəqiqə təşkil edir.

Qaynatma qazanına xidmət edən kommunikasiyalar aşağıdakılardan ibarətdir: Kütłəni çənə vurmaq üçün doldurucu, pomidor pastasını doldurulmaya daxil edən boşaldıcı; bugu ilanvari boruya vuran; ilanvari boruya su verilən su borusu; kondensatı və soyuducu suyu ilanvari borudan götürən boru; su borusu; çənin yuyulması üçün ona su vuran; çirkab suları üçün boru.

Çən boşaldıcı və çirkab suları boruları ilə üç yollu ventildən keçməklə ümumi qəlyanın köməkliyi ilə əlaqələndirilmişdir.

Aparatın daxilində nəmliyin qovulması zamanı pomidor kütłəsinin daimi dövr etdirilməsi, başqa sözlə davamlı konveksiyası baş verir.

3.9.5. Pomidor pastasının bi irilm si

Qatlaşdırılmış pomidor pastası almaq üçün vakuum aparatları “Yedinstvo” (keçmiş Yuqosloviya), “Lanq” (Macaristan), “Manzini”, “Tito Manzini”, “Rossi Katelli” (İtaliya) s. istifadə olunur.

da 10-35 dəqiqə müddətində sterilizə olunur. Pomidor pastasının sterilizə edilməsinin başqa sxemləri də vardır. Bunlardan ən müte-rəqqisi aseptik şəraitdə pomidor pastasının saxlanmasıdır.

Pomidor pastası və püresi 1-ci və əla sortlarda buraxılır. 1-ci sort pomidor pastasında vahid toxum və qabiq qırıntıları, qonurvari yaxud qəhvəyi rəng çalarlarına yol verilir. Əla sort pastada bərk mineral qarışığıların mövcudluğu yol verilməzdir, 1-ci sort pastada isə onların miqdarı məhdudlaşdırılmalıdır.

3.9.6. Yüksək qatılıqlı pomidor məhsullarının alınması

Pomidor məhsullarının qatılığının yüksəlməsi ilə onların özülüyü də kəskin artır ki, bu da buxarlandırmanın çətinləşdirir. 40%-dən yuxarı quru maddəyə malik pomidor pastası almaq üçün məhsulun özülülüyü aşağı salınmalı, yaxud buxalandırma prosesində kütlənin güclü dövretdirilməsi aparılmalıdır. Çox yüksək qatılıqlı pomidor məhsulları, xüsusiili] ü

maddələrinin kütlə payı 8-12% olana qədər durulaşdırılır, sonra ələyinin diametri 0,8 mm olan sürtgəc maşınınından keçirilir. Digər komponentlərlə qarışdırılmazdan əvvəl un buğ plitəsində 110- 115°C temperaturda 10-15 dəqiqə m

DÖRDÜNCÜ F S L

MAR NADIN HAZIRLANMA TEKNOLOG YASI

4.1. Xammal v yardımçı materiallar

Marinad sirkə turşusu, ədviyyat, xörək duzu və şəkər olan məhlulda turşuya qoyulmuş tərəvəzdən və ya meyvə ilə giləmeyvədən ibarət məhsula deyilir. Marinadlaşdırma konserv sənayesində geniş yayılmış sirkə turşusu konservantının tətbiqinə əsaslanır. Sirkə turşusu məhsula müəyyən dad keyfiyyətləri verməklə yanaşı, mikroorqanizmlərin inkişafını da dayandırır. Bir çox mikroorqanizmlər sirkə turşusunun 2%-li məhlulunda məhv olmasına baxmaya-raq, onların sporları hətta onun 6%-li məhlulunda öz həyat fəaliyyətini saxlayır. Lakin qida sirkə turşusunun 2% qatlığı insan üçün çox olub, konservlər həddindən artıq turş və kəskin iyi alınır. Sirkə turşusunun zəif məhlulunda sirkə turşu bakteriyaları və kif göbələkləri inkişaf edə bildiyindən, marinadlaşdırma pasterizə və ya sterilizə etmə ilə birlikdə aparılmalıdır.

Marinadların qida dəyəri yüksək olub, xammalda olan vitaminlər, mineral və digər maddələr onda yaxşı saxlanmış olur. Məhlulda olan duz, şəkər, sirkə turşusu və ədviyyat, qeyd etdiyimiz kimi, marinadlara xarakterik dad və ətir verir. Onlardan müxtəlif ət və balıq yeməkləri, venqredlər və salat qarnirləri hazırlanmaq üçün, həmçinin qəlyanaltı kimi geniş istifadə olunur.

Meyvə və giləmeyvə marinadları armud, albalı, üzüm, firəng üzümü, zoğal, qara qarağat, gavalı, gilas və almadan hazırlanır. Əgər marinad bir meyvə yaxud giləmeyvədən hazırlanırsa, onu həmin bitkinin adına uyğun; onların qarışığından hazırlanırsa «assorti №1», yaxud «assorti №2» adlandırırlar.

Sirkə turşusunun miqdardından asılı olaraq, marinadlar zəif turş və turş ola bilir. Üzüm, albalı, zoğal, firəng üzümü və qarağatın zəif turş marinadları 0,2-0,42; armud, gilas və alma 0,4-0,6%; üzüm və gavalının turş marinadları isə 0,6-0,8% sirkə turşusuna malik olur.

Marinadların keyfiyyəti xeyli dərəcədə onları hazırlamaq üçün istifadə olunan sirkə turşusu yaxud sirkədən (4-8% sirkə turşusuna malik olur) asılıdır. İstifadə olunan sirkələr 2 cür olur: biokimyəvi yolla alınan sirkə (şərab və spirt) və ağacdan kimyəvi yolla alınan yeyinti sirkə turşusu, yaxud bu turşudan hazırlanan sirkə essensi.

Marinadlar üçün daha ətirli və yaxşı dada malik biokimyəvi yolla alınan sirkədən, xüsusilə də üzüm yaxud meyvə-giləmeyvə sirkəsindən istifadə edilməsi əlverişlidir. Şərab sirkəsi, şərabçılıqda köməkçi məhsul kimi turşumuş şərabdan və cecədən sirkə turşu cıcqırması yolu ilə alınır. Onda 5%-ə yaxın sirkə turşusu olur. Spirt sirkəsi, etil spirtinin tünd olmayan məhlulundan sirkə turşu cıcqırması yolu ilə alınır. Onda sirkə turşusunun miqdarı 4-8% olur.


Marinadlar üçün istifadə olunan sirkə standartın tələblərinə cavab verməlidir. Belə ki, o, 4% sirkə turşusuna, 0,3% həll olan maddələrə, 0,1%-ə qədər spirtə malik olmaqla, tərkibində mineral turşular və ağır metal duzları (dəmir, mis, sink) olmamalıdır.

Sirkə essensi 80% sirkə turşusuna malik olub, olduqca kobud, ətirsiz və kəskin yandırıcı dadlı olur. O, selikli qışaya dağıdıcı təsir göstərir. Bəzi hallarda 50%-ə qədər sirkə turşusunu standartın tələblərinə cavab verən yeyinti süd turşusu ilə əvəz etməyə icazə verilir. Süd turşusu marinadlara xoşagələn dad verir və sirkə turşusuna nisbətən insan üçün daha faydalıdır.

4.2. Xammalın məliyyatlar üzr hazırlanması

Marinadlar üçün təzə, ağır mexaniki zədəsiz, zərərverici və xəstəliklərə yoluxmamış xammaldan istifadə olunmalıdır. Hər meyvə və giləmeyvəyə özünə məxsus tələblər qoyulur. Sortlar xərici görünüşünə, kimyəvi tərkibinə, lətin sıxlığına, yetişmə müddətinə və s. görə fərqlənir. Marinad hazırlamaq üçün bu məhsulun tələblərinə cavab verən sortlardan istifadə olunmalıdır. Marinadlar hazırlanması bir sıra ardıcıl əməliyyatların həyata keçirilməsi ilə mümkün olur.

Marinad hazırlanmasının texnoloji sxemi



Yoxlama və sortlaşdırma. Sortlaşdırında bütün qüsurlu meyvələr kənar edilir (əzilmiş, xəstə, zərərvericilərlə zədələnmiş və s.). İriyinə, keyfiyyətinə, yetişmə dərəcəsinə və rənginə görə meyvələr sortlaşdırılır. Keyfiyyətinə görə sortlaşdırma sortlaşdırıcı stolda, iriliyinə görə isə uyğun olaraq çəşidləyici maşınlarda aparılır.

Yuma. Sortlaşdırılmış meyvələr barabanlı və ventilyatorlu yuyularda (alma, armud), yaxud yuyucu-silkələyici maşınlarda (əgər gilələrə mexaniki zədə vurmursa) yuyulur. Xammal içməli soyuq su ilə çirk tamamilə kənar olunana qədər yuyulur. Yumanı yoxlama və sortlaşdırmadan əvvəl də aparmaq olar, çünkü yuyulmuş meyvələri daha yaxşı sortlaşdırmaq mümkündür. Lakin bu zaman xammal sortlaşdırıldıqdan sonra duş altında su ilə yaxalanmalıdır.

Meyvə və giləmeyvələrin hazırlanması. Üzüm – bütöv gilələlə, yaxud kiçik salxımlarla konservləşdirilir. Üzümün salxımı daraq və çürümüş gilələr kənar edilməklə bərabər ayrı-ayrı hissələrə bölünür.

Albalı, zoğal, gilas, göyəm. Bütöv meyvələri saplaqsız marinlaşdırılır. Bu növ meyvələr və üzüm giləmeyvələri adətən blanşirlənmir.

Armud və alma. Marinadlaşdırmaq üçün daha çox xırda meyvəli, müxtəlif kitay və renet alma sortlarından istifadə olunur. Diametri 55 mm-ə qədər olan meyvələri bütöv şəkildə toxum yuvasız, qabıqlı yaxud qabıqsız istifadə olunur. Bü böyüklükdə olan meyvələri toxum yuvası çıxarılmadan da, saplığı və kasa yarpaqcıqları kənar edilməklə istifadə etmək olar. İri alma və armudun toxum yuvası kəsilib çıxarılır, onlar 2 yaxud 4 yerə bölünür. Bütün halarda meyvələr mütləq isti suda blanşirlənir: alma 5 dəqiqə, armud 10 dəqiqəyədək. İsləmə müddəti meyvələrin yetişkənlik dərəcəsindən asılıdır. Blanşirləmədən sonra xammal soyuq su ilə soyudur.

Blanşirləmə meyvələri yumşaldır (əks halda hazır marinadla alma və armud kobud və dadsız olur), oksidləşdirici fermentləri par-

çalayır ki, bu da marinadları tutqunlaşmadan qoruyur. Almanın zərif yaylıq sortları (Ağ naliv və Anis) blanşirlənmədən də marinadlaşdırıla bilər.

Emal zamanı elə etmək lazımdır ki, armudun meyvələri həll bişməsin. Armud 0,1%-li limon yaxud şərab turşusu məhlulunda pörtlədildikdə yaxşı marinadlar alınır. Alma kimi armud da yaxşı olar ki, əvvəlcə $60-70^{\circ}\text{S}$ temperaturda 1-2 dəqiqə qızdırılsın və sonra qaynar suda pörtlədilsin. Firəng üzümünün saplaqsız bütöv meyvələrindən istifadə olunur. Qara, ağ və qırmızı qarağat bütöv halda, ayrı-ayrı gilələrlə, saplaqsız salxım yaxud bütöv salxımlarla konservləşdirilir.

Gavalı. Saplaqsız marinadlaşdırılır. Qabığı dağılmışın deyə meyvələr $90-95^{\circ}\text{C}$ temperaturda 1-2 dəqiqə blanşırlənir və sonra soyuq suda soyudulur.

Assorti hazırlamaq üçün xammal adı marinadlarda olduğu kimi hazırlanır. Bu halda meyvə və giləmeyvələrin miqdarı aşağıdakı nisbətlərdə götürülür (faizlə). Assorti №1 üçün təmizlənmiş armud 35, gavalı yaxud albalı 35, zoğal yaxud daraqsız üzüm 30. Assorti №2 üçün gavalı 35, albalı yaxud zoğal 35, üzüm yaxud qara qarağat 30.

Xammalın məsarif norması. Meyvə, giləmeyvə və köməkçi materialların məsarifi xammalın növündən, hazırlanma üsulundan və buraxılan marinadların çeşidindən asılıdır. Xammalın itki və qalığı 5%-dən (qara qarağatda) 16% (təmizlənməmiş armudda) və 35% (təmizlənmiş armudda) arasında dəyişə bilir. Hazır məhsulun kütləsinə görə 65% giləmeyvə, 35% isə məhlul; tumlularda uyğun olaraq 70 və 30% götürülür. Zəif turş marinadların 1 ton hazır məhsuluna 5,7-7 kq (80%-ə çevirməklə), turş marinadlar üçün 9,5 kq sirkə turşusu tələb olunur. Bütün növ marinadlar üçün məhlul hazırladıqda 1 ton hazır məhsula (məhlul da daxil olmaqla) aşağıdakı miqdarda ədvayıyat tələb olunur: mixək 0,18 kq, darçın 0,45 kq və ətirli bibər dənləri 0,2 kq. Əgər marinadlar çəlləklərdə hazırlanıb sonra bankalara doldurulacaqsa, xammal və məhlul sərfi 5% yüksəlir.

4.3. Marinad məhlulunun hazırlanması və doldurulma

Marinad məhlulunun tərkibinə şəkər, sirkə turşusu və ədviyyatlar (darçın, mixək və ətirli bibərdən alınan kövhər) daxildir. Darçın, həmişəyaşıl darçın ağacının cavan zoğlarının qurudulmuş qabığından alınır. O, zoğdan çıxarılmış lif şəklində, yaxud toz halında buraxılır. Tərkibində efir yağları, aşı maddələri və qətran olub, meyvə marinadlarına spesifik ətir verir. Mixək, həmişəyaşıl mixək ağacının açılmamış qönçəsi olub, spesifik tünd ətrə malikdir. Ətirli ədviyyat həm də dərman maddəsi kimi istifadə olunur. Bir çox tropik ölkələrdə becərilir. Mixəyin çıçəklərində 17-20% efir yağları, 20%-dək aşı maddələri olur. Efir yağlarının tərkibində xoşağələn ətrə malik evgenol adlanan maddə vardır. Evgenol həm ətirli ədviyyat, həm də diş xəstəliklərinin müalicəsində antiseptik dərman kimi istifadə olunur.

Ətirli bibərin meyvələri şar şəkillidir və mixəkdə olduğu kimi tərkibində evgenol vardır. Ona görə də ətri mixəyin ətrinə oxşardır. Ədviyyatlardan kövhər aşağıdakı kimi hazırlanır: reseptə uyğun lazımı miqdar ədviyyat götürülür, üzərinə 10 qat miqdarda su əlavə olunur, qaynayana qədər qızdırılır və 12-24 saat müddətində hermetik bağlı qablarda saxlanır. Yaxşı olar ki, paslanmayan poladdan və emallı qablardan istifadə olunsun. 12-24 saatdan sonra yenidən qaynayana qədər qızdırılır, soyudulur, sonra filtrdən keçirilir.

Şəkər tozu əlekədən ələnir və bişirmə qazanlarına çalınır, üzərinə lazımı miqdar su əlavə olunur (suyun miqdarı meyvələrin və məhlulun kütlələri nisbətinə görə hesablanır). Sonra qızdırılaraq həll edilir, 10-15 dəqiqə qaynayırlı və filtrdən süzülür. Süzləmiş şəkər şərbətinə əvvəlcədən hazırlanmış ədviyyat kövhəri, sirkə yaxud sirkə turşusu əlavə olunur. Kövhər, şərbət və sirkə mütləq turşuya davamlı qablarda qarışdırılır. Sirkə essensi yaxud sirkənin lazımlı miqdarını (kq-la) formulla hesablaması olar:

$$x = \frac{a}{b \cdot c} 100,$$

burada: *a* - hazır marinadda sirkə turşusunun miqdari, %-lə (turş marinadalar üçün 0,4-0,8%, zəif turş 0,2-0,4%);
b – istifadə olunan sirkədə (4-5%) yaxud essensdə (80%) sirkə turşusunun miqdari, %-lə;
c – bankada məhlulun kütləsi (adətən marinadin netto kütləsinin 30-40%-i), kq-la.

Biokimyəvi yolla alınan sirkədə turşusunun miqdarı 3-8% arasında olur. Sirkənin faktiki qatılığı məhlulun sıxlığına görə areometrlə təyin olunur.

Qabların doldurulması və ağızının bağlanması. Marinadalar tutumu 3 litrə qədər olan şüşə yaxud lakanmış metal qablara doldurulur, bəzən onları çəlləklərdə buraxırlar. Lakin realizə etmək üçün bankalara doldururlar. Qabların hazırlanması digər konserv növlərində olduğu kimi, onların möhkəm yuyulmasına və qüsurlu bankaların çıxdaş edilməsinə əsaslanır. Hazırlanmış meyvə və giləmeyvələr imkan daxilində qablara sıx yığılmaqla, formanın pozulmamasına çalışılır. Assorti marinadları hazırladıqda meyvə və giləmeyvələr qaba elə düzülür ki, hazır məhsulda cəlbedici xarici görünüş yarana bilsin. Bankaya düzülmüş xammalın üzərinə məhlul əlavə olunur və vakuum aparatlarda 300-400 mm civə sütunu təzyiqdə (qalıq təzyiq 48,61 kPa) bağlanır. Əgər bağlanma vakuumsuz aparılsara, meyvə və giləmeyvə yığılmış bankaya isti marinad məhlulu töküür. Çünkü isti məhlul qabdan havanın çıxmاسını təmin edir, marinadda müxtəlif maddələri oksidləşmədən qoruyur. Lakin ayrı-ayrı marinad növlərində məhlulun temperaturuna ciddi nəzarət olunmalıdır. Belə ki, meyvələrin rəngini qorumaq və dağılmışının qarşısını almaq məqsədilə əlavə olunan məhlulun temperaturu 30°C , albalı, gavalı və zoğal 60°C , qalan marinadlar üçün 80°C -dən aşağı olmamalıdır.

Sterilizəetmə və soyutma. Banka və butillər marinadla doldu-

rulduqdan sonra bağlanır, cəld səbatlərə yiğilib, pasterizə yaxud sterilizə etmək üçün avtoklavlara doldurulur. Emalın temperaturu və davam etməsi qabın tutumundan və marinadın növündən asılıdır (cədvəl 4.1).

Cədvəl 4.1
Marinadların pasterizə rejimi

Qabın növü	Davam etməsi, dəqiqə	Temperaturu, $^{\circ}\text{C}$	Avtoklavda təzyiq	
			kPa	At
Zəif turş marinadlar				
Bankalar: 1-82-500	15-15-25	85	78,4	0,8
1-82-1000	25-20-25	85	88,2	0,9
Butilər: 1-82-3000	25-25-25	100	127,4	1,3
Turş marinadlar				
Bankalar: 1-82-500	25-10-25	85	78,4	0,8
1-82-1000	25-15-25	85	88,2	0,9

Pasterizə edildikdən sonra bankalar avtoklavda soyuq su ilə $40-45^{\circ}\text{C}$ -yə qədər soyudulur. Hazır marinadlar standartın tələblərinə və təlimata uyğun olaraq, yarıq yapısdırmaq və markalanmaq üçün sexə verilir. Marinadlar turşuluğuna görə fərqləndiyindən yarıqdə «zəif turş» yaxud «turş» sözü yazılır. Alma və armud marinadlarının yarığında əlavə olaraq «toxum yuvası çıxarılmış» yaxud «toxum yuvası çıxarılmamış» sözləri göstərilir.

4.4. Marinadın saxlanması və ona verilənlərlər

Marinadlar quru, təmiz və yaxşı havalanan xüsusi anbarlarda saxlanır. Pasterizə edilmiş marinadlar üçün optimal temperatur $0-20^{\circ}\text{C}$ və havanın nisbi rütubəti 75%-ə qədər olmalıdır. Marinadlı bankalar qutulara, konteyner yaxud şabellərə və cərgə aralarına kardon qoyulmaqla yiğilir. Saxlanma zamanı marinadların yetişməsi baş verir. Məhluldan sirkə turşusu və müxtəlif ədviyyat mad-

dələri meyvə və giləmeyvəyə diffuz edir. Eyni zamanda xammalın həll olan maddələri məhlula keçir. Nəticədə həmin meyvə və giləmeyvələrdə marinada məxsus dad və ətir yaranır.

Yetişmə müddəti xammalın növündən, iriliyindən, məhlulda şəkərin və sirkə turşusunun qatılığından, həmçinin saxlanma temperaturundan asılıdır. Saxlanma temperaturu nə qədər yüksək olarsa, diffuziya prosesi də bir o qədər sürətlə gedir və nəticədə marinadların yetişməsi tezleşir. Əgər meyvələr qablara doldurulmazdan əvvəl blansırlənərsə 20-30 günə, blansırlənməzsə 40-50 günə yetişir. Marinad saxlanan anbarların işıqlanması arzu olunmazdır, çünki işıq rəng maddələrini parçalamaqla, şüşə qablara doldurulmuş marinadların rəngini pisləşdirir. Marinadların daşınması digər konservlərdə olduğu kimi qablarda (ağac yaxud kardon qutularda), zərbədən, donmadan, metal qapaqları zədələnmədən qorumaqla və bütün ehtiyat qaydalarına əməl etməklə həyata keçirilir.

Hazır məhsula verilən tələblər. İstifadəyə hazır olan marinadlar standartın tələblərinə cavab verməlidir. Meyvələrin kütləsinin hazır marinadın netto kütləsinə nisbəti az miqdardır salxımlarla üzümdə ən azı 45%, toxum yuvası çıxarılıb 2 yaxud 4 yerə bölünmüş alma və armudda 55%, digər marinadlarda 50% olmalıdır. Meyvə və giləmeyvələr bərabər irilikdə, düz formada, mexaniki zədəsiz və ləkəsiz olmalıdır. İriliyinə görə qeyri-bərabər meyvələr 10%, giləmeyvələr 20% ola bilər.

Marinad məhlulu duru olmalıdır. Bəzi hallarda meyvə lətinin az miqdardasılqan qarışqlarına, üzüm marinadında az miqdardə şərab daşı çöküntüsünə; armud, albalı və qara qarağatda toxum olmasına yol verilir. Meyvə və giləmeyvələr bankanı tamamilə doldurmalıdır. Məhlulun sərbəst qatının (meyvəsiz) yüksəkliyi belə olmalıdır: I-82-350 bankaları üçün 10 mm-ə qədər; I-82-500 bankaları üçün 15 mm, I-82-1000 bankaları üçün 25 mm və I-82-3000 butilləri üçün 35 mm. Meyvə və giləmeyvənin əsas kütləsi bişməməli, forma və rəngini yaxşı saxlamalı; marinadın dadı turşasının yaxud turş, ətri isə meyvə və giləmeyvəyə xas ədviyyat ətirli ol-

malıdır. Marinadların tam və iyində kənar qarışqların olması yol-
verilməzdir. Şəkər və turşunun miqdarı götürülən reseptdəki nor-
maya uyğun olmalıdır: zəif turş marinadlarda şəkərlilik ən azı 12%,
turşuluq 0,2-0,4 yaxud 0,4-06% (marinadin növündən asılı ola-
raq); turş marinadlarda uyğun olaraq, ən azı 17% və 0,6-0,8%.

Marinadların keyfiyyəti standarta uyğun metodika ilə təyin olu-
nur: qüsurlu meyvələrin miqdarı – xarici görünüşünə və sayına
görə; məhlulda turşu və şəkərin kütlə payı – marinadlar hazırlan-
dıqdan ən azı 15 gün sonra kimyəvi metodla təyin olunur. Əgər
kimyəvi analizlər aparmaq lazımdırsa, marinadlar hazırlanan kimi
onların məhlulundan və meyvəsindən orta nümunə götürülməlidir.

Marinadların çıxdaş edilməsi. Bu iş məhlul hazırlanmasının tə-
ləb olunan norması, xammalın blansirlənməsi yaxud marinadların
pasterizə rejiminin pozulması nəticəsində baş verir. Hazır məhsul-
lun saxlanma rejiminin pozulması da həmcinin, konservlərin xa-
rab olmasına səbəb olur. Sirkə turşusu dəmirə münasibətdə fəal
olduğundan, qapaqların lak qatı dağıldığda onların tez və güclü
korroziyası başlayır. Bu zaman əmələ gələn dəmir duzları məhlula
keçir və onu bulandırır. Belə məhsul uzun müddət saxlıqdırda
onun tamamilə xarab olma ehtimalı artır.

BE NC F S L

MEYV -G L MEYV R L R N N iSTEHSAL TEXNOLOG YASI

5.1. ir 1 rin çe idi v t snifatı

Çox istifadə olunan meyvə və giləmeyvə şirələri, qida maddələri ilə zəngin olmaqla, yüksək dad keyfiyyəti ilə fərqlənir. Şirələr özləri içki kimi buraxılmaqla bərabər, həm də bəzi məhsulların hazırlanmasında başlangıç xammal rolunu oynayır. Məsələn, onlardan istifadə etməklə şərbətlər, qazlaşdırılmış içkilər və s. hazırlamaq mümkündür.

İstehsal olunan meyvə-giləmeyvə şirələri aşağıdakı qaydaya uyğun sistemləşdirilir. Təbii şirələr bir xammal növündən hazırlanır. Üzərinə digər meyvə şirələri, şəkər və ya konservant əlavə edilməsinə icazə verilmir. Bu şirələr yüksək keyfiyyətli, əla çəşidi, nümunəvi olması ilə fərqlənməklə hazırlandığı meyvə, yaxud giləmeyvələrin bütün göstəricilərini özündə eks etdirməlidir.

Kupaj edilmiş şirələr - əsas şirənin dad, rəng və qidalılıq xüsusiyyətini yüksəltmək üçün, başqa meyvə və giləmeyvə şirələri ilə qarışdırılmasından hazırlanır. Bu zaman şirənin tərkib göstəricilərinin (turşuluq, şəkərlik və s.) də kondisiyaya uyğun tənzimlənməsi gedir.

Şəkər və şərab qatılan şirələr. Bəzi meyvə və giləmeyvələrdən alınan şirələr lazımı tələbata cavab vermirsə məsələn, həddindən artıq turş dada malikdirsə onlara şəkər, yaxud şərbət qatılır.

Saturasiya edilmiş şirələr. Bu şirələrə karbon qazı ilə doydurulmuş şirələr də deyilir. Karbon qazı şirənin dadını yaxşılaşdırmaqla, ona təravətləndirici xüsusiyyət bəxş edir.

Şirələr tərkibində meyvə toxuması olub olmamasına görə: lətsiz və lətli şirələr olmaqla iki qrupa bölünür.

Lətsiz şirələr də öz növbəsində şəffaf və tünd şirələrə bölünür. Lətsiz şəffaf şirələr öz xarici görünüşü və dadı ilə daha çox cəlbedi-

ci olur və buna görə də onları adətən əla məhsul çeşidlərinə aid edirlər. I çeşidli şirələr üçün şəffaflıq zəruri deyildir. Bundan əlavə, rəngi çətinliklə açıqlaşan xammal növlərindən (qara qarağat, firəng üzümü, moruq, heyva və s.) hazırlanan məhsullar üçün şəffaflıq zəruri deyildir. Lətli şirələri başlıca olaraq karotinlə zəngin olan xammal növlərindən (ərikdən, narıngidən) istehsal edirlər. Lətli şirələrin bir növü də “maye meyvələr”dir. Onlar şirənin çox narin doğranmış meyvə ləti ilə qarışığından ibarətdir. “Maye meyvələr” hazırlamaq üçün ərik, gavalı, alma, çıyalək, qara qarağat, firəng üzümü və bir sıra digər meyvə və giləmeyvələrdən istifadə edilir.

Şirələr konservləşdirilmə üsullarına görə aşağıdakı kimi qruplaşdırılır: pasterizə edilmiş şirələr; sterizə edilib süzülmüş şirələr; soyuqda saxlanmış şirələr; spirtli şirələr; sulfidləşdirilmiş şirələr.

Spirtlə və sulfidləşdirilmiş şirələrdən bir içki deyil, yarımfabrikat kimi ancaq şərbət, likor və s. məhsullar emalında istifadə olunur.

Meyvə və giləmeyvələrdən alınan şirələrin bir növü də qatlaşdırılmış şirələrdir. Onlar meyvə və giləmeyvə şirəsini tələb olunan miqdarda quru maddə yaranana qədər müxtəlif üsullarla qaynadılıb, buxarlandırılmışından hazırlanır. Bu məsələlər həqqında yuxarıda bəhs edildiyindən, meyvə-giləmeyvə şirələri istehsalının spesifik texnologiyasına diqqət edək.

5.2. ir üçün xammala veril n t l bl r

Şirə istehsali üçün meyvə və giləmeyvələr optimal yetişkənlilik vəziyyətində yiğilmalıdır. Yetişməmiş meyvələr zəif rəngə, yüksək turşuluğa və möhkəm lətə malik olur. Yetişib ötmüş meyvələrdən istifadə etmək isə xüsusilə ziyanlıdır. Çünkü bu zaman pektin maddələrinin hidrolizi nəticəsində mühitdə metil spirti toplana bilir. Belə meyvələrdən şirə alınması zamanı filtr materialının gözü tutulduğundan prosesin gedisi çətinləşmiş olur. Şirə çətin süzülür, pis durulur və ona görə də bulanlıq qalır.

Xammalda ətir və rəng maddələrinin miqdarı nə qədər yüksək olarsa, hazır məhsul bir o qədər keyfiyyətli alınır. Rəngli qabiq və rəngsiz şirəyə malik albalı sortları təbii şirə emalı üçün yararlı sayılır. Şirənin dadını müəyyən edən maddələrin, xüsusilə də şəkər və turşuların miqdarı xüsusi əhəmiyyət kəsb edir. Yüksək turşuluq və aşağı şəkərliyə malik xammaldan, keyfiyyətsiz şirə alınır. Bu halda şirəyə şəkər əlavə olunur.

Şirə emal etmək üçün, zədələnmiş qabığa malik meyvələrdən də istifadə etmək olar. Meyvənin iriliyi və forması adətən əhəmiyyət kəsb etmir. Lakin çürümüş meyvələrdən istifadə yol verilməzdir. Çünkü emalda iştirak edən belə meyvələr son məhsula çox pis dad verə bilir.

Ərik. Lətli şirə emal etmək üçün istifadə olunur. On yaxşı sortları iri, zərif lətli və bərk olmayan meyvələrə malik sortlar hesab olunur. Bunlara Nikita əriyi, Şindaxlan, Iri macar əriyi, Kansler əriyi, Salgil əriyi və b. aiddir.

Albalı. Yalnız intensiv rəngli şirələr üçün istifadə olunur. Yaxşı yetişmiş vəziyyətdə yiğilir. Demək olar ki, bütün sortlarında turşuluğu yüksək olduğuna görə, şirələr şəkər və yaxud şəkər şerbəti ilə hazırlanır. Bəzi hallarda təbii şirələr də alınır. Belə sortlara, Anadolu albalısı, Şpanka, Lyubskaya aiddir. Tez yetişən Ingilis albalısı, Prusskaya, Podbelinskaya, Vladimirskaya sortlarından keyfiyyətli rəngdə şirə alınır.

Gilas. Əsasən albalı şirəsi ilə kupaj edilən şirə alımaq üçün istifadə edilir. Şirə üçün ən yaxşı sortları Droqan gilası, Denissen gilası, Qoşə gilasıdır.

Gavalı. Çətin durulan şirə verdiyinə görə, ondan durulmamış yaxud lətli şirələr istehsalında istifadə olunur. Yüksək şəkərli meyvələrdən –təbii, az şəkərlilərdən-şəkərləşdirilmiş şirələr alınır.

Çiyələk. Tammailə yetişmiş olmalıdır. Yetişməmiş vəziyyətdə acı və büzüsdürütü dad verir. Turşuluq hamısında yüksək olur.

Moruq. İntensiv rənglilərindən istifadə olunur. Meyvələrin şəkərliyi 6%-dən az, turşuluğu 2%-dən çox olmamalıdır.

Firəng üzümü. Şirə emal etmək üçün tam yetişmiş (lakin yetişib

ötməmiş) vəziyyətdə yiğilir. Ən yaxşı sortları sarı rəngli lətə malikdir. Qırmızı meyvələrdən alınan şirə saxlanmada rəngini dəyişir.

5.3. Xammalın vv lc d n emalı

Xammalın əvvəlcədən emalının maksimum şirə çıxımı alınmasında böyük əhəmiyyəti vardır. Meyvələrdə şirə hüceyrə vakuollarında, protoplazmada, müəyyən hissəsi ilə hüceyrələrarası boşluqlarda yerləşməklə, canlı toxumalarla möhkəm saxlanır. Canlı hüceyrələrin protoplazması şirədə həll olan üzvi maddələr üçün pis keçiricidir.

Hüceyrələrin həyat fəaliyyəti üçün əlverişli olmayan şəraitdə protoplazmanın tərkibinə daxil olan zülalların pıxtalaşması baş verir, onların tamamilə pıxtalaşması nəticəsində isə hüceyrə məhv olur. Protoplazma şirə saxlamaq qabiliyyətini itirir və o, yaranan məsamələrdən asanlıqla keçir.

Şirənin dolğunluğuna, keyfiyyətinə və ayrılmış sürətinə təsir edən vacib amil, meyvələrdə olan pektin maddələrinin miqdarı və formasıdır. Pektin maddələri hüceyrə qılafinin və mərkəzi lövhənin tərkibinə daxil olur. Hüceyrə şirəsində müəyyən qədər həll olaraq, bitki toxuması hüceyrələrinin həyat fəaliyyəti prosesinə və su saxlama xüsusiyyətinə əsaslı təsir göstərir. Pektin maddələrinin forma və çevrilmələri meyvələrin konsistensiyasına təsir etməklə, sıxılımda vacib əhəmiyyət kəsb edir.

Deyilənlərdən belə nəticəyə gəlmək olur ki, sıxılımdan qabaq meyvələrə elə təsir metodları tapılmalıdır ki, onlar bitki toxumasının tamlığını poza bilsin. Bunlara mexaniki, termiki, biokimyəvi və başqa metodların tətbiqi ilə nail olmaq mümkündür.

Bitki toxmasına təsir edən əsas mexaniki üsul əzilmədir. Şirə istehsal etmək üçün meyvə-giləmeyvələr yiğilir və zavoda gətrilir. Qəbul olunmuş xammal yuyulur və yoxlanır.

Alma, heyva və armud meyvələri qəbuledici bunkerə su ilə birlikdə daxil olur. Oradan onlar hidrotranspartyor, yaxud elevatorlarla, barabanlı və ya ventilyatorlu yuyuculara düşür. Çeyirdəkli

meyvələr ventilyatorlu yaxud yuyucu-silkələyici maşınlarda, gilə-meyvələr isə yuyucu-silkələyici maşınlarda yaxud duş altında yu-yulur. Əgər moruq, böyürtkən və çiyələyin gilələri çirkənməmiş-sə, onları yumamaq da olar. Yuyulmuş xammal çürümüş, kiflənmiş və emala yararsız olan digər meyvə və giləmeyvələri kənar etmək üçün nəqledici lenta yoxlanmağa daxil olur. Hər xammal növü sıxılmadan qabaq özünün hazırlanma xüsusiyyətlərinə malikdir.

Çox xirdalanmış meyvələr filtr materiallarının məsamələrini tutan və pis sıxlıq əzinti verir. Kifayət qədər əzilmədikdə isə, iri hissəciklərdən bütün şirəni sıxbıq ayırmak olmur. Ona görə də əzinti yumşaq və bircinsli olmalıdır. Xammalın əzilməsi üçün müxtəlif tipli - çəkicili, bıçaqlı və s əzicilərdən istifadə olunur.

Çəkicili əzici. Üzərinə metaldan zərbə orqanı (hərəkətsiz) bərkidilmiş, horizontal və yaxud vertikal yerləşmiş valdan ibarətdir. Ələk futliyarın yarı aşağı hissəsini (horizontal qoyulmuş valda), yaxud bütün hissəsini (vertikal qoyulmuş valda) tutur. Xirdalanmış meyvədən asılı olaraq, əleyin gözlərinin diametrini dəyişmək olur. Əzici əlektsiz də işləyə bilir. Bu vaxt onun məhsuldarlığı artır, lakin əzilmə səviyyəsi bərabər olmur. Meyvənin xirdalanması, bütün hissəciklər əlekədən keçənə qədər davam edir. Bu əzicilərdə xammal zərbəyə məruz qalır ki, nəticədə toxuma hüceyrələri dağılaraq lətin zərif xirdalanmasını təmin etmiş olur.

Macarıstanda məhsuldarlığı 4t/saat olan çəkicili əzici LE-6 tətbiq olunur. Polşada I-61 və I-63 markalı bu tip əzicilərdən istifadə olunur. Onların məhsuldarlığı uyğun olaraq 13-20 və 5-6 t/saatdır.

Almani I-63 tipli çəkicili əzicilərdə əzdikdə böyüklüyü 3-5mm olan hissəciklər - 30%, I-3 mm-20%, 9-12 mm-10% təşkil edir. Əzmədə gözcüklerinin diametri 12 mm olan əlekədən istifadə olunur.

Ölkəmizdə aparılan tədqiqatlar göstərir ki, yetişmiş almani bu tip əzicilərdə əzdikdə olduqca xırda ölçülü hissəciklər yaranır. Bu isə məsaməli quruluşun yaranmasını təmin etmir və belə əzintidən şirə çıxarmaq çətinləşir. Daha yaxşı nəticəni bıçaqlı əzicilər verir.

Bıçaqlı əzicilər. Əsas işçi orqanı deşikləri üzərində mişara oxşar bıçaqlar bərkidilmiş barabandan ibarətdir. Barabanın daxilin-

dən vintli xətt üzrə yerləşmiş pərli val keçir. Valın qurtaracağına üç künclü ulduz bərkidilmişdir. Val elektrik mühərriki ilə birləşdirilmişdir. Baraban qabaq hissəsində boşaldıcı bunker və qapağı olan korpusda bərkidilmişdir. Əzicinin bunkerindən meyvələr şnek vasitəsilə barabana verilir. Burada fırlanan ulduz onları bıçağa doğru itələyir. Meyvələr bıçaqla xirdalanır və barabanın deşiklərindən keçərək maşından çıxır.

Bıçaqlı əzicilərdə əzinti hissəciklərinin böyüklüyü belə olur: 1-3 mm - 21%, 3-5 mm - 47%, 5-7 mm - 21%.

Ovxalayan əzicilər. Bu əzicilər diskli və barabanla olurlar. Diskli əzicilərdə əsas işçi orqan üzərində dəyirmi, yaxud bir qədər uzun deşikləri olan dairəvi disk formasındadır. Deşiklərin qıraqı itilənib qalxaraq kəsici kənar əmələ gətirir. Əzinti hissəciklərinin böyüklüyü, diskin üzərindən qalxmış kəsici kənarın yüksəkliyi ilə müəyyən olunur. Disk horizontal səth üzrə fırlanır və meyvəni doğrayaraq deşikdən keçirir.

Barabanlı əzicilərdə kəsici kənarlara malik deşiklər horizontal barabanın divarında yerləşir. Barabanın valında fırlanan pər olub, meyvəni ovxalanma səthinə basır. Əzinti barabanın divarındaki deşiklərdən çıxır.

Hazırda zavodlarda məhsuldarlığı saatdaa 8 ton olan KDP-4 m markalı əzici maşından geniş istifadə olunur. Emala hazırlanmış xammal elevatorla qəbulədici bunkerə verilir. Oradan isə əzicinin işçi hissəsinə ötürülür. Burada xammal barabanla sıxıcı hissəsinin arasından keçir. Barabanla sıxıcı hissə arasındaki məsafənin nizamlanması, müxtəlif xirdalanma dərəcəsinə malik əzinti alınmasına imkan verir. Giləmeyvələr əzildikdə barabanla sıxıcı hissə arasındaki məsafə 2-3mm, alma, heyva, armud 3-4, albalı 5-8 mm müəyyən olunur. Albalının emalında elə etmək lazımdır ki, əzilmiş toxumlar 15%-dən artıq olmasın. Çünkü, toxumun nüvə hissəsində amiqdalin qlikozidi olur. Həmin qlikozidin albalı şirəsinin sonrakı emalı və saxlanması prosesində hidroliz olunaraq toplanması təhlükəli sinil turşusu yarada bilir.

Xammal əzildikdən sonra əzinti əzicidən sıxıcının altında yer-

ləşmiş toplayıcı bunkerə, oradan isə şirəni ayırmaq üçün sıxıcıya verilir. Bəzi xammal növləri (məsələn, mərsin, quş üzümü) əzil-mədən birbaşa sıxıcıya ötrülür.

Alma, moruq, albalı, çiyəlek, böyürtkən, qırmızı qarağat və çaytikanından şirə nisbətən asan ayrılır. Ona görə də bu bitkilərin meyvə və giləmeyvələrindən alınmış əzinti birbaşa sıxıcıya daxil olur. Başqa meyvə və giləmeyvələrdə şirə çox böyük çətinliklə ayrılır. Məsələn, qırmızı qarağat əzintisindən xüsusi işləmə aparmadan ümumiyyətlə şirə almaq mümkün deyildir. Bu məqsədlə aşağıdakı emal üsullarından istifadə olunur.

Termiki işlənmə. Termiki işləmə prosesində meyvə toxuması hüceyrələrinin tərkibinə daxil olan zülallar pıxtalaşır su itirilir və hüceyrə keçiriciliyi yüksəlir. Müəyyən olunmuşdur ki, bitki xammalının isti su, buxar və isti hava ilə işlənməsi hüceyrə keçiriciliyini və uyğun olaraq çətin sıxılan meyvələrdən şirə çıxımını yüksəldir.

Qızdırma fermentləri inaktivasiya edib, zülal maddələrini koaqluyasıyyaya uğratmaqla rəng və ətir maddələrinin qabiq və lətdən şirəyə keçməsinə zəmin yaratır.

Lakin hər növ meyvə və giləmeyvə üçün qızdırma rejimi diqqətlə seçilməlidir. Həddindən yüksək və davam edən temperaturda, şirəyə dadi pisləşdirən aşı və digər maddələrin ekstraksiya olunması baş verir. Habelə protopektinin hidrolizi hesabına həll olan pektinin miqdarı yüksəlir ki, bu da öz növbəsində sıxılmayı və filtrdən keçməni çətinləşdirir. Yüksək temperaturda şirə və əzintidə melanoidin əmələgəlmə reaksiyası gedə bilər. Bu vaxt şəkərlərin aminturşularla qarşılıqlı təsirindən tünd rəngli melanoidin əmələ gelir. Əzinti və şirədə üzvi turşuların olması bu reaksiyanı sürətləndirir. Nəticədə şirənin keyfiyyəti pisləşir. Meyvənin növündən asılı olaraq qızdırma adətən $65-85^{\circ}\text{C}$ temperaturda aparılır.

Termiki işlənmə gavalı, əzgil, bəzi giləmeyvələr və itburnudan şirə alınmasında tətbiq olunur. Gavalı və zoğal bütöv halda su ilə yaxud buxarla qızdırılır. Suda qızdırma zamanı meyvələr iki divarlı qazana doldurulur. Üzərinə 20% su əlavə olunur və $70-72^{\circ}\text{C}$

temperatura qədər qızdırılır. Meyvələrin qabığında xırda çatların yaranması hazır olmanın əlamətidir. Bir suda 3-4 meyvə partiyası qızdırılır. Bu, meyvələrdən çıxarılan ekstrakt maddələrinin itkisini azaltmaq üçün edilir və sonra həmin su şirəyə əlavə olunur.

Son illərdə iki qat divara malik qazanların yerinə səbət, yaxud şnek tipli fasılısız işləyən blansırlayıcılarından istifadə olunur. Bunnarda qızdırma su ilə, qızmar buxar, yaxud kəskin buxarla həyata keçirilir. Sonuncu üsul meyvələrdən quru maddə itkisini azaltması ilə əlaqədar daha üstündür. Lakin prosesi sürətləndirmək üçün meyvələr əvvəlcədən əzilməlidir.

Ümumiyyətlə əzintini termiki işləməyin aşağıdakı metodları fərqləndirilir.

1) Əzintinin qazanlarda $65-70^{\circ}\text{C}$ -yə qədər qızdırılması. Bu üsul rəng maddələrini çıxartmaq üçün əlverişlidir.

2) Əzintinin 15% su əlavə edilməklə 15-20 dəqiqə müddətində qızdırılması. Bu üsul moruq, qara qarağat, firəng üzümü, mərsin və gavalı üçün əlverişlidir.

3) Əzilməmiş xammalın $80-85^{\circ}\text{C}$ temperatura qədər qızdırılması. Bu üsul gavalı üçün məsləhət bilinməsinə baxmayaraq, giləmeyvələr üçün də istifadə oluna bilər.

4) Əvvəlcədən sıxılmış şirədə əzintinin $40-45^{\circ}\text{C}$ temperaturda uzun müddət saxlanması. Bu metod qara qarağat, qaragılə, mərsin, gavalı və s. üçün əlverişlidir.

Göründüyü kimi, bütün üsullar xammalın qızdırılması ilə əlaqədar olub, protoplazma zülalının pıxtalaşmasına əsaslanır. Bu halda hüceyrə daxilindən şirənin çıxması asanlaşır.

Elektrik cərəyanı ilə işlənmənin aşağıdakı üsulları geniş yayılmışdır. Aşağı və yüksək tezlikli dəyişən elektrik cərəyanı, elektrik impulsları, elektrohidravlik üsul və s.

B.L.Flaumenbaum tərəfindən təklif olunmuş elektroplazmoliz(aşağı tezlikli elektrik cərəyanı ilə işləmə) üsulu sənayedə tətbiq sahəsi tapmışdır. Bu məqsədlə saatlıq məhsuldarlığı 6-17 ton olan EB-I markalı elektroplazmolizatordan uğurla istifadə olunur. Onun əsas işçi orqanı paslanmayan poladdan hazırlanmış elekt-

rodlardır.

Özilmiş xammalı işləməyin mütərəqqi üsulu yüksək tezlikli elektrik impulslarının tətbiqidir. Bu halda əzintidən şirə çıxımı 8% yüksəlir.

Elektrik impulsları ilə işlədikdə, hüceyrə protoplazmasına elektrik cərəyanının istilik təsiri böyük olmayıb, əsas təsir elektrik sahə qüvvəsinə məxsusdur.

Şirə çıxımını yüksəltmək üçün elektrohidravlik üsuldan da istifadə olunur. Üsulun həyata keçirilməsi məqsədilə istifadə olunan qurğu cərəyan impulsları generatorundan və texnoloji qovşaqdan ibarətdir. Qovşağın tərkibinə boşaldıcı bunker və işçi kamerası daxildir. Poladdan hazırlanmış elektrodlar üfüqi şəkildə kamerada yerləşdirilmişdir. Belə işlənmə maye konsistensiyalı əzintiyə malik xammala daha çox uyğundur. Digər üsullarla müqayisədə, bu üsul şirə çıxımını 6-7% artırır.

Tədqiqatlar göstərir ki, yüksək tezlikli elektrik cərəyanı ilə işlədikdə materialın kimyəvi tərkibi demək olar ki, nəzarətdən fərqlənmir. Lakin bu zaman makro və mikroelementlərin miqdarı yüksəlir. Bundan başqa elektrod kimi istifadə olunan poladin tərkibindən asılı olaraq şirəyə xeyli miqdardır xrom keçə bilir ki, bu da yol verilməzdür. Ona görə də bu üsulun tətbiqi elektrodlar üçün material seçilməsində ehtiyatlı və diqqətli olmağı tələb edir.

Şirə çıxımını yüksəltmək məqsədilə, əzintinin işlənməsinin bütün elektrik işlənmə üsulları öz səmərəsinə görə təqribən eyni olub, meyvənin növündən asılı olaraq çıxımı 5-10% artır. Bu üsulların əsas çatışmazlığı xidmət edən heyət üçün yüksək təhlükəli olmasıdır.

Dondurma. Meyvə və giləmeyvələrin dondurulması ilə də şirə çıxımını yüksəltmək mümkündür. Dondurma vaxtı xammalın hüceyrələrində və hüceyrə aralarında buz kristalları əmələ gəlir. Həmin kristallar hüceyrənin bütövlüyünü mexaniki şəkildə pozur. Bundan başqa dondurma qızdırılmasında olduğu kimi, hüceyrə protoplazmasını denaturasiyaya uğradır. Ona görə də, don açılarkən şirə asanlıqla ayrılır. Lakin dondurma və sıxılmadan qabaq donun açıl-

ması müəyyən texniki və texnoloji çətinliklərlə əlaqədar olub, ol-
duqca baha və çətin başa gələn avadanlıqlar tətbiqini tələb edir.
Xammalın keyfiyyət və quruluşunu pisləşdirmədən onun donunun
tez açılması xüsusilə çətindir.

Dondurma meyvə toxumlarını denaturasiya etməsinə baxmaya-
raq, fermentləri inaktikasiya etmir. Ona görə də, don açılkən
(xüsusən yavaş açıldıqda) fermentlərin təsiri ilə toxumalar tutqun-
laşır və xammalın tərkib maddələri oksidləşir. Bu isə şirənin key-
fiyyətinə mənfi təsir göstərir.

Bu üsuldan əsasən giləmeyvələrin emalında istifadə olunur.
Məsələn, Mərsin, Quş üzümü, Çaytikanı əvvəlcə dondurulur, son-
ra donu açılmış gilələr $30\text{--}35^{\circ}\text{C}$ temperatura qədər qızdırılır və si-
xılır.

Ultrasəslə işləmə. Moldova Elmi-Tədqiqat Yeyinti Sənayesi
Institutunda şirə çıxımını yüksəltmək üçün ultrasəsdən istifadəni
işləyib hazırlamışlar. Ultrasəs dəyişməsinin mənbəyi kimi UZQ-
10 tipli lampalı generatordan istifadə olunur. Onun gücü 10 kvt-
dir. Əzinti ultrasəs vibratoru ilə təchiz olunmuş vannada yerləşdi-
rilir. Öz axımı ilə alınana şirə əzintidən ayrıılır. Çünkü, ultrasəs tə-
sir etdikdə əzintidə hava boşluğunun olması akustik enerji itkisinə
səbəb ola bilir.

Ultrasəslə işlənmə müddəti ultrasəs sahəsinin intensivliyindən
və işlənən xammal qatının qalınlığından asılıdır.

Üzüm əzintisini ultrasəslə işləməklə şirə çıxımı 6-10% yüksəl-
miş olur. Ultrasəslə işlənməklə alınan şirə işlənməmiş şirəyə nis-
bətən daha şəffaf və yaxşı rənglidir. Ultrasəsin təsiri ilə şirənin da-
dı dəyişir.

İonlaşdırılmış şüalarla işləmə. Müxtəlif meyvə və giləmeyvə-
lərdən şirə çıxımına belə şüaların təsirini öyrənmək üçün, geniş
tədqiqat işləri aparılmaqdadır. Müəyyən olunmuşdur ki, ionlaşdırılmış
şüalar hüceyrə keçiriciliyini artırmaqla şirə çıxımını yüksəl-
dir. Ciylək, moruq, qara qarağat, albalı, gavalı, firəng üzümü və
narla aparılan təcrübələr göstərir ki, belə şüalanmadan sonra şirə
çıxımı xeyli yüksəlmiş olur.

Şüalandırmada şirə çıxımının yüksəlməsi pektin maddələrinin dəyişməsi ilə əlaqədardır. Dəyişmənin əsas istiqaməti həll olan pektinin miqdarının yüksəlməsidir. Bu isə öz növbəsində pektinin əlaqəli formasının parçalanması ilə əlaqədardır. Şüalandırma dozasının yüksəlməsi ilə pektin maddələrinə onun təsiri də artmış olur. Pektin maddələrinin belə dəyişməsi toxumaların yumşalmasına səbəb olur.

Şüalanmada toxumaların yumşalması ilə bərabər, bəzi başqa fiziki və kimyəvi dəyişikliklər də baş verir. Bu dəyişmə şüalanma dozasından asılı olur. Belə ki, vitaminlərin və antosian pigmentlərinin miqdarı azalır. Lakin şüalanma dozası 600 krad olduqda bir çox xammal növündən şirə çıxımı yüksəlməklə şirənin keyfiyyəti nəzərə çarpacaq dərəcədə dəyişmir.

Vibrasiyalı işlənmə. Bu üsulla xammalı işləyərkən, onu silkələyici qurğuya doldurur(bütöv halda 1-2 dəq, bölünmüş 30 san) sonra əzir və sıxırlar. Vibrasiya müddəti xammal hissəciklərinin iriliyindən asılıdır. Hissəcikləri nə qədər xırda olarsa vibrasiya müddəti də bir o qədər az olur. Kifayət qədər yüksək şirə çıxımı bütöv almaları 1-2 dəq, yarı bölünmüşləri 30 san və doğranmış hissəcikləri (almanın 8-10 hissəyə bölgürlər) 5-15 saniyə müddətində vibrasiya etdikdə alınır. Birdəfəlik əzilmə ilə müqayisədə, bu halda şirə çıxımı 8-10% yüksəlir.

Lət əziyinin qıcqırılması. Bu zaman lət əziyində olan şəkərlər spirte çevrilir. Spirtin təsiri ilə protoplazmanın zülalları pıxtalaşır. Təbii şirələrdə spirtin miqdarı 0,5%-dən artıq olmamalıdır, buna görə də bu üsulancaq spirtləşdirilmiş şirələr və şərab istehsalında tətbiq oluna bilər.

Fermentlərlə işləmə. Meyvə və giləmeyvələrdə pektin maddələrinin yüksək miqdarı, onlardan şirə çıxarılmasına maneçilik tövrədir. Sıxılıb ayrılmış şirədə olan pektin maddələri isə, şirədə asıl-qan şəkildə olan kiçik hissəciklər üçün müdafiə edici kolloidlər rolunu oynayır. Bu isə davamlı bulanıqlıq yaratmaqla şirəyə yüksək özüllük verir, onun durul dulmasını və filtirdən keçirilməsini çətinləşdirir.

İndiyə qədər pektin maddələrinin dəqiq təsnifatı verilməmişdir. Onlar fiziki-kimyəvi xassələrinə görə bir sıra fraksiyalara bölünür. Pektin maddələrinə - protopektin, pektin (həll olan pektin), pektin turşusu və onun duzları (pektinatlar), pektov turşusu və onun duzları (pektatlar) daxildir.

Bitkilərdə pektin maddələrinin geniş yayılan forması həll olmayan protopektin şəklindədir. O özünü hüceyrə qılafında qalaktan və araban ilə metoksilləşmiş poliqalakturon turşusu kimi göstərir. Protopektin həll olunmuş pektin şəklinə yalnız duruldulmış turşu yaxud xüsusi fermentlərin təsiri altında keçə bilər. Protopektinəna fermentinin təsiri altında protopektindən araban və qalaktan parçalanıb ayrılır. Yerdə qalan metoksil poliqalakturan turşusu özünü həll olan pektin kimi göstərir. Pektaza fermentinin təsiri altında həll olan pektinin metoksil qrupu asanlıqla parçalanıb metil spirti və sərbəst pektin turşusu yaradır. Yaranan pektin turşusu isə özünü poliqalakturon turşusu kimi göstərir. Sonrakı mərhələdə poliqalakturonona (pektinaza) fermentinin təsiri ilə poliqalakturan turşusunun karbon zənciri dağılmaqla *d* - qalakturon turşusuna qədər parçalanma gedir.

Göründüyü kimi, pektini parçalayan pektinolitik fermentləri aşağıdakı kimi qruplaşdırmaq olar:

- Protopektinaza, protopektinə təsir edib, həll olan pektin (metoksilləşmiş poliqalakturon turşusu), həmçinin də araban və qalaktan yaradır.

- Pektin esteraza (pektaza). Bu ferment metil spirti və pektov (poliqalakturon) turşusu yaratmaqla, həll olan pektində mürəkkəb efir əlaqəsini hidroliz edir.

- Poliqalakturonaza (pektinaza), hidroliz tipli reaksiya ilə qalakturon turşusu qalıqları arasındaki əlaqəni dağıdır.

- Pektat – trans – eliminazlar, pektin molekulunun qeyri-hidrolitik parçalanmasını təmin edir.

Pektinolitik fermentlərin optimal təsiri $35\text{-}45^{\circ}\text{C}$ temperaturda müşahidə olunur. Ona görə də şirə, yaxud əzintinin qızdırılması bu fermentlərin təsir səmərəsini köşkin gücləndirir. Çox vaxt şirə

və əzintidə olan pektolitik fermentlərin fəallığı kifayətləndirici olmur. Bu halda şirə, yaxud əzintiyə durulmanın sürətləndirən və şirə çıxımını yüksəldən xüsusi ferment preparatları əlavə edilir. Belə preparatlar sənaye miqyasında bir çox ölkələrdə müxtəlif ad altında buraxılırlar. Məsələn, Fransada – “Rapidaza C”, Bolqarıstanda – “Bistrin”, ABŞ-da – “Pektinola” və s.

Bir çox sənaye sahələrində pektinolitik ferment preparatları üçün pH 4-5 arasında dəyişdikdə optimaldır. Optimum temperatur təbii fermentlər üçün də $35\text{-}45^{\circ}\text{C}$ hesab olunur. Ona görə də əzin-tinin qızdırılması məsləhətdir.

Giləmeyvələrdən qara qarağat, ciyəlek və b. əzintisini işləmək üçün ferment preparatlarından istifadə olunur. Müəyyən olunmuşdur ki, qara qarağatdan vitaminlərlə zəngin şirə almaq üçün, gilə-lər 20°C -yə yaxın temperaturda 1 saat müddətində işlənməli və sonra əzintini 80°C temperatura qədər qızdırıb, sıxmaq lazımdır. Belə kombinə edilmiş ferment – isti işlənmə metodu tünd rəngli giləmeyvələr üçün də məsləhət görülür.

Ölkəmizdə almanın payızlıq və yaylıq sortlarından alınmış əzintinin Pektoavomorin P1OX və Pektofoetidin P1OX fermentləri ilə işlənməsi göstərir ki, yazılıq sortlarda bu demək olar ki, sə-mərə vermir. Bir qədər yaxşı nəticə pektofoetidinlə işləndikdə alınır. Payızlıq alma sortlarını işlədikdə daha yüksək şirə çıxımı Pek-tavomorinlə işləndikdə alınmışdır.

Çeyirdəkli meyvələrdən məsələn, gavalıdan şirə çıxımını yüksəltmək üçün, meyvələr doğranır, əzinti $42\text{-}45^{\circ}\text{C}$ temperatura qə-dər qızdırılır və ona 0,03%-li təmizlənmiş pektolitik ferment preparatları vurub, 3 saata yaxın saxlanır. Prosesi sürətləndirmək üçün əzintini 55°C temperatura qədər qızdırmağa və sıxılmaya qə-dər 1 saat saxlamağa icazə verilir. Bu üsulla işlədikdə şirə çıxımı 5-10% yüksəlir. Gavalı əzintisinin işlənməsində pektoavomarin, pektafoetidinə nisbətən daha yaxşı nəticə verir.

5.4. zintid n ir nin ayrılması

Əzintidən şirəni ayırməq üçün presləmə, diffuziya və centrifufadan keçirmə kimi üsullardan istifadə olunur.

Presləmə. Əzintidən şirəni ayırməq üçün əsas və daha geniş yayılmış üsuldur. Meyvələr qabaqcadan emal olunduqdan (əzilmə, fermentlərlə işləmə, qızdırma və s.) sonra preslərdə yüksək təzyiqdə sıxılır.

İstifadə olunan preslər iş prinsipinə görə iki əsas qrupa bölünür.

1. Fasilə ilə işləyən preslər
2. Fasiləsiz işləyən preslər

Fasiləli işləyən preslər təzyiq yaratmaq prinsipinə görə vintli və hidravlik, lət əziyi üçün qoyulmuş qəbuledicinin quruluşuna görə səbətli və pakpreslər kimi qruplaşdırılır.

Vintli preslərdə sıxıcı qaykanı vint üzrə əl ilə hərəkət etdirmək (xüsusi dəstək vasitəsi ilə) lazımlıdır, buna görə də sıxılacaq küt-ləyə düşən təzyiq 4 kq/cm^2 -a çatır. Belə preslərin işlədilməsi ağır fiziki əmək tələb edir. Hidravlik preslərdə təzyiq, presin iş slindrinə nasos vasitəsi ilə su və yağ vurulması sayəsində yaradılır. Təzyiqi tədricən artırma bilmək üçün hidravlik preslərdə iki porşen qoyulur. Onlardan birincisi 50-60 atm, ikincisi isə 200-250 atm. təzyiq yaradır.

Səbətli presləri işlətdikdə lət əziyi presin şəbəkəvari taxta səbətinə 40 sm-ə qədər qalınlıqda doldurulur. Bu səbət çənbərlər ilə bir-birinə bərkidilmiş iki yarım hissədən ibarətdir. Səbəti sıxılıb çıxarılan şirəni axıtmaq üçün xüsusi axıdicisi olan platformanın üstünə qoyub, üzərini taxta ilə örtürlər. Təzyiq həmin taxtalara düşür. Şirə çıxımını artırmaq üçün, birinci sıxılmadan sonra əzinti qarışdırılır və ikinci dəfə preslənir. Ona görə də səbətli preslər təsadüfən tətbiq olunur.

Pakpreslər çərçivəyə malikdir. Çərçivənin üzərinə seyrək toxunmuş möhkəm parçadan ibarət salfetkalara bükülmüş lət əziyi paketlərini düzürlər. Hər paketin hündürlüyü 4-8 sm-dir. Paketlər bir-birindən drenaj şəbəkələri (reşotkaları) ilə ayrılmalıdır.

İki platformalı 2P – 1I markalı pakpreslərdən geniş istifadə olunur. Almadan şirə alınmasında presin məhsuldalığı saatda 1,35 tondur.

Son zamanlar karusel tipli ROK-200 pakpresi geniş yayılmışdır. Bu pres üç platformaya malik olub, məhsuldarlığı saatda 3 tondan çoxdur.

Bu preslərdə sıxma zamanı lət əziyi sıxılır və şirə axan kanalların bir hissəsini xılt tutur. Pakpreslərdə lət əziyi təbəqəsinin hündürlüyü səbətli preslərdəkindən xeyli az olur. Bununla əlaqədar olaraq lət əziyinin tamam preslənməsi ehtimalı azalır. Lət əziyi bir dəfədə presləndiyinə görə pakpreslər səbətli preslərdən üstün tutulur.

Alma əzintisindən şirə çıxımını və pakpresin məhsuldarlığını yüksəltmək üçün, şirənin bir hissəsini əvvəlcədən fasılısız işləyən VSSŞ-10, RZ-VSR-10 və b. markalı sızdırıcılarda, sonra isə pakpreslərdə ayırmaq məsləhət görülür. Bu üsulda sızdırıcıda şirə ayrılması ilə presləmə arasında böyük fasılə vermək olmaz. Çünkü, şirənin hava ilə teması nəticəsində aşı maddələrinin oksidləşməsi gedir və nəticədə onun tutqunlaşması baş verir.

Fasılısız işləyən preslər. Fasılısız işləyən preslər şnekli və lentli olmaqla iki qrupa bölünür. Bu preslər əvvəllər yalnız üzümün preslənməsi üçün istifadə olunmuşlar. Tumlu meyvə və giləmeyvələrdən bu preslərdə keyfiyyətli şirə almaq mümkün deyildi. Bu məqsədlə əsasən pakpreslərdən istifadə edilirdi. Lakin, şirə istehsalında mexanikləşdirilmiş və avtomatlaşdırılmış xətlərin yaradılması, fasılısız işləyən preslərin yeni modellərini işləyib hazırlamağı qarşıya qoydu. Gələcəkdə bu preslər elə modelləşdirilməlidir ki, onlarda alınan şirənin keyfiyyəti pakpreslərdə alınandan zəif olmasın. Bu isə öz növbəsində tumlu meyvə və giləmeyvələrdən şirə istehsalında, fasılısız işləyən preslərdən geniş istifadə olunmasına imkan verir. Hazırda almadan şirə almaq üçün yüksəldilmiş təzyiqli fasılısız işləyən PND-5M yaxud RZ-VPS-2 markalı şnekli preslər tətbiq olunmaqdadır.

Fasılısız işləyən lentli preslərdə sıxılma nazik təbəqələrlə həyata keçirilir. Bu isə yüksək məhsuldarlıq üçün (saatda 50 tona qə-

dər) zəmin yaradır.

Presləmə zamanı şirənin çıxımı başlıca olaraq xammalın növ və keyfiyyətindən, lət əziyinin düzgün hazırlanmasından, habelə, presləmə texnikasından asılıdır.

Şirənin diffuziya üsulu ilə çıxarılması. Bu üsulla şirə alınması əvvəllərdən məlum olmasına baxmayaraq, onun şirə sənayesində tətbiqi son zamanlara qədər məhdud xarakter daşıyır. Bu üsulda əzintidən ekstrakt maddələri su ilə çıxarıılır. Bu halda şirəyə şəkər, üzvi turşular və digər həll olan maddələr keçir. Kolloidlərin çoxu (zülallar, pektin və rəng maddələrinin bir hissəsi və s.) diffuziya şirəsinə keçmədiyindən, bu şirənin tərkibi presləmə ilə alınan hüceyrə şirəsindən fərqlənir. Ona görə də belə şirədə meyvə və giləmeyvənin təbii dadı olmur. Bu çatışmazlıqlara baxmayaraq diffuziya üsulu iqtisadi cəhətdən səmərəli olması, prosesin mexanikləşdirilmə və avtomatlaşdırılma imkanlarının mövcudluğu onun müəyyən qədər inkişaf etdirilməsinə səbəb olmuşdur. Diffuziya üsulu yalnız təzə meyvə əzintisindən deyil, həm də cecədən şirə ayırmaga imkan verir.

Xammalın səthi, prosesin temperaturu, habelə, xammalda və suda həll olmuş maddələrin qatılıqları arasında fərq böyük olduqca diffuziyanın sürəti də artır. Şirənin özlülüyü və diffuziya edən hissəciklərin ölçüləri arttıkca diffuziya yavaşışır.

5.5. ir nin qarı ıqlardan t mizl nm si v durul dulması

Təzə sıxılıb çıxarılmış şirə özünü asılqan şəkildə olan iri və xırda hissəciklərin mürəkkəb yarımdispers sistemi kimi göstərir. Asılı şəkildə olan iri hissəciklər lət və qabiq qırıntılarından, daş hüceyrələrindən, bütöv və əzilmiş toxumlardan və s ibarətdir. Bu hissəciklər şirənin maye fazası ilə zəif əlaqəli olub, müxtəlif mexaniki təsirlərlə - sepersiya etməklə, kobud filtrasıya, çökdürmə və s. kənar oluna bilər.

Lətin kiçik hissəcikləri və həll olan kolloid maddələri (pektin, zülallar, aşı və rəng maddələri və s.) uzun müddət asılı vəziyyətdə

qalaraq, şirəni bulanıq edir. Onları kənar etmək üçün yalnız mexaniki təsirlər kifayət etməyib, durultmanın xüsusi metodları tələb olunur.

Durultmanın fermentativ metodу pektin maddələri ilə zəngin olan şirələr üçün tətbiq olunur. Yuxarıda göstərildiyi kimi pektolit fermentlərin təsiri altında pektin molekulu suda həll olan qalakturon turşusuna qədər parçalanır. Pektin qüvvətli hidrofillik qabiliyyətinə malik olub, kiçik hissəcikləri asılı vəziyyətdə saxlayır. Məhz ona görə də, onun kənar edilməsi bu hissəciklərin ayrılmamasını və çökməsini sürətləndirir.

Fiziki-kimyəvi durultma olduqca müxtəlifdir. Buraya, elektrik yüklü hissəciklərin əks yükə malik maddələr (jelatin və tanınlaşdırma, bentonitlə işlənmə) əlavə etməklə neytrallaşdırılması, termiki təsir (qızdırma və dondurma), elektriklə işlənmə, müxtəlif durulducu maddələrin tətbiqi və s daxildir.

Fiziki-kimyəvi üsullar xeyli miqdarda aşı, zülal və nisbətən çox olmayan pektin maddələrinə malik şirələri durultmaq üçün tətbiq olunur. Ion həll olan maddələr - şəkər, üzvi turşular, mineral duzlar, vitaminlər və s şirənin tərkib hissəsi olub, onun qida və orqanozeptik keyfiyyətini müəyyən edir. Ona görə də demək olar ki, tamamilə şirədə saxlanmalıdır.

Bütün növ lətsiz şirələr hazırlanıqda şirənin xarici görünüşünü pozan və onun gələcək işlənməsini çətinləşdirən, iri asılqan hissəciklərin kənar olunması lazımdır. Bu proses şirənin təmizlənməsi adlanır.

Kolloid maddələr, şəffaf "durulmuş" şirələr hazırlanıqda kənar olunurlar. "Duruldmamış" lopali şirə alınmasında yalnız şirənin təmizlənməsi tətbiq olunub, kolloid maddələr və xırda hissəciklər kənar olunmur.

Kobud süzülmə. Şirəni ona kobud ot təmi verən iri qarışıqlardan təmizləmək üçün kobud süzülmədən istifadə olunur. Bu əməliyyatın tətbiqi şirənin keyfiyyətini yüksəltməkdən əlavə, şirəni sonuncu dəfə durultmaq üçün istifadə edilən seperatorların işinin səmərəsini xüyli yüksəldir. Şirəni kobud durultmaq üçün KS-4

markalı filtdən və KS-12/OQP-12 markalı kobud qarışqları ayırandan istifadə olunur. Onların məhsuldarlığı uyğun olaraq saatda 4 və 12 tondur. Bu avadanlıqlarda məsamələrin diametri 0,8-1,3 mm olan top arakəsmələrdən istifadə olunur.

Ayırıcıının əsas işçi orqanı dəlinmiş silindirdən ibarətdir. Şirə silindr daxilinə verilir və onun divarlarında olan deşiklərdən toplayıçıya axır.

Silindrin fırlanması nəticəsində, onun daxili səthinə çökmüş iri hissəciklər fasiləsiz axınla barabandan çıxarılır.

Iri asılqan hissəciklər ayrıldıqdan sonra şirə gələcək durulmalarına verilir.

ALTINCI F S L

M KROB OLOJ YOLLA V DONDURULMAQLA KONSERVL D R LM

6.1. Tur uya, duza v suya qoyma

Turşuya, duza və suya qoyulma prosesinin əsasında tərəvəz və meyvənin səthində yerləşən süd turşu bakteriyaları üçün əlverişli şərait yaradılması durur. Bəzən turşuya qoymada xüsusi hazırlanmış təmiz bakteriya məhlulundan istifadə olunur ki, bu qıçqırma prosesinin sürətlənməsinə və daha keyfiyyətli məhsul alınmasına səbəb olur. Turşuya, duza və suya qoyulma fermentativ proseslərə əsaslandığından bu üsulla konservləşdirilərək alınan meyvə və tərəvəzlər fermentləşdirilmiş məhsullar adlanır.

Süd turşu bakteriyalarının inkişafı və şəkərlərin qıçqırması nəticəsində meyvə və tərəvəzlərin emal məhsullarında 0,6-1,8% miqdarda süd turşusu əmələ gelir. Bu isə məhsula pis iy və dad verən maddələr əmələ gətirən çürümə, sirkə turşu, yağı turşu bakteriyalarının və digər mikroorganizmlərin inkişafını ləngidir. Turşuya, duza və suya qoyma eyni konservləşdirmə üsulunun müxtəlif adlarıdır.

Turşuya qoyulmuş tərəvəzlər (kələm) yüksək miqdardı süd turşusuna (1,8%-dək) və az miqdarda duza (2%-dək) malik olması ilə fərqlənir. Komponentlərin belə nisbəti turşulu – duzluvari məhsul alınmasına imkan verir.

Duza qoyulmuş tərəvəz (xiyar) turşudulmuş kələmlə müqayisədə az miqdarda süd turşusuna (1,4%-dək) və çox miqdarda duza (4,5%) malik olub, dadında daha çox ifadə olunan duzluqla fərqlənir.

Alma duz, saman və şəkər əlavə olunmaqla turşudulur (suya qoyulur).

Turşuya, duza və suya qoymada süd turşu bakteriyaları ilə yanışı spirt qıçqırması aparan mayalar da inkişaf edir. Turşudulmuş tərəvəzlərdə spirtin miqdarı 0,7%, suya qoyulmuş almada 1,8%

olur. Süd turşusu və digər turşularla birləşən spirt turşudulmuş tərəvəz və meyvələrə səciyyəvi ətir verən efirlər əmələ gətirir. Süd turşu və spirt qıcqırması ilə yanaşı müxtəlif mikroorganizmlərlə törədilən digər növ qıcqırmaların inkişafı da mümkündür. Məsələn, yağı turşu bakteriyaları şəkəri yaxud süd turşusunu yağı turşusu, karbon qazı və hidrogen əmələ gətirməklə parçalayır. Nəticədə hazır məhsulun dadi və iyi pislösür. Sirkə turşu bakteriyaları və bir çox kiflər ciddi aerooblara aid olub, yalnız oksigenli şəraitdə inkişaf edərək məhsulun keyfiyyətini pislösdirən sirkə, qarışqa və propion turşusu əmələ gətirirlər. Ona görə də yüksək keyfiyyətli məhsul almaq üçün bir sıra şərtlər lazımdır. Hər şeydən əvvəl bina, avadanlıqlar və qabların sanitər-gigiyenik vəziyyəti lazımı səviyyədə olmalıdır. Turşuya, duza və suya qoymaq üçün yalnız kifayət miqdarda şəkərə malik meyvə və tərəvəzin (kələmdə 4-5%, xiyarda 2-2,5%) müəyyən təsərrüfat-botaniki sortlarından istifadə olunmalıdır. Eyni zamanda süd turşu qıcqırmasının normal gedişini təmin etmək üçün əlverişli temperatur tənzimlənməlidir. Süd turşu qıcqırması bakteriyaları üçün optimal temperatur $34-37^{\circ}\text{C}$ -dir. Həmin temperaturun yağı turşu bakteriyaları və digər arzuolunmaz mikroorganizmlər üçün də əlverişli olması ilə əlaqədar olaraq, turşuya qoymaının $17-24^{\circ}\text{C}$ -də aparılması lazım gəlir. Daha aşağı temperatur ($0-4^{\circ}\text{C}$) yağı turşu bakteriyalarının və bəzi kiflərin fəallığını təsir altına alır. Odur ki, turşuya və duza qoyma 2 mərhələdə aparıla bilər. Əvvəlcə kələm $17-24^{\circ}\text{C}$ -də 9-12 gün şiddetli fermentləşdirilir, bu halda onda 0,5-0,6% süd turşusu toplanır. Sonra o, $1-2^{\circ}\text{C}$ -də sona qədər qıcqırılır. Kələm daha yüksək temperaturda ($25-30^{\circ}\text{C}$) qıcqırıldıqda çox turşuyur, yumşalır, onun dadi və iyi pislösür. 0°C və daha aşağı temperaturda isə kələm turşumaya bilər.

Xiyar yüksək optimal temperaturda 2-3 günə fermentləşir, bu halda 0,3-0,4% süd turşusu toplanır. Sonra çəllək sonadək fermentləşdirilmək üçün anbara qoyulur. Burada soyudulmayan şəraitdə ($3-7^{\circ}\text{C}$) proses 25-30 gün, soyudulanlarda isə ($0-1^{\circ}\text{C}$) 60 gün davam edir.

Tərəvəz və meyvələri turşuya və duza qoysaqda anaerob şərai-

tin yaradılması əhəmiyyət kəsb edir.

Kələm turşuya qoyulduğda kütlənin 2-2,5%-i, xiyar duza qoyulduğda 6-8%, alma suya tutulduğda 0,5-1,5% duz əlavə olunur. Duzun 2%-li qatılılığı süd turşu bakteriyalarının inkişafını təsir altına alır, 6-8% isə onların fəaliyyətini tam dayandırır. Duz toxumaların kolloid sistemində dəyişiklik yaradaraq hüceyrələri plazmolizə uğradır. Meyvə və tərəvəz hüceyrələrinin daxilinə nüfuz edərək onların şirəsini çıxarıır, məhlulun daha tez əmələ gəlməsini və süd turşu bakteriyalarının inkişafını təmin edir, həmçinin hazır məhsula bərk konsistensiya verərək, onun dadını formalaşdırır.

Kütləvi istehsal olunan məhsullar – turşuya qoyulmuş kələm, duza tutulmuş xiyar və pomidorudur. Az miqdarda emal olunanlar isə duza qoyulmuş qarız, isladılmış alma, turşudulmuş çuğundur və kökdür.

Turşudulmuş kələm, duza qoyulmuş pomidor və xiyar, suya qoyulmuş alma birinci və ikinci sortlarda buraxılır. Göt pomidor ikinci sorta aiddir. Turşuya qoyulmuş məhsulların qida və pəhriz dəyəri onlarda olan karbohidratlar, üzvi turşular, zülallar, mineral maddələr və vitaminişin miqdarı ilə müəyyən olunur (cədvəl 6.1).

Turşuya qoyulmuş kələmin hazırlanma üsuluna görə bir neçə növü fərqləndirilir. Kələm turşuya qoyulmadan əvvəl xüsusi maşınlarda 5 mm-ə qədər qalınlıqda laylara xirdalanır. Həmin maşınlarda ayrı bıçaqla kələm 12 mm-lik hissəciklərə doğranır. Eyni zamanda yerkükü kök doğrayanda 3 mm-dən böyük olmayan uzunluqda, yaxud ən azı 5, ən çoxu 40 mm diametrində dairəciklər şəklində doğranır. Xirdalanmış kələmin üzərinə duz (kələmin kütləsinə görə 2,5%), kök (3%), kələmin növündən asılı olaraq reseptə uyğun alma (4%), mərsin (3%), quş üzümü (2%), dəfnə yarpağı (0,3%), zirə (0,5%) əlavə olunur. Həmçinin şirin bibər, marinadlaşdırılmış göbələk və cir havuc əlavə olunaraq möhkəm qarışdırılır, sonra taxta qablarla, sement quyu, çəllək və ya konteynerə yaxşı qablanır. Taxta qutu, çəllək və ya konteynerlərə polietilen pərdədən içliklər qoyulur.

Cədvəl 6.1

Turşuya, duzaya və suya qoyulmuş təravəzların kimyəvi tərkibi

Məhsullar	100 qram yeyilən hissədə maddələrin kütlə payı (məqdar)		Enerji dəyəri								
	%	mg %	Kalorifiki	S vitamini	Fe	P	Mg	Ca	K	Kal	KC
uzvi türşülər (süd turşusuna gəvrlilməkələ)											
Turşudulmuş kələm	90,9	0,9	1,8	0,9	1,0	1,1	3,0	187	51	17	34
Duzə qoyulmuş xiyar	93,8	2,8	1,3	0,6	0,5	0,7	3,9	-	25	-	20
Duzə qoyulmuş pomidor	92,8	1,7	1,8	1,6	0,9	1,6	2,1	-	-	-	-
Turşudulmuş çuqundur	91,1	1,7	2,9	2,9	0,8	0,8	2,7	-	-	-	-
Turşudulmuş kök	90,3	1,3	2,5	2,5	1,5	0,8	3,6	-	-	-	-

Kələm başları bütöv yaxud yarı bölünmüş şəkildə turşudulduqda cərgələrlə tutumlara yerləşdirilərək üzərinə 6-7%-li duz məhlulu əlavə olunur. Başlar həmçinin xirdalanmış və doğranmış (dairəvi) kələmlə 1:1 nisbətində yanaşı yerləşdirilir. Birinci sortda xörək duzunun miqdarı 1,2-1,8%, ikinci sortda 1,2-2% olur. Titrləşən turşuluq (süd turşusuna çevirməklə) uyğun olaraq 0,7-1,3 və 0,7-1,8% təşkil edir.

Duza qoyulmuş xiyar təzə xiyarın uzunluğundan asılı olaraq aşağıdakı qruplara bölünür: tutulmuş tər xiyar 50 mm-ə qədər, tər xiyar 71-99 mm, xırda göy 91-110 mm, göy orta və iri 111-140 mm. Büttün xiyar qruplarının diametri 55 mm-dən çox olmamalıdır.

Keyfiyyətinə görə sortlaşdırılmış və iriliyinə görə çeşidlənmiş xiyar su ilə yuyulur və taxta çelləklərə təbəqələrlə düzülür. Tutum birinci sort xiyarlar üçün 100 litrə qədər, ikinci sort 120 litr olmaqla, üzərinə duz məhlulu töküür və bağlanır. Məhlulun tündlüyü xiyarın iriliyindən və saxlanma şəraitindən asılıdır. Soyudulan binalarda saxlandıqda məhlulun tündlüyü iri xiyarlar üçün 8%, orta üçün 7%, xırda və tər xiyarlar üçün 6% təşkil edir. Xiyarı soyudulmayan anbarlarda saxlandıqda məhlulun tündlüyü uyğun olaraq 1%-ə qədər artırılır. Ədvayıyat kimi sarımsaq (0,3-0,6%), acı bibər (0,1-0,4%), şüyük (3-4%) və xardal (0,5-0,8%) istifadə olunur. Duza qoyulmuş xiyarın dad və ətrini yaxşılaşdırmaq üçün təzə yaşıl cəfəri, kərəviz, qara qarağat yarpağı, albalı, palid, həmçinin ətirvericilər – tərxun, mərzə, reyhan və s. istifadə olunur. Reseptdən asılı olaraq ədvayıyat və ətir vericilərin miqdarı xiyarın netto kütləsinin 2,5-8,0%-ni təşkil edir.

Birinci sortda xörək duzunun miqdarı 2,5-3,5%, ikinci 2,5-4,5% olur. Məhlulun titrləşən turşuluğu (süd turşusuna çevirməklə) birinci sortda 0,6-1,2%, ikinci sortda 0,6-1,4% arasında dəyişir. Ümumi kütlədə xiyarın payı ən azı 55% olmalıdır. Reseptdən asılı olaraq ətirləşdiricilərin kütləsi xiyarın netto kütləsinin 2,5-8,0%-ni təşkil etməlidir. Birinci sort xiyarların uzunluğu 110 mm, ikinci 140 mm, diametri isə 55 mm-ə qədər olmalıdır.

Almanın suya qoyulması. Bu məqsədlə Smirenko Reneti, Slav-

yanka, Anis, Sarı Belfler, Şampan Reneti və s. sortlardan istifadə edilir. Almani suya qoymaq üçün tutumu 20, 50 və 150 litr olan ağaç çəlləklərdən, həmçinin 15-20 litrlik emallı qablardan və s. istifadə olunur. Əvvəlcə qab hazırlanır, sonra payızlıq almanın birinci əmtəəlik sortu götürülərək yuyulur və keyfiyyətinə uyğun sortlaşdırılır. Yəni xəstə, zədələnmiş və inkişaf etməmiş meyvələr kənar edilir, sonra meyvələr bir daha yuyulur, sıx şəkildə dib və divarına buğda və ya çovdar küləşi qoyulmuş qaba yiğilir. Küləş meyvələri əzilməkdən və üzərində ləkə əmələ gəlməkdən qoruyur.

Suya qoyulacaq alma çəkilir və onun çəkisinə əsasən məhlul hazırlamaq üçün istifadə olunan komponentlərin miqdarı hesablanır. Alma ilə doldurulmuş qabın üzərinə 1 kq almaya 0,8 litr hesabı ilə məhlul əlavə olunur. Məhlul duz (1%), şəkər (3%) və səmənidən (0,5%) hazırlanır. Səmənidə, yəni cürcərdilib qurudulmuş və iri döyülmüş çovdar, buğda və ya arpa dənlərində nişastanı şəkərləşdirən amilaza fermenti vardır. Səməni əvəzinə suda həll edilmiş çovdarunu da əlavə etmək olar. Məhlul hazırlamaq üçün lazıim olan komponentlərin miqdarı hesablanır. Tutaq ki, alma 10 litrlik qabda suya qoyulmalıdır. Qaba yerləşən almanın miqdarı 5,5 kq-dır. Bu miqdardan almaya məhlul hazırlamaq üçün kq-la – şəkər $(5,5/100) \times 3 = 0,165$, duz $(5,5/100) \times 1 = 0,055$ və səməni $(5,5/100) \times 0,5 = 0,03$ lazımdır. 1 kq almaya 0,8 litr məhlul tələb olunduğundan 5,5 kq alma üçün $0,8 \times 5,5 = 4,4$ litr məhlul lazıim olacaqdır.

Suya qoyulmuş almanın tamını yaxşılaşdırmaq üçün ona tərxun, qara qarağat və albalı yarpaqları əlavə edilir. İlk fermentasiya $15-18^{\circ}\text{C}$ temperaturda 3-5 gün, son qıçqırma isə $0,5^{\circ}\text{C}$ -də 30-40 gün müddətində aparılır. Turşudulmuş hazır məhsul da həmin temperaturda saxlanır. İlk fermentasiyanın $15-18^{\circ}\text{C}$ -də aparılması süd turşu bakteriyalarının sürətli inkişafını təmin etmiş olur. Son qıçqırmanın $3-5^{\circ}\text{C}$ -də aparılması isə belə şəraitdə ziyanlı mikrofloranın inkişafının məhdudlaşdırılması ilə əlaqədardır. Qıçqırma prosesinin havasız şəraitdə aparılması da kənar mikrofloraya analoji təsir göstərir. Odur ki, qabın ağızının kip bağlanması vacibdir.

Turşudulmuş alma əzilməmiş, sıx və sulu lətli, yaşıl və krem çalarlı ağ rəngə, zəif kəskin xarakterli iyə və dada malik olmalıdır. Onda 0,6-1,5% süd turşusu, 0,8-1,8% şərab spirti, 5-6% şəkər və 0,1-1% xorək duzu olmalıdır.

6.2.T r v z v meyv l rin sür tli dondurulması

Meyvə və tərəvəzlərin sürətli dondurulması – təzə məhsulun tərkibinə daxil olan qida maddələrinin tam saxlanması təmin edən mütərəqqi konservləşdirmə üsuludur. Lakin sürətli dondurulmuş tərəvəz və meyvələr daşınma, saxlanma və realizə üçün müəyyən şərait tələb edir.

Dondurulmadan əvvəl meyvələr keyfiyyətinə, rənginə, iriliyinə görə sortlaşdırılır, yuyulur və bəzi hallarda toxumdan, çeyirdək-dən, qabıqdan təmizlənir, saplığı kənar edilir və doğranır. Tərəvəzlər (pomidor, badımcan, şirin bibər) məhsulun tutqunlaşmasına səbəb olan oksidləşdirici fermentləri parçalamaq üçün blanşirlənir (pörtlədirilir).

Tərəvəz və meyvələr açıq şəkildə yaxud qablarda (kardon, polimer, şüşə, metal) dondurulur. Açıq dondurulan meyvə və tərəvəzlər dərhal qablara doldurulur. Yaxşı olar ki, polimer pərdə materialından hazırlanmış torbalara doldurulsun və sonra hermetik-ləşdirilsin.

Dondurma sürətlə dondurulan aparatlarda, maşın yaxud kameralarda havanın -25-dən -50°C-dək temperaturunda, həmçinin çox soyudulmuş havanın (-100-110°C) köməyi ilə boru soyuduculu maşınlarda aparılır. Dondurmanın davametmə müddəti xammalın xassələrindən, iriliyindən, qalılığından, formasından, dondurma temperaturundan asılı olub, 7 dəqiqədən 24 saat arasında dəyişə bilir. Sürətli dondurulmuş tərəvəzlər 20-yə yaxın adda emal olunur. Onlar dondurulmuş vəziyyətdə həmin növə xas olan dada və iyə malik olmaqla, kənar iysiz və dadsız olmalıdır. Konsistensiyası – zəif yumşalmış, təzə tərəvəzə yaxın, öz formasını saxlaya bilməlidir.

Sürətli dondurulmuş tərəvəz, meyvə və giləmeyvələr pərakəndə satış üçün xırda istehlak qablarına – tutumu 0,5-1 kq olan möhkəm kardon paçkalara, polietilen pərdədən hazırlanan torbalara yaxud tutumu 1 kq olan ləkəlmış sellofan torbalara doldurularaq, sonra tutumu 15 kq olan büzməli kardon qutulara qablanır. İstehlakçı ilə razılaşmaya əsasən tez dondurulmuş tərəvəz, meyvə və giləmeyvələri brutto kütləsi 20 kq olan 3 qat kağız kisələrə də dolurlar.

İctimai iaşə üçün nəzərdə tutulan sürətli dondurulmuş məhsullar $-15-18^{\circ}\text{C}$ temperaturda nəql edilir. Realizədən əvvəl birbaşa ticarət şəbəkələrinə yaxud ictimai iaşə müəssisələrinə göndəriləndə (3 günə qədər) soyudulmayan izotermik avtonəqliyyatda -12°C -dən yüksək olmayan temperaturda nəql edilməyə icazə verilir.

Sürətli dondurulmuş meyvə-tərəvəz məhsullarını ictimai iaşə müəssisələrində $-15-18^{\circ}\text{C}$, pərakəndə satış məntəqələrində $-9-12^{\circ}\text{S} \pm 1^{\circ}\text{C}$ temperaturda saxlayırlar.

YEDD NC F S L

MEYV V T R V ZL R N QURUDULMA TEXNOLOG YASI

7.1. Qurutma haqqında anlayı

Qurutma prosesində xammaldan buxarlanma ilə çoxlu miqdarda su kənar edilir və nəticədə quru maddələrin miqdarı yüksəlir, məhsul uzun müddətli saxlanmağa davamlı olur. Bəzən quru meyvə və giləmeyvələrin qiyməti təzəyə nisbətən aşağı olur. Bu onuna izah olunur ki, adı qurutmada ətir maddələri itir, rəng dəyişir və bəzi maddələr çevrilənlərə məruz qalır. Onu da qeyd etmək lazımdır ki, qurudulmuş məhsul təzəyə nisbətən bir neçə dəfə yün-gül olur, nəqliyyata yüksək dərəcədə davam götürir, yaxşı saxlanır, həmçinin 40-50%-ə qədər şəkərə (quru kütlənin), çoxlu miqdardan mineral və digər lazımlı maddələrə malik olur. Müxtəlif meyvə və giləmeyvələrin qurudulmuş qarışığından quru kompotlar hazırlanır. Belə məhsullar ekspedisiyalarda, səyahətlərdə və s. istifadə üçün evəz olunmazdır.

Meyvə və tərəvəzlərin təbii qurudulması xammalın və günəş enerjisinin nisbətən bol olduğu şəraitdə aparılır. Süni istilikdən istifadə etməklə meyvə-tərəvəz bir neçə üsulla qurudulur. Xammalın qızmış hava ilə birbaşa qarşılışmasına əsaslanan konvektiv qurutma üsulu geniş yayılmışdır. Bu üsulda istiliyin ötürülməsini təmin edən mühit (quruducu agent) havadır. Qurutmanın kontakt üsulunda məhsula istilik istilikötürücü səth vasitəsi ilə verilir. Son vaxtlar sublimasiya qurutma üsulu tətbiq olunur ki, bu halda məhsuldan su vakuum altında və yaxud mənfi temperaturda buxarlandırılır. Bu üsulda suyun əsas hissəsi xammaldan buzun maye hala keçmədən buxarlanması hesabına kənar olunur. Yəni buzun sublimasiyası baş verir. Xammal donmuş vəziyyətdə olduğundan ətir maddələrinin itkisi və vitaminlərin biokimyəvi dəyişkənliyi əhəmiyyətsiz miqdardan təşkil edir. Ona görə də bu üsulla qurudulmada alınan məhsulun

keyfiyyəti çox yüksək olur. Lakin mürəkkəb avadanlıqların tələb olunması və hazır məhsulun yüksək qiyməti, bu qurutma üsulunun yalnız iri konserv kombinatlarında tətbiqinə imkan verir.

Hazırda istehsalatda «qaynar səth»də, yaxud axında qurutma üsulları tətbiq olunmaqdadır. Bu üsullarla xırda meyvə və tərəvəz hissəcikləri qurudulur. Bundan əlavə radioaktiv metodlarla (infra-qırmızı şüaların təsiri ilə), yüksək tezlikli cərəyanla, həddindən artıq qızmış buxarla da məhsulları qurutmaq olar. Xammaldan suyun kənar olunma sürəti qurutma üsulundan və suyun materialla əlaqə formasından asılıdır. İri kapilliyarlarda (makrokapilliyarlarda) olan su zəif saxlanır, ilk növbədə və asan buxarlanır. Kiçik kapilliyarlarda (mikrokapilliyarlarda) olan su adsorbsiya qüvvəsi ilə saxlanır və ona görə də çətin buxarlanır. Kimyəvi əlaqəli su daha möhkəm saxlanmaqla, qurutma zamanı buxarlanmayıb məhsulda qalır. Bu su müxtəlif maddələrin quruluşuna daxil olur.

Qurutmanın sürətinə quruducu agentin, başqa sözlə havanın xassəsi xeyli təsir göstərir. Hava istiliyi verərək nəmliyi parçalayıb və kənar edir. Havanın uda bildiyi nəmliyin miqdarı, onun özünün nəmliyindən və temperaturundan asılıdır. Hava nə qədər quru olarsa rütubəti bir o qədər çox uda bilir. Havanın su saxlaması temperaturun yüksəlməsi ilə artır. Ona görə də havanın temperaturunun yüksəlməsi ilə qurutmanın sürəti də yüksəlir. Lakin xammalın həddindən çox qızdırılması onun keyfiyyətini pisləşdiriyindən, temperaturun artırılması müəyyən hədd daxilində ola bilər. Məsələn, 900C-dən yüksək temperaturda meyvələrdə şəkərin karamellaşməsi başlayır. Qurutmanın başa çatmasına havanın sürəti də təsir göstərir. Belə ki, sürət artdıqca quruma daha tez başa çatır. Bu prosesə xammalın quruluş və iriliyi də təsir göstərir. Meyvə-tərəvəz yaxud onların hissəcikləri nə qədər iri, kapilliyarları kiçik və qabığı qalın olarsa, suyun buxarlanması bir o qədər yavaş gedir.

Qurutma zamanı əvvəlcə meyvənin üzərində yuyulma və blansırləmədən qalan su buxarlanır. Çünkü o, xammalla əlaqəli olmayıb, çox tez kənar olunur. Sonra məhsulun özündə olan su buxarlanmaya başlayır. Suyun çox hissəsi makrokapilliyarlarda yerləşdi-

yindən, məhsula verilən istilik ilk növbədə onun buxarlanmasına sərf olunur. Xammalda suyun miqdarı azaldıqda (əsasən mikrokapilliyarlarda qaldıqda) məhsulun səthindəki suyun buxarlanması ilə daxili hissədən çıxan su arasında qırılma baş verə bilir. Bu halda məhsulun səthində közərmiş təbəqə əmələ gəlməklə daxildə buxar toplanır və məhsul parçalanır. Bu şirə itkisinə və quru meyvənin keyfiyyətinin pisləşməsinə götürür. Buxarlanma səthini artırmaqla da qurutma prosesini sürətləndirmək mümkündür. Bunun üçün xammal (alma, armud və s.) doğranır və qabığı nazildilir.

7.2. Xammalın qurudulma a hazırlanması

Quru meyvələr əsasən tumlu, çeyirdəkli meyvələrdən və üzümdən emal olunur. Giləmeyvələrdən isə əsasən qarağat, moruq və çiyəlek qurudulur. Qurutmaq üçün meyvə və giləmeyvələrin həm mədəni, həm də yabanı formaları yararlıdır. Lakin məhsulun keyfiyyəti yabanılara nisbətən mədənilərdə daha yüksək olur.

Qurutmaq üçün istifadə olunan meyvə və giləmeyvələr təzə, normal yetişmiş, mexaniki zədəsiz, sort üçün xarakterik olan rəngə malik olmalıdır. Xəstəlik və zərərvericilərlə zədələnmiş, yetişib ötmüş meyvələrin istifadəsi düzgün deyil, çünki bu halda hazır məhsulun çıxımı azalmaqla məhsul özü aşağı keyfiyyətdə alınır. Yetişməmiş meyvə və giləmeyvələr çoxlu miqdarda turşuluğa malik olur ki, bu da quru meyvənin keyfiyyətini pisləşdirir.

Qurutmadan qabaq xammal yuyulur, qeyri-standart formaları kənar etmək üçün yoxlanır və çeşidlənir. Yuma və çeşidləmə üçün müvafiq maşınlar tətbiq olunur.

Ərik, şaftalı, alma və üzümün əvvəlcədən sulfitləşdirilməsi son məhsulun keyfiyyətini xeyli yüksəldir. Buna səbəb sulfit anhidridi ilə sulfitləşdiridikdə, yaxud sulfit turşusu məhlulunda saxlandıqda oksidləşdirici fermentlərin parçalanması və məhsulun tutqunlaşmamasıdır. Xammalın sulfit turşusu ilə işlənməsi əsasən süni qurutmada, sulfit anhidridi ilə işlənməsi isə günəş altında qurutmada tətbiq olunur.

Qurutmanın texnoloji sxemi



Qurudulmada xammalın blanşirlənməsi (pörtmə) böyük əhəmiyyət kəsb edir. Çünkü bu əməliyyat məhsulun tutqunlaşmasına səbəb olan fermentləri parçalayır. Meyvələrin səthində xırda çatlar yaranmaqla, lət hissəsi bir qədər yumşalır və qurutma prosesi sürətlənir. Bəzi hallarda xüsusi keyfiyyətli məhsul almaq üçün xammalın həm blanşirlənməsi, həm də sulfitləşdirilməsi aparılır. Ümumi əməliyyatlardan başqa, emal olunan məhsulun növü və xammalın xüsusiyyətləri nəzərə alınmaqla qurutmaya xüsusi hazırlıq da aparılır.

7.3. Xammalın qurudulma üsulları

Süni qurutma. Süni qurutma günəş altında qurutmaya nisbətən daha çox tətbiq olunur. Bu da onun bir sıra üstünlükleri ilə bağlıdır: istənilən şəraitdə tətbiqinin mümkünluğu; qurutma zamanı müxtəlif maddələr itkisinin az olması və quru meyvələrin daha keyfiyyətli rəng və dada malik olması; istehsal proseslərinin yüksək səviyyədə mexanikləşdirilməsi və daha yaxşı sanitar şəraitin olması; qurutma müddətinin qısa olması.

Xammal qurudulan kameralar quruluşundan asılı olaraq, şkaf, karusel kanallı, lentvari, barabanlı və tozlandırıcı tipli ola bilər. İşləmə prinsipinə görə fasıləli və fasiləsiz işləyən quruducular fərqləndirilir. Meyvə və giləmeyvələri qurutmaq üçün, əsasən buğla qızdırılan və fasiləsiz işləyən lentvari quruduculardan istifadə edilir. Odla, bəzən isə buğla qızdırılan kanallı quruducular ondan bir qədər az istifadə olunur. Şkaf və karusel tipli quruducuların məhsuldarlığı az və onlara xidmət çətin olduğundan, bu tip quruduculardan demək olar ki, istifadə olunmur.

Odla qızdırılan iki kanallı quruducuların kərpicdən və ya dəmir – betondan gövdəsi vardır. Gövdənin mərkəzində onun bütün boyu uzunu kalorifer kameralı ocaq yerləşmişdir. Ocağa və kalorifer kamerasına paralel olaraq hər iki tərəfdə iş kanalları (qurutma kanalları) yerləşdirilmişdir. Xammal doldurulmuş vəqonetlər həmin kanallara yiğilir.

Buxarla qızdırılan kanallı quruducular havanın arada bir qədər qızdırılması ilə işləyir. 3 qızdırılma zonasının hər birindən sonra havanın bir hissəsi və ya hamısı təzə hava ilə əvəz edilir. Qurudu-cu qurğu öz boyu uzunu 2 paralel iş kanalına (qurutma kanalına) bölünmüştür. Hava birinci zonadan üçüncü zonaya tərəf hərəkət etdiyindən, məhsulu əks axın prinsipi ilə qurutmaq üçün vaqonet-ləri üçüncü zonanın qurtaracağından içəriyə doldurub birinci zo-naya tərəf yeridirlər.

Buxarla qızdırılan lentli quruducuların korpusu metaldandır. Həmin korpusun daxilində biri digərinin üzərində 4 və ya 5 ədəd mütəhərrik tor şəkilli metal lent yerləşdirilmişdir. Üst calorifer 8-10 mm izafi təzyiqli buxarla qızdırılır; onun ayrıca buxar və kon-densasiya kəməri vardır. Qalan 3 calorifer 5-6 atm izafi təzyiqli buxar ilə qızdırılır. Buxar həmin caloriferlərin hamisindən ardıcıl olaraq yuxarıdan aşağıya keçir. Hava aşağıdan yuxarıya verilir və hər caloriferdə bir qədər qızaraq bütün lentlər üzərində olan xam-malı qızdırır.

Beşlentli quruducuların təkmilləşdirilmiş formaları buraxıl-maqdadır.

Quruluşu dördlentli quruducular kimidir və eyni qaydada işlə-yir, lakin onlardan fərqli olaraq, bu quruducularda havanı suni su-rətdə dövr etdirən xüsusi sistem vardır. Xarici hava azca qızdırıla-raq ventilatorla aşağı lentin altına verilir. 5 lentin hamisindən və onların arasında yerləşdirilmiş caloriferlərdən keçidkən sonra iş-lənmiş hava ventilatorlarla sovrulub quruducudan çıxarılır və ya qismən dövr etdirilir. Qurğuda avtomat işləyən nəzarət - ölçü və nizamlayıcı cihazlar vardır.

Sublimasiya üsulu ilə xammalı dondurulmuş halda çox dərin vakuum altında qurudurlar. Sublimasiya bərk cismin ərimədən birbaşa buxarlanmasına deyilir. Maye fazanın bərkiməsi üçün məhsulun temperaturunu evtektik temperatura qədər azaltmaq la-zımdır. Bu halda məhsulun suyu tamamilə donu rəvə onda həll olmuş maddələr ayrılib çökür. Atmosfer təzyiqi şəraitində yeyinti məhsulları üçün evtektik temperatur çox aşağıdır (-60°S -yə ya-

xın). Buna görə də atmosfer təzyiqində su yavaş buxarlanır. Dərin vakuum altında evtektik temperatur yüksək olduğu üçün məhsulu soyutmaq əvəzinə, ona istilik verilir, bu da suyun buxarlanması prosesini sürətləndirir. Sublimasiya prosesi aşağı temperaturda və hava iştirak etmədən getdiyi üçün xammalda olan qiymətli kimyəvi maddələr (karbohidratlar, vitaminlər, fenol maddələri və s.) yaxşı mühafizə olunur. Adı qurutma üsulundan fərqli olaraq, burada şəkərlərin karamelləşməsi müşahidə edilmir. Uçucu maddələrin, o cümlədən də ətir maddələrinin itkisi minimuma enir. Bütün maye fazası bərk hala keçdiyindən sublimasiya üsulu ilə qurudulmuş məhsullarda mikrobioloji proseslər qətiyyən getmir.

Sublimasiya üsulu ilə qurutma prosesi sublimatordan, kondensatorдан, vakuum nasosundan və süni soyuq aparatlarından ibarət olan qurğuda aparılır.

Sublimatora məhsul doldurulub ağızını kip (hermetik) bağlayır və vakuum nasosunu işə salırlar. Yaranan vakuum altında temperaturu $15-20^{\circ}\text{C}$ olan xammalın tərkibindəki su onun öz istiliyi hesabına buxarlanmağa başlayır. Su buxarlandıqca dərin vakuum altında xammal öz-özünə donur və sublimatorda temperatur $-10-15^{\circ}\text{C}$ -yə qədər aşağı düşür. Donmuş suyun yenə də buxarlanması üçün sublimatorun içi boş lövhələri daxilinə qızmış su buraxılır. Qurutmanın davam etdirilmə müddəti xammalın növündən və iri-lyindən asılı olub, 5-6 saat çəkir.

Süni üsulla ən çox alma, armud, gavalı, albalı, gilas, moruq, böyürtkən; gün altında işə başlıca olaraq ərik, şaftalı və üzüm qurudulur.

Ərik. Orta Asiya respublikalarında, xüsusən fərqli vadisində qurudulur. Ərikdən 3 növ quru məhsul alınır: ərik qaxı (kuraqa), qaysı (kaysu), ərik qurusu (uryuk).

Ərik qaxı yarıya bölünmüş, doğranmış və ya dərilmiş, çeyirdəyi çıxarılmış əriyə deyilir. Qaysı çeyirdəyi çıxarılib bütöv şəkildə, ərik qurusu isə çeyirdəyi çıxarılmadan bütöv halda qurudulmuş ərik meyvəsidir. Ərik qaxı və qaysı ərik qurusuna nisbətən daha keyfiyyətli məhsuldur.

Qurutmaq üçün əriyin meyvəsi yetişmiş, dolu, sıx lətli, yüksək şəkərliyə və quru maddəyə malik olmalıdır. Ən yaxşı sortları Sübhani, Qursadıq, Xurmayı, İsfaraq və başqalarıdır. Qaysı və ərik qaxı emal etmək üçün yüksək keyfiyyətli iri meyvələrdən istifadə olunur. Xırda və qüsurlu meyvələr ərik qurusu almaq üçüq istifadə olunur.

Yoxlama, yuma və çeşidlənmədən sonra, iri meyvələr – 3-4 dəqiqə, xirdalar 2 dəqiqə müddətində $90-92^{\circ}\text{C}$ temperaturda blanşirlənir. Qızılı-sarı rəngli qurudulmuş ərik meyvəsi almaq üçün, qurutmadan əvvəl meyvələr 0,5-0,6%-li qatılığa malik sulfit turşusu məhlulunda 5-6 dəqiqə saxlanır və turşunun artığını axıtmaq üçün tərəcələrin üzərinə sərilir və sonra qurudulur. Bu qaydada yetişdirməyin əvəzinə xüsusi kameralarda 2-2,5 saat müddətində sulfit anhidridi ilə işləmədən də istifadə oluna bilər.

Qurutmaya hazırlanmış meyvələr 1 m^2 lentin səthinə 12-16 kq hesabı ilə yüklənir. Buğla işləyən lentli quruducularda ərik əvvəlcə $68-75^{\circ}\text{C}$ temperaturda qurudulub, proses 55°C temperaturda başa çatdırılır. Xırda meyvələr quruducudan bir dəfə, irilər iki dəfə buraxılır. Tunel quruducularında qurutmaya 45°C -də başlanıb, 65°C temperaturda proses başa çatdırılır.

Alma. Qurutmaq üçün əsasən normal yetişkənlilikdə olan yay və payız sortlarından istifadə olunur. Qışlıq sortlardan alınan meyvələr yalnız bir qədər saxlandıqdan sonra qurutmaya yararlı olar. Yüksək turşuluğa və şəkərliyə malik alma sortlarına üstünlük verilir. Hər bir zonada bu tələblərə cavab verən rayonlaşdırılmış sortlardan istifadə olunur. Qurutmada qabıq və toxum yuvasından təmizlənmiş, yaxud təmizlənməmiş meyvələr emal olunur. Yoxlamadan və yumadan sonra meyvələr təmizlənməyə, toxum yuvasının kənar olunmasına və doğranmaya verilir. Doğranmış xammal 1-2 dəqiqə 0,15-0,2%-li sulfit turşusu məhlulunda saxlanır, yaxud sulfit anhidridi ilə 30 dəqiqə işlənir. Hazırlanmış kəsimlər quruduğu lentin 1 m^2 səthinə 7,5 kq hesabı ilə yiğilir. Lentli quruducularda alma əvvəlcə $80-85^{\circ}\text{C}$ temperaturda, sonra isə 60°C -yə qədər temperaturda qurudulur. Qurutma 3-3,5 saat davam edir. Qurudul-

quruducularda 18 saat müddətində alınır. Gavalı 25%-ə qədər nəmlik qalana qədər qurudulur. Polimer materialdan hazırlanmış paket, yaxud qutulara doldurduqda nəmlik 18-20%-ə qədər azalmalidir. Qurudulmuş gavalı ətli, yumşaq, meyvənin qabığı bütöv olmaqla, çeyirdək meyvədə sərbəst hərəkət etməməlidir.

Şaftalını da qurutmağa ərik kimi hazırlayırlar. Xırda meyvələri çeyirdəyi ilə birlikdə bütöv halda qurudurlar, irilərini isə biçaqla və ya əl ilə yarıya bölgürər. Lola, Star, Fərhad, Elberta, Çempion, Qızıl yubiley və s. kimi yüksək keyfiyyətli sortlar əlverişlidir (cədvəl 7.1).

Meyvələr yoxlanır, yuyulur, sortlaşdırılır və çeşidlənir. Yüksək keyfiyyətli qax almaq üçün qabiq soyulur, çeyirdək çıxarılır və qurutmazdan əvvəl sulfit anhidridi ilə işlənir.

Cədvəl 7.1

Quru meyvə istehsalına xammalın sərf olunan norması

Xammalın növü	Hazır məhsulda quru maddələrin miqdarı, %	1 ton hazır məhsula xammal sərfi, t
Çeyirdəksiz ərik	20	7,0
Çeyirdəkli ərik	18	5,0
Çeyirdəkli gilas	19	4,5
Təmizlənməmiş armud	24	5,2
Təmizlənmiş armud	24	7-8
Çeyirdəksiz şaftalı	18-20	6-7
Çeyirdəkli gavalı	25	4,5
Təmizlənməmiş alma	20	7,0
Təmizlənmiş alma	20	8-10

Qurutmadan sonra məhsul soyudulur, qurumamış xammalı kənar etmək üçün sortlaşdırılır və nəmliyi bərabərləşdirmək üçün bir qədər saxlanır. Sonra bükülür və saxlanmağa göndərilir.

Gün altında qurudulma. Bu qurutmanın əsas üstünlüyü ondadır ki, onun üçün böyük vəsait tələb edən binalar və yanacaq sərfi lazımdır. Ona görə belə qurutma istənilən təsərrüfatlar da birbaşa tətbiq oluna bilər. Belə qurutmada quru meyvələrin

keyfiyyəti süni qurutmaya nisbətən aşağı olur. Lakin bu yolla qurulmuş məhsulun quruducu zavodlarda sonrakı işlənməsi onun keyfiyyətini xeyli yüksəldir.

Günəş altında qurutmaq üçün təsərrüfatlarda xüsusi qurutma məntəqələr yaradılır. Həmin məntəqələr bağ və üzümlüklerin yaxınlığında, yaxud onların ərazisində, yollardan uzaq olmalıdır. Qurutma meydançaları qrunut suları üzdə olmayan, sıx möhkəm-ləndirilmiş və yaxşı günəş işığı düşən sahələrdə yaradılmalıdır. O, düz səthli, yaxud cənuba bir qədər mailli olmaqla, asfaltla və ya samanlı palçıqla örtülməlidir. Burada su mənbəyi, xammalın yulması, tərəcə və podnosların qoyulması üçün yer, xammalın qəbulu və müvəqqəti saxlanması üçün örtülü çardaq, meyvə və gilə-meyvələri qurutmaya hazırlamaq üçün stol, pörtülmə üçün qazanlar və sulfit anhidridi ilə işləmək üçün kamera, həmçinin hazır məhsulu saxlamaq üçün anbar olmalıdır.

Meydançanın böyüklüyü 1 m^2 -ə düşən xammal hesabı ilə müəyyən olunur. Çeyirdəkli ərik və şaftalı, yarıya bölünmüş armud, üzüm - 10-12 kq, yarıya bölünmüş ərik və şaftalı - 6-8, bütöv armud və gavalı - 14-16, alma - 3-5, gilas və albalı - 8-10 kq. Bir mövsümə 25-30 t miqdərində müxtəlif meyvələri emal etmək üçün $1000-1200\text{ m}^2$ meydança tələb olunur.

Qurutma ağac və faner tərəcələrdə, yaxud podnoslarda aparılır. Podnoslar $90\times60\text{ sm}$ ölçüdə və 5 sm yüksəklikdə hazırlanır. Əsas çatışmazlığı dibi və iki tərəfinin bütöv taxta plankalardan hazırlanmasıdır. Hava ancaq üst və iki açıq tərəfdən daxil ola bildiyindən, podnoslarda xammalın quruması nisbətən uzun müddət tələb edir. Podnos əvəzinə tordan (tərəcə) istifadə etdikdə məhsulun quruma müddəti 25-30% qısalar.

Tor və podnosları düzəmk üçün dayaqlara bərkidilmiş stellajlardan istifadə olunur. Dayaqlar arasında uzununa məsafə $2,5\text{ m}$, eninə $1\text{ m}\text{-ə}$ qədər olmalıdır. Stellajların ümumi uzunluğu $10-15\text{ metrdir}$. Podnosların cənuba doğru mailliyyə malik olması üçün stellajların cənub dayaqlarını $40-50\text{ sm}$, şimalı $60-70\text{ sm}$ hündürlükdə hazırlanırlar. Günəş altında qurutmada meyvə və üzümün sulfit anhidridi

ilə işlənməsi geniş tətbiq olunur. Xammala verilən tələb süni qurutmada olduğu kimiidir. Meyvə və giləmeyvələrin hazırlanması üzrə aparılan ümumi əməliyyatlar hər ikisində eynidir.

Quru meyvələrin zavod emali. Günəş altında qurutma zamanı hazır məhsula toz və digər qarışıqlar düşür. Ona görə də keyfiyyətini və ərzaqlıq xüsusiyyətini yüksəltmək üçün quru meyvələr zavoda xüsusi axın xətlərində işlənir. Daxil olan quru meyvələr çəkilir, keyfiyyəti müəyyən olunur, anbar zərərvericilərindən təmizlənir. Meyvələr keyfiyyət və rənginə görə çeşidlənir və sortlaşdırılır. Sortlaşdırıldıqdan sonra ərik barabanlı yuyucularda yuyulub, sulfit anhidridi ilə 2 saat müddətində işlənir. Sonra 60^0S temperaturda tunel tipli quruducularda 1-2 saat, yaxud buxarla işləyən tentli quruducularda 10 dəqiqə müddətində 18-19% nəmliyə qədər qurudulur. Qurudulmuş məhsul yoxlanır, sortu müəyyən olunmaqla qutulara yığıılır.

Qurudulmuş üzüm daraq ayıran və təmizləyici barabandan keçirilməklə, daraq qalığı və meyvə saplağı təmizlənir. Silkələyici torda çeşidlənir, keyfiyyəti yoxlanır, lentli quruducularda $75-80^0\text{C}$ temperaturda 5 saat müddətində 12% nəmliyə qədər qurudulur. Quturduqdan sonra meyvə saplaq qalıqlarından təmizlənib, konveyrdə isti hava cərəyanı ilə qurudulur. Hazır məhsul doldurulmağın və bükülməyə verilir.

Qurudulmuş gavalı saplaqdan və qarışıqlardan təmizlənir, lentli nəql etdiricidə qeyri-standart meyvələr kənar olunur, yuyulmaq üçün ventilyatorlu yuma maşınınə verilir, $98-100^0\text{C}$ temperatura malik suda 1-6 dəqiqə pörtlür, artıq nəmliyi kənar etmək üçün 80^0C temperaturda tunel tipli quruducularda 8 saat müddətinə qurudulur.

7.4. Qurudulmuş üzüm istehsalı

Dünya miqyasında quru meyvə istehsalının yarısından çoxu qurudulmuş üzümün payına düşür. Belə üzüm özünü fizioloji yetişmiş və ya yetişib ötmüş vəziyyətdə yiğilaraq müxtəlif üsullarla quru-

dulmuş üzüm meyvəsi kimi göstərir.

Qurutma zamanı gilədən suyun buxarlanması gedir və nəticədə şirənin qatlığı artır. Bununla bərabər onun kimyəvi tərkibi də dəyişir. Şəkərin turşuya nisbəti atr, turşuların keyfiyyət tərkibi dəyişir, pentozların miqdarı yüksəlməklə, müxtəlif azot formalarının nisbəti dəyişir, fenol maddələrinin ümumi miqdarı azalır və aldehidlərin miqdarı artır.

Qurudulmuş üzüm yüksək qidalılıq dəyərinə malikdir. Onda olan maddələrin ümumi miqdarında (82%) faizlə:asan mənimənlən şəkərlər(qlükoza və fruktoza) - 69-76, üzvi turşular - 1-3, mineral maddələr - 2,0, həmçinin mikroelementlər, vitaminlər və s vardır. Yüksək qidalılıqla bərabər, qurudulmuş üzüm qan yaranmasını tənzim edir və qan azlığını müalicə etmək üçün tətbiq olunur.

Yüksək keyfiyyətli qurudulmuş məhsulların kütləvi istehsalı yalnız müəyyən şərtlər daxilində mümkündür; uzun müddətli vegetasiya dövrü, 4000°C -dən yüksək olan fəal temperaturlar cəmi, rütubətsiz və az yiğintili quru yay, böyük insolyasiyaya malik yay və payız, qurutma üçün əlverişli intensiv şəkər toplayan üzüm sortları. MDB üzrə belə şərait Özbəkistan, Tacikistan, Türkmenistan, Cənubi Qazaxıstan, həmçinin Azərbaycanın bəzi rayonlarında mövcuddur.

İstifadə olunan sortlardan asılı olaraq qurudulmuş üzüm üç əsas formaya bölünür. Kişmiş – giləsi toxumsuz, yaxud toxumu rüseym şəklində olan kişmiş üzüm sortlarından alınır.

Mövəc - toxumlu, iri giləli müxtəlif üzüm sortlarından hazırlanır.

Korinka - toxumsuz, kiçik giləli ağ, qara, çəhrayı korinka üzüm sortlarından hazırlanır.

MDB ölkələrində istehsal olunan qurudulmuş üzümün 90%-dən çoxu toxumsuz üzüm sortları Ağ və Qara kişmişin payına düşür. Bunlarla yanaşı Qırmızı Türkmen kişmişindən, Çəhrayı kişmiş və Əsgəri sortlarından da istifadə olunur.

Mövəc hazırlanmasında toxuma malik iri giləli - Katta Kurqan, Sultani, Himrəng, Hüseyni, Tayfi və s sortlardan istifadə olunur.

Qurutmaq üçün olan sortların yiğilması gilədə şəkərlik 23-25% olduqda aparılır. Yiğilmiş üzüm yoxlanır, yuyulur və sortlaşdırılır.

Yüksək keyfiyyətli məhsul almaq üçün üzüm qurutmadan qabaq işlənməlidir. Belə ki, 1-3%-li potaş, yaxud 0,5-2%-li qələvi məhlulu ilə 1-5 saniyə işlənir və su ilə yuyulur. Nəticədə gilə üzərindəki mum təbəqəsi kənar olunmaqla, qabıq zərif çatlarla örtülür. Qurutma zamanı belə gilədən nəmlik asanlıqla buxarlanır və o, az deformasiya olunur. Bəzi hallarda üzüm qurutmadan əvvəl 1 saat müddətində sulfid anhidridi ilə işlənir ki, bu mikroorganizmlərin inkişafını təsir altına almaqla, fermentləri inaktivasiya edir.

Üzümün birbaşa qurudulması prosesi müxtəlif üsullarla mövcud ola bilər: xüsusi meydançalarda, ştabellərə yerləşdirilmiş tərcələrdə, xüsusi binalarda (“soyaqxana”da); müxtəlif tip quruducularda salxımları sərməklə.

Çox hallarda təbii qurutma tətbiq olunur. Bu vaxt üzüm salxımı birbaşa günəş şüası altında, meydançalarda sərməklə qurudulur. Əla keyfiyyətli qurudulmuş üzüm isə kölgədə (ştabellərdə, yaxud “soyaqxana”da) qurutmaq yolu ilə alınır. Bu, salxımın bərabər qızmasını təmin edir və birbaşa düşən günəş şüasının zərərli təsirini aradan qaldırır. Lakin bu qurutma üsulu günəş altında, yaxud quruducularda qurutmaya nisbətən 3-4 dəfə uzun müddətə başa gəlir.

Üzümün süni surətdə qurudulması məhdud xarakter daşıyır. Belə qurutmadan təbii qurutma tətbiq oluna bilməyən daha şimal rayonlarında istifadə olunur. Bu halda müxtəlif tip quruduculardan istifadə olunur. Ən yaxşısı tunel və kanal tipli quruduculardır. Qurutmada quru hava cərəyanından istifadə olunur və qurudulma 50-65°C temperaturda həyata keçirilir.

Hazır mövücün orta kimyəvi tərkibi (quru maddəyə görə %-lə) belədir: şəkərin ümumi miqdarı 79,5-87,5; azot maddələri 2,4-2,9; turşular (şərab turşusuna görə) 0,7-2,3; sellüloza 1,3; kül 2,0-2,9; suyun miqdarı 16-22% arasında dəyişir.

Hazır kişmişin orta kimyəvi tərkibi (quru maddəyə görə %-lə) isə belədir: şəkər 82-87%; azot maddələri 2,1-2,3; turşular (şərab turşusuna görə) 1,4-1,6; sellüloza 1,3, kül 2,0-2,6; suyun miqdarı

16-21%.

Üzümün sortundan və qurudulma üsulundan asılı olaraq qurudulmuş üzüm bir neçə növə bölünür: bedona, səbzə, soyaqi, şıqani, germian və s. (cədvəl 7.2).

Cədvəl 7.2 Müxtəlif üsullarla qurudulmuş üzümün xarakterizəsi

Qurudulmuş üzümün növləri	Üzümün sortu	Gilənin kütləsi, Q	Gilənin ölçüsü (D maks. mm)	Gilənin xərici görünüşü	Texnologiyasının xüsusiyyətləri
Bedona	Ağ kişmiş	0,32-0,36	6-10	Çəhrayı	Günəş altında, əvvəlcədən işlənmədən qurutma
Səbzə	Ağ kişmiş	0,35-0,40	6-10	Açıq çəhrayı	Günəş altında, əvvəlcədən qələvi ilə işlənməklə qurutma
Qızılı səbzə	Ağ kişmiş	0,35-0,40	6-10	Açıq yaşıldan qızılı-yaya qədər	Ştabellərdə, əvvəlcədən qələvi və SO ₂ ilə işlənməklə qurutma
Soyaqi	Ağ kişmiş	0,32-0,36	6-10	Açıq-yaşıl	Xüsusi binalarda “soyaqxana”larda, kölgədə qurutma
Şıqani	Qara kişmiş	0,45-0,55	7-13	Qırmızı qarışıklarla boz qara	Günəş altında, əvvəlcədən işlənmədən qurutma
Germian	Kata-kur-qan Sultani, Nimrəng	1,2-1,5	15-20	Cəhrayı çalarlarla	Günəş altında, əvvəlcədən qələvi və SO ₂ ilə işlənməklə qurutma
Qızılı germian	Katta-kur-qan, Sultani, Nimrəng	1,2-1,5	15-20	Açıq-cəhrayı	Ştabellərdə, əvvəlcədən qələvi və SO ₂ ilə işlənməklə qurutma

Hazırda üzümün əvvəlcədən işlənməklə (yüksek gərginlikli elektrik impulsları və ferment preparatları) pərdə altında, günəş-radiasiya qurğusunda və s qurutma üsulları təklif olunmuşdur. Müxtəlif quruluşa malik quruduculardan, əsasən tunel və konveyer tipli quruduculardan, istifadə etməklə aparılan süni qurutma metodu xüsusilə diqqəti cəlb edir. Onların tətbiqi qurutma müddətini və istehsalat meydancalarına tələbatı azaltmaqla, prosesin məxnikləşdirilməsini yüksəldib, hava şəraitindən asılılığı aradan qaldırır. İsti iqlimə malik rayonlarda kombiniləşdirilmiş qurutma üsulunun tətbiqi perspektivli sayılır. Bu halda əvvəlcə günəş-radiasiya qurğusunda atmosfer havası ilə bir qədər qurutma aparılır, sonra proses istənilən tip quruducuda başa çatdırılır. Bu üsulun tətbiqi qurutma müddətini (təbii qurutma ilə müqayisədə) və enerji sərfini (süni qurutma ilə müqayisədə) azaltmış olur.

Qurudulmuş üzümdən çörək-kökə və qənnadı məmulatları istehsalında geniş istifadə olunur. O, məmulatların dad və enerji keyfiyyətini yüksəldir.

Son vaxtlar xaricdə müxtəlif qəlyanaltı məhsullar istehsalında mövücdən geniş istifadə edilir. MDB-də qurudulmuş üzümün tətbiqi ilə yeni növ desert məhsulun - Səmərqənd mozaikasının texnologiyası işlənib hazırlanmışdır. O, özünü qurudulmuş kişmiş üzüm sortlarının bütün giləsi ilə, quru meyvə və qozun xirdalanmış və düzbucaq şəklində sıxılmış qarışığının kimi göstərir.

Mövüc və kişmişin olmaması və ya çatmaması kəskin hiss olunan ölkələrdə, bu məhsulların əvəzedicisini hazırlamaq təklif olunur. Belə ki, Kanadada üzümün sıxılmış qabığından istifadə etməklə mövücün əvəzedicisi işlənib hazırlanmışdır.

Az miqdard lətlə sıxılmış qabıq möhkəm qarışdırılmaqla 35^0C temperaturda, 1 saat pektolitik fermentlərin sulu məhlulunda yetişdirilir. Qabıq sıxılıb ayrılır və Qırmızı Muskat üzümünün qatı şirəsində (65^0 Briks) 14-16 saat yertləşdirilir, sonra şirə axıdlılar və yenidən 14-16 saat həmin konsentratda yetişdirilir. Bu əməliyyatlardan sonra məhsul isti hava ilə qurudulur.

Alınmış məhsul peçenye, çörək, vafli, qəlyanaltı buğda məh-

sulları istehsalında müvəffəqiyyətlə istifadə olunur. Guman olunur ki, müəyyən forma verildikdən sonra o, sərbəst şəkildə quru meyvə məhsulu kimi istifadə oluna bilər.

Müxtəlif meyvə və giləmeyvələrdən, o cümlədən üzümdən quru meyvələrə oxşar məhsul almaq üsulu təkəlf olunmuşdur. İlkin xammal (üzüm məhsulu üçün-üzüm cecəsi) xırdalanır, şəker və jele yaradan maddə ilə (pektinlə) qarışdırılır. Bu halda nömlük 14-20%-ə qədər azalır. Qarışdırın vaxt hər bir məhsulun reseptinə uyğun rəngləyici, dadlı əlavə, turşular və digər maddələr də əlavə olunur. Alınan kütlə eyni vaxtda qızdırılmaqla xüsusi formada sıxılır. Hazır məhsul qurudulmuş meyvələrin əvəzedicisi kimi, müxtəlif məhsullar istehsali üçün istifadə olunur.

S K K Z N C F S L

KOMPOTUN HAZIRLANMA TEXNOLOG YASI

8.1. Xammalın hazırlanması

Kompot hermetik qapalı qablarda sterilizə yolu ilə meyvə və giləmeyvələrin şəkər şərbətində konservləşdirilməsi ilə hazırlanır. Tərkibində çoxlu miqdar şəkər olması və hazırlanmasında yüksək keyfiyyətli təzə xammaldan istifadə olunması onları qida baxımından dəyərli edir. Ona görə də kompot olduqca geniş istehsal olunmaqdadır.

Komplotlar demək olar ki, bütün meyvə və giləmeyvələrdən emal olunur. Ərik, alça, üzüm, gavalı, albali, moruq, şaftalı və armud komplotları yüksək dad keyfiyyətinə görə xüsusişlə fərqlənir. Uşaq üçün və pəhriz məqsədilə komplotlar çayirdəkli meyvələrdən çayirdəyi çıxarıqmaqla, tumlu meyvələrdən isə toxum yuvası çıxarılmamaqla və qabıqsız emal olunurlar. Ümumiyyətlə komplotlar eyni növ meyvələrdən və yaxud onların qarışığından («assorti») hazırlanır.

Xammala tələb. Komplotlar üçün şəkərli, gözəl xarici görünüşə malik, yüksək dad keyfiyyətli, yaxşı ətirli, emal zamanı rəngini dəyişməyən və həll bişməyən sortlar yararlıdır. Bəzən komplotlar tez donan xammaldan, yaxud sterilizə olunmuş yarım məhsullardan hazırlanır. Bu halda meyvələr formasını saxlamalı, rəngini itirməməlidir. Əsasən assorti komplotlar istehsalı geniş yayılmışdır. Kompot hazırlamaq üçün meyvə və giləmeyvələr sağlam, mexaniki zədəsiz və digər nöqsanlırsız olmalıdır. Onları texniki yetişkənlik dövründə yiğirlər. Yetişməmiş meyvələr çoxlu miqdarda turşulara malik olub, zəif rəngli olur və komplotların keyfiyyətini aşağı salırlar. Yetişib ötmüş meyvələrdən istifadə etdikdə isə sterilizə prosesində onların dağıılması müşahidə olunur. Meyvələrin diametri (bütöv meyvələri konservləşdirmək üçün) 45 mm-dən çox olmamalıdır.

Əriklərin rəngi sarı və ya narıncı sarı olmalı, üzərində göy yelər və kəskin qırmızı ləkələr olmamalı, meyvələrin diametri 30 mm-dən az olmamalıdır. Kompot hazırlamaq üçün ən yaxşı sortları Şalax, Şiraz əriyi, Ananas əriyi, Qırmızı partizan əriyi, Ərzəmi gec yetişən iri ərik, Şindaxlan və başqalarıdır.

Albalı ən yaxşı sortları meyvəsi intensiv rəngli lətə, az miqdardır turşuluğa malik, diametri 12 mm-dən az olmayan sortlar hesab olunur. Belə tələblərə cavab verən sortlar – Vladimirskaya, Lyubskaya, Jukovskaya, Spanka, Səmərqənd albalısı, Qara moreel və başqalarıdır. Yetişməmiş meyvələrindən istifadə arzu olunmazdır. Cənki xırda meyvələri çoxlu miqdardır turşu və az rəng maddələrinə malik olur.

Üzüm. İri giləli seyrək salxımlı süfrə sortları məsləhət görülür. Bunlara Əsgəri, Bayansıra, Qalan, Jemçuq Saba, Cəhrayı tayfa, Hamburq muskatı, Üzümlüklerin kralıçası, Ağ Hüseyni və s. aiddir.

Armud. Kompot üçün ağ rəngli zərif lətə malik həll bişməyən Daş hüceyrələrsiz sortlar əlverişlidir. Bunlara Bere Ardanpon, Bers Bosk, Bers Qardi, Bere Jiffar, Bilyams, Meşə gözəli və s. aiddir.

Çiyələk. Meyvələri intensiv rəngli lətə malik sortlarından istifadə olunur. Bunlara – Zenqa-Zenqana, Kiyev tezyetişəni, Kom-somolka, Festivalnaya, Zaqorya gec yetişəni və s. aiddir.

Şaftalı. Orta, yaxud iri meyvəli (kütləsi 100-180 q), ləti sarı yaxud ağ və kiçik çeyirdəkli meyvəyə malik sortlarından istifadə olunur. Çeyirdəkli kompotlar hazırlamaq üçün lətdən asan ayrılan sortlardan istifadə etmək arzu olunur. Meyvələrin ləti qızdırılmaya davamlı olmalıdır. Ən yaxşı sortları – Anton Çexov, Lola, Salama, Elberta və başqalarıdır.

Cavali. Əsasən renglodların, venqrokların və mirabellərin müxtəlif sortlarından istifadə olunur. Ən yaxşı sortları bunlardır. Anna Şpet, Goy renklod, Renklod, Bove, İtaliya venqerkası, Adi venqerka, Mirabel Pansiyskaya.

Qara qarağat. Yüksək turşuluğa malik olduğuna görə kompot hazırlanmasında az istifadə olunur. Ən yaxşı sortları iri meyvəli eyni vaxtda yetişən sortlardır. Bunlara – Boskopski velikan, Qoli-

af Qolubka, Liya plodorodnaya, Pamyat Miçurina və b. aiddir.

Gilas. Açıq-sarı və ya tünd göy (bordo) rəngli (demək olar ki, qara) olmalı, diametri isə 15 mm-dən az olmamalıdır. Cəhrayı meyvələr sterilizə zamanı rəngini itirdiyindən və yaxud qonur rəng allığından onlardan istifadə etmək məqsədə uyğun sayılır. Ən yaxşı sortları Sarı Droqana, Sarı Denissena, Qara napoleon, Qara olessa, Çekniy oryol, Biqarro Qoşə və başqalarıdır.

Alma. Kompot üçün turşuluğu çox olmayan (0,2-0,4%), həll bişməyən payız və payız-qış sortları məsləhət görülür. Ən əlverişli sortları – adı Antonovka, Melba, Pepin, Kursk qızıl reneti, Qişa qalan qızıl parmen, Rozmarin, Tirolka, Boyken, Simirenko reneti və başqalarıdır.


Heyva. Rayonlaşdırılmış Çiləçi və sarı heyva sortlarından yüksək keyfiyyətli kompot hazırlanır. Armud, alma və digər meyvələrlə də qarışdırılıb hazırlanan kompotları da keyfiyyəti ilə fərqlənir.

8.2. Kompot istehsalı

Kompot üçün yiğilib zavoda gətirilmiş xammalı 12 saatdan (ərik, albalı) bir neçə günə qədər (alma, armud, naringi) saxlamaq olar. Kompot hazırlanması aşağıdakı texnoloji sxemə uyğun gedir.

Yoxlama, sortlaşdırma və çeşidləmə. Emal edilməyə verilən meyvə və giləmeyvələrin xırda-böyüklüyünə, formasına, yetişkənlilik dərəcəsinə və rənginə görə stardartın tələblərinə cavab verməyən hissəsi seçilib, kənar edilir. Büyüklüyünə görə çeşidləmə çeşidləyici maşında, qalan əlamətlərinə görə sortlaşdırma-sortlaşdırıcı-yoxlayıcı ləntdə həyata keçirilir. Hazırda rənginə görə sortlaşdırmaq (həm də yetişmə dərəcəsinə görə) üçün fotoelektron sortlaşdırıcılarından istifadə olunmaqdadır. Burada meyvə və giləmeyvələr bir qat və bir sıra ilə işıq mənbəyi və işığa hessas fotoelement arasından keçirilir. Rənginə görə tələbata cavab verməyən meyvələr, çıxdaş qurğusunda kənar edilir. Kompot üçün yaramayan bəzi meyvə və giləmeyvələri digər növ konservlərin (povidlo, püre) hazırlanmasında istifadə etmək olar.

Kompot hazırlanmasının texnoloji sxemi



Yuma. Tumlu meyvələr sortlaşdırıldıqdan sonra barabanlı, ya-xud elevatorlu yuyucularda, daha sonra isə ventilyatorlu yuyucularda yuyulur. Çəyirdəkli meyvələr - ventilyatorlu, yaxud yuyucu sil-kələyici maşınlarda, zərif lətli giləmeyvələr isə az təzyiqli (50 kPa) su altında yuyulur. Bəzi hallarda yuma sortlaşdırmadan əvvəl aparılır. Bu halda nöqsanlı meyvələr daha yaxşı bilinir. Bu vaxt meyvə və giləmeyvələr sortlaşdırıcı lentin çıxışında su ilə yaxalanır.

Meyvələrin sonrakı emal əməliyyatları (təmizlənməsi, doğranması, bişirilməsi) çox fərdidir və onların hər biri emal edilən hər xammal növü üçün ayrıca nəzərdən keçirilməlidir.

Ayrı-ayrı meyvə və giləmeyvə növlərinin hazırlanması. Sortlaşdırılmış, yoxlanılmış və yuyulmuş meyvə giləmeyvələr sonrakı işlənmələrə daxil olur. Əriyi yarı bölbüb konservləşdirirlər. Bölünmə düz şırımin üzəri ilə iki hissəyə ayırmaqla aparılır və çəyirdəyi çıxarılır. Xırda meyvəli ərik sortları bütöv şəkildə çəyirdəkli konservləşdirilir.

Saftlı. Xırdameyvəlilər bütöv halda, iri meyvəlilər isə yarıya bölünüb, çəyirdəyi çıxarılmamaqla konservləşdirilir. Əgər kompot təmiz meyvələrdən hazırlanırsa şaftalı 1,5 dəq. müddətində 2-3%-li qaynar qələvi möhlulu ilə işlənir, sonra qabiq və qələvinin qalığı diqqətlə yuyulub, kənar edilir. Təmizlənən meyvələr buğla 2 dəqiqə müddətində pörtlədilir.

Heyva, armud və almanın qabığını soyur, meyvə saplaşğını qoparır, kasaçıqlarını kəsir və toxum yuvasını çıxarırlar. Zərif qabıqlılar təmizlənmədən konservləşdirilir. Qalın qabıqlı meyvələr isə (heyva) qabiq təmizləyən maşınlarda, yaxud 30-35%-li qələvi möhlulunda 1-2 dəqiqə müddətində qaynatmaqla təmizlənir. Sonra qələvini və qabığın qalığını kənar etmək üçün soyuq su ilə möhkəm yuyulur. Armudu ya bütöv (xırda meyvəli sortlarda toxum yuvası çıxarıldıqdan sonra), ya da yarıya bölrək (iri meyvələri dörd hissəyə bölrək), konservləşdirirlər. Almani yarıya, heyvanı hər biri 15-20 mm qalınlığında olan dilimlərə bölürlər.

Təmizlənmiş bütöv, yaxud doğranmış meyvələr 85°C temperaturda 0,11%-li limon və ya şərab turşusu ilə pörtlədilir. Alma 2-3 dəqiqə, armud və heyva 10 dəqiqəyə qədər (meyvələrin yetişkənliyi və doğranma böyüklüyündən asılı olaraq) pörtlədilir. Sonra meyvələr soyudulur. Əks halda lət həddindən artıq yumşalır. Alma və armudu həll bişmiş lətlə istifadə etdikdə onları şəker şərbətində pörtürər. Alma $80-90^{\circ}\text{C}$ temperaturda 2-6 dəq. 30-35%-li şərbət, armud $90-100^{\circ}\text{C}$ temperaturda 6-7 dəq. 5-10%-li şərbət də pörtlədilir.

Hazırlanmış meyvələr həmin anda qablara doldurulur. Əgər doldurulmazsa alma və armud 0,1%-li, heyva 0,5%-li limon, yaxud şərab turşusu məhlulunda saxlanır. Bu işdə əsas məqsəd meyvələrin tutqunlaşmasının qarşısını almaqdır.

Albalı, gilas və zoğalı adətən çeyirdəklə konservləşdirirlər. Meyvələr xüsusi maşınlarda saplağından təmizlənir, yetişmə dərəcəsinə görə sortlaşdırılır və çeşidlənir. Əgər albalı və gilas kompoitu uşaqlar üçün hazırlanırsa onların çeyirdəyi təmizləyici maşınlarda kənar edilir.

Gavalı. Əsasən bütöv şəkildə konservləşdirilir. Pəhriz və uşaq üçün kompotlar hazırladıqda, eləcə də iri meyvəli gavalıdan istifadə etdikdə (40 mm-dən iri) meyvələr xüsusi maşınlarda yarıya bölnüb, çeyirdəyi kənar edilir.

Gavalı qalın və möhkəm qabığa malikdir. Ona görə də onların blanşirlənməsi aparılır. Nəticədə qabiqda xırda çatlar yaranır və belə meyvələr sterilizə zamanı həll bişmir. Gavalının bütöv meyvələri bir neçə üsulla balanşirlənir: 90°C temperaturada 0,5-1%-li qələvi məhlulunda 5-10 san. müddətində və su ilə dərhal soyutmaqla; eləcə də $80-85^{\circ}\text{C}$ temperaturda 25%-li şəkər şerbətində 1,5 dəq. müddətində su ilə soyutmadan.

Çiyələyin meyvə saplaqlarını və kasa yarpaqlarını qoparır, bütün yaşıl, çürümüş giləmeyvələr kənar olunmaqla çeşidlənir. Sterilizə zamanı meyvələri həll bişməsin deyə, 2-4 saat müddətində $50-60^{\circ}\text{C}$ temperaturda 65%-li şəkər şerbətində saxlayırlar. Çiyələk zəif rəngli şirə verdiyindən, yaxşı olar ki, adı şəkər şerbəti əvəzinə, rəngə malik 68-70%-li çiyələk mürəbbəsinin şerbətində istifadə edilsin.

Moruğu da çiyələk kimi hazırlayırlar: əgər giləmeyvələr moruq zərər vericisi isə yoluxmuşsa, onları əvvəlcə 1%-li xörək duzu məhlulunda 5-10 dəq. müddətində saxlayır və sonra dus altında soyuq su ilə yuyurlar. Moruğu qabaqcadan moruq şerbətində saxlamaq olar.

Qara qarağat maşınlarda meyvə saplaqlarından və kasa yarpaqçıqlarından təmizlənib, arakəsmələrdə ən iri giləmeyvələr seçilir (xirdalar şirə və püre üçün istifadə olunur).

Üzüm daraq və saplaqdan təmizlənir. Naringi kompot üçün təsadüfi hallarda istifadə olunur. Meyvələrin qabığını soyub dilimlərə ayırir və acı narıncı qlukozid olan aq lifli toxumanı təmizləmək üçün 30-40 saniyə ərzində 0,8-1%-li isti (85°C) soda məhlulunda saxlayıb, sonra soyuq su ilə yuyurlar.

Feyxoanın qabığını 3%-li sodium-hidroksid məhlulunda kimyəvi üsulla soyduqdan və meyvələri su ilə yuduqdan sonra bütöv halda konservləşdirirlər.

Şerbətin hazırlanması. Şəkərdə müxtəlif qarışqlar olur. Ona görə də o, əvvəlcə iri hissəciklərdən təmizlənir. Xırda qarışqlar şerbəti durultmaq yolu ilə kənarlaşdırılır. İki gövdəli qazana müəyyən miqdardan su tökülüb qaynayana qədər qızdırır və ona şəkər çalınaraq, qarışdırılmaqla həll edilir. Şerbəti durultmaq üçün onun üzərinə yeyinti albumini, əgər o yoxdursa yumurta ağı (4 q albumin, yaxud dörd yumurta ağı – 100 kq şəkərə) əlavə olunur.

Albumin, yaxud yumurta ağı 1 litr soyuq suda həll edilir. Qızdırıldıqda zülal pıxtalaşır və bütün qarışqları özü ilə köpük şəklinde şerbətin səthinə çıxarır. Köpük şerbətin üzündən götürülür və alınan şəkər şerbəti six parçadan süzülür. Albumin, yaxud yumurta ağı olmadıqda, şerbət qızdırıldıqdan sonra sakit saxlanır (ən azı bir saat) və sonra süzülür.

Armud, ərik və açıq rəngli gilas az turşuluğa malik olur. Ona görə də, bu növ kompotların dadını yüksəltmək və mikroorqanizmləri məhv etmək üçün, sterilizə zamanı şerbətə 50%-li məhlul şəklində limon və ya şərab turşusu vurulur. Onun miqdarı armud kompotu üçün şerbətin kütləsinə görə 0,3%, gilas və ərik üçün 0,2% təşkil edir.

Müxtəlif növ kompotlar üçün şəkər şerbətinin qatılığı eyni olmur. Bu onunla izah olunur ki, hətta eyni növ meyvə və giləmeyvədə şəkər və turşunun miqdarı, meyvənin sortundan, becərildiyi şərait və zonadan, yetişmə dərəcəsindən asılı olaraq dəyişir. Hazır kompotun dadı şəkər və turşunun nisbətindən asılı olub, müəyyən hədd daxilində olmalıdır. Məsələn, əgər alma və qarağatı 30%-li şerbətlə qarışdırısaq, almadan alınan kompot xoşagələn turşa-şirin, qara qarağatdan alınan isə olduqca turş dada malik olacaqdır.

Meyvələrdən çəyirdəklə birlikdə kompot hazırladıqda, çəyirdəksiz vəziyyətdəkinə nisbətən meyvənin netto kütləsində şəkər az olur. Uyğun olaraq, meyvələrdən çəyirdəklə birlikdə kompot hazırladıqda şərbət yüksək şəkərlikdə hazırlanır.

Meyvə və giləmeyvənin quru maddəsinin 80%-ə yaxını şəkərlərdir. Xammalda şəkərin təyini olduqca uzun çəkir. Ona görə də meyvəyə uyğun olaraq şərbətin hansı şəkərlikdə hazırlanmasını müəyyən etmək üçün, xammalda quru maddənin miqdəri təyin olunur. Bu məqsədlə refraktometr adlanan alətdən istifadə olunur. Kompot növlərində şərbətin qatılığı fərqli olur (cədvəl 8.1).

Cədvəl 8.1

Meyvə-giləmeyvə kompotları istehsalının resepti

Kompot	1 ton hazır məhsula görə, kompotun kq-la resepti		Xammalda turşuluq, %-la	Xammalda quru maddə, %-la	Şərbətin qat., %-la	1 t hazır məhsula kq-la şəkərin sərf olunan norması
	meyvə	şərbət				
Ərik, bütöv meyvələrlə	704	396	1,2	11	40	161
				12	38	155
				13	36	145
Ərik, yarıya bölünmüş	728	272	1,2	11	52	144
				12	50	138
				13	48	133
Gavalının Venqerka İtaliyanskaya sortu, bütöv meyvələrlə	672	328	0,9	13	32	107
				14	30	100
				15	28	93
Qara qarağat	650	350	2,5	13	62	220
				14	60	213
				15	58	206
Alma, yarıya və ya dörd yerə bölünmüş, qabığı soyulmuş	641	359	0,7	9	32	117
				10	30	109
				11	28	102
				12	26	95

Hazırlanan vaxt şerbətin qatılığı refraktometrlə temperatura düzəliş verilməklə təyin olunur (düzəliş qiyməti xüsusi cədvəldən götürülür). Əgər bişirmədə şerbət olduqca yüksək qatılıqda alınarsa onun üzərinə su, az qatılıqda alınırsa şəkər əlavə etmək lazımdır.

8.3. Doldurma və steriliz etm

Qabların doldurulması və ağızının bağlanması. Hazırlanmış meyvə və giləmeyvələr qablara avtomat, yarımavtomat yaxud məxaniki əl doldurucuları ilə doldurulur. Kiçik partiya kompotlar hazırlanıqdə əllə doldurma da tətbiq oluna bilər. Bu zaman meyvələr zədələnməsin deyə çox ehtiyatlı olmaq lazımdır. Bu xüsusilə möhkəm lətə malik olmayan meyvələrə (şaftalı, ərik, yarı bölünmüş alma, moruq, çiyələk) aiddir.

Kompotun növündən asılı olaraq qabı seçilir. Məsələn moruq, çiyələk və qara qarağat yalnız şüşə və laklanmış metal qablar tətbiq oluna bilər. Belə ki, albalı, gilas, üzüm, zoğal, gavalı kompotları çox vaxt laklanmış tənəkə bankalarda buraxılır. Kompotları doldurmaq üçün təsadüfi hallarda ağ tənəkə (laklanmamış) qablardan istifadə olunur. Çünkü belə bankalarda meyvələrin rəngi bəzən çəhrayılaşır. Bunun səbəbi meyvələrdə olan aşı maddələri ilə qalay duzları arasında gedən kimyəvi reaksiyalardır. Armud meyvələri uzun müddət qızdırılma nəticəsində də çəhrayılaşa bilər, çünkü uzun müddət qızdırıldıqda aşı maddələri toplanaraq qırmızı rəngli omorf birləşmələr əmələ gətirir.

Meyvələri bankalara səliqə ilə sıx düzür və eyni zamanda bir daha müayinədən keçirirlər. Bankaya yiğilan meyvələrin kütləsi xammalın növündən asılı olub, bankadakı bütün kütlənin xalis çəkisinin 55-80%-ni təşkil edir. Bankaya doldurulmuş meyvələrin üzərinə isti şerbət əlavə olunur. Albalı, gilas, zoğal və gavalı büzüşməsin deyə, üzərinə tökülcək şerbətin temperaturu 60°C , üzüm – 40°C , qalan meyvə və giləmeyvələrdə – $80-85^{\circ}\text{C}$ olur.

Şerbət əlavə olunduqdan sonra bankalar uyğun maşınlarda bağlanır və sterilizə olunmağa verilir.

Komplotların sterilizə olunması. Kompot üçün istifadə olunan demək olar ki, bütün meyvə və giləmeyvələr yüksək turşuluğa malik olur. Əgər xammalın turşuluğu yüksək olmazsa, şərbətə limon, yaxud şərab turşusu əlavə edirlər.

Turşular qızdırma zamanı mikroorqanizmlərin məhvini sürətləndirir. Bu, komplotları $85\text{-}90^{\circ}\text{C}$ temperaturda (xüsusiylə tez həll bişən meyvələr) pasterizə, yaxud 100°C -də sterilizə etməyə imkan verir.

Daha çox sterilizə etmə tətbiq olunur. Sterilizə temperaturuna qədər qızdırma (qabın tutumundan və növündən asılı olaraq) bir çox kompot növləri üçün şüşə qablarda 20-30 dəq., tənəkə qablarda 15 dəq. davam edir. Sterilizə etmə müddəti də olduqca müxtəlifdir. Məsələn, alça, zoğal komplotları 1-82-500 bankalarında 100°C temperaturda 3-5 dəq., 85°C temperaturda – 15-20 dəq., böyük tutumlu qablarda isə 5-10 dəq. artıq müddətə sterilizə olunur.

Eyni qablara doldurulmuş bu və ya digər növ komplotlar üçün sterilizə müddəti müxtəlif ola bilər. Bu meyvənin böyüklüyündən (bütöv yaxud bölünmüş), yetişmə dərəcəsindən və lətin sıxlığından asılıdır. İri, yaxud yetişməmiş meyvələr xırda yaxud yetişmiş meyvələrə nisbətən daha çox bisirilir.

Bir çox kompot növlərinin meyvə və giləmeyvələri sterilizə zamanı həll bişir yaxud yumşalır. Ona görə də sterilizə etdikdən sonra onları sürətlə soyutmaq lazımdır. Adətən şüşə bankalarda komplotların soyutma müddəti 20-25 dəq., tənəkə qablarda 15-20 dəq. olur.

8.4. Assorti kompotlar

Assorti kompotlar 20 addan çox istehsal olunur. 2-4 meyvə və giləmeyvənin qarışığından hazırlanır. Yaxşı olar ki, müxtəlif rəngli meyvələrdən istifadə olunsun. Bu kompotun xarici görünüşünü yaxşılaşdırır. Komponentlərin nisbəti müxtəlif ola bilir. Bununla belə bu, hər növ assorti üçün ciddi müəyyən olunur.

Yaxşı olar ki, assorti eyni vaxtda yetişən meyvə və giləmeyvədən hazırlanın, hər bir növ üçün xammal adı kompotlarda olduğu kimi hazırlanır. Meyvə və giləmeyvələr müəyyən olunmuş reseptə uyğun bankalara yiğilir və üzərinə isti şerbət tökülür. Şerbətin qatılığı xammaldan asılı olaraq 40-60% olur. Məsələn, firəng üzümü, albalı və qara qarağatdan (onlar 58, 30, 12% çəki nisbətlərdə götürülür) ibarət assortiyə 50%-li şerbət, qara qarağat və albalı (62:38%) assortisinə 60%-li; albalı və firəng üzümünə (60:40%) – 40%-li şerbət əlavə edirlər.

Əgər assortinin tərkibinə daxil olan xammalın yetişmə vaxtı uyğun gəlməzsə, onda əvvəlcə tez yetişən meyvə və giləmeyvə dondurma, yaxud 20%-li şəkər şerbəti ilə sterilizə olunur. Gec yetişən xammal növü yetişdikdən sonra, onda yarımfabrikat olan əvvəlki banka açıllaraq şerbəti götürülür və təzə meyvələr köhnələrlə birlikdə bankaya yiğilərək üzərinə 45%-li şerbət əlavə olunur. Yarımfabrikatlardan götürülmüş şerbət şəkər əlavə edilməklə lazımı qatılığa çatdırılır və kompotlar üçün istifadə olunur. Bu proseslər başa çatdıqdan sonra bankaların ağızı bağlanıb sterilizə olunur.

Assorti kompotlarının bir növü qarışiq kompotdur. Belə kompot hazırlanıqda iri meyvələri (tumlu meyvələri, şafṭalını, əriyi) hər tilinin uzunluğu 8-10 mm olan kiçik kublar şəklində doğrayır, xırda meyvələri isə (gilası, üzümü) bütöv halda konservləşdirirlər.

Hazır məsulun keyfiyyətin təlabat. Konserv sənayesi kompotların üç sortunu buraxır: əla, birinci və süfrə. Kompotları sortlara bölməyin əsasında aşağıdakı əsas göstəricilər durur: dadı, ətri, meyvələrin xarici görünüşü, onların konsistensiyası və rəngi, şerbətin keyfiyyəti.

Mədəni və yabanı meyvə və giləmeyvələrdən alınan kompotların keyfiyyəti standartın tələblərinə cavab verməlidir. Hər bankaya rənginə, böyüklüyünə və formasına görə eyni olan həll bişməmiş meyvələr doldurulmalıdır. Bütvə və doğranmış meyvələrin qarışdırılmasına icazə verilmir (resept əsasında hazırlanan bəzi assorti növlərindən başqa). Meyvə saplaqları tamamilə kənar edilməlidir. Şerbət şəffaf olmalı, rəngi meyvə lətinin rənginə uyğun gəlməlidir.

Kompotların keyfiyyəti sonuncu dəfə iki həftəlik saxlanmadan sonra müəyyən olunur. Bu müddətdə meyvə və şerbətdə olan şəkərin qatılığı bərabərləşir. Belə ki, şerbət meyvələrin toxumasına, meyvələrin şirəsi isə şerbətə keçir. Nəticədə kompotların xarici görünüşü və dadı yaxşılaşır.

Kompotların keyfiyyətini müəyyən etdikdə meyvə və giləmeyvələrin faiz nisbətləri nəzərə alınır. Çox vaxt bu 50, 55 yaxud 60%-ə bərabər olur. Əla və birinci sort kompotların şerbətində quru maddənin miqdarı, süfrə kompot sortlarına nisbətən 2-3% yüksək olur. Bütün sort alma kompotlarında meyvənin kütləsinin hazırlan məhsulun kütləsinə olan nisbəti 50% təşkil edir.

Əla, birinci və süfrə kompot sortları üçün standartda müəyyən güzəştler nəzərdə tutulur. Məsələn, qeyri-bərabər irilikdə olan meyvələrə əla sortda 10%, birinci sortda 30% yol verilir. Sortların heç birində kənar qarışqların olmasına icazə verilmir.

Kompotlar, eləcə də, bütün meyvə-giləmeyvə konservləri yaxşı havalanan quru anbarlarda $15-20^{\circ}\text{C}$ temperaturda daha yaxşı saxlanır. Yüksək temperaturda saxlama meyvələrin yumşalmasına, vitaminlərin və rəng maddələrinin parçalanmasına səbəb olur. Bu həm də qalan mikrofloranın inkişaf etməsinə kömək göstərir və məhsulu xarab edir. Armud, şaftalı və ərik kompotlarında şerbət bulanır, armud meyvələri qızarır və çox saxlandıqda tutqunlaşır, onlarda metal təmi əmələ gəlir. Kompotların laklanmamış ağ tənəkə bankalarda yüksək temperaturda saxlanması məhsula qalayın keçməsini sürətləndirir. Kompotların donmasına da yol vermək olmaz, çünki onların donması meyvələrin konsistensiyasına mənfi təsir göstərir.

DOQQUZUNCU F S L

Q NNADI M MULATLARININ TEXNOLOG YASI

9.1. Q nnadı m mulatlarının çə idi v keyfiyy ti

Qənnadı məmulatları şirin, xoşagələn dad və ətir, gözəl xarici görünüşü, yüksək qida dəyəri, həmçinin yaxşı həzmə gediciliyi ilə fərqlənir. Onlar əsasən şəkərdən, yaxud başqa şirin maddələrdən (bal, ksilit, manit, sorbit), həmçinin patkadan, müxtəlif meyvə və giləmeyvələrdən, süddən, yağıdan, kakaodan, qoz ləpəsindən, un-dan və s. hazırlanır. Qənnadı məmulatları əsasən 2 qrupa bölünür: şəkərlilər və unlular. Təzə qənnadı məmulatlarının hazırlanmasında əsas istiqamət uşaq və pəhriz məqsədli qida məmulatlarının çeşidini artırmaq, zülalın miqdarını yüksəldərək, karbonatların, ilk növbədə isə şəkərlərin miqdarını azaltmaqdan ibarətdir. Zülal tam dəyərli, həm də çatışmayan qida məhsulu olduğundan, müasir dövrə zülal tərkibli yeni-yeni xammal növlərinin axtarışı aparılmışdır. Həmin məhsullar qənnadı məmulatları istehsalında müvəffəqiyyətlə istifadə oluna bilər.

Ölkəmizdə şəkərlə konservləşdirilən çoxlu adda məhsul emal edilir. Bunlara sürtgəcdən keçirilmiş yaxud şəkərlə əzilmiş meyvə və ya giləmeyvələr, mürəbbə, povidlo, cem, jele, konfityur və baş-qaları aiddir. Bu konservlərin istehsalı yüksək qatılıqda şəkərlər-dən istifadəyə əsaslanmışdır. 60-65% şəkərə malik məhlullar yüksək osmotik təzyiqə malik olub, belə məhlulda mikroorganizmlər su itirərək inkişaf edə bilmir. Ona görə də 60-65% quru maddəyə malik olan konservlər pasterizə və hermetikləşmə aparılmadan uzun müddət saxlama bilir. Lakin istehsalatda pasterizə edilmədən bəzi hallarda yalnız povidlo hazırlanır. Pasterizə olunmamış və ağızı bağlanmamış mürəbbə, cem və digər şəkərli konservləri havanın rütubəti yüksək olan binalarda saxlılıqda, məhsulun üst his-səsində havadan su toplanaraq şəkər şərbətinin qatılığını azaldır və məhsul qıçırımağa başlayır.

65-70% şəkərliyi olan mürəbbə yaxud cemi 5°C -dən aşağı tem-

peraturda saxladıqda saxaroza kristallaşır və məhsul şəkərləşir. Mürəbbə və cem limon turşusu əlavə edilərək bişirildikdə saxaroza tədricən inversiya olunur (onun 30-40%-ə qədəri qlükoza və fruktozaya çevrilir) və məhsul daha şəkərləşmir. Bunun üçün şəkərin bir hissəsini qlükozaya malik patka ilə əvəz edirlər. Şərbətində quru maddənin qatılığı 60% olan mürəbbə və cem də şəkərləşmir. Lakin qıçqırmasın deyə onları pasterizə edir və kip bağlayırlar.

Cem, konfitur və povidlo mürəbbədən fərqli olaraq, jeleyə-bənzər konsistensiyaya malik olmalıdır. Məhsulun jeleləşməsi turşu iştirakı ilə pektinin hesabına gedir. Şəkər əlavə olunması jeleləşməni tezləşdirir. Ən yaxşı jeleşəkilli quruluş turşu və pektinin qatılığı ən azı 1%, şəkər isə 60% olduqda yaranır. Jele əmələ gətirmə xüsusiyyəti pektinin jeleləşmə xassəsində asılıdır. Pektinin jeleləşmə xüsusiyyəti meyvə və giləmeyvələrin əksəriyyətində yüksək olur. Əgər o, kifayət qədər olmazsa xammala, alma cecəsindən yaxud digər materiallardan alınmış təmiz pektin əlavə edirlər. Qeyd etmək lazımdır ki, uzun müddətli qızdırma pektini parçalayır və onun jele yaratmaq xüsusiyyətini zəiflədir.

9.2. Mürəbbə

Mürəbbə şəkər şərbətində və ya şəkər-patka şirəsində bişirilmiş məhsula deyilir. Mürəbbə elə bişirilməlidir ki, hazır məhsulda meyvələr həll bişmiş olmasın və şirə meyvədən rahat ayrılsın. Mürəbbədə meyvə ilə şirənin nisbəti 1:1 olmalıdır. Mürəbbənin hazırlanma texnologiyası olduqca mürəkkəbdür. Belə ki, o, bütün meyvə və ya doğranmış hissələr əzilməsin deyə uzun müddətli və çox qat bişirmə tələb edir. Bu isə cəmdən fərqli olaraq, hazır məhsulun dadında, iyində rəngində mənfi şəkildə əks olunur. Mürəbbə olduqca çox çeşiddə hazırlanır. Onu bütün meyvə və giləmeyvələrdən, hətta qızılgül ləçəklərindən də emal edirlər. Bütünlükdə 30-dan çox adda mürəbbə emal olunur. Mürəbbələr sterilizə olunmuş və olunmamış olmaqla, iki növdə buraxılır. Keyfiyyət göstəricilərindən asılı olaraq mürəbbə ekstra, əla və birinci sort ola bilir.

Kompot emalı üçün yararlı olan sortlar mürəbbə üçün də əlvə-


rişli sayılır. Zavoda götirilmiş xammalı keyfiyyətinə, yetişkənlik dərəcəsinə, böyüklüğünə və rənginə görə çeşidlərə ayırır, suda yuyur və qabığını soyurlar. Bütün meyvə növləri üçün kəsiyin minimum diametri müəyyən olunmuşdur. Məsələn, ərik və şaftalı 30 mm; alça, ərik qurusu 15 mm; gavalı (sortdan asılı olaraq) 15-20 mm; gilas 12 mm; albalı 10 mm; çin və renet alması 14 mm. Digər bitki meyvələrinin ölçüləri normalaşdırılmışdır. Orta ölçülü meyvələrdən istifadə olunması daha yaxşıdır, çünkü xırda meyvə və giləmeyvələr şəkər şerbətində bişirildikdə kələ-kötürləşir, iriləri isə şəkər şerbəti ilə daha çox dolur. Ona görə də çox iri heyvanı və almanın doğrayıb bişirirlər.

Meyvənin növündən asılı olaraq onu bu və ya başqa şəkildə emal edirlər (doğrayır, pörtür, sancaqla deşirlər), qabığı qalın meyvələrin deşilməsi bişirmə zamanı şirənin toxuma daxilinə keçməsini asanlaşdırır. Pörtmə hüceyrələrin protoplazmasının yarımnüfuz etdirmə qabiliyyətini aradan qaldırır, bununla da şirənin hüceyrələrə keçməsini asanlaşdırır. Bunun sayəsində meyvələr bişirmə zamanı öz həcmini azaltır, bu da mürəbbənin yaxşı keyfiyyətdə və çıxımda alınmasını təmin edir.

Şerbətin hazırlanması. Mürəbbə bişirmək üçün şəkər şerbəti kompotda olduğu kimi hazırlanır. Fərqi ondadır ki, sulfitləşdirilmiş xammaldan istifadə etdikdə şəkər filtrdən keçirilir, sulfitsizləşdirilmiş məhlulda həll olunur. Bütün hallarda şorbət duruludur. Şerbətin qatılığı hər mürəbbə növü üçün müəyyən olunmaqla, 50-70% arasında dəyişir.

Mürəbbənin bişirilməsi. Mürəbbə bişirilməsinin mürəkkəbliyi ondan ibarətdir ki, meyvə və tərəvəzlər şəkərin qatılığı yüksək olan şerbətə salınır və bu zaman diffuziya prosesi başlayır. Belə ki, meyvələrə şerbətdən şəkər, şerbətə isə meyvə şirəsinin keçməsi baş verir. Bu prosesi hüceyrə şirəsinin qaynaması və hüceyrələrarası boşluqlarda konveksiya axınlarının əmələ gəlməsi kimi hadisələr müərəkkəbləşdirir. Şerbətin qatılığı meyvə şirəsinin qatılığından yüksək olduğundan şəkər meyvələrin daxilinə keçir. Temperatur yüksəldikcə şəkərin diffuziya sürəti artır. Şerbətin və meyvələrin qatılığı arasındakı fərq böyük olduqca diffuziya prosesi də sürətlə gedir.

Mürəbbə hazırlanmasının texnoloji sxemi



Mürəbbə bişirildikdə protoplazmanın yarımnüfuz etdirmə qabiliyyətinə malik olması sayəsində, diffuziya ilə yanaşı osmotik proseslər də gedir ki, nəticədə su toxumanın hüceyrələrindən hüceyrələrarası boşluğa və meyvələri əhatə edən şerbətə keçir. Bu isə xam malın xirdalanmasına səbəb olur. Şerbətin qatlılığının yüksək olması sayəsində meyvə hüceyrələrinin üzərinə osmotik təzyiq düşür. Mürəbbə elə bişirləməlidir ki, meyvələr öz formalarını dəyişməsin və ilk


həcmərini mümkün qədər olduğu kimi saxlaya bilsin. Buna nail olmadıqda meyvələr büzüşür, sərtləşir və hazır məhsulda şərbətin səthinə qalxır. Mürəbbədə meyvənin şirəyə nisbəti 1:1 olduğundan, meyvələrin həcminin kiçilməsi məhsul çıxımının azalmasına və «əlavə» şirə əmələ gəlməsinə səbəb olur. Bu «əlavə» şirədən ancaq başqa məqsədlər (povidlo bişirmək, meyvə şərbətləri hazırlamaq) üçün istifadə etmək olar. Xammalın bişirilmədən əvvəl pörtülməsi, deşilməsi və s. nəticəsində qabığın möhkəmliyi pozulur, şərbətin və suyun diffuziyası sürətlənir. Meyvələrin şəkərlə doyma dərəcəsi onlarda quru maddələrin miqdarı ilə xarakterizə olunur. Mürəbbə bişirildikdə həmin göstəricinin, yəni quru maddələrin miqdarının artması, bir tərəfdən şəkərin meyvə toxumasına keçməsi, digər tərəfdən isə meyvələrdən suyun kənar edilməsi ilə əlaqədardır. Bu proseslərdən birincisi sürətlə, ikincisi isə daha yavaş gedir.

Mürəbbə bişirildikdə meyvələrdə baş verən dəyişikliklərin xarakterinə şirənin ilk qatılığı əsaslı təsir göstərir. Şirənin qatılığı artdıqca diffuziya sürətinin azalması, osmos tiəzyiqinin isə xeyli yüksəlməsi müşahidə olunur. Ona görə də şərbətin qatılığı çox olduqda meyvələrin daxilindəki su həddindən artıq sürətlə ayrılib çıxa bilir. Şərbətin qatılığı az olduqda isə diffuziya prosesi zəifləyir. Ona görə də şərbətin ilk qatılığı xammalın toxuma quruluşu nəzərə alınmaqla müəyyən edilməlidir.

Temperaturun yüksəlməsi meyvələrin şərbətlə doymasını sürətləndirir. Bu o vaxta qədər davam edir ki, onların temperaturu $101-102^{\circ}\text{S}$ -yə çatsın. Həmin temperaturda şirə qaynayıb və meyvələrin daxilində əmələ gələn buğ şəkərin meyvəyə keçməsinə mane olur. Mürəbbənin bişirilməsi belə şəraitdə davam etdirildikdə qatılıq suyun kənar edilməsi hesabına yüksəlir, meyvələr büzüşməyə başlayır, məhsulun keyfiyyəti aşağı düşür, hazır məhsul çıxımı azalır və tələb olunan miqdardan artıq şərbət əmələ gəlir. Ona görə də mürəbbənin bişirilməsi bir neçə dəfə soyudulub, qızdırılmaqla 100°C -yə yaxın temperaturda aparılmalıdır. Belə çox qat bişirmənin tətbiqi (soyutmaqla növbələşdirməklə) gilənin şərbətlə dolmasını sürətləndirir. Əgər qızdırıldıqdan sonra mürəbbə soyudulsarsa,

meyvələrdə çatlar əmələ gəlir və şerbət sürətlə gilənin daxilinə nüfuz edir. Buna bənzər proses mürəbbənin vakuum altında bişirilməsi və vakuumsuz şəraitlə növbələşdirilməsində baş verir.

Xammalın növündən asılı olaraq bişirmə qazanlarında birdəfəlik yaxud çoxdəfəlik bişirmə tətbiq olunur. Birinci üsulla mərsin, quş üzümü (mərcani), qaragilə, qızılılgıl ləçəkləri, böyürtkən, ciyəlek və moruqdan mürəbbələr hazırlanır. Hazırlanmış ciyəlek və moruq gilə-meyvələri alüminium teştlərə (ləyənlərə) şəkərlə birlikdə tökülmüş və 8-10 saat saxlanır. Digər meyvə və giləmeyvələrin üzərinə isti ($70-80^{\circ}\text{C}$) şəkər şerbəti tökülmüş və 3-4 saat şerbətdə saxlanır (şerbətin qatılığı xammalın növündən asılıdır). Sulfitsizləşdirilmiş meyvələr şerbət vurulmadan birbaşa bişirilir. Şəkərdə yaxud şerbətdə saxlandıqdan sonra meyvə və giləmeyvələr iki gövdəli qazanlara keçirilir və hazır olanadək 40 dəqiqə müddətində bişirilir (Şəkil 9.1).



Şəkil 9.1. İkiqat bişirmə qazanı:
 1 – qazan; 2 – manometr; 3 – qoruyucu klapan; 4 – val;
 5 – bug kamerası; 6 – kran.

Albalı, zoğal, qara meyvəli üvəz, qara qarağat, gilasdan ikiqat bişirmə ilə; yarıya bölünmüş ərik, alça, üzüm, ciyələk və bağ ciyələyi (şerbətdə bişirdikdə), qoz, şaftalı, çeyirdəksiz gavalıdan üçqat; bütöv ərik, heyva, armud, firəng üzümü, çeyirdəkli gavalı, feyxoa, almadan dördqat; naringidən beşqat bişirmə ilə mürəbbələr hazırlanır.

Hazırlanmış meyvə və giləmeyvələr çoxqat bişirmədə də həmçinin şəkər şerbəti ilə bişirmə qazandarına keçirilir, qaynayana qədər qızdırılır və şerbətin tələb olunan qatılığa çatmasına qədər bir neçə dəqiqə müddətində bişirilir. Meyvə və giləmeyvələr şerbətlə bərabər alüminium ləyənlərə boşaldılır və 5-8 saat (bəzən 24 saat) saxlanır. Sonra yenə bir neçə dəqiqə bişirilir, tələb olunan miqdardan alınana qədər belə təkrar olunur. Bir bişirmənin davam etməsi 5-15 dəqiqə, ümumi isə 30 dəqiqəyə qədər olur.

Vakuum aparatlarda bişirmə daha mütərəqqidir, çünki yüklənmə və boşalma bir dəfədə aparılmaqla proses tez başa çatır. İki gövdəli qazanlarda olduğu kimi, vakuum aparatlarda da şerbətdə quru maddələrin qatılığının dəyişməsi üzərində daim nəzarət aparılır. Belə ki, firəng üzümündən alınan mürəbbənin şerbətində birinci bişirmədən sonra quru maddənin miqdarı 45%, ikinci 55, üçüncü 65, dördüncü 75% olmalıdır. Quru maddənin miqdarı refraktometrdə təyin olunur.

Bişirmənin sonunda pasterizə olunmamış mürəbbədə quru maddənin miqdarı (refraktometrə görə) 75%, pasterizə olunmuşda 70-72% olmalıdır. Bu vaxt meyvə və giləmeyvənin özündə quru maddənin miqdarı şerbətdəkinə nisbətən az olur. Lakin hazır məhsul 3-4 saat saxlanıldıqdan sonra meyvəyə şəkərin diffuziyası başa çatır və quru maddələrin qatılığı bərabərləşir. Pasterizə olunmuş mürəbbədə bu miqdardan 68%, pasterizə olunmamışda 70% təşkil edir.

Çox turş meyvələrdən mürəbbə bişirdikdə qlükoza artıq miqdarda əmələ gəlməsin deyə mürəbbənin bişirilmə müddəti qısaldır və əvəzində meyvələrin şerbətdə saxlanma müddəti (2 bişirmə arasındaki fasilələrdə) uzadılır.

Şerbətin özlülüyünün artması şəkərin kristallaşmasına mane ol-

duğundan, mürəbbəyə patka əlavə etmək məsləhətdir.

İfrat doymuş şəkərdə kristallaşma mərkəzləri olmadıqda şəkər öz-özünə kristallaşır. Ona görə də mürəbbə bişirildikdə məhsula ayrı-ayrı şəkər kristallarının düşməməsi üçün tədbirlər görülməlidir. Belə ki, şəkərin tam həll olmasına diqqət yetirilir, mürəbbə şəkər saxlanmasına icazə verilməyən ayrı binalarda qablara doldurulur, üzərində qurmuş şəkər kristalları olmayan təmiz qab-qacaqdan istifadə edilir. Mürəbbənin qarışdırılması onda olan kristalların hərəkət etməsinə səbəb olur, bu da şəkərləşməni fəallaşdırır. Odur ki, saxlanma müddətində mürəbbə qabları bir yerdən başqa yerə diyirlədilməməlidir.

Hazır mürəbbə yaxşı yuyulmuş və qurudulmuş 1 litrlik şüşə ya-xud tənəkə qablara doldurulur. Tutumu 0,25 litr olan istiyə davamlı polimer qablardan da istifadə etmək olar. Bağlanmış bankalar avtoklavda 100°C temperaturda və 118 kPa (1,2 at) təzyiqdə sterilizə olunur. Bankaların qızdırılma və soyudulma müddəti 20 dəqiqə, strelizə müddəti tutumundan asılı olaraq 10-20 dəqiqədir.

Xammalın məsarifi onun növündən, onda olan quru maddələrin miqdərindən və hazırlanma üsulundan asılıdır (cədvəl 9.1).

Mürəbbə emal etdikdə şəkər itkisi 2,5%, meyvə-tərəvəz itkisi isə məhsulun növündən asılıdır. Belə ki, yarıya bölünmiş çeyirdəksiz ərikdən mürəbbə hazırladıqda qalıq 15%, çeyirdəklə 8%, albalı 22 və 10%, çiyəlek 17%, moruq 10%, alma 30%, bütöv renet alması 8% təşkil edir. Mürəbbənin dadı şirin yaxud turşa-şirin hazırlanlığı meyvə və ya giləmeyvəyə məxsus olmalıdır. Sitrus meyvələrdən və adi üvəzdən hazırlanan mürəbbənin dadında zəif acılıq olmasına yol verilir.

Təzə yaxud dondurulmuş meyvə və giləmeyvədən bişirilmədə uçan ətirli maddələr tutulmaqla hazırlanan mürəbbələr ekstra sorta aid edilir. Albalı və gilasdan, almanın yabani formalarından yaxud sulfitləşdirilmiş meyvə və giləmeyvələrdən alınmış və ya çəlləklərə doldurulmuş mürəbbələr birinci sortdan yüksək qiymətləndirilmir.

Cədvəl 9.1

Mürəbbə üçün xammal və şəkərin məsarif norması

Xammalın növü	Quru maddənin miqdarı, %-lə	1 kq mürəbbəyə məsarif norması			
		Sterilizə olunmuş		Sterilizə olunmamış	
		Meyvə yaxud giləmeyvə	Şəkər	Meyvə yaxud giləmeyvə	Şəkər
Yarıya bölünmüş ərik	13	513	651	542	688
	14	509	647	539	684
	15	506	642	535	680
Çeyirdəksiz albalı	14	798	619	845	655
	15	791	614	837	649
	16	786	609	829	643
Çeyirdəkli albalı	16	680	608	719	643
	17	673	603	713	638
	18	668	598	707	632
Çiyələk	7	545	676	577	715
	8	542	672	573	710
	9	538	668	570	707
Moruq və böyürtkən	9	497	668	525	706
	10	493	663	522	701
	11	490	659	519	697
Alma	12	610	657	645	694
	13	606	652	641	690
	14	602	648	637	686

Bütün mürəbbə sortları hazırlanıqda onlara vanilin vurulmasına icazə verilir. Süni rəngləyicilər yaxud essens əlavə olunmasına isə icazə verilmir. Bütün mürəbbə sortları forma və böyüklüyü ey ni olan, şəkər şərbətində bərabər paylanan meyvə və giləmeyvələrə yaxud onların hissəciklərinə malik olmalıdır. Sterilizə olunmuş mürəbbələr $0-25^{\circ}\text{C}$ -də, strelizə olunmamışlar $10-20^{\circ}\text{C}$ -də, havanın 75%-li nisbi rütubətində saxlanmalıdır.

9.3. Cem


Cem təzə, dondurulmuş yaxud sulfitləşdirilmiş meyvə-giləmeyvələrin jele əmələ gətirən maddələr əlavə etməklə və ya etmədən şəkər şerbəti ilə bişirilməsindən əmələ gelən jeleyəbənzər konsistensiyalı məhsula deyilir. Emal olunan cemin çeşidi olduqca müxtəlifdir. Cem üçün xammala tələb mürəbbəyə nisbətən daha ciddidir. Meyvə və giləmeyvələrin heç də bütün pomoloji sortları cem hazırlamaq üçün yaramır. 1%-ə yaxın pektin və 1% üzvi türşulara malik olan meyvə və giləmeyvələr daha yaxşı hesab olunur. Meyvələrin cem üçün yararlığı xammalın jele yaratmaq xüsusiyyəti ilə müəyyən olunur. Bişirmədən əvvəl meyvə və giləmeyvələrdən 5-10 ml şirə sıxlıb sınaq şüşəsinə tökülmür, üzərinə 15-30 ml etil spiriti yaxud aseton əlavə edərək möhkəm çalxanır. Spirti və aseton şirədəki kolloidlərin koaqulyasiyasına səbəb olur və laxtalardan şəklində çöküntü əmələ gelir. Laxtalara yiğcam olması götürülən xammalın jeleləşmə xassəsinin yaxşı olduğunu, yayılması isə şirənin jeleləşmə qabiliyyətinin kifayət qədər olmadığını göstərir. Bu isə xammalda pektinin miqdarının az olması ilə əlaqədardır. Belə hallarda məhsula pektini çox olan meyvələrin (firəng üzümü, heyva, gavalı, bəzi alma sortları) şirəsini əlavə etməklə, onun jeleləşmə xassəsini yüksəldirlər.

Cem yetişmiş, təzə, dondurulmuş yaxud sulfitləşdirilmiş meyvə və giləmeyvələrdən texnoloji sxemə uyğun hazırlanır. Xammalın yoxlanması, sortlaşdırılması və yuyulması, həmçinin şerbətin hazırlanması mürəbbə bişirildikdə olduğu kimidir.

Xammalın hazırlanması. Tumlu meyvələr (alma, armud, heyva) qabıqdan, toxum yuvasından, saplaqdan təmizlənir və hissəciklərə bölünür. Əgər zərif qabıqlı meyvə sortlarından istifadə olunarsa (alma – Antonovka, Papirovka, Ağ naliv; heyva – Anjerskaya, Muskatnaya), təmizlənməmiş xammaldan istifadə edilə bilər. Giləmeyvələr saplaqdan və kasa yarpaqcıqlarından təmizlənir. Üvəzin saplağı və xirdə budaqcıqları kənar edildikdən sonra onu qaynar suda 4-5 dəqiqə pörtürlər. Bu vaxt gilənin acılığı kənar edilir. Frəng üzümü, quş üzümü, qara və qırmızı qarağat saplaq-

dan təmizlənir və gilənin tamamilə yumşalmasına qədər suda pör-tülür. Bu zaman meyvələrin həll olmayan pektin maddəsi həll olan pektinə çevrilir ki, o da cemin daha yaxşı jeleləşməsini təmin edir. Pörtmə prosesində xammal həm də sulfitsizləşir. Cem bişirməz-dən əvvəl sulfitləşdirilmiş yarımfabrikat sulfitsizləşdirilir, təzə dondurulmuşların isə donu açılır.

Cem hazırlanmasının texnoloji sxemi



Cemin bişirilməsi. Hazırlanmış meyvə-giləmeyvələr vakuum aparatlarda, yaxud qarışdırıcısı olan iki gövdəli qazanlarda bişirilir. Cem üçün yalnız birqat bişirmə tətbiq olunmaqla, xammalda müəyyən miqdardı quru maddə qalana qədər buxarlandırma aparılır: pasterizə olunmayan cemlərdə 73% və pasterizə olunanlarda 69%.

Hazırlanmış tumlu meyvələr bişirmə aparatına doldurulur, üzərinə meyvənin kütləsinin 10-15%-i qədər su əlavə olunaraq bişirilir: alma və armud 10-15 dəqiqə, heyva isə meyvənin yumşalmasına qədər. Sonra üzərinə tələb olunan miqdarda 70-75%-li şəkər şerbəti yaxud şəkər tozu əlavə olunub, hazır olana qədər bişirilir. Çiyələk, moruq, böyürtkən, mərsin və üvəz giləmeyvələri hazırlanan kimi 70%-li qaynar şəkər şerbətinə doldurulur və hazır olana qədər bişirilir. Əgər əvvəlcədən aparılmış analiz xammalda pektinin miqdarının az olduğunu göstərərsə, bişirmənin qurtarmasına 10-15 dəqiqə qalmış ona lazımı qədər jele yaradan şirə yaxud pektin konsentratı məhlulu əlavə olunur.

Jele yaradan şirə pektin maddələrinin miqdarı yüksək olan frəng üzümü, heyva, yaxud alma meyvələrindən alınır. Əlavə olunan belə şirənin miqdarı əsas xammalın kütləsinin 15%-dən artıq olmamalıdır. Pektin konsentratı məhlulu, 1 hissə quru pektin tozu ilə 5 hissə şəkərin qarışdırılmasından hazırlanır. Sonra qarışq 20 hissə suda həll edilir, 5-6 saat saxlanır, tənzifdən yaxud zərif kapon tordan süzülür.

Gavalı, alça, albalı və incir meyvələri bişirmə aparatlarına doldurulub, üzərinə su əlavə olunur (meyvənin kütləsinin 10%-i qədər) və 3-5 dəqiqə bişirilir. Sonra 70-75%-li şəkər şerbəti, yaxud şəkər tozu əlavə edib, bişirməni davam etdirirlər. Bişmənin sonuna 10-15 dəqiqə qalmış ona jele yaradan şirə əlavə edilir. Ərik, portağal, şaftalı və narinçi cemi xammalı əvvəlcədən 10%-li şəkər şerbətində pörülməklə bişirilir. Ərik və şaftalının 85^0S temperaturda 5-7 dəqiqə, portağal və narinçi hissələrini isə $85-90^0\text{S}$ -də 10 dəqiqə pörtürlər. Sonra 70-75%-li şəkər şerbəti yaxud şəkər tozu əlavə edilib, hazır olana qədər bişirilir. Ətirli maddələrin tutulub cemə qaytarılması mürəbbə bişirildikdə olduğu kimidir.

Cemin bişirilməsinin davametmə müddəti 30-40 dəqiqə çəkir. Əgər proses uzun müddət davam edərsə (bişirməyə çoxlu miqdarda xammal daxil edildikdə) cem tutqunlaşa bilər.

Cem tutumu 1 litrdək olan şüşə bankalara, 30-250 qram olan polimer qablara və 10 litrdək ləklənmiş tənəkə qablara doldurulur. Pasterizə ilə emal olunmuş cem temperaturu 70^0C -dən yüksək olmaqla isti şəkildə doldurulur. Sonra cem avtoklavda 100^0C -də və 118 kPa (1,2 at) təzyiqdə sterilizə olunur. Strelizə müddəti bankanın tutumundan asılıdır. Məsələn, 1-82-350 bankaları 10 dəqiqə, 1-82-500 bankaları isə 15 dəqiqə sterilizə olunur. Qızdırma və soyutma müddəti 20 dəqiqədir. Yaxşı yetişməsi üçün cemi çəlləklərə 2-3 dəfəyə doldururlar.

Ərik və ciyələkdən (bağ ciyələyindən) bişirilən və nisbətən zəif jeleləşən cemi 40^0C -yə qədər qızdırırlar. Ağzı bağlanmış çəlləkləri 1 gün şaquli vəziyyətdə saxlayır və bu müddətdə bir yerdən başqa yerə diyirlətmirlər.


Cem hazırladıqda xammal və materialların (meyvə, şəkər, jele yaradan şirə) məsarifi cemin növündən, xammalda olan quru maddələrin, pektinin, qalıqların və s. miqdardından asılıdır. Belə ki, yüksək miqdar pektin maddələrinə malik meyvələrə jele yaradan şirə əlavə edilməsi tələb olunmur. Digər tərəfdən xammalda quru maddənin miqdarı nə qədər yüksək olarsa, şəkər və meyvələr bir o qədər az sərf olunur. Cem əla və birinci sortla, sterilizə edilmiş və edilməmiş şəkildə buraxılır. Əla sort cem yalnız təzə ərik, gavalı, ciyələk, albalı, böyürtkən, moruq, qaragilə, quş üzümü, mərsin və feyxoadan hazırlanır. Qalan xammal növlərindən və sulfitləşdirilmiş yarımfabrikatlardan birinci sort cem alınır. Cemin dadı, iyi və rəngi emal olunduğu xammala uyğun gəlməlidir. Sterilizə olunmamış hazır cemdə 70%, strelizə olunmuşda 68% quru maddə olmalıdır. Cem quru, havalandan binalarda mürəbbəyə uyğun şəraitdə saxlanmalıdır. Strelizə olunmuş məhsulun saxlanma müddəti 3 il, strelizə olunmamış isə 12 aydır (emal olunduğu gündən hesablanır).

9.4. Povidlo

Povidlo meyvə, giləmeyvə yaxud onların qarışığından hazırlanan püreyə şəkər qatlıqdan sonra qaynadıb qatlaşdırmaqla alınan məhsula deyilir. Povidlonun konsistensiyası jeleşəkilli, dadı turşasırındır. Ona görə də turş olmayan və zəif jeleləşən xammaldan povidlo emal etdikdə ona qida pektini və limon turşusu, yaxud şərab turşusu əlavə edirlər.

Povidlo əsasən ərik, heyva, alça, albalı, armud, böyürtkən, fi-rəng üzümü, zoğal, şaftalı, gavalı, alma, quş üzümü və onların qarışığından emal olunur. Povidlo daha çox bir xammal növündən hazırlanır. Povidlonun hazırlanmasında təzə və anetiseptiklərlə konservləşdirilmiş püredən istifadə olunur.

Povidlo istehsalının texnoloji sxemi



Daha keyfiyyətli məhsul təzə emal olunmuş xammaldan alınır. Konservləşdirilmiş yarımfabrikatlardan povidlo hazırladıqda bişirmədən əvvəl onları finişiordan keçirir, başqa sözlə deşiklərinin diametri 0,75 mm olan əlkədən buraxırlar. Sulfitləşdirilmiş püre əvvəlcə açıq çənlərdə sulfitsizləşdirilir. Zəif jeleləşən xammaldan, məsələn, çeyirdəkli meyvələrdən povidlo bişirdikdə pektin məhlulu işlətməzdən bir gün əvvəl hazırlanır. Bunun üçün 5 hissə quru pektin 95 hissə su ilə qarışdırılır və 12-24 saat saxlanır. Əlavə olunan pektinin və zəif turş xammal üçün turşunun miqdarı hər bir fərdi hal üçün laboratoriya analizləri ilə müəyyən olunur.

Püre ilə şəkər arasındaki nisbət hazır məhsulun tələb olunan konsistensiyasından asılı olaraq müəyyən edilir. Çəlləklərdə və bankalarda buraxılan povidlo qəлиз, yaxıla bilən kütlədən ibarətdir. Onu hazırlamaq üçün 1 hissə şəkərə 12% quru maddəsi olan 1,25 hissə püre götürürələr. Quru maddələrinin qatılığı bundan aşağı olan püreni 12%-li püreyə görə hesablayır, pürenin qatılığı 12%-dən çox olduqda isə 1 hissə şəkərə 1,2 hissə püre götürürülür.

Povidlo vakuum aparatlarında yaxud qarışdırıcılı 2 gövdəli qazanlarda bişirilir. Povidlo bişirilməsinin bir neçə üsulu məlumdur. Birinci üsul püreni şəkərsiz, onda 16% quru maddə qalana-dək qaynadıb qatlaşdırmaq və sonra tələb olunan qədər şəkər əlavə edib, hazır olanadək yenidən qaynadıb qatlaşdırmağa əsaslanır. Adətən bu üsul sulfitləşdirilmiş xammaldan povidlo emal etdiķdə tətbiq olunur. İkinci üsulda püre reseptə əsasən tələb olunan şəkərin yarısı ilə quru maddələr 45% qalana qədər qaynadılıb qatlaşdırılır, sonra şəkərin qalan hissəsi əlavə olunur və hazır olana qədər proses davam etdirilir. Bu üsul six konsistensiyalı püre bişirdikdə tətbiq olunur. Üçüncü üsul püre ilə şəkərin hamisinin birdəfəlik bişirmə qazanlarına doldurulub, tamamilə hazır olanadək qaynadılıb qatlaşdırılmasına əsaslanır. Bu, qatı olmayan püredən povidlo bişirdikdə tətbiq olunur.

İki gövdəli qazanlarda povidlonun bişirilməsi 45-50 dəqiqədən çox olmur. Çünkü uzun müddətli bişirmə hazır məhsulun keyfiyyətini pisləşdirir.

Vakuum aparatlarda povidlo aşağı temperaturda və havasız şəraitdə bişirilir. Buna görə də məhsulun rəngi və ətri nisbətən daha açıq və daha ətirli olur. Bu üsulla bişirmədə püreni əvvəlcə açıq aparatlarda sulfitsizləşdirir, ona şəkər qatıb həll edir və osmofil mikroorqanizmləri məhv etmək üçün qaynadırlar. Belə mikroorqanizmlər məhsulda quru maddələrin qatılığı 70% və daha artıq olduqda inkişaf edir və povidlonun xarab olmasına səbəb olur. Sonra kütləni vakuum aparata sorub, tam hazır olanaqdək vakuum altında qaynadıb qatlaşdırırlar. Bişirmənin sonunda alındığı xammaldan asılı olmayaraq, povidlonun təzyiqi atmosfer təzyiqinə çatdırılır və hazır məhsul yenidən 100°C -yə qədər qızdırılır.

Povidlo həcmi 2 litrə qədər olan şüşə bankalara, 10 litrlik tənəkə bankalara, 17 kq-a qədər olan taxta qutulara doldurulur. Povidlo yiğilacaq qutuları yonulmuş quru taxtadan hazırlayır, daxilinə rütubəti keçirməyən kağız çəkirlər. Kağızin uclarını sonradan məhsulun üzərinə qatlamaq üçün qutudan kənara çıxarırlar. Məhsulu $50-60^{\circ}\text{C}$ temperaturda qablara doldurub, $35-40^{\circ}\text{S}$ -yə qədər soyutduqdan sonra ağızını bağlayırlar. Povidlo soyumayana qədər qutuların ağızını bağlamaq olmaz, çünkü bağlanan qutulardan çıxan buğ məhsulun səthində mayeləşərək mikroorqanizmlərin inkişafı üçün əlverişli şərait yaradır.

Strelizə edilmək üçün nəzərdə tutulan povidlo 70°C -dən aşağı olmayan temperaturda kiçik tutumlu bankalara doldurulub ağızı bağlanır və 100°C -də strelizə olunur. Avtoklavda tutumu 0,5 litrə qədər olan tənəkə və şüşə bankalar üçün təzyiq 98 kPa (1 at), 1 litrlik bankalar üçün isə 147 kPa (1,5 at) olur.

Xammalin məsarifi (pure, şəkər, pektin və turşu) onun keyfiyyətindən və hazır məhsulun növündən asılıdır (cədvəl 9.2).

Cədvəl 9.2

Povidlo istehsalına xammalın məsarif norması

Püredə quru maddələrin kütlə payı, %-lə	1 ton povidloya kq-la məsarif norması			
	Bankalarda		Qutularda	
	Püre	Şəkər	püre	Şəkər
9	921	600	1064	587
10	829	600	1047	578
11	754	600	1032	570
12	747	593	1016	661
13	738	586	1001	553
14	730	581	987	545
15	721	574	973	538
16	715	568	960	530
17	708	562	946	523
18	701	557	933	516

Povidlo yalnız bir sortda emal olunur. O, toxumsuz, toxum yuvasız, çeyirdəksiz və qabıqsız bircinsli kütlə olmalıdır. Armud və heyva povidlosunda lət və meyvənin bərk hissələrinin olmasına icazə verilir. Povidlonun şəkərləşməsinə yol verilmir. Rəngi hazırlanmış xammalın rənginə uyğun olmalıdır. Dadı və iyi də həmçinin hazırlanmış meyvəyə uyğun olmaqla, dadı turşasının olmalıdır.

Hazır povidlo quru, havalanın binalarda $0-20^{\circ}\text{C}$ -yə qədər temperaturda və 75-80% havanın nisbi rütubətində saxlanır. Qutulara qablananlar üçün saxlanma müddəti 6 ay, çəlləklərə 9 aydır.

- H O H N R Q I L W \ X U Y % G L J % U P % K V

Jele şirəni şəkərlə qaynadıb qatlaşdırmaqla alınır. Şirədə pektinin miqdarı az olduqda ona pektin məhlulu, turşuluq zəif olduqda isə limon və ya şərab turşusu vurulur. Jele bütün meyvə və gilə-meyvə şirələrindən, yaxud onların qarışığından hazırlanır. Jele üçün təzə və ya antiseptiklərlə konservləşdirilmiş şirədən istifadə olunur. On azı 1% pektinə və 1%-dən yüksək turşuluğa malik olan şirələr yararlı hesab olunur. Təzə şirə duruldukları və filtrlərə keçiri-

lir, sulfitləşdirilmiş şirə qaynatmaqla sulfitsizləşdirilir, başqa metodlarla konservləşdirilmiş şirələr qabaqcadan işlənmə tələb etmir.

Jele tutumu 50 litrə qədər olan iki gövdəli qazanlarda yaxud vakuum aparatlarda bişirilir. Durulmuş şirəni qazanda 30-40⁰C-yə qədər qızdırır, sonra şəkəri həll edirlər. Əldə edilən şərbət qida albumini ilə durulduur və qatılığı 60-70%-ə çatana qədər qaynadılır. Jele bişirdikdə şirəyə əlavə edilən şəkər onun dadını yaxşılaşdırmaqla bərabər jeleləşməsinə də kömək edir. Jelenin həlməşiklənməsində şəkərin rolu pektin hissəciklərini bürüyən suyu özünə adsorbsiya etməsi və bununla da molekulların birləşərək tor əmələ gətirməsinə təkan verməsidir. İlk götürülən şirənin özlüyü az olduqca, hazır jelenin qatılığı da yüksək olmalıdır.


Qaynadılıb qatlaşdırılmış məhsulu 75-80⁰C-yə qədər soyutduqdan sonra dərhal stəkanlara doldurur və ağızlarını təzyiq altında SKO qapaqları ilə bağlayırlar. Sonra qutulara yiğib jelenin donması üçün tam üfiqi vəziyyətdə saxlayırlar. Bişirmənin sonunda jeledə quru maddələrin miqdarı 65% olarsa, o pasterizə edilir, 68% olarsa pasterizə edilmir. Bişirmə 30 dəqiqə davam edir. Əgər analizlərlə əvvəlcədən şirənin zəif jeleləşmə xüsusiyəti müəyyən olunarsa, bişirmənin sonunda jeleyə pektin məhlulu əlavə olunur. Onun miqdarı təcrübə bişirmə aparılmaqla təyin olunur. Jeledə pektinin miqdarı şirənin ümumi kütləsinin 3,5%-dən (quru pektinə görə hesablılıqda) artıq olmamalıdır. Pektindən ekstrakt və ya toz şəklində istifadə edirlər. Pektin tozunu həll etmək üçün üzərinə şirə töküb 1 gün sakit saxlayırlar. Pektin məhlulunu jelenin bişirilməsi başa çatdıqdan sonra meyvə şirəsinə əlavə edirlər. Pektin vu-rulduğdan sonra qatılığın düşməsini nəzərə alaraq qaynadılan şərbətin qatılığı tələb olunan həddən 2-3% artıq götürülür. Lazım gələrsə bişirmənin sonunda limon yaxud şərab turşusu da əlavə olunur. Hazır jelenin turşuluğu 0,6-1,3% arasında dəyişməlidir.

Tələb olunan qatılığa qədər qaynadılıb qatlaşdırılmış kütlə tənzif yaxud kapron tordan süzülür və tutumu 0,5 litrə qədər olan şüşə yaxud tənəkə bankalara doldurulur. Bu zaman tutumu 0,25 litrə qədər olan polimer qablardan da istifadə oluna bilər. Doldurulduq-

GDQ VR QUD ED QNDQ Š&Q WDHFQ Š HED MOXDUQGÖU
ROXQXE VR\XP DVÖ Y% • HO HQ DQV GYRHQJPAVL
\\% WG% VD[ODQÖU% WRKQPTQ SMDHTO BQSLOQU'DOH
.H\IL\\%WLQ% J|U% MHOH %OD Y%WELUL
MHOHG% DVÖOTDQ KLVV%FLNO%ULÖ KDYD
GÖU 5%QJL ELUFKQ YÖQULO DQLG ß%ÖGPDAGÖ% Y
\\% X\÷XQ ROPDOÖMÖTH%Q%WQFVL%WGRQWQO
N%QDUD oÖ[PDO DUDÖLWF DM]H%OMHNDLQDQFQD
ODUGD G%Q \•NV%N ROPD\DQ QLVEL U
PXúODI& SDVWHUL]% RO&QWPBPSHODWXUG
ODQÖOPDOÖGÖU

.RQILW\XQH\Y% JLO%PH\Y% NRQILW\XUO
Q% J|U% FHP% GDKQIBW\XHJODW•W%T
OXOX YDQLOLQ Y% TLGD WXUÚX OWDLWÖ%
P%KOXOX TXUX SHNWLLQQ &%QVHDLXQD SWHÖNQ
KLVV% TXUX SHNWITQ UÖKIGÖVUPÖ QÖQ%W%
%ODY% ROXQXU Y% SHNWLQ WDP%KO%Q O R
Q%G%N TDUÖúGÖ WÄWDDÖNÖ QBGHDNQV LQWMLR Q%
NRQVHQWUDW KLVV% ú%N%U Y% VX J|V
QÖU 3HNWLQ P%KOXOX W%Q]LIG%Q Y%
OLE KD]ÖUODQ COOK~~C~~XU•Q RLQMV WDX\$%NR%ODY
WLQ P%KOXOXQXQ PLTGDUÖ [DPPDOGD S
MHOH \DUDWPDT [•VXVL\\%WLQG%Q DVÖO
.RQILW\XUXQ ELÚL GLOOQD\JVDLTQ G%WÖDQDQD
G% TXUX PDGG%O%ULQ PLTGDUÖ ROG
GDUGD SHNWLQ P%KOIXOOXP RRQY%WDV%
%ODY% HGLUO%U \$ODY% ROXQDQ WXUÚX
DOÖQPDTOD HO%QGÖE%NWLG%K DJÖWJX Ø%
GDUÖ RODIE LQ%QJQ•]*PÖDY% UQDFLU
UÖQD ELÚLUP%QLQ WRQXQDÖU DQJLXQD
LO% YXUXODUDTD EDDÖDGÖRÖGÖWØ%U
TXUX PDGG%O%ULQ PLTGDUÖ G%Q D]
JÖUODQPDVÖQÖQD TÖDFDHQW ØPQ RHOQWJG LU
;DPPDOÖQ Q|Y•QG%QW BQÖKÖ] ÖRLO DP%DKTV X

G% TXUX PDGG%O%ULQ PLTGDUÖ ROG
GDUGD SHNWLQ P%KOIXOOXP RRQY%WDV%
%ODY% HGLUO%U \$ODY% ROXQDQ WXUÚX
DOÖQPDTOD HO%QGÖE%NWLG%K DJÖWJX Ø%
GDUÖ RODIE LQ%QJQ•]*PÖDY% UQDFLU
UÖQD ELÚLUP%QLQ WRQXQDÖU DQJLXQD
LO% YXUXODUDTD EDDÖDGÖRÖGÖWØ%U
TXUX PDGG%O%ULQ PLTGDUÖ G%Q D]
JÖUODQPDVÖQÖQD TÖDFDHQW ØPQ RHOQWJG LU
;DPPDOÖQ Q|Y•QG%QW BQÖKÖ] ÖRLO DP%DKTV X



Sürtgəcdən keçirmə. Meyvə və giləmeyvələr pörtlədildikdən sonra xüsusi maşınlarda sürtgəcdən keçirilir. Bu zaman xirdalanmış meyvə-giləmeyvə kütləsi toxumdan, toxum yuvasından və qablaşdan ayrılır. Bu məqsədlə meyvə və giləmeyvənin qızmış kütləsi, deşiklərinin diametri 0,7-1,5 mm olan əlekədən keçirilir. Çeyirdəkli meyvələri sürtgəcdən keçirdikdə onların çeyirdəkləri sınağmalıdır.

Qızdırma. Hazır məhsulun keyfiyyətini daha yaxşı saxlamaq üçün püre doldurulmadan əvvəl iki gövdəli açıq qazanlarda qızdırılır.

Doldurma və qapağın bağlanması. Sterilizə edilmiş püre hazırladıqda məhsulun növündən asılı olaraq, onu müxtəlif qablara doldururlar. Albalı, cir mərsin, quş üzümü və qara qarağatı yalnız şüşə qablara doldurur və ləkəlmış qapaqlarla bağlayırlar. Qalan növ püreləri həm şüşə, həm də ləkəlmış tənəkə qablara doldururlar. Qabların tutumu məhsulun istifadə istiqamətindən asılıdır. Belə ki, ticarət şəbəkələrinə realizə etmək üçün 1 litr, ictimai iaşə üçün 3 litr, sənaye emalı üçün isə 10 litrlik butillərdən istifadə olunur.

Püre qablara yalnız isti şəkildə doldurulur. 3 litrlik qablara doldurulduğda temperatur ən azı 85^0C , 10 litr 95^0C olmalıdır. Doldurmaq üçün istifadə olunan qablar uyğun yuma maşınlarda möhkəm yuyulur. Qapaqlar təmizlənir, xarici tərəfi yuxarı olmaqla tor üzərinə yiğilir və yuyulur.

Sterilizə etmə. Doldurulduğdan və qapaq bağlandıqdan sonra banka püre ilə avtoklavda 147 kPa (1,5 at) təzyiq altında sterilizə olunur (cədvəl 9.3). Turş xammaldan hazırlanan püre daha aşağı temperaturda (faktiki pasterizə olunur) və az vaxtda sterilizə olunur. Sterilizə olunduqdan sonra məhsul avtoklavda 40^0C temperatura qədər soyudulur. Sonra banka və butillər yuyulur, xüsusi maşınlarda qurudulur və hazır məhsul anbarlarına göndərilir.

Püreni iri qablara, məsələn, 10 litrlik butillərə doldurulduğda çox vaxt sterilizəsiz isti doldurma tətbiq olunur.

Bu halda püre 97^0C temperatura qədər qızdırılır və əvvəlcədən buxarla möhkəm qızdırılmış butillərə doldurulur. Butillər qapaqla

E D ÷ O D Q Õ U Y % W D L Q % A T Ó X - V Ó X O O D M U D 6 S T A P H T Q
 K D] Õ U P % K V X O D Q E W H O S H O D Q G Q U G D Y %
 U • W X E % W G % V D [O D Q Õ D U Ð D] D Q U Õ P % B Y Q O D

& % G Y % O
 O H \ Y % J L O % P H \ Y % S • U H V L Q L Q V W H

3 • U H Q L Q	6 W H U L O L] % P • G G % W L G % T B T %			
	ú • ú % E D Q N D O D U	E D Q N D O D U	E D Q N D O D U	E D Q N D O D U
W % Q % N %	W % Q % N %	W % Q % N %	W % Q % N %	W % Q % N %
\$ U L N K H \ Y	D D O E D O O	J D Y D O Õ	J L O D V	D O P D
ú D I W D O Õ				
T D U D ÷ D W				
0 % U V L Q	F O U P % U V L Q			
E \ \ • U W N % Q	o L \ % O % N			
P R U X T				
= R ÷ D O T X Ú •] • P •				
I L U % Q J •] • P •				

+ D] Õ U P % K V X O D Y H M U H L U L % Q U] V S Y R C O P X Y D P % Q
 X \ ÷ X Q R O P D O Õ G Õ U Q • B • Q % [J U % F E L J U E L Q V
 O % P H \ Y % O % W L Q L Q Q L V E % J F D L E N P Q U % W % Y R Q
 O L I V L] V D S O D T V Ñ] Y % / R T [D X P Õ T o % A J U R C D B D O
] Õ U P % K V X O G D \ D \ Q % Q % [Q I U Q G D W R [X O P P D H U Õ
 o L Q L Q D U P X G Y % K G I D Y D S • W R P X % W D Q Q G % Q
] % Y H U L O L U 3 • U H Q L Q G D G Õ L \ L % Y P L Q U %
 P H \ Y % \ % P % [V X V \ D [ú Õ E L O L Q % Q R O P D O
 3 • U H ú • ú % T D E O D U G G D J • F O • L Ú Õ T O D Q D
 J L G % \ L Ú L U + H U P H W L N O R N L S R O J R X D G A D
 N % E D Q N D O D U Õ Q D M % | U D V T D S S D R T J Q D G Q % G O D
 G % \ • N V % N W X U Ú X O X T E O R X P I S D M H B % D N K L P G % Y
 ; D P P D O Õ Q P % V D U L I Q R U P D V Õ O H \ Y %
 P % V D U L I Q R U P D V Q Y D O I F T D Y % Y L H M U N Q Q D W U
 F % G Y % O

Cədvəl 9.4

Sterilizə olunmuş meyvə-giləmeyvə püresi istehsalında xammalın texnoloji məsarif norması

Xammalın növü	Qalıq və itkilər	1 ton püreyə məsarif norması	Püredə quru maddənin miqdarı (refraktometrə görə), %-lə az olmamaqla
Ərik	14	1163	13,0
Heyva	16	1191	11,0
Mərsin	14	1163	8,5
Albalı	18	1220	13,0
Cir mərsin	20	1250	8,5
Armud	13	1149	11,0
Böyürtkən	20	1250	10,0
Çiyələk	14	1163	8,5
Zoğal	27	1370	13,0
Quş üzümü (mərcanı)	15	1176	8,5
Firəng üzümü	20	1250	11,0
Moruq	20	1250	10,0
Şaftalı	17	1205	12,0
Gavalı	14	1163	12,0
Qaragılıq	20	1250	8,5
Qara qarağat	20	1250	12,0
Alma	12	1136	11,0

Cədvəldə hazır məhsulda quru maddənin lazım olan miqdarı da göstərilir.

Meyvə pastası, püreni şəkər əlavə etmədən, quru maddələrinin miqdarı 18,25 və ya 30%-ə çatıncaya qədər qaynadıb qatlaşdırmaqla alınan məhsula deyilir.

Pastanı mexaniki qarışdırıcıları olan iki gövdəli qazanlarda və ya vakuum-aparatlarda bişirirlər. Bişirmə aparatları qeyd etdiyimiz ki-mi məhsulu qarışdırmaq üçün qarışdırıcılarla təchiz olunmuşlar. Əgər qarışdırma pis aparıllarsa püre yana bilər. Vakuum aparatlarda bişirmə daha yaxşı getməklə, pasta daha keyfiyyətli alınır.

Hazır məhsulun çıxımı püredə quru maddənin miqdardından asılıdır. Ona görə də meyvə və giləmeyvəni daha yüksək quru mad-

dəyə malik optimal yetişkənlik dövründə yiğmaq lazımdır. Hazır məhsul isti halda bankaya doldurulur, ağızı bağlanır və 100°C temperaturda sterilizə olunur. 25-30%-li quru maddəyə malik pastalar kiçik tutumlu bankalara, 18%-li isə 3 litrlik butillərə doldurulur.

Meyvə sousları meyvə püresini şəkər ilə birlikdə qaynadıb qatlaşdırmaqla alınır. Əsasən ərik, heyva, armud, şaftalı, gavalı və alma sousları hazırlanır. Sous hazırlamaq üçün istifadə olunan püre ikinci dəfə deşiyinin diametri 0,75 mm-ə qədər olan ələkdən keçirilir.

Meyvə püresi vakuum-aparatlarda yaxud ikigövdəli mexaniki qarışdırıcılı qazanlarda bişirilir. Püreyə əvvəlcədən narınlaşdırılmış şəkər tozu (hər 100 kq püreyə 10-13 kq şəkər) vurulur. Əlavə olunan şəkərin miqdarı püredə olan quru maddələrin miqdardından asılıdır. Vakuum-aparat yaxud iki gövdəli qazanda püre və şəkər möhkəm qarışdırılır və şəkər tamamilə həll olana qədər bişirilir. Bu zaman hazır ərik sousunda ən azı 23%, qalanlarında 22% quru maddə olmalıdır.

Souslar tutumu 1 litrə qədər olan şüşə yaxud ləkəlmış tənəkə qablara doldurulur. İctimai iaşə müəssisələrinin xüsusi sıfarişi ilə 3 litrə qədər qablara doldurmağa icazə verilir. Vakuum altında qapağı bağlarkən sousun temperaturu ən azı 70°C , vakuumsuz 85°C olmalıdır. Bankaları bağlamaq üçün ləkəlmış qapaqlardan istifadə olunur. Bankalar doldurulub ağızı bağlandıqdan sonra tez sterilizə olunur. Meyvə sousunun konsistensiyası püre kimidir. Tərkibində qida maddələrinin miqdarı və su xeyli çox olduğundan, meyvə sousu mikroorqanizmlərin inkişafı üçün əlverişli mühitdir. Ona görə də sous hazırlanmasında bütün əməliyyatlar cəld və lazımi sanitər tələblərinə ciddi əməl edilməklə yerinə yetirilməlidir.

Meyvə souslarının keyfiyyətinə verilən əsas tələblər bunlardır: xarici görünüşünə və konsistensiyasına görə souslar bircinsli olmalı, tərkibində toxum və meyvə-giləmeyvənin bərk qarışıqları olmamalıdır. Sousun üst təbəqəsinin bir qədər tutqunlaşmasına icazə verilir. Sousun dadı, iyi və rəngi hazırlığı meyvə və giləmeyvə üçün səciyyəvi olmalıdır. Məsələn, alma sousunun rəngi qırmızı yaxud sarı çalarlı açıq, gavalı açıq-yaşıldan tünd-bənövşəyi rəngə qədər ola bilər.

Qatilaşdırılmış meyvə sousu təzə, yaxud sterilizə olunmuş ərik, gavalı və alma püresindən və ya alma, mərsin yaxud gavalı pürelərinin qarışığından hazırlanır. Hazırlamaq üçün püre müəyyən miqdar quru maddələrə malik olmalıdır: alma və gavalı ən azı 10%, ərik 12%, icazə verilən minimum ümumi turşuluq alma pürəsində 0,7%, ərik və gavalıda 0,9% olmalıdır.

Püre bişirilmədən əvvəl deşiklərinin diametri 0,75 mm olan ələkdən keçirilib, qazanlarda yaxud vakuum aparatlarda şəkər tozu ilə möhkəm qarışdırılır. Ərik və alma qatı sousu üçün şəkər pürenin kütləsində 18%, gavalı, gavalı-alma üçün isə 20% götürülür. Pürenin bişirilməsi ərik, alma və gavalı-alma qatilaşdırılmış souslarında 30%, gavalıda 35% quru maddəyə qədər aparılır.

Qatilaşdırılmış meyvə sousuna spesifik ətir vermək üçün ona az miqdar müxtəlif ədviyyatlar əlavə olunur. Bu vaxt ədviyyat xırda doğranır və püre lazımı qədər bişidkən sonra ona əlavə olunur. Əgər ədviyyatlar qaynar püreyə əlavə olunarsa, onda ətir maddələrinin itkisi çox olur.

Ədviyyat əlavə olunduqdan sonra bütün kütlə yaxşı qarışdırılır, şüşə banka yaxud butulkalara doldurulur. Yalnız ictimai iaşə üçün 3 litrlük butillərə doldurma aparılır. Doldurma isti şəkildə 80^0C -dən aşağı olmayan temperaturda aparılır. Bankaların ağızı vakuüm-bağlayıcı aparatlarda 48 kPa qalıq təzyiqdə ($400 \text{ mm civə sütunu}$) bağlanır. Məhsul avtoklavda 100^0C temperatur və 118 kPa (1,2 at) təzyiqdə sterilizə olunur.

9.7. Üzüm sasında hazırlanan qənnadı məhsulları

9.7.1. Sucuq və çuçxela istehsalı

Ölkəmizin ərzaq ticarətində əmtəə mübadiləsinin müəyyən hissəsini müxtəlif şirniyyat məhsulları təşkil edir. Onların şirinliyinin yüksəldilməsi əlavə kalori yaradır və müxtəlif xroniki xəstəliklərin yaranmasına səbəb olur. Yuxarıda da qeyd olunduğu kimi, bu məqsədlə son illər qənnadı məmulatlarının kaloriliyinin azaldılması istiqamətində tədqiqatlar aparılmaqdadır.

Bu, şəkərin müxtəlif şirinləşdirici maddələrlə əvəz edilməsi, yağların miqdarının azaldılması, müxtəlif maddələrin əlavə olunması və s ilə həyata keçirilir. Məhsulun kaloriliyini azaldıb, eyni zamanda vitaminlərin, mikroelementlərin və bioloji baxımdan də-yərli digər maddələrin miqdarını yüksəldən, meyvə-giləmeyvə xammalının böyük rol oynadığı məlum olmuşdur.

Müxtəlif meyvə-giləmeyvə xammalı arasında, qənnadı sənayesində istifadə baxımından ən əsas yerlərdən birini üzüm tutur. Üzümdən əvvəllər ancaq qurudulmuş şəkildə (kişmiş, mövük) istifadə olunurdu. Lakin son illərdə üzümdən yeni qənnadı məhsulları istehsalı tətbiq sahəsi tapmışdır.

Çox qədimlərdən bəzi ölkələrdə (Azərbaycan, Gürcüstan) hazırlanmış məşhur qənnadı məmulatlarından biri də uzunsov konfet şəkilli məhsullardır.

Respublikamızda hazırlanan belə şirniyyat növü sucuq adlanır. Məlum olduğuna görə sucuq şərq ölkələrində yaşayan xalqların şirniyyat məhsuludur. Sucusu qatı üzüm şirəsi üzərinə un, yunan qozu, findiq, badam ləpəsi və kişmiş əlavə edərək hazırlayırlar.

Dövrünün məşhur alımlarından sayılan alman səyyahi Adam Oleari 1636-cı ildə Azərbaycana səyahətə gələrək Səfəvilər dövlətini təsvir etmiş və üzüm bitkisi haqqında ayrıca bölmə yazmışdır. Ondan belə məlum olur ki, əla üzüm sortlarından doşab adında şirə hazırlanır. Doşab üçün üzüm şirəsi qaynadılaraq 1/6-nə qədər qatlaşdırılır, həmin şirəyə azacıq şirkə əlavə etdikdə ləzzətli içki alınır. “Doşabı bəzən o qədər qatı bişirirlər ki, onu ancaq kəsmək olar. Səfərə çıxanlar doşabı qurudur və özləri ilə yola götürürler. Lazım göldikdə suda həll edib içirlər” Adam Olearinin göstərməsinə görə o vaxtlar Təbriz şəhərində doşabdan xüsusi şirniyyat “halva” hazırlanırdı. Halva üçün doşaba ovulmuş badam ləpəsi, buğda unu və qoz ləpəsi qataraq torbalara doldururlar. Bu şirniyyat bərk olduğundan qışda onu qiyməkeş və yaxud balta ilə doğrayırlar. Elə bu cür “xəmirdən” kolbasaya bənzər uzunsov formalı konfetlər hazırlanırlar ki, buna sucuq deyilir. Sucuğun ortasından kətan sapına bənzər pambıq sap keçirirlər ki, bütün konfet də bu sapın üzərində dayanır.

Indi sucuq xalq arasında aşağıdakı üsullarla hazırlanır. Üzüm şirəsi qaynadılaraq qatılmalıdır və üzərinə 0,2-0,4 kq/l hesabı ilə qarışdırmaqla keyfiyyətli un tökülüb bişirilir. Qazandakı qatı şirə içərisinə qabığı təmizlənmiş və 50 sm-ə qədər uzunluğunda möhkəm sapa keçirilmiş meyvə ləpələri bir neçə dəfə batırılıb çıxarılır, qurudulması üçün açıq havada soyudularaq asılır. Yaxşı quruması üçün $30-45^{\circ}\text{C}$ temperatur tələb olunur. Ələ yapışmadıqda quruması qurtarmış hesab edilir. Hazır sucuq təmiz kağıza bükülərək saxlanır və yaxud satışa göndərilir.

Gürcüstanda sucuğa çuçxela (çerçxela) deyilir. Gürcü çuçxelası qatılmalıdırmış üzüm şirəsindən hazırlanmaqla, özünü həddindən yüksək qidalılıq keyfiyyətinə malik yeyinti məhsulu kimi göstərir. Gürcü çuçxelasının yüksək qidalılıq xassəsi, onun tərkibində çoxlu miqdarda (tərkibinin 31,1-51,7%-li) asan mənimsənilən şəkərlərin – qlükoza və fruktozanın olması ilə izah olunur. Bundan başqa 1,07-2,04-ə qədər şərab, alma və orqanizmə lazım olan digər turşulara, az miqdardı duzlara və həmçinin azot, aşı maddələri və vitaminlərə malik olur. O, həmdə yüksək kaloriliyi ilə xarakterizə olunur. Çuçxelanın kaloriliyinin digər növ yeyinti məhsulları ilə müqayisəsi göstərir ki, bir kiloqram alma 400, armud 560, üzüm giləsinin ləti – 900, üzüm şirəsi – 900, qurudulmuş üzüm (kişmiş) 325 kalori verdiyi halda, çuçxelanın bir kiloqramı 318-496 kalori verir.

Çuçxela üzüm şirəsi, yunan qozu, findiq yaxud badam və undan hazırlanır. Çuçxelanın qida dəyəri bir də ona görə yüksək olur ki, yunan qozu da həmçinin bir sıra yüksək qidalı maddələrə malikdir. Onda 45,5-77% yağlar, 8,78-18,9% azotsuz ekstrakt maddələri, 2,49-7,58% sellüloza, 1,4-2,3% kül maddələri və yalnız 3,3-5,7% -i su olur. Bu qozlar həmçinin C vitamini ilə zəngin olub, bir qədər az B və A vitaminlərinə malik olur. Findığın tərkibi belədir: yağlar – 60,43%, azot maddələri 19,8%, sellüloza – 3,17% və kül – 2,43%.

Gürcüstanda Çuçxela hazırlamaq üçün Buera, Mxarqrceli, Kişuri, Badaqi, Rkasiteli və çoxlu miqdardı ekstrakt maddələri – karbohidratlar, üzvi turşular və vitaminlər toplayan digər qiymətli

sortlardan istifadə olunur. Bu sortlar həmçinin lət və qabığın kifayət qədər sıxlığı ilə xarakterizə olunurlar. Heç də bütün sortlar çuçxela hazırlamaq üçün eyni dərəcədə yararlı deyildir. Hazırda Gürcüstanda onları almaq üçün ağ üzüm sortları Rkasiteli, Çinuri, Solikouri, Kraxuana və başqalarından istifadə edilir.

Şirə almaq üçün üzümün ilkin emalı ağ süfrə şərablarında olduğunu kimi aparılır. Belə ki, gilələr daraqdan ayrılib, əzilir və böyük həcmidə spirtsiz şirə hazırlamaq üçün sıxıcıya daxil edilir. Bu əməliyyata daha çox uyğun gələn hidravlik sıxıcıdır.

Mərkəzdənqacma qüvvəsi ilə işləyən sıxıcıların ytüksək məhsuldarlığa malik olmasına baxmayaraq, onlardan çuçxela və spirtsiz içkilər istehsalı üçün istifadə etmək məqsədə uyğun deyildir. Belə ki, bu sıxıcılar, şirəni həddindən artıq dəmir və aşı – ekstrakt maddələrlə zənginləşdirir. Sıxıcıdan şirə çıkdırılməyə verilir və bu zaman asılıqan halda olan hissəciklər – pektin maddələri, zülalalar və başqa maddələr çökürlər. Çökdürülmüş şirə çuçxela hazırlamaq üçün istifadə oluna bilər.

Kustar halında şirə alınan zaman çökdürülməyə qoyulmur, çünki qızdırma prosesində o yenidən bulanır və sonra onun durulduması lazımlı gəlir. Sənaye prosesləri kristal şəffaflıqda və sabitlikdə şirə verməlidir, lakin bu mürəkkəb və həddindən bəha texniki üsullar və uyğun avadanlıqlar tələb edir.

Gürcüstanda çuçxela müxtəlif üsullarla hazırlanır: kaxetiya, kartaliniya, imeretiya, minqreliya, raça – leçxumiya, abxaziya və quriya (Q.İ.Beridze, 1965).

Bu zaman tətbiq olunan texnoloji üsullar bir-birindən fərqlənir. Bu fərq alınan məhsulun keyfiyyətində də özünü əks etdirir.

Kaxet üsulu: Kaxetiyada çuçxela alınmasına hazırlıq üzüm yığımına xeyli qalımış aparılır. Iri (Yunan) və xırda (findiq) qoz meyvələri, badam içi, ərik və şaftalı hazırlanır. Bu məqsədlə bütün istifadə olunan materiallar günəş altında qurudulur və sonra təmizlənir. Kaxetiyada əsasən yunan qozundan istifadə olunur. Qozun içi dörd yerə bölünür və uzunluğu 25-35 sm olan sapa sarılır. Qeyd etmək lazımdır ki, istər badam, istərsə də ərik və s meyvələ-

rin çəyirdəklərini çıxarmaq üçün, onları suda saxlamaq və sonra şərbətdə yüngülcə bişirmək lazımdır.

Çuçxela hazırladıqda içlik qoz, badam və s. meyvələrdən istifadə ediməklə bərabər həmçinin qurudulmuş üzümdən (kişmiş) də istifadə olunur. Bunun üçün iki qat uzunluğ'a malik (50-60 sm) sap götürülür və ona iki-iiki üzüm giləsi sarınır. Sonra sarılmış gilələr, "torne"də (çörək bişirmək üçün gürcü gil peçi) qurudulur.

Üzüm ir sinin hazırlanması. Keyfiyyətli məhsul üçün üzüm şirəsinin yüksək şekerli, aşı-ekstrakt maddələrlə daha zəngin olan sonuncu hissəsi götürülür. Şirə iri mis qazanlara yerləşdirilir və alovda 30 dəqiqə müddətinə qaynadılır. Sonra 12-24 saat müddətində çökdürülməyə qoyulur. Durulmuş şirə ehtiyyatla başqa qazana, yaxud gil qablara köçürülrən və parçadan keçirilməklə süzülür. Bu qaydada hazırlanmış qatı üzüm şirəsi ("badaqi") mis qazana köçürülrən və zəif odda qaynadılır. Qaynama zamanı yaranan köpük kənar edilir. Şirə yanmasın deyə qazanın altına iki qat dəmir lövhə əlavə edilir.

Bu yolla hazırlanmış şirə 36-40% şekerə malik olmalıdır. Şirənin turşuluğu 15 q/l-dən çox olarsa, ona neytrallaşdırmaq üçün təbaşir vurulur. Neytrallaşdırıcı toz şirəyə tamamilə qarışmaq şərtilə tədricən vurulur. Sonra qatı üzüm şirəsi ("badaqi") 5-6 saat çökdürülməyə qoyulur və bu müddət keçdikdən sonra, ehtiyatla başqa qaba köçürülrən.

Çuçxela üçün unun hazırlanması. Kaxetiya çuçxelası hazırladıqda mütləq ona zərif üyüdülmüş buğda unu vurulmalıdır. Qabaqcadan təmizlənmiş buğda tozunu kənar etmək məqsədilə soyuq su ilə yuyulur və günəş altında qurudulur. Yalnız bundan sonra buğda üyüdülməyə verilir.

"Tatar"ın hazırlanması. 35-40% şekerlikdə və 10-15 q/l titrəşən turşuluqda hazırlanmış qatı üzüm şirəsi "badaqi" möhkəm yuyulmuş lehimli mis qazanlara tökülib, 30^0C -ə qədər qızdırılır və tədricən qarışdırmaqla üzərinə un əlavə olunur. Od tədricən gücləndirilir və yanmanın qarşısını almaq üçün ağac qaşıqla qarışdırılır.

“Tatar”ın hazır olmasını çuçxela üçün hazır olan bir, yaxud iki ədəd içlikli sapın ona salınması ilə bilmək olur. Əgər bişirilmiş üzüm şirəsi hazırlanan bütün partiyani tam əhatə etməyə başlayırsa bu onun hazır olduğunu göstərir. “Tatar”ın içlikli sapı tam əhatə etdikdən sonra, sapın uc hissəsindəki ilgəklə qabaqcadan qurutmaq üçün hazırlanmış dayaqdan 2-3 saat müddətində asılır. Çuçxelanın içliyini əhatə edən qatı üzüm şirəsinin qalınlığı 1,5-2,0 sm olmalıdır. Bir qədər qurumuş çuçxela yenidən şirəyə salınır və sonra 15-17 gün qurudulur. Qurudulmuş çuçxela götürülür və yesiklərə düzülür. Bu vəziyyətdə çuçxela quru və temperaturu 15-180C-dən yüksək olmayan soyuq binalarda saxlanır. Bu şəraitdə çuçxelanın şəkərləşməsi getməklə onda şokoladı xatırladan dad yaranır.

Çuçxelanın saxlanması prosesi 2-3 ay davam etməlidir. Saxlanması zamanı kiflənmədən qorumaq üçün hər 10 gündən bir çuçxelani yoxlamaq lazımdır. Kif müşahidə olunarsa çuçxela çıxarılıb, qurutmaq üçün günəş altında sərilir və sonra yenidən yesiklərə düzülür.

meretiya üsulu: bu üsulla çuçxela hazırlamaq üçün sənaye sortlarından (kraxuna, Solikouri) alınmış üzüm şirəsi götürülür və durultmaq üçün gil qablara tökülmür. Bu çox vaxt sulfid anhidridi tətbiq etməklə aparılır. Durulduqdan sonra şirə ehtiyatla mis qazanlara keçirilir, qaynayana qədər qızdırılır, köpük kənar edilir, qazan odun üstündən götürülür və temperaturun $40-50^{\circ}\text{C}$ -yə düşməsinə imkan verilir. Sonra 16 kq şirəyə 2-2,1 kq hesabı ilə qarğıdalı, yaxud bugdaunu əlavə olunub möhkəm qarışdırmaqla, 1-1,5 saat zəif odda bişirilir. Qarışdırma yanmanın qarşısını almaq üçün lazımdır. Odun üstündən götürmədən kütləyə, sapa dolanmış əsasən fındıq, qurudulmuş üzüm giləsi, (“çamiçi”) yaxud qurudulmuş meyvə salınır. Təkrar batırılma 3 dəfə aparılır. Sonra çuçxela günəş altında asılıraq qurudulur. Bu qurutma yaxşı havada 8-10 gün davam edir. Çuçxelani qurudub, təmiz və quru binalarda saxlayırlar.

İmeretiyada çuçxelanın içliyi əsasən fındıqdan hazırlanırdı. Qabığını kənar etmək məqsədilə fındıq gil qazanlarda (“ketsi”) zəif od üstündə qurudulur. Sonra qabıq kənar olunur. Əgər fındıq yetişməmişsə onda qabığı kənar etmək üçün onu 1-1,5 saat isti suda

saxlayırlar. Sonra onları güneş altında 2-3 gün qurudurlar. İçlik üçün hazır material uzunluğu 70 sm olan sapa düzülür. Bu zaman sapın 50 sm uzunluğuna qozun düzülməsi aparılır və qalan 20 sm çuçxeləni asmaq üçün ilgəyin düzəldilməsinə sərf olunur. Imeretiya çuçxelası daha zərif, az şəkərli və turş olur. Kaxetiyada çuçxeləni daha qalın hazırlayırlar. Belə ki, orada “tatar” daha qatı olmaqla, çuçxela ona iki dəfə batırılır.

Kartaliya üsulu. Burada çuçxela hazırlamaq üçün üzüm şirəsi, çəhrayı rəng və maye balın mütəhərrikliyi yaranana qədər qaynادılır. Zəif odda qaynatma zamanı yaranan köpük kənar olunur və ona turşuları neytrallaşdırmaq üçün mərmər yaxud təbaşir tozu əlavə olunur. Qaynatıldıqdan sonra şirə oddan götürülür və sakit qoyulur. Bu zaman üzümün həll olmayan hissəcikləri qabın dibinə çökür.

Bışırılıb buxarlandırıldıqdan sonra qalan kütlə “badaqi” adlanır və tünd-çəhrayı rəngə malik olur. Bu yolla hazırlanmış üzüm şirəsi - “badaqi” mis qazana tökülib, yanmasın deyə daimi qarışdırmaqla 30°C temperatura qədər qızdırılır və üzərinə zərif üyüdülülmüş buğda unu əlavə olunur. Qalan texnoloji proseslər Kaxet çuçxelasında olduğu kimidir. Fərqli cəhət ondan ibarətdir ki, burada “tatari”yə batırılma bir dəfə aparılır. Kartlıdə çuçxela əsasən yunan qozu və qurudulmuş üzüm giləsindən (“çamiçi”) hazırlanır.

Quriya üsulu. Burada çuçxela hazırlamaq üçün əsasən ağ üzüm sortlarından öz axımı ilə alınan şirədən istifadə edilir. Qırımızı sortlar “ağ üsulla” emal olunur.

Alınmış üzüm şirəsi, zülələ pıxtalaşdırmaq üçün qaynayana qədər qızdırılır, soyudulur, filirdən keçirilir, xüsusi böyük mis qazanlara doldurulur və qaynadılır. Yaranan köpük kənar olunur. Köpük kənar olunarkən od azaldılır. Qaynatma 1-2 saat davam edir. Sonra qazan oddan götürülüb soyudulur və buxarlanıb qatlaşmış kütləyə zərif üyünmüş qarğıdalı unu əlavə olunur. İstifadə olunan un köhnə məhsuldan olmalıdır. Unun miqdarını düzgün təyin etmək üçün çuçxela əvvəlcə kiçik həcmdə hazırlanmalıdır. Sonra un böyük qazanda hazırlanmaqla, ona xüsusi diqqət yetirilir. Un əlavə olunduqca, qazanın altı əvvəlcə zəiflədirilir, sonra ye-

nidən gücləndirilir. Bu vaxt yanmasın deyə qazan daima ağac qasıqla qarışdırılır. Qaynama bütün kütlənin tünd-çəhrayı rəng almاسına qədər davam etdirilir. Bu adətən qaynamanın 20-30 dəqiqəlik müddətində başlanır.

Qatılışmış kütlənin hazır olması un dadınınitməsi ilə bilinir. Əgər kütlə kifayət qatılıqdadırsa, onda sap qozla, yaxud başqa içliklə birinci batırılmadan sonra qurutmaq üçün asılır. Çuçxelaya yumşaqlıq vermək üçün qaynayan şirəyə bal əlavə olunur. Gür-cüstanda çuçxela hazırlamaq üçün lazımları üzüm yiğimina qədər hazırlayırlar.

Burada içlik rolunu yunan qozu, findiq, qurudulmuş meyvələr və həmçinin balqabaq toxumu oynayır. Material diqqətlə sortlaşdırılır. Çuçxelaya gözəl forma vermək üçün findığın məşhur sortlarından istifadə olunur. Findığın əvvəlcədən emalı imeretiyyada olduğu kimi aparılır.

Quriya çuçxelasının uzunluğu 40 sm-dən 1 metrə qədər olur.

Raça – leçxum üsulu. Burada çuçxela əsasən findiq, yunan qozu, qurudulmuş meyvələr, çamiçi və qabaq toxumundan hazırlanır. Çuçxela hazırlamaq üçün Aleksandrouli, Solikouri, Suluxidzis – Tetra, Usaxelouri və Ocaleşi sortlarından alınan üzüm şirəsindən istifadə olunur. Üzüm şirəsi həcmiminin $\frac{3}{4}$ -ü qalana qədər qaynadılır. Sonra şirə soyudulur, filtrdən keçirilir və təmiz “badaqı” yenidən qazana tökülb qaynadılır. Sonra möhkəm qarışdırmaqla təmiz buğda unu əlavə olunur. Qaynatma kütlədə olan un dadınınitməsinə qədər davam qtdirilir. Çuçxelanın “badaqı”yə batırılması bir dəfə aparılır. Paşa – leçxumidə, çuçxela hazırlamaq üçün istifadə olunan kütlə imeretiya və quriyaya nisbətən daha qatı olur. Sonra onların hazırlanması digər üsullarda olduğu kimi aparılır. 1 kq təmizlənmiş yunan qozundan 25 ədəd, 1 kq findiqdan isə 17-18 ədəd çuçxela hazırlanır. 25 ədəd çuçxela üçün 4-5 litr üzüm şirəsi və 1 kq un tələb olunur.

Yekunlaşdıraraq qeyd etmək lazımdır ki, müxtəlif üsullarla hazırlanmış gürcü çuçxelası olduqca rəngarəng dad keyfiyyətinə malikdir. Belə ki, kaxet çuçxelası daha dolğun, yumşaq və şirin olub,

turşasın dada malik olur. Kartiya daha zərif, yumşaq turşasındır. Imeretiya da həmçinin dadlı və qidalıdır.

Yaxın vaxtlara qədər çuçxela ev şəraitində yarımkustar üsulla xırda sexlərdə hazırlanırdı. Indi şirniyyat və şərabçılıq sənayesində ixtisaslaşdırılmış iri sexlərin yaradılması istiqamətində işlər aparılmaqdadır.

9.7.2. Üzümdən digər məhsullar istehsalı

Hazırda üzümdən digər qənnadı məhsulları da hazırlanmaqdadır. Gürcüstanda hazırlanan belə məhsullardan biri Tkbili kverdir. O, da həmçinin üzüm şirəsini unla qaynatmaqla, içliksiz, düzbucaqlı nazik təbəqə şəklində 150×85 sm ölçüdə və 2 mm-ə qədər qalınlıqda hazırlanır. Hazırlamaq üçün üzüm şirəsi quru maddənin miqdarı 22% olana qədər buxarlanır, sonra daim qarışdırımaqla üzərinə qarğıdalı unu əlavə olunur. Həmin məhsul quru maddənin miqdarı 27% olana qədər buxarlanır. İsti kütlə nazik təbəqə şəklində sərilir və adı temperaturda 4-5 gün və yaxud quruducu kameralarda $40-45^{\circ}\text{C}$ temperaturda 3-4 gün müddətində qurudulur. Qurumuş məhsulun səthi hamar, bircinsli, rəngi-qızılı sarıdan açıq çəhrayıya qədər dəyişən olmalıdır. Hazır Tkbili kveri təbəqələri rulon şəklində bükülür və çəkilərək verilir.

Üzümdən hazırlanan digər məhsullar üzüm mustenistsası, Pelamuşu və sairədir.

Üzüm mustenistsası. Nişasta yaxud buğda unu ilə üzüm şirəsinin qaynadılması ilə hazırlanır. İçliyi təmizlənmiş və $30-40$ sm uzunluğa malik sapa dolanmış qozdan ibarət olur. Sap qoz ilə bir neçə dəfə qaynadılmış şirəyə batırılır və o vaxta qədər qurudulur ki, hər bir nüvənin diametri 4 sm-i ötməsin. Qurudulmuş hazır məhsul nişasta ilə tozlandırılır.

Pelamuşu, xoşa gələn turşa şirin dada malik desert məhsul olub, özünü üzüm şirəsində qovrulmuş qarğıdalı unundan ibarət xəsilə oxşar kütlə kimi göstərir. Üzüm şirəsi quru maddənin miqdarı 30% olana qədər buxarlanılır və qaynar şirəyə qarğıdalı unun-

dan hazırlanmış kütlə salınaraq, buxarlanma prosesi yenə 15-20 dəqiqə davam etdirilir. Bişirmənin sonunda qırmızı rəngləyici əlavə etmək olar. Hazır məhsul yarımsteril stəkanlara doldurulmuş şəkildə buraxılır. Onun saxlanması müddəti 48 saatdır.

Üzümdən şirniyyat məhsulları hazırlayan ixtisaslaşmış müəssisələrdə şokoladda spirtləşdirilmiş üzüm böyük şöhrət qazanmışdır. Hazırlamaq üçün gilələr daraqdan ayrılır, spirtlənir, pomada ilə gözcük'lənir. Spirtləmək üçün adətən şəkər şerbəti ilə spirtin qarışından istifadə edilir. Bununla bərabər şəkər əvəzinə baldan, spirt əvəzinə isə rom yaxud cövhərdən istifadə olunan resept də məlumdur. Şokoladda üzüm konfeti istehsalının təkmilləşdirilməsi üzrə Moldovada “Bukuriya” qənnadı birliyində meyvə və üzümü spirtləmək üçün həcmi 50 m^3 olan paslanmayan qablardan ibarət üç texnoloji xətt qurulmuşdur.

Spirtləmək üçün isə şerbət hazırlanmasının yeni üsulu təklif olunmuşdur. Bu, şerbətin reseptində spirtin miqdarı azaldılmış və yeni komponenet kimi ekstrakt maddələri əlavə olunmuşdur.

Üzüm şirəsindən unlu qənnadı məhsullar istehsalında istifadə yaxşı nəticə vermişdir. Bakı biskvit fabriki və Moldova “bukuriya” qənnadı birliyi üzüm şirəsindən istifadə etməklə yeni şirniyyat məhsullarının (“üzüm buketi”) reseptini hazırlamışlar.

Fransada Şampan peçenyesinin yeni resepti hazırlanmışdır. Onun fərqləndirici cəhəti tərkibinə üzüm şərəbi daxil olmasındadır.

Hazırda üzüm şirəsi əsasında müxtəlif qidalı yemlərin hazırlanması istiqamətində də işlər aparılmaqdadır. İtaliyada üzüm şirəsinin kobud aşqarlarla qarışdırır, qurudapar formalaşdırır və yüksək kalorili, qida baxımından zəngin məhsul alırlar. Bu zaman üzüm şirəsi təzə, sulfitləşdirilmiş və qatilaşdırılmış şəkildə (30% şəkərliyə qədər) istifadə olunur. Aşqar kimi dənli bitkilərin gövdəsindən, jmixdən, üzüm toxumunun unundan istifadə olunur. Bu məhsul yüksək enerji dəyərinə - 1 qrama 300-330 kkal dəyərə malik olur. Saxlanmada yaxşı qalması müşahidə olunmuşdur. Südçülükdə sənayesində də üzüm məhsullarından, xüsusilə də müxtəlif konservantlardan istifadə olunması perspektivli sayılır.

9.7.3. Bizi üzüm məhsullarının dad və enerji dəyəri

Məhsulun enerji dəyəri tərkibində olan sulu karbonların, yağların və zülalların miqdarı ilə müəyyən olunur. Bu maddələrin miqdarına görə üzüm, digər meyvə-giləmeyvələr arasında başlıca yerlərdən birini tutur. 100 q üzüm orta hesabla 0,72 q zülal, 6,5 q sulu karbon və 0,3 q yağlara malik olub, bu 75 kkal enerjiyə ekvivalentdir.

Üzümdə zülalların miqdarı, alma, armud, albalı və gavalıya nisbətən 3 dəfə çoxdur. Tərkibində olan sulu karbonlara görə üzüm yalnız banandan geri qalır.

Məhsulun bioloji dəyəri mineral duzlar, mikroelementlər, vitaminlər, dad maddələri və digər fizioloji fəal birləşmələrlə müəyyən olunur.

Kalsium, kalium, dəmir, fosfor və maqneziumun yüksək miqdarı üzümü mineral maddələrin yararlı toplusuna malik meyvələr sırasına daxil edir. Orqanizmdə quruluş və qan yaradan material kimi onun rolu əvəzsizdir. Üzümdə fizioloji proseslərin sürətləndirici və nizamlayıcısı kimi qiymətli xüsusiyyətə malik mikroelementlərdən - xrom, sink, vanadium, kobalt, nikel və rubidium da tapılır. 1 kq üzümdə sutkalıq tələb olunma kalsiumun yarısı, fosfatlar, kalium və dəmirin 80%-i olmaqla mikroelementlərin miqdarı sutkalıq tələbata uyğundur. Təzə üzüm vitaminlərlə də zəngindir. 1 kq üzümdə olan PP vitamini həmin vitaminə sutkalıq tələbatın 20%-i, B₅ vitaminininin 15-20%-i, pirodoksinin-33%, mezoinozitin-80%, C vitaminininin 100%-i ödəyir.

Aşağıdakı cədvəldə təzə üzümdə olan əsas enerji komponentlərinin miqdarı verilir (cədvəl 9.5).

Cədvəl 9.5.

Üzümün enerji komponentləri

Komponentlərin adı	Kütłəyə görə %-lə	Kkal/kq	Kc/kq
Sulu karbonlar	18,0	738	2700
Lipidlər	0,3	28,2	114
Zülallar+amin turşular	0,6	31,8	90
Turşular	0,75	30,8	112,5
Cəmi:		828,8	3016,5

1 kq üzümdən şirə çıxımı orta hesabla 75% (750 ml) təşkil edir. Üzümün 25%-i 250 qr cecə şəklində qalır. Bu 250 qramda 1 kq cecədə orta hesabla 70 q şəkər olması hesabı ilə 17, 5 q şəkər olub, şirə alınmasında baş verən əsas itkini təşkil edir. Enerji komponentlərinin uyğun dəyişməsi aşağıdakı cədvəldə verilir (cədvəl 9.6).

Cədvəl 9.6 Üzüm şirəsinin enerji komponentləri

Komponentlərin adı	Kütlədə miqdarı, q/750 ml	Kkal/750 ml	Kc/750 ml
Sulu karbonlar	162,5	666,2	2437,5
Lipidlər			
Zülallar+ amin turşular	0,9	1,77	-
Turşular	5,6	22,9	84
Cəmi:		690,9	2535,0

Beləliklə, üzümdən şirəyə keçidikdə enerji ehtiyatında itki aşağıdakı kimi olur.

$$828,8 - 690,9 = 137,9 \text{ kkal/17\%}.$$

Vakuum altında qatlaşdırılmış şirə istehsalı prosesində, şəkərin 5 qat qatlaşması baş verir. Lakin bu halda turşuların itkisi orta hesabla 45% təşkil edir (cədvəl 9.7).

Cədvəl 9.7 Vakuum şirəsinin enerji komponentləri

Komponentlərin adı	Kütlədə miqdarı 1/150 ml	Kkal/150 ml	Kc/150 ml
Sulu karbonlar	162,5	666,2	2437,5
Lipidlər			
Zülallar+amin turşular	0,9	1,77	13,5
Turşular	3,1	12,7	46,5
Cəmi:		680,7	2497,5

Deməli, vakuum şirə istehsalında şəkər və turşu hesabına itki pula çevirdikdə 1 kq üzümə 6,68 qəp., yaxud 1 tona 66,8 manat 28,5% təşkil edir.

Üzümdən vakuum şirəyə keçdikdə enerji ehtiyatının itkisi belə olur:

$$828,8 - 680,7 = 148,1 \text{ kkal/18\%}.$$

Rektifikasiya olunmuş üzüm şirəsi, üzüm şəkəri istehsalında, əvvəlcə turşuluq aşağı salınmalı və digər komponentlərdən təmizlənmə aparılmalıdır. Avropa İqtisadi Birliyinin müəyyən etməsinə görə belə şəkərin 1 kq-da turşuluq 1 qr-dan artıq olmamalıdır. Durulmuş şirənin qatılışdırılması təqribən 5 dəfə aparılır (cədvəl 9.8).

Cədvəl 9.8
Üzüm şəkərinin enerji komponentləri

Komponentlərin adı	Kütlədə miqdarı q/150 ml	Kkal/150 ml	Kc/150 ml
Sulu karbonlar	162,5	666,2	2437,5
Lipidlər			
Zülallar+amin turşular	0,9	1,77	13,5
Turşular	1,16	0,66	2,4
Cəmi:		668,63	2453,4

Üzümdən üzüm şəkəri alındıqda enerji ehtiyatına aşağıdakı itki olur:

$$828,2 - 668,63 + 160,2 \text{ kkal/19\%}.$$

Mövuc istehsalı prosesində, üzüm başlangıcı kütləsinin 65-70%-i itirir. Bu zaman 1 kq üzümdən 0,35-0,3 kq mövuc alınmaqla təqribən 3 dəfə qatılışma gedir (cədvəl 9.9).

Cədvəl 9.9

Mövücün enerji komponentləri

Komponentlərin adı	Kütlədə miqdarı q/333 q	Kkal/333 q	Kc/333q
Sulu karbonlar	180	738	2700
Lipidlər	3	28,2	114
Zülallar+ amin turşular	6	31,8	90
Turşular	7,5	30,8	112,5
Cəmi:		828,8	3016,5

Üzüm giləsi yalnız tərkibində olan şəkər və turşuların miqdarına görə deyil, az miqdarda tapılan digər komponentlərə görə də qiymətlidir. Belə komponentlərə vitaminlər, mineral maddələr və aminturşular aiddir. Üzüm emalı prosesində həmin birləşmələr xeyli dəyişikliyə uğrayır və nəticədə onların itməsi baş verir.

Məlum olmuşdur ki, 1 kq üzüm şirəyə emal olunduqda 33-37% “B” qrup vitaminlər, 32% “C” vitamini, 20-50% mineral maddələr, 95% aminturşular (56% əvəz olunmaz) itir. Vakuum şirəsi emal olunduqda isə 78-88% “B” qrup vitaminlər, 83% “C” vitamini, 37-89% mineral maddələr, 97% amin turşuların itkisi baş verir. Üzümdən yeyinti məhsulları alınmasının mövcud texnoloji sxemləri, cecənin ayrılması (25%), kimyəvi fiziki amillərdən istifadə etməklə durultma və sabitləşdirmə ilə əlaqədar enerji və bioloji dəyərdə itkiyə səbəb olur. Belə ki, üzüm şirəsini bentonitlə işlədikdə vitaminlər, həmçinin də zülal və pektin maddələrinin itkisi getməklə, nəticədə yalnız onların qida dəyəri deyil, həm də dad keyfiyyəti aşağı düşür.

Şirələrin sulfidləşdirilməsi - sulfidsizləşdirilməsi, orqanizmdə sulu karbonların mənimsənilməsini sürətləndirən əsas “B” qrup vitaminlərin parçalanmasına səbəb olur.

Yuxarıdakılardan göründüyü kimi, üzüm yalnız təzə halda qəbul olunduqda enerji və bioloji qiymətli maddələr maksimum istifadə olunur. Buradan belə nəticəyə gəlmək olur ki, üzüm əsasında yeyinti məhsulları istehsalının texnologiyası, gilənin bütün quru-

luş elementlərini saxlamaqla, onun tamamilə qalıqsız emalına əsaslanmalıdır.

Üzümün qida və dad xüsusiyyəti ilə bərabər müalicəvi əhəmiyyəti də böyükdür. Üzüm şirəsindəki asan mənimsənilən qlükoza və fruktoza ürək əzələsi üçün lazımdır. Bu oksigenin daha çox mənimsənilməsinə və xəstəlik törədə bilecək bir sıra yoluxucu bakteriyaları məhv etmək qabiliyyətinə malikdir. Şirənin üzvi turşuları yoluxucu bakteriyaları məhv etməsinə görə qlükozadan da-ha güclüdür. Onlar orqanizmdəki turşu-qələvi müvazinətinin normal saxlanmasına kömək edir.

Üzvi turşuların yaratdığı duzlar orqanizmdə yanaraq karbonatlar əmələ götürir. Ona görə də üzüm şirəsi turş dada malik olsa da fizioloji baxımdan qələviləşdirmə təsirli maddədir.

Üzümdə olan pektin maddələri pıxtalaşma qabiliyyəti olmaqla, babasıl xəstəliyi əleyhinə müalicəvi xassəyə malikdir.

Üzümün fizioloji və pəhriz təsirli olması uşaqlara, idmançılara daha çox lazım olmaqla, xəstəlikdən sonra orqanizmin qüvvəsinin bərpa edilməsində çox xeyirlidir.

ONUNCU F S L

KONSERVL R N KEYF YY T N N Q YM TL ND R LM S

10.1. Konservl rin xarab olma s b bl ri v onun növl ri

Konservlər istehsal zamanı (sexdə) və anbarlarda saxlandıqda xarab ola bilər. Sex çıxdaşının əsas növləri ağızı kip bağlanmamış və ya artıq dərəcədə deformasiya etmiş (yəni normal şəklini dəyişmiş) bankalardır. Çıxdaş edilən bankaların ağızını açırlar. Daxilindəki məhsul hələ sterilizə edilməmişsə, onu yeni qaba doldurub ağızını bağlayır və sterilizə edirlər. Məhsulun pis keyfiyyətliliyi sterilizədən sonra müəyyən edilmişsə, sterilizə prosesində qızdırınlarkən məhsulun konsistensiyasının dəyişdiyini nəzərə alaraq, ondan meyvə püresi, tərəvəz püresi kimi konservlər hazırlamaq üçün istifadə edirlər. Sexdə çıxdaş edilən bankaların konservi dərhal emal edilməlidir ki, onda mikroorqanizmlər artıb çoxala bilməsin. Çünkü onlar məhsulu yararsız hala sala bilər.

Konserv bankalarının anbar çıxdaşının ən çox yayılmış növü **bombaj**, yəni bankaların hər iki başının və ya bir başının qabarib şışməsidir. Bombaj çox vaxt məhsulun mikroorqanizmlər tərəfindən parçalanmasında əmələ gələn qazların təsirindən baş verir. Bombajın bu növünə mikrobioloji bombaj deyilir. O, qabın kipliyyinin pozulması və sterilizə prosesinin düzgün aparılmaması nəticəsində, habelə kifayət qədər təzə xammaldan istifadə edilmədikdə, məhsulun emalı istehsalatda çox ləngidikdə və ya işin sanitariya rejimi pozulduqda baş verir.

Bundan əlavə kimyəvi və ya hidrogen bombajı da ola bilər. Belə bombaj növü konserv yiğilan tənəkənin korroziyası nəticəsində baş verir. Belə hallarda metal (qalay və ya dəmir) məhlula keçərək hidrogen çıxarıır. Əmələ gələn hidrogen qazı bankanın qabarib şışməsinə səbəb olur.

Bombajlı bankalarda mikroorqanizmlərin buraxdığı toksinlər,

habələ zülali maddələrin parçalanması nəticəsində əmələ gələn zə-hərli məhsullar ola bilər. Kimyəvi bombajda məhsulda insanın səh-həti üçün təhlükəli ola biləcək miqdarda ağır metalların duzları top-lanır. Buna görə də bombajlı bankalardan çıxarılan məhsullar bir qayda olaraq məhv edilməli və ya onlardan bir qida kimi deyil, an-caq texniki məqsədlər üçün istifadə olunmalıdır. Yalnız bəzi hallar-da səhiyyə müəssisələrinin xüsusi icazəsi ilə kimyəvi bombaj ban-kalarından boşaldılan məhsuldan qida üçün istifadə etmək olar.

Bombajın bir növü də fiziki bombajdır. O, çox vaxt müvəqqəti xarakter daşıyır. Sterilizə zamanı əmələ gələn fiziki bombaj nor-mal sayılır. Məhsulun donması və ya bankanın həddindən artıq doldurulması nəticəsində əmələ gələn fiziki bombaj arzu edilməz-dir. Lakin bu hallarda da bankanın kipliyi pozulmamışsa, onun da-xılındəki məhsul qida üçün yarayır.

Anbarda saxlanma zamanı üzə çıxarılan aşağıdakı çıxdaş növ-ləri də qeyd edilməlidir:

- a) sterilizədən sonra düzgün soyudulmaması və ya hazır məh-sulun rütubətli anbarlarda saxlanması nəticəsində üzərində pas əmələ gəlmış bankalar;
- b) kipliyi pozulmuş yerlərdən sızan bankalar;
- v) düzgün qablaşdırılmaması nəticəsində və ya bankanın kipli-yinin pozulması ilə əlaqədar olaraq, çəkisi normal dərəcədən yün-gül olan bankalar;
- q) başları içəriyə basıldıqda səs çıxaran (şax-şaxlı) bankalar.

İçəriyə basıldıqda başları səs çıxaran bankalar xarici görünüşcə bombajlı bankalara oxşayır, lakin əl ilə azca basıldıqda bankaların başları öz normal yerini tutur, əli çəkdikdə onlar yenə də şışır. Bankaların başının qabarması çox vaxt ondan irəli gəlir ki, məhsu-lu qablara, konservlərin saxlandığı temperaturdan çox aşağı tem-peraturda doldururlar. Buna görə də bankada qalan hava genişlə-nib, onun başlarının bir qədər şişməsinə səbəb olur. Belə konserv-lər qida üçün yararlı olsa da bankaların xarici görünüşü baxımin-dan cəlbedici olmur.

Səthi turşuma qaz əmələ gətirməyən termofil bakteriyalarının inkişafı nəticəsində baş verir. Onlar konserv məhsuluna istehsalın

sanitar norma və qaydaları pozulduqda düşürlər. Onların həyat fəaliyyəti nəticəsində məhsula turş dad verən süd turşusu əmələ gəlir. Əsasən aşağı turşuluqlu konservlərdə (təbii tərəvəz, tərəvəz şirələri, uşaq və pəhriz məqsədləri üçün) müşahidə olunur. Qida üçün yararsızdır.

Qapağın batması şüşə bankaları sterilizə etdikdə daxildəki təzyiqə qarşı avtoklavda yaradılan təzyiqin artıq olması nəticəsində baş verir. Əgər bankanın hermetikliyi pozulmamışsa konservlər qida üçün yararlıdır.

Konservlərin **üst s thind tutqunla ma** havası çıxarılmayan bankalarda məhsulun üst boş hissəsində qalan hava oksigeni ilə 2-3 sm qalınlığında, üst qatın oksidləşməsi baş verir. Açıq rəngə malik konservlərdə (yunan qabağından kürü, nahar konservlərinin bəzi növləri, uşaq və pəhriz üçün qidalari) bu proses baş verir. Belə konservlər qida üçün yararlı olur.

Bankanın **orta hiss sind tutqunla ma** konservlər çox tədrisən soyudulduqda baş verir. Tutqunlaşan hissəni ayıraq, yerdə qalan kütləni yemək üçün istifadə etmək olar.

Bankada olan **bütün kütl nin tutqunla ması** açıq rəngli konservlərin uzun müddət yüksək temperaturda sterilizəsi zamanı melanoidinlər əmələ gəlməsi ilə əlaqədardır. Konservlərin 30⁰S-dən yüksək temperaturda saxlanmasında da tutqunlaşma əmələ gələ bilir. Belə konservlər yeməyə yararlı olur.

Konservl rin üstünd qara xal metalla sulfit birləşmələrinin qarşılıqlı təsirindən qalay sulfit yaxud dəmir sulfit hissəciklərinin əmələ gəlməsi ilə əlaqədar olaraq meydana gəlir. Yaşıl noxudda, nahar və digər konservlərdə təsadüf olunur. Yeməyə yararlıdır.

10.2. Konservl rin steriliz v pasteriz edilm si

Konservlər istehsalında əsas əməliyyat sterilizə, daha doğrusu biokimvəvi proseslərin dayandırılması və mikroorganizmlərin məhv edilməsi üçün isti işlən-mədir. Meyvə-tərəvəz konservlərini müxtəlif temperaturlarda sterilizə etmək olar. Bu əsasən onların turşuluğundan asılıdır. Turş məhsulları, əsasəndə şirəsində pH

4,5-dən az olanları 100^0C yaxın temperaturda sterilizə etmək kifayətdir. Belə temperaturda işləmə pasterizə adlanır. Turş olmayan tərəvəzlərin sterilizəsi 110 - 120^0C -də aparılır. Sterilizə müddəti məhsulun konsistensiyasından, qabin tutumu və tipindən, mikroorganizmlərin yoluxma səviyyəsindən asılıdır.

Tap ırıq. Tədris laboratoriyasında və təcrübə dövründə konserv müəssisəsində sterilizə və pasterizə texnikasını mənimsemək.

Texnoloji təlimatlarda sterilizə şəraiti aşağıdakı formulla ifadə olunur:

$$\frac{A-B-C}{t} p,$$

burada: A - temperaturun sterilizəyədək yüksəldilmə müddəti, dəq;

B - sterilizənin özünün davametmə müddəti, dəq;

C - soyutma müddəti, dəq;

t - sterilizə temperaturu;

p - avtoklavda qızdırılma zamanı bankanın daxilindəki təzyiqi konpensasiya etmək üçün yaradılan eks təzyiq, atm.

Misal. Tutumu 1 litr olan şüşə bankalarda xiyarı konservləşdirmək üçün sterilizə bu formula uyğun aparılır: $\frac{15-5-15}{100} 1,2$.

Sterilizə etmək üçün məhsul doldurulmuş bankalar metal səbətə yiğilaraq avtoklava qoyulur, sonra avtoklavın qapağı hermetik bağlanır. Sterilizə formuluna uyaraq qızdırma aparılır.

Sterilizə başa çatdıqdan sonra konservlər soyudulur, soyutma tədricən hər bir dəqiqliyə temperaturu 2 - 3^0C aşağı salmaqla aparılır.

Əgər laboratoriyada avtoklav olmazsa tərəvəz konservlərini hazırlanmaq üçün sterilizəni açıq vannalarda 30-40%-li natrium xlorid yaxud kalsium xlorid məhlulları ilə aparmaq olar. Burada qaynama zamanı temperatur 110 - 115^0C -yə çatmış olur. Bu zaman elə etmək lazımdır ki, duz məhlulu konservlərin içərisinə düşməsin. Ona görə də hələ bağlanmayan qapaqlar sıxıcıılarda bankanın ağızına bərkidilir.

Meyvə-giləmeyvə konservlərini pasterizə etmək üçün açıq vannalarda qaynar su ilə isti işlənmə tətbiq olunur. Bankalar vannanın dibində yerləşdirilmiş ağac qəfəslərin üzərinə qoyulur. Su bankaların “çıyninə” qədər olmalıdır. Qızdırma elə aparılır ki, qaynama fasılısız və sakit olsun. Temperatura 100°C -yə qədər bölgüsü olan termometrlə nəzarət edilir. Bu məqsədlə termometr bankaya yerləşdirilir. Qapaq ya sıxıcı ilə bərkidilir, yaxud da sadəcə olaraq sərbəst şəkildə ağıza taxılır. Pasterizə bankada temperatur 80°C -yə çatdığı anda başlanır. Pasterizə müddəti keçidikdən sonra bankalar vannadan çıxarılır, ağac stol üzərinə qoyulur və dərhal ağızı bağlanır. Sonra bankalar başı aşağı çevrilir. Bu halda qapaq və onun altında olan hava daxildə olan isti kütlə ilə bir daha qızdırılır. Bundan başqa bu vəziyyət bağlanması hermetikliyini yoxlamağa imkan verir.

10.3. krl konservl diril n meyv -gil meyv nin keyfiyy tinin t hlili

10.3.1. krl konservl dirm nin aparılması

Mqs d – Mürəbbənin bişirilmə timsalında şəkərlə konservləşdirilmənin öyrənilməsi.

Tap ırıq: Mürəbbə üçün xammalın hazırlanması. Mürəbbənin bişirilməsi.

Material v avadanlıqlar: meyvə və tərəvəzler, şəkər, analitik tərəzi, qablar, şüşə bankalar və bağlamaq üçün qapaqlar, qablar.

in izahı v gedi i. Tələbə şəkərlə konservləşdirməni kafedranın laboratoriyasında yerinə yetirərək mənimsəyir.

Məlumdur ki, qida sənayesi çoxlu miqdarda və böyük çeşiddə şəkərlə konservləşdirilən məhsullar emal edir. Bunlara mürəbbə, cem, povidlo, jele, konfitury, sukət, sürtgəcdən keçirilmiş yaxud şəkər əlavə olunmuş meyvə və giləmeyvələr aiddir. Bu konservlərin istehsalı yüksək qatılıqda şəkərdən istifadəyə əsaslanır. Şəkərin 60-65% və daha çox kütlə payına malik olan məhlullar yüksək

osmos təzyiqinə malikdir. Belə mühitə düşən mikroorganizmlər su itirərək inkişaf edə bilmir. Əgər konservlər 65-70% quru maddələrə malik olarsa, pasterizə və hermetikləşdirilmədən uzun müddət saxlama bilir. Lakin istehsalatda pasterizəsiz bəzən povidlo emal olunur.

Mürəbbədə yaxud cemdə şəkərin 65-70% kütlə payında 5°C -dən aşağı saxlandıqda tərkibdəki saxaroza kristallaşır və məhsul şəkərləşir.

Mürəbbənin istehsal texnologiyası. Mürəbbənin hazırlanma texnologiyası çox mürəkkəb olub, bu halda uzun müddətli və çoxqat bişirmə tələb olunur ki, gilələr bütöv qala bilsin (şəkil 10.1). Bu da bir çox hallarda məhsulun dadı, ətri, rəngində, həmçinin vitaminiñlərin saxlanmasında öz mənfi təsirini göstərmmiş olur.



1



2



3



4

Şəkil 10.1. Müxtəlif meyvə-giləmeyvələrdən hazırlanmış mürəbbələr
1-qara qarağat; 2-ərik çayırdaqlı halda; 3-gavalı;
4-albalı çayırdaqlı halda

Kompot emali üçün yararlı olan meyvə və giləmeyvə sortları mürəbbə üçün də yaxşı hesab olunur. Qarağat giləmeyvəsi tam

formalaşan, lakin hələ tam yetişməmiş olan texniki yetişkənlilik dövründə yiğilir. Qarağatın yetişmiş gilələri bişirilmə zamanı həll bişir, digər meyvə və giləmeyvə bitkiləri – normal yetişkənlilikdə, lakin yetişib ötməmiş vəziyyətdə istifadə olunur. Əgər meyvə və giləmeyvələr yetişməmişsə, onlarda protopektinin yüksək miqdarı və bışmə zamanı hidrolizi nəticəsində mürəbbə jeleləşə bilir. Yetişib ötmüş meyvələr həll bişir.

Orta irilikdə meyvələrdən istifadə olunması daha yaxşıdır, çünki xırdalar şəkər şerbətində bişirildikdə kələ-kötürləşir, daha iriləri isə şəkər şerbəti ilə daha çox dolmuş olur. Çox iri meyvələri xırda dilimlərə böllürlər.

Ayrı-ayrı xammal növlərinin hazırlanması. Ərik. 35 mm-ə qədər böyüklükdə meyvələr bütöv bişirilir. Şəkərin qabıqdan daxilə daha yaxşı nüfuz etməsini təmin etmək üçün qabığı deşdəkləyirlər. 35 mm-dən iri meyvələrin çeyirdəyi çıxarılır və onlar yarıya bölünür.

Heyva, armud, alma. Meyvə saplaşından, toxum yuvasından, ləçəyindən və qabığından təmizlənir. İri meyvələr yarıya, yaxud dilimlərə bölünür, qaynar suda yaxud şəkər şerbətində pörtülür. Dilimlərin tutqunlaşmasının qarşısını almaq üçün bişirməyə qədər onları 0,5-1%-li limon turşusu məhlulunda saxlayırlar. Pörtmə müddəti fərqli olub, bitkidən, sortdan və yetişmə dərəcəsindən asılıdır. Heyva yumşalana qədər blansirlənir (pörtülür), armud suda 5-10 dəqiqə yaxud 5-10%-li şəkər şerbətində 7 dəqiqə 90-100°C-də, alma qaynar suda 5 dəqiqə pörtülür. Əgər alma meyvələri həll bişirsə, onları 4-6 dəqiqə 30%-li şəkər şerbətində 80-95°C-də pörtürlər. Almanın xırda meyvəli sortları qaynar suda blansirlənir, sonra deşdəklənir.

Alça, gavalı, göyəm. Meyvə saplaşından təmizlənir və 80-85°C-də suda 5 dəqiqə müddətində pörtülərək deşdəklənir. 25%-li şəkər şerbətində 80-85°C temperaturda pörtmək olar. Gavalının iri meyvələri bir tərəfdən çeyirdəyə qədər bölünə bilər.

Sulfitləşdirilmiş yarımfabrikatlar sulfitsizləşdirilir, təzə dondurmuşların birbaşa cem bişirmədən əvvəl donu açılır.

Cemin bi irilm si. Mürəbbə üçün olan xammalla müqayisədə cem üçün olan xammalla daha ciddi tələblər qoyulur. Meyvə-giləmeyvə bitkilərinin heç də bütün sortları cem alınması üçün yararlı deyildir. Ən yaxşı meyvə-giləmeyvələr 1% pektinəvə azı 1% üzvi turşulara malik olanlar hesab olunur. Xammalın cem üçün yararlığı onun jeleleyici xüsusiyyətinin müəyyən edilməsi ilə aşkar olunur.

Cem üçün yalnız birqat bişirmə tətbiq olunur. Xammal quru maddələrin aşağıdakı kütlə payına qədər qaynadılır: pasterizə olunmamış cemdə – 72%, pasterizə olunmuşda – 68% (şəkil 10.2).



1



2



3



4

kıl 10.2. Hazır cem nümunələri

1-şirəli çiyələk cemi; 2-çiyələk və qırmızı qarağat cemi;
3-cem assorti; 4- çiyələk cemi

Tumlu bitkilərin hazırlanmış meyvələri bişirmə aparatlarına doldurulur və kütləsinin 10-15%-i miqdardında üzərinə su əlavə olunaraq bişirilir: alma və armud – 10-15 dəqiqə, heyva – meyvələrin yumşalmasına qədər. Sonra tələb olunan miqdarda 70-75%-li şəkər şerbəti yaxud şəkər tozu əlavə olunaraq hazır olana qədər bişirilir. Moruq, böyürtkən, üvəz, çiyələk kimi giləmeyvələr hazırlanıqdan sonra dərhal qaynayan 70%-li şəkər şerbətinə salınır və

hazır olana qədər bisirilir. Əgər əvvəlcədən şirədə aparılan təhlil nəticəsində xammalda pektinin az olduğu məlum olarsa, bişmənin sonuna 5-10 dəqiqə qalmış onun üzərinə lazım olan miqdarda jelələşdirici şirə, yaxud pektin konsentratının məhlulu əlavə olunur.

Uzun müddətli isti ilə işləmə pektini parçalayır və onun jelələşmələğətirmək xüsusiyyətini zəiflədir. Məhsulun qarışdırılması jelenin strukturunu pozur, lakin bişirilmədə qarışdırılma dayandırıldıqda o, bərpa olunur. Əgər məhsul bişirilmədən sonra qarışdırıllarsa, jelenin quruluşu və jeləşəkilli konsistensiya dağılır.

Jejeləşdirici şirə alma, heyva və digər yüksək pektin maddələrinə malik olan meyvələrdən alınır və əsas xammalın kütləsinin 15%-dən çox olmamaqla onun üzərinə əlavə olunur (şəkil 10.3).



1



2

kıl 10.3. Hazır jele nümunələri
1-qırmızı qarağat jelesi; 2-moruq jelesi

Pektin konsentrati məhlulu 1 hissə quru pektin tozu ilə 5 hissə şəkərin qarışdırılması ilə hazırlanır. Sonra qarışq 20 hissə suda həll edilir, 5-6 saat saxlanır, tənzifdən yaxud zərif kapron tordan süzülür.

Gavalı, alça, albalı meyvələri bişirmə aparatlarına doldurulur, üzərinə su əlavə olunur (kütlənin 10-15%-i miqdarında) və 3-5 dəqiqə bişirilir. Sonra 15 dəqiqə müddətində 70-75%-li şəkər şerbəti, yaxud şəkər tozu əlavə olunaraq bişirilmə davam etdirilir. Bişirmənin sonuna qədər jelələşdirici şirə əlavə olunur.

Ərik, şaftalı, portagal və naringidən cem əvvəlcədən pörtülmüş xammalın 10%-li şəkər şerbətində bişirilməsindən alınır.

Ərik və şaftalı 5-7 dəqiqə 85^0C -də, portağal və naringi dilimləri 15 dəqiqə $85-90^0\text{C}$ -də pörtülür. Bundan sonra 70-75%-li şəkər şerbəti yaxud şəkər tozu əlavə olunur və hazır olana qədər bişirilir.

Cemin hazırlanması üzrə bütün əməliyyatlar sürətlə yerinə yetirilir ki, pektinin parçalanmasına imkan verilməsin. Ev şəraitində bişirmə əvvəldən güclü od üstündə yerinə yetirilir ki, pektini parçalayan fermentlər inaktivasiya olunsun.

Cemin hazır olmasını onun qaşıqdan axmasına görə müəyyən edirlər. Əgər cem damcılarla axırsa bişirmə davam etdirilir. Hazır cem qaşıqdan «zərif saplarla» axır.

Cem dammasını boşqaba qoyub bərkiməsini gözləyirlər. Hazır cemin səthi kələ-kötürləşir.

Cemin hazır olmasını müəyyən etmək üçün ən yaxşı üsul texniki termometrdən istifadə olunmasıdır. Əgər cemi pasterizə edib hermetik bağlamaq istəyiriksə, o zaman bişirmə kütlənin temperaturu $104-105^0\text{C}$ olduqda dayandırılır. Hazır cem isti şəkildə dərhal steril bankada yayılır, pasterizə olunur və ağızı bağlanır. Əgər cem soyuq şəkildə (pasterizəsiz) doldurulursa, o zaman bişirmə kütlənin $106,5-107,0^0\text{C}$ temperaturunda dayandırılır.

Sulfitləşdirilmiş xammaldan cem bişirildikdə əvvəlcə onu qaynaya qədər sulfitsizləşdirirlər (sulfit anhidridinin miqdarı 0,02% olanadək), sonra təzə xammalda olduğu kimi bişirirlər.

Meyvə-giləmeyvə konfituryu – bu, cemin növ müxtəlifliyidir (şəkil 10.4). Meyvələr yaxud onların dilimləri, giləmeyvələr jele-



kıl 10.4. Gavalı marmelad-konfituryu

ləşdirilmiş kütlədə bərabər səviyyədə yayılmalıdır. Konfityurun konsistensiyası cəmə nisbətən daha sıxdır. Ona görə də konfityular mütləq pektin məhlulu, vanilin, qida turşuları əlavə olunmaqla hazırlanır.

Pektin məhlulu quru pektindən, yaxud pektin konsentratından hazırlanır. 1 hissə quru pektin 3 hissə şəkərlə qarışdırılır, 16 hissə su əlavə olunur və pektinin tam həll olunaraq bircinsli kütlə alınmasınadək qarışdırılır. 5-6 saat saxlanır, süzülür, xammal əlavə olunur. 1%-li pektin məhlulunun miqdarı xammalda pektinin miqdardından və onun jeleləşmə xüsusiyyətindən asılıdır.

Xammalın hazırlanma texnologiyası və konfityurun bişirilməsi demək olar ki, cemin texnologiyasından fərqlənmir. Lakin konfityur bişirildikdə bişirilən kütlənin quru maddələrin kütlə faizi 50%-ə çatdıqda onun üzərinə tələb olunan miqdarda pektin məhlulu əlavə olunur, sonra isə 50%-li limon yaxud şərab turşusu məhlulu əlavə olunur. Turşu elə miqdarda əlavə olunur ki, hazır məhsulun turşuluğu 0,8-1,3% olsun. Albalı və əncirdən konfityur hazırlanıqda bişirmənin sonunda vanilin (1 ton məhsula 15 qram) əlavə olunur.

Bişirmədə xammala limon turşusunun əlavə olunması saxarozanın tədricən hidroliz olunmasına (30-40%-ə qədəri qlükoza və fruktozaya çevrilir) və məhsulun şəkərləşməməsinə səbəb olur. Bu məqsədlə saxarozanın bir hissəsini qlükozaya malik patka ilə əvəz edirlər. Mürəbbə və cem şərbətdə quru maddələrin miqdarı 60% olduqda da şəkərləşmir, belə halda onlar qıçqırmamasın deyə pasterizə olunur və hermetik bağlanır.

Cem, konfityur və povidlo mürəbbədən fərqli olaraq jeleşəkilli konsistensiyaya malik olmalıdır. Jeleləşmə turşu və şəkər iştirakı ilə pektinin hesabına baş verir. On yaxşı jeleşəkilli konsistensiya turşu və pektinin 1% və şəkər 65% qatılığında alınır. Jele əmələ gətirmək xüsusiyyəti pektinin özünün jeleləşməsindən asılı olub, bir çox meyvə və giləmeyvələrdə bu xüsusiyyət yüksəkdir. Əgər bu xüsusiyyət kifayət qədər olmazsa xammala jeleləşdirici şirə yaxud pektin məhlulu əlavə olunur.

Povidlo – meyvə, giləmeyvə yaxud meyvə-giləmeyvə püresi şəkərlə bişirilməklə alınan məhsuldur (şəkil 10.5). Povidlonun konsistensiyası jeleşəkilli, dadı turşasızındır. Ona görə də povidlo turş olmayan və zəif jeleləşən xammaldan emal olunduqda ona qida pektini, limon yaxud şərab turşusu əlavə olunur.



1



2

kıl 10.5. Püre və povidlo
1-çiyələk püresi; 2-moruq povidlosu

10.3.2. Kərələ konservləri və məhsulların tədqiqi

Meyvə-giləmeyvə şirniyyatında marmelad, pastilla, povidla, mürəbbə, cem, jelə və sukat aiddir.

Mürəbbə, cem və povidla qəbul edilərkən bir litrlik bankadan 10, üç litrlik həcmə qədər olan balonlardan 3-5 ədəd üç litrdən çox tutumu olan qablardan isə bir ədəd götürüb orqanoleptik üsulla keyfiyyətinin müəyyən etmək lazımdır. Əgər məmulat çəlləkdə daxil olmuşsa, onda yerlərin sayının 3%-dən (3 yerdən az olmayıaraq) 200 q götürüb yaxşı qarışdırmaq, sonra 500 q miqdarında orta nümunə ayırmək lazımdır. Qablaşdırılmış məmulatda bankadakı bütün məhsul, çəki ilə satılanlarda isə orta nümunə keyfiyyətcə yoxlanır.

Mürəbbə, cem və povidlanın orqanoleptik üsulla qiymətləndirilməsinin öz xüsusiyyətləri vardır. Bu ondan irəli gəlir ki, mürəbbə və cemin əmtəə sortu, onların orqanoleptik göstəricilərinə görə müəyyənləşdirilir. Keyfiyyətindən asılı olaraq mürəbbə ekstra, əla və 1-ci sorta bölünür. Tumlu gilas və albalı mürəbbəsi və çəlləklərə qablaşdırılmış mürəbbə yalnız 1-ci sortda buraxılır. Cem əla və 1-ci sorta ayrılır.

Keyfiyyətinin müəyyən edilməsinə taranın və onun markalanmasını yoxlamaqdan başlamaq lazımdır. Qablaşdırılmış meyvə-giləmeyvə şirniyyatı əvvəlcə çini fincana və ya başqa bir dayaz qaba tökülməlidir.

10.3.3. Orqanoleptik göstəricilərin təyini

Orqanoleptik üsulla meyvə-giləmeyvə şirniyyatının xarici görünüşü, dadı, iyi, rəngi və konsistensiyası müəyyən edilir.

Mürəbbənin xarici görünüşü yoxlanılkən, onun meyvəsinin bircinsli olmasına fikir verilir. Şərbətin şəffaflığını və onun daxilində olan asılı hissəciklərin olmasını yoxlamaq üçün şərbət süzülür və açıq şüşədən stekanda gündüz işığında nəzərdən keçirilir.

Bütün məmulat növləri üçün xarlama və qıcqırma əlamətlərinin olması müəyyən edilməlidir.

Povidlonu yoxlayarkən onun eynicinsli olmasına, əzilməmiş hissənin, tumun və qabıq hissəsinin olub-olmamasına fikir vermək lazımdır.

Dad və iyi yoxlayarkən, onun hazırlanlığı meyvənin də və iyi-nə müvafiq olması dərəcəsi, kənar dad və iyin, eləcə də karamellaşmış şəkər dadının olması müəyyən edilməlidir.

Rəngini yoxlayarkən hazırlandığı meyvə-giləmeyvənin rənginə uyğun olması nəzərə alınmalıdır. Mürəbbə isə əlavə olaraq ləkəli və üzərində qara nöqtə olan meyvələrin sayı müəyyənləşdirilməlidir.

Konsistensiyasını təyin etmək üçün məhsulu qarışdırırlar. Povidlo və cemdən fərqli olaraq mürəbbədə meyvənin və şərbətin konsistensiyası ayrıldıqda yoxlanılır. Meyvənin konsistensiyasını yeməklə müəyyən edirlər.

10.3.4. Mürəbbədə meyvənin miqdarının təyini

Standartlarda (DÖST 7061-70) ayrı-ayrı meyvələrin tərkibindəki meyvənin miqdarı normalaşdırılır. Ona görə mürəbbənin keyfiyyəti yoxlanılkən meyvənin fazılə miqdarı müəyyən edilməlidir.

Lavazimatlar. 200-500 ml-lik çini fincan, diametri 1 sm və gözcüklərinin ölçüsü 2,5-3,0 mm olan sim ələk, su hamamı, texniki tərəzi.

in gedi i. Götürülmüş orta nümunədən yaxşı qarışdırmaq şərtilə 200 q çəkib su hamamında 60⁰C-yə qədər qızdırırıq. Çini fincanın kütləsini təyin edib mürəbbənin mətinini ələkdən fincana 5 dəq ərzində süzürük. Mürəbbə mətinin kütləsini təyin edib 100-ə vurmalı və mürəbbənin ümumi kütləsinə bölməklə mətin faizlə miqdarını tapırıq.

Mürəbbənin çeşidindən asılı olaraq meyvənin miqdarı 45-55% olmalıdır.

10.4. Meyv -gil meyv kompotlarının hazırlanması

Kompotlar meyvə yaxud giləmeyvələrin şəkər şerbətində isti sterilizə ilə konservləşdirilməsindən hazırlanır. Bəzən onları meyvə və giləmeyvələrin qarışığından hazırlayırlar ki, bu zaman onlar assorti adlanır.

Kompot istehsalında xammala xüsusi tələblər qoyulur. Meyvə və giləmeyvələr yüksək dad və ətir keyfiyyətinə malik olmalı, ki-fayət qədər iri, parlaq və bərabər şəkildə rənglənmiş olmalıdır. İsti işlənmə və saxlanmada kompotlar şəklini dəyişməməli, meyvələr həll olmamalı və onların rəngi pisləşməməlidir. Çəyirdəkli meyvələrdə çəyirdək, tumlu meyvələrdə isə toxum yuvası böyük olmamalı, çəyirdəklər lətdən asanlıqla ayrılmalı, həmçinin tumluların qabığı çox kobud olmamalıdır.

Kompot hazırlamaq üçün laboratoriyyada alma, armud, albalı, gilas, şaftalı, ərik, üzüm, çiyələk, moruqdan istifadə olunması tövsiyə edilir.

Tap ırıq. Müxtəlif növ və sort meyvə və giləmeyvə xammalından istifadə etməklə kompotların bir növünün hazırlanması. Qalıqların miqdarının hesablanması. Sonrakı dərslərdə həmin kompotun dequstasiya qiymətləndirilməsinin aparılması.

Kompotların hazırlanması aşağıdakı texnoloji əməliyyatlardan ibarətdir: sortlaşdırma, çeşidləmə, yuma, təmizləmə, çəyirdəyin və

toxum yuvasının kənar edilməsi (əgər lazımdırsa), blanşirləmə, doldurma, şerbət əlavə olunması, ağızının bağlanması və sterilizə.

Xammal hazırlanıqda xammalın ümumi kütləsindən qalıqların miqdarı (faizlə) hesablanır və əsas texnoloji göstəricilərdən biri hesab olunur. Blanşirləmədə xammalın turşuluğu nə qədər yüksək olarsa, onun bir o qədər tez bişməsi baş verir. Ona görə yüksək turşuluğa malik adı Antonovka alma sortunu 4-6 dəqiqə müddətində $80-85^{\circ}\text{C}$ temperatura malik suda blanşırlayırlar, az turşuluqlu almalar isə 5-6 dəqiqə qaynar suda blanşırlənir. Blanşirlənmə suyuna 0,1% limon yaxud şərab turşusu əlavə olunması tövsiyə edilir. Çünkü bu açıq rəngli meyvələri tutqunlaşmaqdan qoruyur. Üzüm, moruq, çiyələk, gilas, albalı və əriyi blanşirləmirler. Şaftalı və gavalının isə 2-3%-li qələvi məhlulunda blanşirlənməsi aparılır: birincidə qabıq və qopmalar kənar edilir, ikincidə qabıqda çoxlu sayıda xırda çatlar əmələ gəlir. Qələvi məhlulunda blanşirləmədən sonra xammal möhkəm yuyulur.

Şəkər şerbətinin qatılığı xammalın xüsusiyyətlərinə uyğun (əsasən turşuluğuna) 30-60% həddində müəyyən olunur. Üzüm, xırda meyvəli Orta Asiya ərikləri, Vengerka gavalısı üçün 30%-li; alma, armut, gilas 35%-li; heyva, şaftalı 1%-li; moruq, çiyələk, albalı, alça, zoğal 60%-li və bir qədər çox şerbətdən istifadə olunur. Şerbət hazırlamaq üçün blanşirləmə suyundan istifadə olunmalıdır. Şerbət hazırlanmasına dair məlumatlar cədvəldə verilir (cədvəl 10.1).

Cədvəl 10.1

Şəkər şerbətinin hazırlanması üçün məlumatlar

Şerbətin qatılığı, %	1000 q şerbətə gedir, q		1000 ml suya şəkər götürülür, q	Şerbətəli nır, q	$d = \frac{15^{\circ}}{4^{\circ}}$	Qaynamat temperaturu, $^{\circ}\text{C}$
	su	şəkər				
30	700	300	429	1266	1,129	101,0
35	650	350	538	1334	1,153	101,2
40	600	400	667	1414	1,179	101,5
45	550	450	818	1508	1,206	101,7
50	500	500	1000	1621	1,233	102,0
55	450	550	1322	1749	1,263	102,5
60	400	600	1500	1932	1,295	103,0

Armud kompotları üçün şerbətə xammalın kütləsinin 0,1%-i qədər şərab turşusu əlavə olunur. Əgər şerbət bulanlıq olarsa, onu toyuq yumurtasının ağı ilə duruldurlar. Bir yumurta ağı təqribən 40-50 litr şerbətə kifayət edir. Yumurta ağı soyuq şerbətdə həll edilir, sonra qaynadılır. Bu zaman əmələ gələn köpük özü ilə bərabər bulanlıq yaranan hissəcikləri də üzə çıxarır. Sonra şerbət filtr-dən keçirilir.

Hazırlanmış meyvələr bankaya doldurulur, üzərinə şerbət əlavə olunur, ağızı bağlanır və sterilizə olunur. 0,5 litrlilik şüşə bankalar üçün avtoklavda sterilizə temperaturu 100^0C , sterilizənin davam-etmə müddəti 20 dəqiqəyə yaxın, əks təzyiq 1,2 atmosferdir. Meyvələr bişib ötməsin deyə kompotun qızdırma və soyudulmasını çox tez aparmaq lazımlıdır. Açıq vannalarda da pasterizə tətbiq etmək olar. O halda bankalarda temperatur 80^0C -yə çatmalı, pasterizə müddəti isə 25-30 dəqiqəyə çatdırılmalıdır (şəkil 10.6).




kıl 10.6. Kompot nümunələri
1-çiylək kompotu; 2- çiyələk və gilas kompotu;
3-ərik kompotu

10.5. ir 1 rin hazırlanması

M qs d – Meyvə və tərəvəzlərdən şirələrin hazırlanma vərdişlərinin mənimşənilməsi.

Tap ırıq. Laboratoriya şəraitində sıxılmış şirələrin hazırlanması.

Material v avadanlıqlar: Seçilmiş meyvə və tərəvəzlər, analitik tərəzi, qab, şüşə banka və bağlamaq üçün qapaqlar, ələk, bişirmək üçün qab, şirə çəkən, sıxıcı, refraktometr (şəkil 10.7, 10.8).



Şəkil 10.7. Şirə hazırlamaq üçün avadanlıqlar
a) əzici; b) vintli pres; v) şirənin isti bişirilməsi üçün qurğu

in izahı v gedi i. Müasir şirələr Avropa Birliyinin şirə və nektarlar istehsalçıları Assosasiyasının tələblərinə cavab verməlidir və aşağıdakı anlayışları özündə əhatə etməlidir:


1. Şirə – maye məhsul olub, meyvə yaxud tərəvəzdən mexaniki təsirlər və fiziki üsullarla konservləşdirilməklə alınan məhsuldur. Şirə qatlaşdırıla və sonra su ilə durulaşdırıla bilər. Şirəyə konservantlar (təbii konservantlardan başqa), süni ətirləşdiricilər, o cümlədən təbii və rəngləyicilərə uyğun əlavələr vurulmasına yol

verilmir. Meyvə şirələri lət və yaxud şeker əlavə olunmaqla hazırlanara bilər, bu halda qablamanın üzərində göstərilir, məsələn, «lətli alma-albalı şirəsi şekerlə».

2. Nektar – meyvə şirəsinin bir yaxud bir neçə növ qatılışdırılmış şirələrin yaxud yetişmiş təzə meyvələrin püreyəbənzər yeyilən hissəsinin su, şeker, yaxud balla qarışığından alınır. Meyvə şirəsinin kütlə payı azı 25-50% təşkil etməlidir.

3. Şirəyə malik içkilər. Natural meyvə şirəsinin yalnız su və şekerlə deyil, həm də limon turşusu ilə qarışığıdır. Meyvə içkilərinin konservləşdirilməsi həm fiziki, həm də kimyəvi üsullarla mümkündür. Şirəyə malik meyvə içkilərində azı 10%, tərəvəzlərdə 40% şirə olmalıdır. Şirəyə malik içkilərə təbii və süni ətirləşdiricilər, həmçinin rəngləyicilər və kimyəvi konservantlar əlavə edilməsinə icazə verilir.

Meyvə və tərəvəzlərdən şirələr texnoloji təlimata uyğun kafedranın laboratoriyasında hazırlanır.



kıl 10.8. Şirənin çıxarılması üçün ağac sıxıcı

Yetişmiş meyvə yaxud tərəvəzlər sortlaşdırılır, çəkilir və yuyulur, sonra blansırlənir, 2-3 dəqiqə müddətində tor ələkdən yaxud tənzifdən qaynayan suya, sonra soyudulmaq üçün soyuga keçirilir. Xammal paslanmayan poladdan hazırlanmış ələkdən keçirilir. Sürtgəcdən keçirilmiş kütlə təmiz, əvvəlcədən çəkilmiş

qaba toplanaraq çekilir. Şirə çıxımı aşağıdakı formulla təyin olunur, faizlə:

$$B=100 \frac{c}{P},$$

burada: c və P – uyğun olaraq şirə və meyvənin kütləsi, kq-la.

Şirə qarışdırılır və refraktometrdən istifadə edilməklə həll olan quru maddələrin miqdarı təyin edilir, qaynayana qədər qızdırılır, şüşə bankalara doldurulur və dərhal ağızı bağlanır.

10.6. Pomidordan ir I r v dig r m hsullar istehsalı

in m qs di. Meyvə və tərəvəzlərdən şirə emalı texnologiyası ilə tanışlıq. Pomidor şirəsi və püresinin hazırlanması, toxumunun çıxarılması ilə tanışlıq.

Tap ırıq. Laboratoriyyada pomidor şirəsi və püresi hazırlamaqla toxum və şirə çıxımını müəyyən etməli, refraktometrin köməyi ilə hazır məhsulda quru maddələrin miqdarının müəyyən olunması.

in gedi i. Yuma, yoxlama, sortlaşdırma, meyvə və giləmeyvələrin əzilməsi, şirənin ayrılması və onun konservləşdirilməsi texnoloji proseslərini öyrənməli. Bu zaman yetişməmiş, normal və yetişib ötmüş almalardan şirə alınmasına diqqət yetirməli.

Pomidor şirəsinin hazırlanması. Bu dərs müəllimlə birgə yerinə yetirilməklə toxum pomidordan çıxarılır və səpin üçün istifadə olunur. Təzə yığılmış, yaxşı yetişmiş bir pomoloji sorta aid pomidorlar sortlaşdırılır, xəstə və qeyri bitkilər kənar edilir, çekilir və təmiz suda yuyulur. Əgər meyvələrin saplaşında yaşıł xallara təsadüf olunarsa həmin yerlər kəsilir. Pomidorlar ağac toxmaqla əzilir, paslanmayan poladdan olan metal ələkdən keçirilir, şirə əvvəlcədən çekilmiş və ələk altına qoyulmuş emallı kasaya toplanır (toxum və qabiq ələkdə qalır). Kasa şirə ilə birgə çekilir.

Şirə ilə kasanın birgə kütləsindən kasanın kütləsini çıxmaqla pomidorun kütləsinə görə faizlə ifadə olunur. Bununla da şirə çi-

xımı müəyyən olunur. Şirə çıxımının X (%) hesablanması aşağıdakı formulla yerinə yetirilir:

$$X = \frac{b}{a} 100,$$

burada: a – pomidorunkütləsi, kq;

b – şirəninkütləsi, kq.

Misal. 3 kq pomidor emal olunduqdan sonra 2,1kq şirə alınmışdır. Bu halda şirə çıxımı aşağıdakı kimi olur:

$$X = \frac{2,1}{3} 100 = 70\%.$$

Pomidordan şirə çıxımını artırmaq üçün onu tənzif kisəyə, yaxud metal tora dolduraraq 1-2 dəqiqə müddətində qaynar suya salırlar. Bu iş ohesabla aparılır ki, qabıq yansada lət yanmasın. Bu, toxumların cürcərmə qabiliyyətinin saxlaması məqsədilə belə edilir.

Toxum qabıq və lət qalıqlarından suda yuyularaq ayrılır, sonra onu qurudur və emala verilən pomidordan toxum çıxımını təyin etmək üçün çekirlər.

Alınan şirə qarışdırılır və refraktometrlə onda olan quru maddələrin miqdarı təyin edilir (4,5%-dən az olmamalıdır). Sonra şirə 90^0C temperatura qədər qızdırılır, qablara doldurulur, hazırlanmış qablar avtoklavda 120^0C temperaturda 20-30 dəqiqə sterilizə olunur.

Püre hazırlanması. Pomidor şirəsi emallı qablarda daimi qarışdırılmaqla bişirilir. Bu zaman gözləmək lazımdır ki, kütlədə yanna baş verməsin. Bişirilmə prosesində refraktometrlə quru maddələrin miqdarı yoxlanır. Quru maddələrin miqdarı 12%-ə çatdıqda bişirilmə dayandırılır.

Hazırlanmış tomat püresi qaynar şəkildə (85^0C temperaturda) şüşə bankalara doldurulur, ağızı bağlanır və 30-50 dəqiqə 100^0C temperaturda sterilizə olunur. Qaynar doldurma daha sadə olub, ondan tutumu 2, 3 və 10 litr olan banka və balonların doldurulmasına istifadə olunur. Bankalar doldurulmadan əvvəl qaynar su

ilə yaxalanır və dərhal demək olar ki, pomidor kütləsi ilə doldurularaq cəld ağızı bağlanır və bankanın boğazı və qapağının pasterizə edilməsi məqsədilə yanı üstə yığılır. Tomat püresi almaq üçün lazımlı olan təzə meyvələrin miqdarı X (kq) aşağıdakı formulla hesablanır:

$$X = \frac{aC_2 100 \cdot 100}{(100 - P_1) C_1 (100 - P_2)},$$

burada: a – hazırlıməhsulunkütləsi, kq;

C_1 – təzə pomidorda quru maddələrin miqdarı, %;

C_2 – hazır məhsulda quru maddələrin miqdarı, %;

P_1 – istehsal itkiləri, %;

P_2 – sürtgəcdə qalıqlar (toxum, qabıq və kobud liflər), %.

İştirakçıların pomidorda quru maddələrin miqdarının hazır məhsul çıxımına təsirini bilməsi vacibdir. Ona görə də misalda itkilər eyni, lakin pomidorda quru maddələrin miqdarı fərqlidir.

Misal. 1 kq tomat püresi almaq üçün lazımlı olan pomidorun miqdarının (X_1 və X_2) hesablanması.

Meyvələrdə quru maddənin miqdarı 4,5% (X_1 üçün) və hazır məhsulda 12, istehsalat itkiləri 7, sürtgəcdə qalıqlar 4%:

$$X_1 = \frac{1 \cdot 12 \cdot 100 \cdot 100}{(100 - 7) 4,5 (100 - 4)} = 3 \text{ kq.}$$

Pomidorda quru maddələrin miqdarı 6% (X_2 üçün):


$$X_2 = \frac{1 \cdot 12 \cdot 100 \cdot 100}{(100 - 7) 6 (100 - 4)} = 2,2 \text{ kq.}$$

Uyğun olaraq təzə pomidorda quru maddələrin miqdarının 1,5% artması xammal sərfini 17% azaldır ($2,2 : 3 \cdot 100 = 17$).


İşin yerinə yetirilməsinə dair hesabat. Şirə, toxum, təbii sterilitə olunmuş pomidor şirəsi və quru toxum çıxımına dair məlumatlar təqdim olunur.

Material və avadanlıqlar. Təzə pomidorlar, bıçaq, ələk, ağac

toxmaq, emallı kasa, texniki və şkalalı tərəzi, bankalar, qapaqlar, refraktometr, laboratoriya avtoklavı (şəkil 10.9, 10.10, 10.11, 10.12).




kil 10.9. Sürtgəc maşını KPT



kil 10.10. Buxarlandırıcı çənin kommunikasiya sxemi
1-tomat kütləsini çənə ötürmək üçün boru; 2-buğötürүүчү; 3-suyu
ilanvari boruya ötürmək üçün su borusu; 4-çirkab suların çıxışı;
5-hazır tomat püreni boşaltmaq üçün boru; 6-kondensatı ayırmaq
üçün boru; 7-aparati yumaq üçün su borusu

kıl 10.11. Pomidor məhsullarının qatilaşdırılması üçün üç korpuslu vakuum-buxarlaşdırıcı aparatın sxemi
1-birinci korpus; 2-ikinci korpus; 3-üşüncü korpus; 4-kondensator



kıl 10.12. Tomat məhsulları istehsalı üzrə müasir axın xəttinin ümumi görünüşü

10.7. Təbii tərəvəz konservlərinin hazırlanması

Təbii tərəvəz konservləri elə hazırlanır ki, bu zaman xammal əhəmiyyətsiz dəyişikliklərə məruz qalır. Ona görə də onları təbii adlandırırlar. Bu tip konservlərin hazırlanmasında əsas əməliyyatlar aşağıdakılardır: sortlaşdırma və çeşidləmə, yuma və təmizləmə (əgər lazımdırsa), blanşirləmə, doldurma, üzərinə məhlul əlavə olunması, ağızını bağlama və sterilizə. Təbii tərəvəz konservlərin-dən daha populyar olanları aşağıdakılardır: yaşıl noxud, təbii bütöv pomidor, təbii şirin bibər.

Tapırıq. Bir növ təbii tərəvəz konservinin hazırlanma texnologyasının mənimsənilməsi. Onların keyfiyyətinin qiymətləndirilməsi üçün dequstasiyanın aparılması.

Yaşıl noxud. Bu növ konservlərin hazırlanması üçün süd yetişkənliyi dövründə yiğilmiş tərəvəz noxudunun baş sortları əlverişlidir. Bu mərhələdə yiğildiqda noxud dənləri hələ zərif və dadlı olur. Çünkü onlarda nişastanın miqdarı az, şəkərin miqdarı isə yüksək olur. Yaşıl noxudun yetişkənlik dərəcəsini onun sıxlığına görə təyin etmək olar. Noxud yetişdikcə onun sıxlığında artır. Konservləşdirmək üçün yaşıl noxud dənlərinin sıxlığı 1,03-dən yüksək olmamalıdır. Sıxlığı müəyyən etmək üçün dən partiyası xörək duzunun 4,25%-li məhluluna (sıxlığı 1,03) salınır. Belə məhlulda dənlər batmamalıdır.

Yaşıl noxuddan konservlərin hazırlanma texnologiyası yuma-dan; dənin 2-5 dəqiqə müddətində 90°C temperatura malik suda blanşirlənməsindən; soyuq suda soyudulmasından; bankanın noxudla doldurulmasından; 2-3% xörək duzu və 2-3% şəkərə malik isti məhlulla doldurulmasından, lakanmış tənəkə qapaqla bağlanmasından və aşağıdakı formula uyğun sterilizəsindən ibarətdir: $\frac{25-30-25}{120} \cdot 2,8$.

Noxudun blanşirlənməsi və zalivkanın hazırlanması üçün yumşaq sudan istifadə olunmalıdır. Çünkü cod sudan istifadə olunduqda onun tərkibindəki yüksək miqdarda kalsium noxudların kobud alınmasına səbəb olur.

Təbii bütöv pomidor. Pomidor konservləri qabıqla hazırlanır və üzərinə xörək duzu məhlulu əlavə olunur. Yaxşı olar ki, gavalivari formalı, az toxum yuvalı sortlardan istifadə olunsun. Eyni zamanda iri meyvəli pomidor sortlarından da istifadə etmək olar. Lakin bu halda yaxşı olar ki, meyvədən qırmızı deyil, çəhrayı yetişkənlik dərəcəsində istifadə olunsun. Çünkü sonuncu halda meyvələr daha möhkəm olur.

Yuyulmuş meyvələr səliqəli şəkildə şüşə bankalara yiğilir, $\frac{20-25-20}{100} \cdot 1,8$.

Pomidorların üzərinə təzə hazırlanmış sürtgəcdən keçirilmiş və $2-2,5\%$ xörək duzuna malik pomidor kütłəsi əlavə olunur.

Təbii gül kələm. Gül kələm populyar tərəvəz bitkilərindəndir. Konservləşdirmək üçün diametri ən azı 7 sm olan bərk ağ başlı sortlardan istifadə olunur. Başlardan ona yapışmış yaşıllı yarpaqlar kənar edilir və onlar çiçək topalarına bölünərək möhkəm yuyulur. Sonra çiçək topaları 2% xörək duzu və $0,05\%$ limon turşusuna malik qaynayan məhlulda 2-3 dəqiqə müddətində blansırlənir. Blansırlənmədə kələm tərəvəzlərinin zəngin olduğu kükürdlü birləşmələr kənar olunur. Kükürlü birləşmələrin hesabına konservləşdirilən gül kələm tutqunlaşdırılır. Su və duz dəmirə malik olmamalıdır. Çünkü dəmirdə tutqunlaşma yaradır. Xörək duzu və limon turşusu öz növbəsində çiçək topasının ağarmasını təmin edir.

Kələm blansırlənmədən sonra soyuq suda soyudulur, şüşə bankalara doldurulur, 2% xörək duzu və $0,2\%$ limon turşusuna malik qaynar məhlul üzərinə əlavə olunur. $0,5$ litrlik şüşə bankalarda sterilizə aşağıdakı formula uyğun aparılır:

$$\frac{20-15-25}{108-116} \cdot 2,2.$$

Sterilizədən sonra soyudulan konservlər qaranlıq yerdə saxlanır.

10.8. Meyvə tərəvəzlərin qurudulması və təhlili

10.8.1. Xammalın qurudulması və məhsul çıxımının hesabatı

in məqsidi. Meyvə və tərəvəzlərin qurudulma texnologiyası ilə tanışlıq. Xammalın hazırlanmasının hazır məhsulun keyfiyyətinə təsirini göstərmək, qurudulmuş meyvə və tərəvəzlərin çıxımının təyin olunmasını öyrənmək.

Tapırıq. Xammalın qurudulmaya hazırlanma texnologiyası ilə, qurutma prosesi və sənaye şəraitində hazır məhsulun emalı ilə tanışlıq. Təzə meyvə və tərəvəzlərin laboratoriya şəraitində qurudulmaya hazırlanması və onun ilkin xammalla müqayisədə çıxımının və qalıqların hesablanması. Xammalın blansirlənməsi və küükürd qazı ilə emalının qurudulmuş meyvələrin keyfiyyətinə təsiriinin müəyyən edilməsi.

in gedidi. Laboratoriyada 3 yaxud 6 kq payızlıq yaxud qışlıq pomoloji alma sortlarından çekilir. Sonra meyvələr qurudulmaya hazırlanır. Bütün qalıqlar toplanır, çekilir və onların miqdarı X (%) bütöv almaların kütləsinə olan nisbətə görə formulla təyin edilir:

$$X = \frac{b}{a} 100,$$

burada: a - bütöv meyvələrin kütləsi, kq;

b - qalıqların kütləsi (qabıq, toxum yuvası və s.), kq.

Misal. Bütöv almaların kütləsi 3 kq, qalıqların kütləsi isə 0,57 kq olmuşdur.

Qalıqların miqdarı bütöv meyvələrə nisbətdə təşkil etmişdir.

$$X = \frac{0,57}{3} 100 = 19\%.$$

Blansirləmə və küükürd qazı ilə işləmənin məhsulun keyfiyyətinə təsiri, qalıqların və hazır məhsul çıxımının müəyyən olunması

üçün iştirakçılar 3-5 nəfərlik manqalara bölünür. 3-4 pomoloji sor-ta aid almanın hər birindən 1 kq götürülür. Həm emal, həm də emalsız qurudulur.

Təmizlənmiş almalar çəkilir və 3 bərabər hissəyə bölünür. Bir hissə ələyə qoyularaq emalsız qurudulur (nəzarət). İkinci torlu sə-bətə yaxud tənzif kisəyə qoyulur və 5 dəqiqə qaynar suda blansırlənir, sonra soyuq suda soyudulur və qurudulması üçün əleyin üzərinə yiğilir. Meyvələrin üçüncü hissəsi 1-2 dəqiqə 0,15%-li kükürd qazı məhluluna salınır. Məhlulun artığı axdılqdan sonra almalar əleyin üzərinə yiğilir və qurudulur.

Qurutma laboratoriya quruducusunda yaxud kvadrat formalı adı quruducu şkafda aparılır. Ələk xammala $5-3 \text{ kq/m}^2$ hesabı ilə doldurulur. Qurutmanın əvvəlində temperatur $80-85^\circ\text{C}$ sonunda 60° -dən yuxarı olmamalıdır. Prosesin davam etmə müddəti 5-6 saatdır. Almalar 3-4 dəfə çevrilir və 20% nəmliyə qədər qurudulur. Nəmliyin daha dəqiq təyini xüsusi analizin köməkliyi ilə ye-rinə yetirilir.

Qurudulmuş alma çəkilir (hər partiya ayrıca) və hazır məhsulun çıxımı X (%) emala qədərki almanın kütləsinə olan nisbətdə formula uyğun tapılır.

$$X = \frac{b}{a} 100,$$

burada: a-emala qədər almanın kütləsi, %;

b-qurudulmuş almanın kütləsi 20% nəmliklə, %.

Misal. Qurutmaq üçün 1 kq meyvə götürülür, qurudulmuş almanın kütləsi 0,12 kq olur. Hazır məhsul çıxımı təşkil edir.

$$X = \frac{0,12}{1} 100 = 12\%.$$

Keyfiyyəti qiymətləndirmək üçün qurudulmuş alma alınan bütün variantlar üzrə standartın tələblərinə uyğun qaydada təhlil olunur. Eyni zamanda orqanoleptik qiymətləndirmə yerinə yetirilir.

İyi müəyyən etmək üçün quru meyvə kənar iylərin iştirakı ilə tədqiq olunur. Dad və ətir 150-200 q məhsul kütləsi üzrə müəyyən olunur. Bu məqsədlə həmin məhsul isti su ilə yuyulur və dəsmalla qurulanır.

Xammalın kükürd qazı ilə emalı və blansırlənmənin qurudulmuş almanın keyfiyyətinə təsiri müəyyən olunduqda rəngin təyini xüsusi rol oynayır.

Nümunə zərif qatda şüşənin üzərinə səpilir və ümumi rəng tonu müəyyən olunur. Bu məqsədlə əvvəlcədən şüşənin altına ağ kağız qoyulur. Emal olunmuş quru meyvələr cəlbedici görünüşə, krem çalarları ilə ağ rəngə təzə almanın parlaq ifadə olunan ətir və dadına malik olmalıdır. Əvvəlcədən emal olunmamış almalar qəhvəyi rəngə və az cəledici görkəmə malik olur.

Qurudulmuş almada nəmliyin miqdarı onu quruducu şkafda $100-105^{\circ}\text{C}$ tempeturda qurutmaqla müəyyən olunur. Əvvəlcə analitik tərəzidə təmiz və quru boş bükslər çəkilir sonra onun içərisinə xırda doğranmış 6-10 q qurudulmuş alma qoyulur və daimi kütləyə qədər qurudulur. Nəmliyin miqdarı X (%) aşağıdakı formulla təyin olunur.

$$X = \frac{v-a}{b-a} 100,$$

burada: a-boş büksün kütləsi, q;

b-büksün qurudulmaya qədər olan nümunəyə kütləsi, q;
v-büksün qurudulmadan sonra olan kütləsi, q.

İşin yerinə yetirilməsinə dair hesabat. Nəticələr 10.2 sayılı yekun cədvəldə əks olunur. Analizlərlə alınan məlumatlar əsasında xammalın hazırlanmasının hazır məhsulun keyfiyyətinə təsiri yaxud qurutmaq üçün bu və ya digər sort meyvənin üstünlüklerinə dair nəticələrə gəlinir.

Material və avadanlıqlar. Təzə almanın payızlıq yaxud qışlıq sortları, 0,15%-li kükürd qazı məhlulu 10 kq-a qədər şkalalı tərəzi, 200 q-a qədər texniki tərəzi, alüminium yaxud farfor kasalar, bıçaqlar, alüminium yaxud emallı qazanlar, elektrik qızdırıcılar yaxud qaz sobaları, laboratoriya quruducuları yaxud quruducu şkaf-

lar, alüminium yaxud şüşə bükslər, analitik tərəzilər, ayna şüşəsi, ağ kağız.

Cədvəl 10.2

Almanın qurudulmasının nəticələri

Göstəricilər	Variantlar		
	I	II	III
Almani qurutmaya hazırladıqda qalıqlar, %			
Orqanoleptik göstəricilər:			
Xarici görünüşü			
Iyi			
Dad və ətri			
Rəngi			
Fiziki-kimyəvi göstəricilər, %:			
Hazır məhsulun çıxımı			
Nəmliyin miqdarı			

10.8.2. Qurudulmuş meyvənin texniki təhlili

Ləvazimatlar: üs, lövhə, pinset, texniki tərəzi və qurudulmuş meyvə.

Şüsə lövhəni ağ kağız üzərinə qoymalı və üstünə texniki tərəzidə çəkilmiş 200 qram meyvəni sərməli. Buradan pinset vasitəsi ilə zədələnmiş və çox kiçik meyvə qurularını, kənar qarışığıları, meyvəsiz çeyirdəkləri ayırmalı lazımdır. Ayrılmış hissəni texniki tərəzidə 0,1 qram dəqiqliklə çəkməli və ümumi miqdara görə %-lə hesablamaq lazımdır.

10.8.3. Metal qarışığının təyini

Ləvazimatlar. Qaldırıcı qüvvəsi 5 kq-dan az olmayan nalabənzər maqnit, diametri 50-60 mm olan saat şüşəsi, analitik və texniki tərəzilər.

Yoxlanılan 1 kq məhsulu təmiz ağ kağız üzərinə yaymalı və maqnitini bu kağız üzərində gəzdirməli. Maqnitə yapışmış metalları saat şüşəsi üzərinə yığıb çəkməli. Burada metalin miqdarı 1 kq

məhsulda milliramlarla hesablanır.

Zavodlarda işlənmiş meyvə qurularında kənar və metal qarışıqları olmamalıdır. Adı şəraitdə qurudulmuş meyvələrdə isə kənar qarışıqları – qum qarışıqları hiss olunmamalıdır.

Dövlət standartlarına görə kənar qarışıqların (qum və s.) qurudulmuş ağ kələmlə, yerkökündə, qarışq tərəvəzlərdə 0,01%-dən və metal qarışıqlarının 3 mq/kq-dan artıq olmasına yol verilmir. Qurudulmuş soğanda kənar qarışıqların olmasına yol verilmir.

10.8.4. Birk mineral qarışıqların təyini

Lavazimat və reaktivlər: tutumu 50 sm^3 olan kimyəvi stəkan, şüşə çubuq, sixlığı $1,59 \text{ kq/dm}^3$ olan kimyəvi təmiz karbon tetraxlorid, qayçı, çini həvəngdəstə, ekskskator, quruducu şkaf.

Məhsuldan 100 qram orta nümunə götürüb xırda doğramalı və ya çini həvəngdə (qurudulmuş kartof) əzişdirib yaxşı qarışdırılmalı və $0,0001$ qram dəqiqliklə analitik tərəzidə 10 qram çəkilir. Nümunə kimyəvi stəkana töküür və üzərinə 30 sm^3 karbon 4-xlorid töküb şüşə çubuq ilə 2 dəqiqə yaxşı qarışdırılmalıdır.

10-15 dəqiqə müddətində mineral qarışıqlar stəkanın dibinə çökür. Nümunə məhlulla birlikdə çöküntüdən ayrıılır və üzərinə yenidən $3 \text{ - } \text{sm}^3$ karbon 4-xlorid əlavə edilir və qarışdırılır. Yenidən 10-15 dəqiqə dincə qoyulur və çöküntüdən ayrıılır. Kimyəvi stəkan çöküntü ilə birlikdə quruducu şkafda 130°C temperaturda 45 dəqiqə müddətində qurudulur.

Kimyəvi stəkan ekskatorda soyudulur və analitik tərəzidə çəkilib aşağıdakı düstür vasitəsi ilə mineral qarışıqların miqdarı təyin edilir.

$$M = \frac{V - V_1}{N} \cdot 100,$$

burada: V - mineral qarışığın kimyəvi stəkanla birgə çəkisi;

V_1 - kimyəvi stəkanın boş çəkisi;

N - nümunənin miqdarı, qramla.

10.8.5. Quru meyvə məsullarının nümliyinin təyini

Lavazimat və reaktivlər: quruducu elektrik şkafı, anlitik tərəzi, texniki tərəzi, qayçı, ekskator, termometr, şüşə bükslər, qranul-laşdırılmış kalsium xlorid və ya sıxılığı $1,84\text{kg/dm}^3$ olan qatı sulfat turşusu.

Meyvə qurusundan 200 qram götürülür, çəyirdəklərdən, müxtəlif yabani maddələrdən təmizlənir və 2 mm-dən böyük olmayaraq doğranır. Doğranmış meyvədən iki büksün hər birinə 5-6 qram analitik tərəzidə 0,001 qram dəqiqliklə çəkilib qoyulur və ağızı açıq şəkildə quruducu şkafda $98-100^\circ\text{C}$ temperaturda 4 saat müddətində qurulur. Sonra büks soyumaq üçün 15-30 dəqiqə müddətində ekskatorda saxlanır.

Qurutmaqdən əvvəl və sonrakı çəki fərqiనə əsasən məhsulun nəmliyi formulla hesablanır.

$$M = \frac{V - V_1}{V - V_2} \cdot 100,$$

burada: V – büksün nümunə ilə birgə çəkisi;

V_1 – büksün nümunə ilə birgə qurudulduğdan sora çəkisi;

V_2 – büksin boş çəkisi.

Qurudulmuş məhsulun iki nümunəsinin orta arifmetrik göstəricisi onun nəmliyini göstərir. Məhsulun nəmliliyi $0,01\%$ dəqiqliklə hesablanmalı, iki nümuə arasındaki müayinə fərqi $0,3\%-dən$ artıq olmamalıdır.

10.9. Dondurulmuş meyvə və tərəvəz rəzilrin müayinəsi

Tez dondurulan meyvə və tərəvəzlər -25°C -dən -50°C -yə qədər dondurma bilən kameralarda dondurulur. Bu üsul konservləşmə üçün ən yaxşı üsul olub imkan verir ki, meyvə və tərəvəzlərin rəngi, ətri, dadı, kimyəvi tərkibi demək olar ki, olduğu kimi qalsın. Dondurma üçün yüksək keyfiyyətli, istehlak üçün yetişmiş meyvə və tərəvəzdən istifadə edilir.

Tərəvəzlər dondurulmamışdan qabaq yuyulur, təmizlənir, təbii rəngini saxlamaq üçün bəzi tərəvəzlər qısa müddətli buğa verilir. Gök noxud, paxla, qırmızı kələm, pomidor, ətirlər göyərti, birinci və ikinci yeməkdə istifadə olunan tərəvəz qarışığı, çeyirdəkli meyvələr, giləmeyvələr dondurulur. Meyvə və giləmeyvələr bütöv və ya doğranmış şəkildə, şəkərlə (25%-dən az olmamaq şərti ilə) və ya şəkərsiz dondurulur. Şəkərsiz alma, gavalı, xurma, albalı, qarağat, quşzümü, şəkərli şərbətdə isə bütöv meyvələr, alma, armud, heyva isə əvvəlcədən təmizlənir, iki və ya dörd yerə bölünür.

Tezdondurulan meyvə və tərəvəzlərin rəngləri, forma və ölçüləri eyni olmalı, dadı və iyi isə təzə meyvə və tərəvəz üçün xarakterik olmalıdır.

Tezdondurulan meyvə və tərəvəzlər karton yesiklərə, meyvə və giləmeyvə üçün tutumu 0,5 kq, tərəvəz üçün tutumu 1 kq olan polietilen paketlərə və ya çəkisi 20 kq-dan çox olmamaq şərti ilə karton yesiklərə yığıılır.

Mağazalarda meyvə və tərəvəz -12°C temperaturda, havanın 90-95% nisbi nəmliyində 3 gündən 5 günədək saxlanılır.

Dondurulmuş meyvə və giləmeyvələrə dequstasiya qiyməti verilməsi orta nümunənin götürülmə anından 2-4 saatdan gec olmamaq şərti ilə donu açılmış şəkildə aparılır. Götürülən nümunənin temperaturu 2°C -dən çox olmamalıdır.

Orqanoleptik göstəricilər aşağıdakı ardıcılıqla təyin edilir: xərici görünüşü, rəngi, dadı və konsistensiyası (QOST 8756.1 – 79).

Xarici görünüşü. 5 bal – meyvə və giləmeyvə çox qəşəngdir, ölçüləri eynidir, düzgün formalıdır, istehlak üçün yetişmiş formalıdır, deformasiya olunmamışdır, parlaq səthə malikdir;

4 bal – meyvə və giləmeyvə qəşəngdir, ölçüləri demək olar ki, eynidir. Müxtəlif ölçülü meyvələrin olmasına 10%-ə qədər, giləmeyvələrə - 15%-ə qədər icazə verilir. Gavalı, ərik və şäftalıda 15%-ə qədər qabığın xırda çapıqlarına icazə verilir.

3 bal – meyvə və giləmeyvə az cəlbedicidir, yetişmə dərəcəsinə və ölçülərinə görə fərqlənmələr çoxdur. Ölçüləri müxtəlif olan

meyvələr 15%-dən çox olmamalı, giləmeyvələr isə 20%-dən çox olmamalıdır;

2 bal – meyvə və giləmeyvələr cəlbedici deyil, eksəriyyəti xırda və deformasiya olunmuşadur, müxtəlif yetişmə dərəcəsindədir.

1 bal – meyvə və giləmeyvə heç cəlbedici deyil, çox xirdədir, deformasiya olunan və əzilmiş çoxdur.

Rəngi. 5 bal – intensiv, təbii, meyvə və giləmeyvələrin özünə məxsus rəngdə, parlaqdır.

4 bal – nisbətən intensiv, meyvə və giləmeyvənin rənginə uyğun, parlaq deyil. Ərik, şaftalı, açıqrəngli gilas sortalarının donu açılıqdıqda ola bilsin ki, meyvənin 50%-inin rəngi bir qədər tutqunlaşın;

3 bal – meyvə və giləmeyvənin özünəməxsus rəngi var. Yabani çıyələyin, moruğun, qırmızı qarağatın, quşüzümünün, mərcinin rənginin nisbətən itməsinə; gavalıda, albalıda, gilasın tünd rəngli sortlarında, qara qarağatda və böyürtkəndə nisbətən qonurlaşmaya icazə verilir. Əriyə, şaftalıya, açır rəngli gilas sortlarına, alma, armud və üzüm sortlarına havada donunun tam açılmasında rənginin bir qədər tündləşməsinə icazə verilir;

2 bal – rəngi təzə meyvə və giləmeyvənin rəngindən fərqlənir. Buna səbəb donun açılmasında gedən fermentativ reaksiyalardır:

1 bal – meyvə və giləmeyvələrin təbii rəbgini tam itirməsi.

İyi. 5 bal – kənardan yaxşı hiss olunan, təzə meyvə və giləmeyvələrin sortuna məxsus iyi ilə ifadə olunan, kənar iyiləri olmayan;

4 bal – kənardan az hiss olunan, təzə meyvə və giləmeyvələrin sortuna məxsus iyi ilə nisbətən ifadə olunan kənar iyiləri olmayan;

3 bal – zəif hiss olunan xarakterik iyə malik olan;

2 bal – kənardan iyi hiss edilməyən;

1 bal – spesifik iyi olmayan, kənar iyiləri olan.

Dadi. 5 bal – şəkər və turşunun miqdarı harmoniya təşkil edir, təzə meyvə və giləmeyvənin dadına çox yaxındır, kənar tonlar yoxdur. Belə dondurulmuş məhsullar desert üçün istifadə olunur.

4 bal – lazımı qədər harmoniklik var, təzə meyvə və giləmeyvənin dadına uyğundur, kənar tonlar yoxdur;

3 bal – dadı uygundur, lakin nisbetən boşdur. Turşuluğun artıqlığı hiss olunur.

2 bal – meyvə və giləmeyənin dadı heç hiss olunmur;

1 bal – donu açılmış meyvə və giləmeyvədə kənar ton var.

Konsistensiyası. 5 bal – bərkdir, möhkəmdir, təzə meyvə və giləmeyvələrin konsistensiyasına şox yaxındır, formasını saxlayır;

4 bal – yetərincə bərk və möhkəm konsistensiyaya malikdir. Az miqdarda deformasiyaya icazə verilir. Yabani və bağ çiyələyinə 5%-ə qədər əzik olmasına icazə verilir;

3 bal – zəifdir. Aşağı struktur-mexaniki bərkliyə malik lətliyi var. Giləmeyvələrdən yabani və bağ çiyələyinə 15%-ə qədər az əzik olmasına icazə verilir;

2 bal – yumşaq, formasına itirmiş meyvə və giləmeyvədir. Donu açıldıqda bir qədər şirə ayrılmazı görünür;

1 bal – forma və bütövlüyünü itirmişdir, kaşa şəkillidir.

10.10. K 1 min tur udulması

M qs d – turşudulmuş kələmin hazırlanma vərdişlərini mənimsemək.

Tap ırıq. Laboratoriya şəraitində kələmin hazırlanması və turşudulması.

Material v avadanlıqlar: kələm, kök, çuğundur, alma, duz, dəfnə yarpağı, analitik tərəzi, qab, bıçaqlar, şüşə bankalar, ayırıcı lövhələr və s.

in izahı v gedi i. Tələbələr kələmin turşudulmasını mövcud texnoloji təlimata uyğun şəkildə laboratoriya şəraitində mənimseməyirlər (cədvəl 3.3). Tələbələr birinci mərhələdə cədvəldəki məlumatlara əsasən lazım olan komponentlərin miqdarını hesablayır, qabların hazırlanma qaydasını öyrənirlər. Kələm başları təmizlənir (kələmi yumaq olmaz). Əvvəlcə üstdəki çirkənləmiş yarpaqlar kənar edilir, kələmin başlığı baş səviyyəsində kəsilir (şəkil 10.3).

Hazırlanmış başlar xırda doğranır (5 mm-ə qədər). Başlığı kəsmək, həmçinin xırda doğramaq olar. Kökü yuyur, təmizləyir və

iri sürtgəcdə xırdalayırlar. Doğranmış kələm köklə, duzla və digər lazımı komponentlərlə qarışdırılır. Qarışdırılmış xammal hazırlanmış təmiz qaba (emallı vedrə, qazan yaxud şüşə banka) doldurulur və sıxlışdırılır. Yuxarıdan təmiz kələm yarpağı və təmiz qaynadılmış parça ilə örtülür. Qab kələmlə qıcqırıldımağa qoyulur. Otaq temperaturunda ($18-22^{\circ}\text{C}$) qıcqırma 5-7 gün davam edir. Bu halda qaz ayrılır və bankadan şirə axır. Onu ayrıca qaba toplayır və soyuducuda saxlayırlar. Üzdən köpüyü kənar edilir. Həmin müddət keçdikdən sonra tutum kələmlə soyuducu binaya (soyuducuya) 0°C -yə yaxın temperatur şəraitinə keçirilir, sonra oksigen qalığının çıxması üçün təzyiqə məruz qoyulur. Bu işdə məqsəd bakteriya və digər mikroorganizmlərin fəaliyyətini dayandırmaqdır.

Cədvəl 10.3

Çeşidlərin adı	Resept üzrə komponentlərin miqdarı								
	Təmizlənnmiş təzə kələm	Duz	Təmizlənnmiş kök	Təzə alma	Mərsin	Quşüzümü	Zirə	Dəfnə yarpağı	Çuğundur və yarpağı
Adi üsulla turşudulmuş kələm	1116	20							1136
3%-li köklə	1086	20	30						1136
Kök və alma ilə	1006	20	30	80					1136
Quş üzümü yaxud mərsin və köklə	1066	20	30		20	20			1136
Mərsin, quşüzümü, alma və köklə	1036	20	20	40	10	10			1136
Zirə və köklə	1065,5	20	50				0,5		1136
Dəfnə yarpağı və köklə	1085,7	20	30				0,3		1136
Çuğundur və köklə	1026	20	30					6,0	1136
Kələm bütöv başla	1096	40							1136

Soyutmadan bir həftə sonra qabda məhsulun həcmi azalır və bu zaman oraya əvvəlcədən toplanan şirə əlavə olunur.



kil 10.13. Kələmin laboratoriya şəraitində turşuya qoyulması

10.11. Xiyar və pomidorun duza qoyulması

Məqsəd: Pomidor və xiyarın duza qoyulmasını öyrənmək.

Tapşırıq: Laboratoriya şəraitində duza qoyulmuş xiyar yaxud pomidorun hazırlanması.

Material və avadanlıqlar: xiyar yaxud pomidor, duz, şüyünd, bibər, zirə, dəfnə yarpağı, analitik tərəzi, mixək, qab, bıçaq, şüşə bankalar, qapaqlar, ayırıcı lövhələr, texnoloji təlimatlar, standartlar.

in izahı və gedi i. Xiyarın və pomidorun duza qoyulmasını tələbələr laboratoriyada mənimşəyirlər.

Duza qoyulmuş xiyar və pomidor özünü təzə tərəvəzdən qatçı və ədviyyələr əlavə etməklə hazırlanmış məhsul kimi göstərir.

Xiyar yaxud kələm xörək duzu məhlulu vurularaq süd turşu qıçqırmasına məruz qoyulur. Duzlamaq üçün təzə, müəyyən sortlarda isə dərhal yiğilmiş xiyardan istifadə olunur. İriyinə görə çeşidlənir (QOST 1726-88); iri – 12 sm-dən çox, tər xiyarlar – 9-12 sm; turşuluq xiyar birinci qrup – 5-7 sm, ikinci qrup – 7-9 sm, xırda – 3-5 sm.

Pomidorlar iriliyinə və yetişkənliyinə görə (qırmızı, çəhrayı, qonur, süd və yaşıl) sortlaşdırılır.

Xammalda qablara, duza və s. tələbat texnoloji təlimata uyğun hesablanır.

10.12. Almanın suya qoyulması

Mikrobioloji proseslərdən fərqli olaraq almanın suya qoyulması zamanı süd turşu qıçqırması ilə yanaşı spirit qıçqırması da baş verir. Bu, xammalda şəkərin nisbətən yüksək miqdarı ilə izah oluna bilər. Bundan başqa xiyarın və pomidorun duza qoyulmasından fərqli olaraq almanın suya qoyulmasında meyvə aralarına saman və mürəkkəb tərkibli məhlul istifadə olunur, ədviyyat bitkiləri əlavə olunmur. Suya qoymaq üçün almanın turşasının dada malik gecyətişən sortlarından istifadə olunur.

Tapşırıq. Müəllim tərəfindən verilmiş reseptə uyğun olaraq

almanın suya qoyulmasının aparılması. Süd turşusunun və spirtin miqdarına görə qıçqırma prosesinə nəzarət edilməsi.

Əgər meyvələr kobudtəhərdirsə, yiğimdən sonra yetişmə getsin deyə onları bir neçə gün saxlayırlar.

Bundan sonra alma sortlaşdırılır, kəsilmiş, xəstəlik və zərərvericilərlə xəstələnmişlər kənar edilir, iriliyinə, yetişmə dərəcəsinə görə çeşidlənir və möhkəm yuyulur. Çəlləyə yaxud şüşə qablarası düzülərkən aralarına buğa verilmiş çovdar, yaxud buğda samanı düzülür. Meyvənin hər cərgəsinin arasına saman düzülməsə də olar. Bəzən bir qədər ədviyə bitkiləri, qara qarağat yarpağı, albalı, tərxun əlavə olunur (şəkil 10.14).

Məhlula (zalivka) 5%-ə qədər şəkər (şəkəri balla əvəz etmək olar), 1-2% duz və 1% səməni əlavə edirlər. Səməni əvvəlcə az miqdarda qaynar su ilə dəmlənir, sonra zalivkaya əlavə olunur. Səmənini kobud çovdarunu ilə, yaxud onun kəpəyi ilə də əvəz etmək olar. Bəzən məhlula 0,1-0,2% toz şəklində xardal əlavə edirlər.

Dərsdə şüşə qabda suya qoyma zamanı samansız keçinmək olar. Qaba düzülmüş meyvələrin üzərinə məhlul əlavə olunur. Temperaturdan asılı olaraq qıçqırma 1-2 həftə davam edir, sonra qabın ağızı bağlanır, soyuducuda yaxud zirzəmidə saxlanması qoyulur. Suya qoyduqda xiyanın duza qoyulmasında olduğu kimi təzyiq əmələ gəlir. İstənilən halda meyvələr məhlulla örtülmüş olmalıdır. Əks halda onlar tutqunlaşır və kiflənir. Suya qoyulmuş almalar təqribən bir ay saxlandıqdan sonra istehlak üçün yararlı olur.

Suya qoyulmuş almanın standart keyfiyyət göstəriciləri aşağıdakılardır: süd turşusuna çevirməklə turşuluq 0,6-1,5%, spirtin miqdarı 0,8-1,8 h%, sirkə turşusuna çevriləmkələ uçucu turşuların miqdarı 0,1%, xörək duzu 1%. Meyvələr bütöv, boşalmamış, sıx, şirəli konsistensiyalı, xoşagələn dadlı, şərab turşulu, təravətləndirici, ətri kənar çalarlarsız spesifik olmalıdır. Qıçqırmada təbii itki həddi 6,3%-dir.



kil 10.14. Almanın suya qoyulması

10.13. Marinadların hazırlanma texnologiyası

Hazırlanma üsuluna görə marinadlar təbii tərəvəz və meyvə konservlərinə oxşayır. Onlara əlavə olunan sirkə turşusu konservləşdirici təsirə malik olur. Lakin onun yüksək qatılığı (1%-dən çox) məhsula yandırıcı dad verir. Ona görə də müasir texnologiyada marinadların az miqdarda sirkə turşusu ilə (0,2-0,9% tərəvəzlərdə, 0,2-0,8% meyvələrdə) emalı nəzərdə tutulur ki, bu miqdarda tam ölçüdə məhsulun konservləşməsini təmin etmir və əsasən dadın formalaşdırılmasında iştirak edir. Yaxşı qalması üçün isə həmin konservlərin pasterizə olunması lazım gəlir. Tərəvəz və meyvələrin qarışığından alınan marinadlar assorti, xirdalanmış tərəvəzlərdən alınan salat adlanır. 0,6%-dən az sirkə turşusuna malik olan marinadlar zəif turş, 0,6%-dən çox olanlar turş adlanır.

Xammalın hazırlanması sortlaşmadan, çeşidlənmədən, yuma və blanşirlənmədən (pomidor və üzüm blanşirlənmir) ibarətdir. Blanşirləmə müddəti xammalın xüsusiyyətlərindən asılı olaraq bir neçə saniyədən bir neçə dəqiqəyədək davam etdirilir.

Tap ırıq. Marinad növlərindən birinin hazırlanması.

Xammal kimi xiyar, pomidor, alma, gavalı, üzüm və patison-dan istifadə olunması tövsiyə olunur. Marinadları çugundur, kök, kələm, soğan qarışığından da hazırlamaq olar və onlardan vineqret kimi istifadə etmək olar. 1 aydan sonra marinadların dequstasiyasının aparılması yaxşı olar.

Marinad məhlulu (zalivka) hazırlanıqdə əlavə olunan sirkə turşusunun miqdarının müəyyən olunması vacibdir. Bu aşağıdakı formulla yerinə yetirilir.

$$X = \frac{m_1}{m_2 M} 10000,$$

burada: X – 100 kq məhlulda (zalivkada) sirkənin miqdarı, kq;

m_1 - marinadda sirkə turşusunun miqdarı, %;

m_2 - istifadə olunan sirkə yaxud essensdə sirkə turşusunun miqdarı, %;

M - bankada məhlulun (zalivkanın kütləsi) %-lə ümumi çəkidən konservlərin netto kütləsindən (40-50%).

Marinad məhlulu hazırlamaq üçün 5-8% sirkə turşusuna malik üzüm sirkəsi və 3-14% sirkə turşusuna malik spirt sirkəsindən istifadə olunması tövsiyə edilir. Həmçinin 30-dan 80%-ə qədər sirkə essensindən də istifadə etmək olar. Lakin bu halda marinadlar “kobud” dada malik olur. Sirkə turşusunun sirkədə miqdarı onun sıxlığına görə müəyyən olunur və areometrlə təyin edilir.

Sıxlıq	Sirkə turşusunun qatılığı, %	Sıxlıq	Sirkə turşusunun qatılığı, %
0,9997	1	1,0069	6
1,0012	2	1,0084	7
1,0026	3	1,0098	8
1,0041	4	1,0112	9
1,0055	5	1,0126	10

Marinad məhlulu hazırlanıqda əlavə olunan müxtəlif qatılıqlı sirkənin lazım olan miqdarı cədvəldə verilir (cədvəl 10.4).

Tərəvəz marinadları üçün məhlul hazırlanıqda ədviyyə bitkilərinin səbzəsindən istifadə olunur: şüyd, razyana, cəfəri, tərxun, sarımsaq və s., bəzən dəfnə yarpağı. Meyvə marinadlarına xarici ədviyyələr əlavə olunur: mixək, darçın, dəfnə yarpağı.

Cədvəl 10.4

100 litr məhlul hazırlamaq üçün lazım olan müxtəlif qatılıqlı sirkənin miqdari

Sirkə turşusunun miqdari, %		Sirkə turşusunun miqdari, %						
Hazır marinad	Məhlul	4	5	6	7	8	9	80
		Sirkənin miqdari, litr						
0,2	0,50	12	10	8	7	6	5	0,58
0,3	0,75	19	15	12	11	9	8	0,88
0,4	1,00	25	20	17	14	12	11	1,17
0,5	1,25	31	25	21	18	15	14	1,46
0,6	1,50	37	30	25	21	19	17	1,75
0,7	1,75	44	35	29	25	22	19	2,05
0,8	2,00	50	40	33	29	25	22	2,34
0,9	2,25	56	45	37	32	28	25	2,63

Ədviyyələr birbaşa bankanı hazırlanmış xammalla doldurduqda vurulur. Yaxud əvvəlcədən lazım olan qatılıqdə duz və şəkər məhlulunda emallı yaxud paslanmayan poladdan hazırlanmış qabda 5-15 dəqiqə qaynadılır. Tərəvəz marinadları üçün məhlulda xörək duzunun qatılığı 2-6% olub, şəkərləvə olunmur. Meyvə marinadlarında isə 10-15% şəkər əlavə olunub duz əlavə olunmur. Ədviyyələrin miqdarı çox olmur. Məsələn, 0,5 litrlik meyvə marinadına 0,1-0,2 q mixək, darçın, bəzi növləri üçün dəfnə yarpağı əlavə olunur. 0,5 litrlik tərəvəz marinadı bankasına 5-10 q təmiz yuyulmuş və doğranmış göy qoyulur: 2,5 q şüyd, 1q yabanı turp,

2 q razyana, cəfəri, tərxun, 1 q sarımsaq, 1 dənə acı bibər qabığı və s. əlavə olunur. Sirkə tuşusu məhlula ən sonda bankanı doldurmadan və ağızını bağlamazdan əvvəl vurulur. Əgər açıq pasterizə aparılırsa sirkə turşusu onun sonunda əlavə olunur və dərhal marinadın ağızı bağlanır. Marinad təqribən 1 ay sonra istehlaka hazır olub, bu müddətdə “yetişir”, başqa sözlə dad və ətir maddələrinin əsas xammal, ədviyyə və məhlul arasında yenidən paylanması baş verir (şəkil 10.15).



kıl 10.15. Marinadlaşdırılmış ərik

10.14. Meyv v gil meyv l rin sulfitl dirilm si

Məhsula hətta minimum miqdarda kənar maddələr vurulmasının məlum çatışmazlığına baxmayaraq, sulfitləşdirmədən konserv sənayesində yarımfabrikatların hazırlanmasında geniş istifadə olunur. Sonrakı uzun müddəti qızdırılmada desulfitləşmə – sulfit anhidridinin məhsuldan kənar olunması baş verir. Əgər sulfit anhidridinin qalıq miqdarı məhsulda 0,002%-dən yüksək olmazsa, bu halda məhsul zərərsizdir. Tərəvəzləri sulfitləşdirmirlər, çünkü onların hüceyrə şirəsi kifayət qədər turş olmadığından sulfit turşusu bu halda davamlı birləşmələr yaradır və desulfitləşdirmə zamanı tamamilə kənar edilmir.

Tap ırıq. Sulfit turşusunun işçi məhlulunu hazırlamaq və areometrin köməkliyi ilə onun qatılığını təyin etmək. Müxtəlif növ meyvə-giləmeyvə yaxud onların püresinin yaş sulfitləşdirilməsini

aparmaq. Sulfitləşdirilmiş məhsulda sulfit turşusunun miqdarını təyin etmək. Sonrakı dərslərdə məhsulları desulfitasiya etmək və ondan mürəbbə və cemin bişirilməsində istifadə etmək.

Yaş sulfitləşdirmə sulfit turşusu məhlulu ilə aparılır. İşçi məhlul hazırlamaq üçün sudan sıxılmış sulfit anhidridi buraxılır. Sulfit anhidridi polad balonlara təzyiq altında doldurulur. Onu ayrıca soyudulan binalarda, məsələn zırzəmilərdə saxlamaq lazımdır. Onları günəş altında saxlamaq olmaz, çünki temperatur yüksəldikdə sulfit anhidridinin təzyiqi kəskin artır. Qaz yavaş-yavaş reduktordan rezin boruya buraxılır. Əgər qaz güclü axınla buraxılsa dona bilir və nəticədə rezin boru partlayır. Boru qabinə dibinə soyuq su ilə salınır və qaz elə buraxılır ki, o, ayrı-ayrı qabarcıqlar şəklində çıxsın. İş soyuducu şkafda yerinə yetirilir.

Sulfit turşusunun işçi məhlulu adətən 8%-dən çox olmayan qatılıqda hazırlanır, çünki daha qatı sulfit anhidridi məhlulu asanlıqla uçucu hala keçir. Məhlulun qatılığı cədvəldən istifadə edilməklə areometrlə müəyyən olunur (cədvəl 10.5).

Cədvəl 10.5.
Müxtəlif qatılıqda sulfit turşusu məhlullarının sıxlığı

$d = \frac{15^0}{4^0}$	Qatılıq, %	$d = \frac{15^0}{4^0}$	Qatılıq, %
1,0028	0,5	1,0248	4,5
1,0056	1,0	1,0275	5,0
1,0085	1,5	1,0302	5,5
1,0113	2,0	1,0328	6,0
1,0143	2,5	1,0358	6,5
1,0168	3,0	1,0377	7,0
1,0184	3,5	1,0401	7,5
1,0221	4,0	1,0426	8,0

Əgər sulfitləşdirmək üçün 1,0-1,5% işçi məhlulu istifadə olunursa, o zaman onu xammalın (albalı, gavalı, ərik, alma dilimlərinə) 20% həcmində əlavə edirlər. 4-5%-li işçi məhluldan istifadə edildik-

də isə onu təqribən xammalın (giləmeyvələr) 5% həcmində görə götürürər. Çiyələk sulfitləşdirildikdə 0,6% əhəng südü əlavə olunur ki, o da pektinlə həll olmayan birləşmələr yaradaraq giləmeyvənin formasının saxlanması təmin edir. Sulfit turşusu məhlulu vurulmuş meyvə və giləmeyvələrin ağızı bağlanır, bütün məhsul nüsxəsinə məhlulun çatması üçün qabdakı məhsul sixılır. Sulfitləşdirilmiş məhsullarda sulfit anhidridinin miqdarı 0,1-0,2% həddində olmalıdır. Sulfitləşdirilmiş meyvə və giləmeyvələr rəngsizləşir. Onlar yemək üçün deyildir. Desulfitləşdirmədən sonra meyvələrdə 0,002%-dən çox sulfit anhidridi olmamalıdır. Onların rəngi bərpa olunur və onlar qida istifadə və emal üçün yararlı olur.

10.15. Konservlərin qida dəyərinin müəyyənlənməsi

Qida məhsullarının qida və enerji dəyərinin hesabatı

Məqsəd: Qida məhsullarının qida və enerji dəyərinin keyfiyyət göstəricilərinə yaxud reseptə uyğun hesabatı metodikası ilə tanışlaşdırmaqdır.

1. Qida məhsullarının yararlığı. Qida məhsullarının yararlığı onların kimyəvi tərkibindən asılı olaraq qida, bioloji və enerji dəyəri ilə xarakterizə olunur.

Qida dəyəri məhsulun bütün keyfiyyət yararlığını əks etdirməklə bioloji, fizioloji enerji dəyəri, həzmə gediciliyi və məhsulun təhlükəsizliyini əhatə edir.

Məhsulun bioloji dəyəri – bu məhsulda əvəz olunmayan amin-turşuların balanslaşmış miqdarını, yarımdoymamış yağ turşuları, lipidlər, vitaminlər və digər bioloji aktiv maddələrin (BAM) miqdarı ilə müəyyən olunur.

Enerji dəyəri enerjinin bioloji oksidləşmə prosesində qida maddələrindən azad olan və orqanizmin fizioloji funksiyasının təmin olunması üçün istifadə olunan payıdır.

2. Qida və enerji dəyərinin hesabatı. Enerji dərəyi göstəricisi qida məhsulunun 100 q yeyilən hissəsi hesabı ilə aparılır və kkal ilə ifadə olunur. Orqanizmdə bioloji oksidləşmə zamanı kkal ilə enerji ayrılır:

$$1 \text{ q zülal} = 4 \text{ kkal};$$

1 q yağ = 9 kkal;

1 q karbohidratların cəmi = 4 kkal.

I variant. Enerji dəyərinin hesabatı: «Aşağı kalorili mayonez» məhsulunun 100 qramında vardır:

Zülal – 0,5 q x 4 kkal = 10 kkal

Yağlar – 34,9 q x 9 kkal = 314,1 kkal

Karbohidratlar 5,6 qx 4 kkal = 22,4 kkal

Yekun = 346,5 kkal

II variant. Qidavəenerjidəyərinin hesabatı: Məhsulun məlum reseptinə uyğun məsələn, «Az kalorili soya mayanezi» məhsulu üçün xammal və material sərfi verilir (cədvəl 10.6).

Cədvəl 10.6

Az kalorili soya mayanezi istehsalında xammal və material sərfi resepti

Xammal və materialların adı	1000 q-a, kq	100 kq-a, kq	100 q-a, q
Rafinasiya, dezodorasiya olunmuş bitki yağları	355,0	35,5	35,5
Soya züləli supro FR-940 (SV-4,5%)	30,0	3,0	3,0
Nişasta	37,0	3,7	3,7
Şəkər-tozu	18,0	1,8	1,8
Duz	11,0	1,1	1,1
Xardal tozu	7,5	0,750	0,750
70%-li sirkə turşusu	6,5	0,650	0,650
Natrium karbonat (qida sodası)	0,5	0,05	0,05
Konservant (sorbin turşusu)	0,5	0,05	0,05
Qatlaşdırıcı əlavə (Qeleon 100)	1,5	0,15	0,15
«Polivitol» (Betaviton)	0,1	0,01	0,01
Su	538,0	53,8	53,8
Yekunu:	1000,0	100,0	100,0

Qeyd:

1. Duz, sirkə turşusu, qida sodası, konservant, qatlaşdırıcı əlavə və su enerji dəyərinə malik deyil.

2. Xardal tozu və vitamin əlavəsi «Polivitol» reseptdə çox az miqdarda olduğuna görə hesabatda nəzərə alınmaya bilər.

İ.M.Skurixinin redaktəsi altında «Qida məhsullarının kimyəvi tərkibi» kitabından zülal, yağlar və karbohidratların miqdarını 100 q mayonez komponentlərində (yağ, soya zülalı, nişasta, şəkər və xardalda) tapırıq (cədvəl 10.7).

Cədvəl 10.7
100 q qida xammalının kimyəvi tərkibi

Adı	Su	Zülal	Yağlar	Karbohidratlar	Kkal
Toyuq yumurtası	74	12,7	11,5	0,7	157
Yumurta tozu	7,3	46	37,3	4,5	542
Pektin	10	-	-	89,6	42
Şəkər-toz	0,14	0	0	99,8	379
Quru süd (yağsızlaşdırılmış)	4	37,9	1	49,3	350
Rafinasiya olunmuş günəbaxan yağı	0,1	-	99,9	-	899
Kərə yağı	25	0,8	72,5	1,3	661
Marqarin kərə	15,9	0,3	82	1	743
Kartof nişastası	20	0,1	0	79,6	327
Qarğıdalı nişastası	13	1	0,6	85,2	354
Kakao-toz	4	24,2	17,5	27,9	380
Kakao-yağ	0,1	-	99,9	-	899
Sixilmiş maya	74	12,7	2,7	-	-
Bitki soya zülalı	7	82	-	5,6	351
Düyü	14	7	-	79	344
Qarabaşaq	14	12,6	-	71,4	344
Buğda unu əla sort	14	10,3	1,1	68,9	334
Kələm	90	1,8	-	8,2	40
Badımcan	91	1,2	0,5	7,3	36,5
Kartof	76	2	0,6	23,4	106
Baş soğan	86	1,4	-	22,6	96
Yerkökü	88	1,3	0,6	10	50
Xiyar	95	0,8	-	4,2	20
Alma	87	0,4	-	12,5	45-52
Ərik	86	0,9	-	13	52

Cədvəl 10.7. davamı

Qax	20	5	-	55	240
Yağsız şor	77,7	18	-	4	88
Təzə göbələk	89,4	3,7	0,6	6	49
Qurudulmuş göbələk	16	36	2	45	340
Ət: mal əti	64,5	18,6	16	0,7	224
Donuzəti	51,5	14,3	34,5	0,5	360
Qara ciyər	71,7	17,9	5	4,5	135
Ürək	77,5	16	3	3,5	105
Ağ ciyər	77,5	15,2	2	5	99
Farş (donuz/mal əti 50/50)	60	16	25	9	325
Quş	69	21	8	3	164
Quş farşı	65	12	10	13	190

Sonra 100 q mayonez reseptinə görə zülal, yağlar və karbohidratların miqdarı hesablanır.

100 q yağda olur: zülal – 0 q, yağlar – 99,9 q, karbohidratlar – 0 q, 35 q yağda isə – x; $x_y = 35 \times 99,4 = 34,9$ q (yağlar); karbohidratlar və zülallar yoxdur.

100 q soya zülalında: zülal – 82 q, karbohidratlar – 5,6 q.

3 q zülalda isə $x_z = 3 \times 82 = 2,46$ q;

Karbohidratlar $x_z = \frac{3 \times 5,6}{100} = 1,68$ q;

Yağlar – 0 q;

100 q qarğıdalı nişastası: zülal – 1 q; yağlar – 0,6 q, karbohidratlar – 85,2 q.

3,7 q-da $x_z = 0,037$ q; $x_y = 0,02$ q;

$x_y = \frac{3,7 \times 85,2}{100} = 3,15$ q.

100 q şəkərdə: karbohidratlar – 99,8 q;

Yağlar – 0 q; zülal – 0 q;

1,8 q-da; $x_k = 1,8 \times 99,8 = 1,8$ q.

Yekun: zülallar $2,46 + 0,04 = 2,5$ q

Yağlar $34,9 + 0,02 = 34,92$ q

Karbohidratlar $1,68 + 1,8 + 3,15 = 5,6$ q.


Bu qiymətləri enerji dəyəri göstəricisinə vuraraq nəticədə 346,5 kkal alırıq.

10.16. Sirkə aldehidinin miqdarının təyini

Meyvə və tərəvəzlərdə sirkə aldehidinin toplanması onu sübut edir ki, onlarda substratın oksidləşmə prosesi son məhsula qədər getmir. Bundan başqa sirkə aldehidinin toplanması karbon qazının həddindən artıq toplandığı mühitdə, həmçinin toxumların yetişib ötməsi və qocalması halında müşahidə olunur. Bunlar çox vaxt da fizioloji pozulmalarda özünü biruzə verən toxumların müxtəlif cinsli qaralmaları ilə müşayiət olunur.

Yodometrik təyinətmə üsulu qızdırımda qovulan məhlulun sodium bisulfit yaxud kalium sikrə aldehidi bışlaşməsinə əsaslanır. Bisulfitin artıqlığı yodla oksidləşdirilir. Sonra sodium karbonatın əlavə olunması ilə aldehid sulfit birləşməsi parçalanır, bu zaman ayrılan sulfit yod məhlulu ilə titrlənir. Sonuncu titrlənməyə sərf olunan yodun miqdarına görə çəkilmiş nümunədə sirkə aldehidinin miqdarı hesablanır.

in gedi i. Müxtəlif şəraitdə saxlanmış alma, armud və digər meyvə sortlarında sirkə aldehidinin miqdarını təyin etmək üçün xüsusi qurğu yığılır (şəkil 10.16).



Şəkil 10.16. Sirkə turşusunun miqdarını təyin etmək üçün qurğu
1- qovucu kolba; 2-qəbuləcici kolba; 3-uducu kolonka;
4-soyuducu

200-250 ml tutumlu yumru dibli qovucu kolba-1 eks su soyuducusu-4 ilə 100 ml-lik qəbuledici kolba-2 ilə birləşdirilir. Sonuncuya uducu kalonka bərkidilmişdir. Qovucu kolbaya demək olar ki, onun dibinə çatana qədər şüşə boru salınır ki, bununla sistemə hava daxil olur. Uducu kalonkaya su nasosu birləşdirilir ki, onun məhsuldarlığı sistemdən havanısovurduqda təqribən 30 l/saat təşkil etməlidir.

Qəbuledici kolbaya 10 ml 0,5%-li NaHCO₃ məhlulu tökülür. Qovucu kolbaya zərif xirdalanmış 5-10 q tədqiq olunan nümunə (sirkə aldehidinin gözlənilən miqdardından asılı olaraq) tökülür və üzərinə təqribən 100 ml destillə edilmiş su əlavə olunur. Soyuducu və nasos işə salınaraq, qovucu kolbanının qızdırılmasına başlanır. Qaynamanın başlanma anından əlavə 5 dəqiqə müddətində sistemdən keçməklə, qovucu kolbadakı hava sorulur. Güclü uçucu sirkə aldehidi soyuducudan keçməklə, digər uçucu maddələr kimi orada kondensasiya olunur. Qəbuledici və uducu kolbalarda havanın sovrulması nəticəsində udulmuş məhlul yuxarı qalxır, sirkə aldehidi natrium bisulfitlə və aldehid sulfit birləşməsi ilə birləşir.

Qovmanın sonunda sovurma və qızdırma dayandırılır. Uducu kolba bir neçə dəfə az miqdarda su ilə yuyulur, həmin su qəbuledici kolbaya axır.

Sonra sirkə aldehidi bisulfitlə reaksiyaya girməyən artıq miqdarını bir neçə damla nişasta məhlulunun iştirakı ilə ehtiyatla 0,1N yod məhlulu zəif-mavi rəng yaranana qədər oksidləşdirilir. Reaksiyaya gorən yod məhlulunun miqdarı bu halda nəzərə alınmır və hesabatda istifadə olunmur.

Sonra aldehidsulfit birləşməsini parçalamaq üçün qəbuledici kolbaya təqribən 2 ml natrium karbonatın doymuş məhlulu töküür. Ayrılan bisulfit dərhal 0,01N yod məhlulu ilə titrlənir və 15 saniyə itməyən mavi rəng əmələ gələndə bitmiş hesab olunur.

Hesabat formula uyğun aparılır:

$$x = \frac{0,22A}{N} 100mq\%.$$

burada: x - tədqiqolunan nümunədə sirkə aldehidinin miqdarı, mq%,

A – tədqiq olunan nümunənin titrinə sərf olunan 0,1N yod məhlulunun miqdarı, ml;

N – tədqiq olunan nümunə, q;

0,22 - çevirmə əmsalı (1 ml 0,01N yod məhlulu 0,22 mq sirkə aldehidinə uyğun gəlir).

10.17. Məhlulun qatılıqının areometrlə təyini

in məqsidi. Məhlulun qatılığının onun sıxlığına görə areometrlə təyininin öyrənilmesi.

Tapırıq. Xiyar yaxud pomidorun duza qoyulması üçün xörək duzu məhlulunun qatılığının, marinadda sirkə turşusunun, sulfidləşdirmək üçün işçi məhlulda kükürd qazının hesablanması (tapşırığı yerinə yetirmək üçün yalnız bir məhlul götürülür).


Tərəvəzləri duza qoymaq üçün xörək duzunun 6-9%-li məhlulundan istifadə olunur. Meyvələri yaşı üsulla sulfidləşdirildikdə kükürd qazının 1-5%-li işçi məhlulundan istifadə olunur. Marinadlar üçün sirkə turşusu məhlulu tətbiq olunur. Hazırlanmış məhlulun qatılığının daha sadə və tez təyin edilməsi yolu onun sıxlığının areometrin vasitəsilə təyinidir. Alınan nəticəyə əsasən xüsusi cədvəlin köməkliyi ilə maddələrin qatılığı müəyyən olunur.

Spirt məhlulunun tündlüyünü və şəkəri təyin etmək üçün areometr-spirtomer və areometr-saxarimetrit tətbiq olunur. Onların şkalası spirtə yaxud saxarozaya görə bölgülərə ayrılmışdır.

in gedidi. Tutumu 200-250 ml olan ölçülü silindrə 150-200 ml xörək duzu məhlulu (sirkə turşusu yaxud kükürd qazı məhlulu) tökülr. Areometr yuxarı uc hissəsindən baş və şəhadət barmaqları ilə tutularaq ehtiyatla məhlula salınır. Əgər cihaz birdən-birə buraxılsara, o, qabın dibinə qədər gedə bilir və nəticədə düzgün nəticə alınmır. Digər tərəfdən hətta sına bilir. Ona görə də areometr çox diqqət və ehtiyatla silindrin kənarlarına toxundurulmadan mayeyə salınmalıdır. Təyinətə otaq temperaturu şəraitin-

də, daha doğrusu 20°C temperaturda yerinə yetirilməlidir. Areometr-1 mayeyə batdıqdan sonra onun aşağı menisk-3 xəttinə görə hesabat aparılır (şəkil 10.17). Sonra xörək duzu, sirkə turşusu yaxud kükürd qazının miqdarı müəyyən olunur (cədvəl 10.8).

İş qurtardıqdan sonra areometr təmiz su ilə yuyulur və dəsmal-la yaxud filtr kağızı ilə qurulanaraq futlyara qoyulur. Məhlul silindrən-2 tixacla bağlanan qaba keçirilir və silindr təmiz su ilə yuyulur.



şəkil 10.17. Areometrlə sıxlığın təyini
1-areometr; 2-silindr; 3-menisk xətti

Hesabatı. Dəftərdə məhlulun qatılığının necə təyin olunması yazıılır və nəticələr göstərilir.

Material və avadanlıqlar. Xörək duzu məhlulu, müxtəlif qat-

ljqda sirkə turşusu və kükürd qazı məhlulu, tutumu 200-250 ml olan silindr, 0,9990...0,0400 şkalalı areometrlər, dəsmal yaxud filtr kağızı, qif.

Cədvəl 10.8
Məhlulun sıxlığından asılı olaraq onun qatılığı

Xörək duzu		Sirkə turşusu		Kükürd qazı	
Məhlulun sıxlığı, kq/m ³	Qatılığı, %	Məhlulun sıxlığı, kq/m ³	Qatılığı, %	Məhlulun sıxlığı, kq/m ³	Qatılığı, %
1,006	1		0,5	1,0028	0,5
1,013	2	0,9997	1	1,0056	1
1,020	3		1,5	1,0085	1,5
1,027	4	1,0012	2	1,0113	2
1,034	5		2,5	1,0143	2,5
1,041	6	1,0026	3	1,0168	3
1,049	7		3,5	1,0194	3,5
1,056	8	1,0041	4	1,0221	4
1,063	9		4,5	1,0248	4,5
1,071	10	1,0056	5	1,0302	5

Təhlükəsizlik tələbləri. Sirkə turşusunun və kükürd qazı məhlulunun qatılığını təyin etdikdə qələvi və zəhərli məhlullarla işləmə qaydalarına əməl edilməlidir. Kükürd qazı zəhərli maddədir. Onunla nəfəs alıqdə selikli qişanı güclü sürətdə qıcıqlandırır, tənəffüs orqanlarının zəhərlənməsini törədir. Ona görə də kükürd qazı və sirkə turşusu məhlulunun sıxlığını təyin etdikdə silindrdə olan hava ilə nəfəs almaq olmaz. Kükürd qazı və sirkə turşusunun tünd işçi məhlullarısovurucu şkafda saxlanılmalıdır. Əgər qeyd olunan preparatların işçi məhlulları tökülsə, o zaman onların dağılmış mayesi üzərinə az miqdarda amonyaklı su (zəif amonyak iyi yaranana qədər) əlavə olunur və sonra həmin maye dəsmalla toplanır.

10.18. Külün q 1 viliyinin t yini

Meyvə və tərəvəzlərin külü digər məhsullarından onunla fərqlənir ki, onların tərkibində qələvi xarakterli həzm olunan elementlər vardır. Odur ki, çörək, yarma, ət və baliq məhsulları kimi turş xarakterli qidaları kompensasiya etmək üçün rasiona meyvə və tərəvəzlərin daxil edilməsi lazımdır. Külün qələviliyi titrometrik yolla təyin olunur.

I in gedи i. Farfor tigelə daimi çəkiyə qədər qurudulmuş, 0,001 q dəqiqliklə çəkilmiş 0,5-1,0 q miqdarında nümunə töküür (xam materialdan 3-5 q miqdarında da götürmək olar, lakin bu halda onu külə çevirməzdən əvvəl stabil kütləyə çatanadək qurutmaq tələb olunur). Külə çevirmə zəif alovda ehtiyatla, yanmaya – alışmaya yol vermədən yerinə yetirilməlidir. Yandırılmış qalıq bir neçə dəfə isti destillə su ilə işlənir, məhlul külsüz filtrdən süzülür. Süzüntü atılmayıb, konusvari kolbaya toplanır. Filtr çöküntü ilə tigelə keçirilir, qurudulur və yenidən külə çevrilir, sonra isəmufel peçində yandırılır. Kül açıq-boz rəngə və közərmış hissəciklərə malik olmalıdır. Nəhayət külə əvvəlcədən alınan filtrat əlavə olunaraq su hamamında qızdırılır, quruducu şkafda qurudulur və $400-450^{\circ}\text{C}$ temperaturda külün əriməsinə yol vermədən yandırılır. Bundan sonra tigel ekstraktorda soyudulur və çəkilir.

Külün qələviliyinin təyin etmək üçün destillə edilmiş suyun köməyilə, itkiyə yol vermədən konusvari kolbaya keçirirlər. Üzərinə 20-30 ml 0,1 N xlorid turşusu məhlulu əlavə olunaraq, zəif qaynayana qədər bir dəqiqli müddətində qızdırırlar. Soyudulduqdan sonra fosfat turşusunu çökdürmək üçün mayeyə bir neçə damla doymuş kalsium xlorid məhlulu, 2-3 damla 1%-li fenolftaleinin spirtdə məhlulu (indiqator kimi) əlavə olunaraq 0,1 N natrium hidroksidlə davamlı, bir dəqiqli müddətində itməyən çəhrayı rəng əmələ gələnədək titrlənir.

Külün qələviliyi 100 q məhsul hesabı ilə 1 N qələvinin millilitrlə miqdarı ilə ifadə olunur.

10.19. Natrium xloridin miqdarının təyini

Meyvə və tərəvəzlərin bir çox emal məhsullarının vacib keyfiyyət göstəricisi onların tərkibində olan xörək duzunun miqdarıdır. Onun miqdarı duza-turşuya qoyulmuş, marinadlaşdırılmış və digər konservlərdə standartla normalaşdırılır.

Metodun prinsipi tədqiq olunan işçi məhlulun kalium bixromatın iştirakı ilə gümüş nitrat məhlulu ilə titrlənməsinə əsaslanır. Bu zaman əvvəlcə xlor ionu çökür, tamamilə sərf olunduqdan sonra gümüş bixromatdan əmələ gələn qırmızı rəng meydana çıxır. Ona görə də reaksiyanın başa çatmasına dair fikir yürüdülür.

in gedidə. Duza-turşuya qoyulmuş nümunədə natrium xloridin miqdarının təyini belə aparılır.

Homogenləşdirilmiş nümunədən 20 q götürülür, xırda stekana 0,01 q dəqiqliklə itkisiz 200 ml-lik kolbaya keçirir, stekan destillə su ilə yuyulur. Yarısından doldurulan kolba su hamamında 15 dəqiqli Müddətində 80°C -yə yaxın temperaturda yaxud açıq alovda (kolba oda davamlı şüşədən olmalıdır) qaynayana qədər qızdırılır. Əgər xörək duzunun miqdarı duz məhlulunda, zalivkada təyin olunursa pipetka ilə 20 ml məhlul götürülərək 200 ml-lik kolbaya keçirilir, bu halda qızdırma tələb olunmur. Dəqiq tədqiqatlarda işçi məhlulun həcmi areometrlə müəyyən olunan sıxlıq ədədinə vurulmaqla kütləyə çevrilir.

Kolba adı su ilə soyudulduqdan sonra işçi məhlulu 1%-li natrium hidroksid məhlulu ilə neytrallaşdırılmaqla laksus kağızı ilə müəyyən olunur. Kolba destillə edilmiş su ilə ölçü xəttinə çatdırılır, əgər lazımlı gələrsə işçi məhlul süzülür. Titrləmək üçün konusvari kolbaya 20 ml işçi məhlul götürülür, indiqator kimi 1 ml 10%-li kalium bixromat əlavə olunur və 0,1 N gümüş nitrat məhlulu ilə titrlənir. Əvvəlcə gümüş xloridin ağ şorabənzər çöküntüsü əmələ gəlir, sonra yaranan gümüş nitratın kərpici-narancı rəngi meydana çıxır ki, bu da titrləmənin başa çatdığını göstərir.

Natrium xloridin miqdarı (x) %-lə formulla hesablanır:

$$x = \frac{aTc0,005845 \cdot 100}{ne},$$

burada: a - titrə sərf olunan 0,1 N gümüş nitrat məhlulunun miqdarı, ml;

T – 0,1 N gümüş nitrat məhlulunun titrinə düzəliş;

C – su işçi məhlulunun ümumi həcmi, ml (200 ml);

N – məhsulun nümunə çəkisi, q;

e – titr üçün götürülən işçi məhlulun miqdarı, ml;

0,005845 – 0,1 N ml gümüş nirtatin natrium xloridə çevirmə əmsali.

Reaktivlərin hazırlanması. 0,1 N gümüş nitrat məhlulu, 16,98 q Ag NO₃ suda həll edilir və həcmi 1 l-ə çatdırılır, məhlul tünd şüşədən hazırlanan qabda saxlanır. Titr 0,1 N natrium xlorid məhlulu ilə yoxlanır (kimyəvi təmiz quru reaktiv – 5,8 q – 1 litrə)

10%-li kalium bixromat məhlulu. 10 q K₂Cr₂O₇ reaktivsi suda həll edilir və həcmi 100 ml-ə çatdırılır.

10.20. Xammal və emal məhsullarının orqanoleptik qiymətləndirilməsi

Meyvə-tərəvəzlərin və onların emal məhsullarının hazırda qəbul olunmuş orqanoleptik qiymətləndirmə metodu (dequstasiya) tam əlavəlişli sayıla bilməz. O, hər keyfiyyət göstəricisinə bu və ya digər miqdarda, daha doğrusu 5 bal qiymət verilməsini nəzərdə tutur. Lakin ümumi miqdarı qiymətləndirmədə ayrı-ayrı göstəriciləri eyni ola bilməz və olmamalıdır. Qeyd etmək yerinə düşər ki, orqanoleptik təhlildə məsələn, şərabların keyfiyyətində ayrı-ayrı keyfiyyət göstəriciləri onların əhəmiyyətinə uyğun differensasiya olunmuş qiymətləndirilir və bu zaman ümumi bal adətən 10 bal təşkil edir.

Meyvə-tərəvəzlər və onların emal məhsulları üçün şirin desert məhsullar kimi orqanoleptik qiymətləndirmə vacibdir. Dequstasiyada qeyri-kafi qiymət alan nümunələr analitik təhlillərə verilmir.

Orqanoleptik qiymətləndirmədə analizatorlar insanın hissiyyat üzvləridir: görmə, dad, lamisə, hiss etmə. İnsanın bu hissiyatı sub-

yekтивdir, lakin müəyyən qiymətləndirmə qaydalarında onun nəticələri obyektiv və etibarlı ola bilir.

Bu qaydalardan əsasları aşağıdakılardır. Qiymətləndirməni tək saydan ibarət daimi tərkibdə komissiya aparmalıdır. Komissiya üzvləri qiymətləndirilən məhsul qrupunun keyfiyyət göstəriciləri ilə yaxşı tanış olmalı, yaxşı inkişaf etmiş hiss orqanlarına malik olmaqla, qiymətləndirməni aparma qaydalarını bilməlidir.

Orqanoleptik qiymətləndirmə çox vaxt dequstasiya, başqa sözlə dadla qiymətləndirmə adlandırılır. Dequstasiya işıqlı və havalanın otaqlarda aparılır. Stol səliqəli düzülməli, üzərində yerinə yetirilən işə aid olmayan artıq heç nə olmamalıdır. Məsələn, güclü çiçək ətri, siqaret (dequstasiyada siqaret çəkmək olmaz) və s.

Dequstasiyadan əvvəl möhkəm yeyilməməlidir, lakin ac da olmaq düzgün sayılmır. Komissiyanın hər bir üzvü dequstasiya üçün lazım olan hər şeylə – boşqab, çəngəl, qədəh, qalıqlar üçün fincan, ağızı yاخalamaq üçün stəkanla təmin olunmalıdır. Stolda çörək, qatqlar, qəlyanaltılar olmamalıdır. Lakin təzə xiyar, pomidor qiymətləndiriləndə duz; şorabda suxarı yaxud kəskin olmayan pendir qoyulur. Bir dequstasiyada qiymətləndirilən nümunələr həddindən çox olmamalıdır. Məhsulun temperaturu 15-20°C arasında olmalıdır.

Analitik təhlilə xarici görünüşün cəlbediciliyi, meyvə və tərəvəzlərin rənginin intensivliyi və bərabər səviyyədə olması, onların ölçüsü, formasının düzüyü, zalivkanın, şerbət və duz məhlulunun rəngi və şəffaflığının qiymətləndirilməsi ilə başlanır. Düzgün olmayan forma, qeyri-bərabər rəng boğunuq çalarlarla, partiyada müxtəlif çeşidli nümunələrin olması qiymətin aşağı düşməsinə səbəb olur. Şerbətlər, zalivkalar cəlbedici olmalı, səciyyəvi rəngli, şəffaf, bulanıqsız və asılıqan hissəciklərsiz olmalıdır. Duzlu-turşudulmuş məhsulların duzlu məhlulunda seliksiz spesifik bulanıq olmasına yol verilir. Bu halda bulanıqlıq məhv olmuş süd-turşu baktériyaları ilə əlaqədardır.

Sonra daha vacib göstəricilərin qiymətləndirilməsinə başlanır. Bunlar: dad, ətir, konsistensiya, məhsulun fərdi xüsusiyyətləridir. Six, xırçıldayan, şirəli, lakin kobud olmayan konsistensiya yüksək

qiymətləndirilir. Dad harmonik, həmin məhsul üçün xarakterik olmalıdır. Nəzərə almaq lazımdır ki, dilin müxtəlif hissələri dadın əsas tiplərini fərqli qəbul edir: acı, şirin, duzlu. Odur ki, yoxlanılan məhsul dilin müxtəlif hissələrinə bərabər paylanmalıdır. Ətri burun hissəsi ilə havanı çəkməklə qiymətləndirirlər, bu zaman məhsul yüngül qızdırılmalıdır, mayeli qab əlin içində qızdırıla bilər.

Sonra komissiyanın hər üzvü dequstasiya vərəqini doldurur. Hər bir göstərici 5 bal sistemi ilə qiymətləndirilərək, alınan qiymət əmsala vurulur. Təzə meyvə və tərəvəzlərin orqanoleptik qiymətləndirilməsi üçün keyfiyyət göstəricilərinin aşağıdakı əmsal qiymətləri şkalası müəyyən olunmuşdur.

İriliyi	0,15
Formanın düzüyü, tipikliyi	0,1
Xarici cəlbedicilik	0,2
Rəng intensivliyi	0,15
Rəngin bərabərliyi	0,1
Dad	0,6
Ətir	0,4
Örtücü toxumanın konsistensiyası	0,1
Lətin konsistensiyası	0,2

Meyvə və tərəvəzlərin emal məhsullarının orqanoleptik qiymətləndirilməsi üçün keyfiyyət göstəricilərinin aşağıdakı əmsal ədədləri şkalası istifadə olunur.

Xarici cəlbedicilik	0,15
Meyvə, tərəvəzlərin rəngi	0,1
Zalivka, şərbət, duz məhlulunun rəngi	0,1
Zalivka, şərbət, duzlu məhlulun şəffaflığı	0,1
Meyvə, tərəvəzlərin konsistensiyası	0,35
Dad	0,7
Ətir	0,4
Tipiklik	0,1

Tap ırıq. Qrup dərsdə dequstasiya komissiyası kimi çıxış edərək, təzə yaxud konservləşdirilmiş məhsulları nəticələr müzakirə

olunmaqla qiymətləndirərək dequstasiya vərəqi doldurulur. Tələbələrdən biri komissiya rəhbəri funksiyasını yerinə yetirərək ümumi protokol tərtib edir.

Qiymətləndirmənin əsasında aşağıdakı prinsip durur: keyfiyyətin hər göstəricisi 5 balla qiymətləndirilir. Bu qiymət göstəricilərin əmsal ədədində vurulur, onun keyfiyyətin yekun qiymətində rolü nəzərə alınır. Bu zaman yekun qiymət 10 balı keçməməlidir.

10-9 bal arasında əla keyfiyyətli məhsul, 8-9 bal yaxşı və 7-8 bal kafi qiymətləndirilir. Qeyri-kafi məhsul kənar, xas olmayan dad, ətir fitopatogen və fizioloji nöqsanlarla xarakterizə olunur.

Hər tələbə dequstasiya vərəqi doldurur və protokol tərtib olunur (şəkil 10.18, 10.19).

Dequstasiya vərəqin ümunəsi

Göstərici		İriyi	Formasının düzülüyü	Xarici cəlbediciliyi	Rəng intensivliyi	Rəngliliyin bərabər yayılması	Dad	Ətir	Örticü toxummanın konsistensiyası	Latin konsistensiyası	Ümumi qiymət
Əhəmiyyətlilik əmsali		0,15	0,1	0,2	0,15	0,1	0,6	0,4	0,1	0,2	
Nümunə №1	Qiymət	4	5	4	4	5	4	5	4	5	
	Cəmi qiymət	0,6	0,5	0,8	0,6	0,5	2,4	2,0	0,4	1,0	8,8
Nümunə №2	Qiymət										
	Cəmi qiymət										

Şəkil 10.18. Dequstasiya vərəqinin forması

Hər hansı «qeyri-kafi» qiymət verilən keyfiyyət göstəricisinin qiyməti verən komissiya üzvü tərəfindən izah olunması arzu olunandır.

Sonda komissiya sədri iclasın təqdim olunan formada yekun protokolunu tərtib edir.

Protokol nümunəsi

Dequstasiya komissiyasının _____ 20 -ci il tarixli iclasının protokolu

İştirak edir: (komissiya üzvlərinin siyahısı). Qapalı dequstasiya qiymətləri nəticəsində (məhsul növü) miqdarında (göstərilir) nümunələr aşağıdakı şəkildə qiymətləndirilmişlər.

Nº	Nümunəninadı	Orta qiymət (hər bir dequstatorun qiymətinin cəminin onların sayına bölünməklə tapılır)	Qeyd
1			
2			
3			

Qiymətləndirmədən aşağıdakı nümunələr çıxdaş hesab olunaraq (səbəbi göstərilməklə) kənar edilmişdir.

İmzalar

kil 10.19. Dequstasiya protokolu nümunəsi

Məhsulun keyfiyyətinin orqanoleptik qiymətləndirilməsi xam-mal və hazır məhsulun yeyilməsinə dair tez və tam etibarlı məlumat verir. Təcrübədə analitik metodlar da tətbiq olunur. Onlar kimyəvi, fiziki və fiziki-kimyəvi olmaqla fərqləndirilir.

ON B R NC F S L

MEYV -T R V Z KONSERVL R STEHSALINDA M HSUL HESABATLARI

11.1. Hesabatın aparılma qaydası

Məhsul hesablamaları istehsal programı tərtib etmək, xammal və materiallar üçün verilən sifarişləri əsaslandırmaq, hər əməliyyatda məhsuldarlığı müəyyən etmək, sonra da müvafiq avadanlıq növlərini seçmək üçün lazımdır.

Məhsul hesablamalarına aşağıdakılardaxildir:

1. İş qrafiki. Zavodun, sexin, istehsal xəttinin iş qrafiki hər məhsul növünün istehsal dövrünü, bir gündə işləyəcək növbələrin sayını, habelə ayrı-ayrı aylarda və bütün il ərzində iş günlərinin və iş növbələrinin sayını göstərir.

Qrafik mümkün qədər bir bərabərdə olmalıdır. Saxlanma müd-dəti sahədə 48 saatə qədər olan meyvə-tərəvəzlərin emalı ayda 25 növbə üzrə olmaqla, növbənin davam etməsi 7 saat müəyyən olunur. Digər növ xammal və konservləşdirilmiş yarımməhsullarda növbənin davam etməsi 8 saat, iş günlərinin miqdarı 20 gün qəbul olunmuşdur.

Konservləşdirilmiş yaşıll noxud və şəkər çuğunduru, tomat pasta-sı və pomidor şirəsi istehsalı mövsümün əvvəli və sonunda bir və ya iki növbədə həyata keçirilir. Digər növ konservləşdirilmiş tez xarab olan yarımməhsullar üzrə sutkada 2 növbə müəyyən olunur.

Dondurulmuş meyvə-tərəvəz, həmçinin də tez donan mətbəx məhsulları istehsalı sutkada 3 növbədə yerinə yetirilir.

Dondurulmuş xammaldan balıq və ət konservləri istehsalı, 5 günlük iş həftəsi üzrə 8 saat davam edən 2 növbədə bütün ilboyu (1 ay təmir çıxılmaqla) davam edir.

2. Zavodun (sexin, konveyer xəttinin) programı orta ölçülü kə-miyyətlərlə tərtib edilir. Məsələn, sterilizə edilmiş konservlər və şəkərli meyvə məhsulları üçün hesablamalar min şərti banka ilə,

qurudulmuş və dondurulmuş məhsulun, sirkəyə və duza qoyulmuş tərəvəzlərin, sulfidləşdirilmiş meyvə püresinin hesablanması tonla aparılır.

Programı şərti vahidlərə görə hesablanmış növbələrinin sayını göstərən iş qrafikinə əsasən ayrılıqda hər ay və bütün il üçün tərtib edirlər.

3. Xammalın məsarif normalarının hazır məhsul vahidi (min şərti banka, ton) üçün hesablayırlar. Aparılacaq hesablamalar üçün ilk götürülən rəqəmlər (ilk məlumat), resepturaya əsasən emal edilən qablara doldurulmağa verilən məhsulun miqdarı, habelə istehsalatda yol verilən itki və tullanti normalarıdır. Ayrı-ayrı əməliyyatlarda itki və tullantılar ilk götürülmüş xammalın kütləsinə görə faiz ilə verilirsə, onları cəmləmək olar. Belə hallarda xammalın məsarif norması aşağıdakı düsturla hesablanır:

$$T = \frac{S \cdot 100}{100 - x},$$

burada: T- min şərti banka (ton) üçün xammalın məsarif norması, kq; S- min şərti banka (ton) üçün reseptura üzrə emal edilmiş məhsulun miqdarı, kq; x-bütün əməliyyatlarda itki və tullantıların faizlə cəmidir.

İtki və tullantılar ayrı-ayrı hər əməliyyat üçün verilən xammalın kütləsinə görə faizlə göstərildiyi hallarda onları cəmləmək olmaz, çünki onlar mürəkkəb faizlərdir. Belə hallarda ayrı-ayrı əməliyyatlarda itki və tullantıları x_1, x_2, \dots, x_n ilə göstərməklə xammalın məsarif normalarını hesablamaq üçün aşağıdakı düsturdan istifadə edilir:

$$T = \frac{S \cdot 100^n}{(100 - x_1)(100 - x_2) \dots (100 - x_n)}$$

burada: n - əməliyyatların sayı.

Qatlaşdırılmış pomidor məhsulları üçün xammalın məsarif normasını, xammalda quru maddələrin miqdarını (m_1) nəzərə

almaqla hesablayırlar.

Hesablama üçün aşağıdakı düsturdan istifadə edilir:

$$T = \frac{S \cdot 100^2}{(100 - x_1)(100 - x_2)} \cdot \frac{m_2}{m_1}$$

burada: x_1 -quru maddələrin itkiləri cəmi, %-la; x_2 -sürtgəcdən keçirildikdə alınan tullantılar, %;

$S=400$ kq – min şərti bankanın xalis çəkisi; $m_2=12\%$ götürülür.

1000 ℓ şirə üçün xammal məsarifi (kq) hesablaşdırıldıqda şirənin sıxlığını (μ , kq/m³) nəzərə alırlar. Hesablama bu düsturla aparılır:

$$T = \frac{400 \cdot \mu \cdot 100^2}{(100 - x_1)(100 - x_2)}$$

burada: x_1 şirəni sıxıb çıxartdıqda əmələ gələn tullantılar, %; x_2 – istehsalatda baş verən itkilərdir, %.

1000 şərti banka şərbət və sous hazırlanmasına lazım olan şəkərin və ya duzun miqdarını (kq) aşağıdakı düsturdan istifadə etməklə hesablayırıq:

$$T = \frac{S \cdot m}{100 - x}$$

burada: S-1000 şərti bankaya lazım olan şərbət və sousun xalis çəkisi, kq; m-şərbətdə (sousda)olan şəkərin (duzun) miqdari, %; x-şərbət (sous) itkiləridir, %. Şəkər ilə və ya qənd şərbəti ilə qaynadılıb qatışdırılmış min şərti banka məhsula (məsələn, povidloya) xammal məsarifi norması bu qaydada hesablanır:

1. Məhsul çıxımını müəyyən edirlər:

$$B = \frac{A_n m_n + A_s m_s}{m_2},$$

burada: A_n və A_s – bişirmək üçün götürülmüş pürenin və şəkərin miqdarı, kq;

m_n və m_s – püredə və şəkərdə quru maddələrin miqdarı, %;
 m_2 – hazır məhsulda (povidlada) quru maddələrin miqdarı, %;

B – məhsul çıxımıdır, kq.

2. 1000 şərti banka (400 kq) povidla almaq üçün lazım olan pürenin və şəkərin miqdarı hesablanır:

$$S_n = \frac{A_n \cdot 100}{B}, \quad S_s = \frac{A_s \cdot 400}{B},$$

burada: S_n və S_s – 1000 min şərti banka povidla istehsal etmək üçün resept üzrə tələb olunan pürenin və şəkərin miqdarıdır, kq.

3. Püre və şəkərin məsarif norması müəyyən edilir:

$$T_n = \frac{S_n \cdot 100}{100 - x_1}, \quad T_s = \frac{S_s \cdot 100}{100 - x_2},$$

burada: T_n və T_s – 1000 şərti banka povidla istehsal etmək üçün püre və şəkərin müvafiq norması, kq;

x_1 və x_2 – püre və şəkərin müvafiq itkiləridir, %.

4. Meyvələrin məsarif norması müəyyən edilir:

$$T_{mey} = \frac{T_n \cdot 100 \cdot m_n}{(100 - y)m_{mey}},$$

burada: T_{mey} – 1000 şərti banka povidla istehsal etmək üçün meyvələrin məsarif norması, kq;

m_{mey} və m_p – meyvələrdə və onlardan hazırlanan püredə

quru maddələrin miqdarı, %.

y – mey vələrdən püre istehsalında ümumi itki və tullantılardır, %.

1000 şərti banka cem və ona oxşar digər məhsullar üçün xammalın məsarif normalarını da bu qayda ilə hesablayırlar.

4. Tələb olunan xammalın və materialların miqdarını hazır məhsula görə saatda tələb olunan məhsuldarlığa, xammalın və materialların masarif normalarına və mövsüm normalarına və mövsüm ərzində iş növbələrinin qrafik üzrə miqdarına əsasən hesablayırlar. Bu, məqsədlə əldə olan və istehsal təlimatlarında verilən məlumatlardan istifadə olunur.

5. Xammalın proseslər üzrə gətirilməsi cədvəlini (saatda kq-la) bir saatda sərf edilən xammalın miqdarına əsasən tərtib edirlər. Həmin kəmiyyətlərdən itki və tullantıların miqdarını çıxmaqla hər əməliyyata verilən ayrı-ayrı xammalın miqdarını müəyyən edirlər. Emal edilib bankalara doldurulmağa verilən məhsulun miqdarını müəyyən etdikdən sonra istehsal edilmiş məhsulun hesablama üzrə miqdarı müəyyən edilir.

Doldurucu maşınların, ağız bağlayan maşınların və avtokatların tələb olunan miqdarını hesablamaq üçün məhsul istehsalını, müvafiq çevirmə əmsallarından istifadə etməklə, fiziki bankalara çevirirlər.

Yuxarıdakı məlumatlara əsaslanaraq bu prosesin gedişini istehsal olunan müxtəlif məhsul növləri üzrə ayrı-ayrılıqda hər bir fərdi hal üçün nəzərdən keçirək.

11.2. Müxtəlif məhsullar üzrə hesabatların aparılması

11.2.1. Kompot

Alma kompotu hazırlanmaq üçün turşuluğu yüksək olmayan (0,2-0,4%) və sterilizə zamanı həll olunma səviyyəsinə qədər bişməyən sortlar məsləhət görülür. Belə sortlara misal olaraq Sarisinab, Rozmarin, Adi anton alması, Tirolka, Kursk qızıl reneti,

qışa qalan Qızıl parmen və başqa sortları göstərmək olar.

Alma kompotu istehsalında məhsul hesabatı aşağıdakı qaydada gedir.

Xəttin məhsuldarlığı növbədə 40 min şərti banka (mşb) və yaxud saatda 5 min şərti bankadır (min şərti banka=400 kq). Burada növbə 8 saat götürülür.

Doldurulacaq banka – 13.

Bankadakı məhsulun xalis çəkisi - 870 q.

Faktiki bankaya çevirmə əmsalı – 2,5.

Mövsümdə növbələrin sayı – 200.

Məhsulun tərkibi

Alma – 64%.

Şəkər şerbəti – 36%.

Şerbətin qatılığı – 32%.

Itki və tullantılar

Alma saxlandıqda əməliyyatlara – 1,5%.

Yumağa – 10%.

Yoxlamaya – 2,5%.

Təmizləmə və kəsmədə - 8,5%.

Blanşirləmə - 2,5%.

Doldurma – 2,0%.

Şerbətdə itki – 1,5% təşkil edir.

Bir fiziki bankada almanın reseptini hesablayaq

$$S_{fb} = \frac{870 \cdot 64}{100} = 556,8 \text{ q}$$
$$S_{mfb} = 556,8 \text{ q}$$

Min şərti bankaya almanın resepti

$$S_{msh} = \frac{556,8}{2,5} = 222,7 \text{ kq olur.}$$

Bir fiziki bankaya şəkərin reseptini təyin edək

$$S_{fb} = \frac{870 \cdot 36}{100} = 313,2 \text{ q.}$$
$$S_{mfb} = 313,2 \text{ kq.}$$

Min şərti bankanın resepti

$$S_{m\$\$b} = \frac{313,2}{2,5} = 125,2$$

Min şərti bankaya sərf olunan normanı hesablayaqq

$$\text{Alma } T = \frac{222,7 \cdot 100}{100 - 18} = 1,49 \text{ kq/m\$b}$$

$$\text{\$ərbət } T = \frac{96,4 \cdot 100}{100 - 1,5} = 97,8 \text{ kq/m\$b.}$$

$$\text{\$əkər } T = \frac{S \cdot m}{100 - x} = \frac{96,4 \cdot 72}{100 - 2,5} = 40 \text{ kq/m\$b}$$

Burada: m-\\$əkər \\$ərbətinin qatlılığıdır.

Təlimata görə 100 kq kompot istehsalına 783 kq alma, 117 kq şəkər sərf olunur.

Sərf olunan normanı min şərti bankaya çevirmək üçün, həmin növ materialın min şərti bankasının xalis çəkisini nəzərə almaq lazımdır.

$$M_{m\$\$b} = \frac{870}{2,5} = 348 \text{ kq}$$

Əgər 100 kq konservə 783 kq alma sərf olunarsa, onda 387 kq konservə 272,5 kq alma sərf olunacaqdır. Buna oxşar olaraq şəkər sərfi 40,7 kq təşkil edəcəkdir (cədvəl 11.1).

Cədvəl 11.1

Xammal və materiallara tələbatın hesablanması

Xammal və material	Satlıq məhsuldarlıq m.ş.b.	Hesabat üzrə sərf olunan norma kq/mşb	Təlimata uyğun sərf olunan norma kq/mşb.	Sərf olunmuşdur		
				Saatda, kq	Növbədə, kq	Mövsümdə, ton
Alma	5	272,5	272,5	1362,5	10900	2179
Şəkər		40	40,7	200,0	1600	320

Yarımməhsulların proseslər üzrə sərfi aşağıdakı cədvəldə əks olunmuşdur (cədvəl 11.2).

Cədvəl 11.2

Yarımməhsulların proseslər üzrə sərfi, kq/saat

Komponentlərin hərəkəti	Alma	Şəkər
Saxlamaya daxil olmuşdur İtki və tullantı,% Kq	1362,5 2 27,2	200,0
Yuyulmaya daxil olmuşdur İtki və tullantı,% Kq	1335,3 1 13,6	
Yoxlanmaya daxil olmuşdur İtki və tullantı,% Kq	1321,7 2,5 34	
Özəyin kənar edilməsinə və kəsimə daxil olmuşdur İtki və tullantı,% Kq	1287,7 8,5 115,6	
Blansirələməyə daxil olmuşdur İtki və tullantı,% Kq	1172,1 2,5 34	
Doldurmaya daxil olmuşdur İtki və tullantı,% Kq	1138,1 2 27,2	1,5 3
Bankaya daxil olmuşdur Emal olunmuşdur m.ş.b.	1110,9 $\frac{1110,9}{222,7} = 5$	197 $\frac{197}{40} = 5$
Faktiki banka emal olunmuşdur	$\frac{5 \cdot 1000}{2,5} = 2000$	

11.2.2. Povidla

Jele, povidla, cem v mür bb . Bu məhsulları quru maddələrin konsentrasiyası çox yüksək oluncaya qədər şəkər ilə qaynadılıb qatışdırılmış meyvələrdən və ya meyvə yarımməhsullarından (meyvə şirəsi və meyvə püresindən) hazırlanırlar. Ona görə də bunlar mikroorqanizmlərin təsirinə davamlı olub, hətta ağızı kip bağlanmamış qablardada belə yaxşı qalır. Bəzi hallarda onları bir qədər pasterizə edirlər.

Meyvə jelesini qənd, bəzən də limon turşusu və xüsusi jeleləşdirici maddələr əlavə etməklə həlməşikvari kütlə əmtəə gəlincəyə qədər qaynadılıb qatlaşdırılan şirədən hazırlanırlar.

Jele – zolun həlməşiklənməsi nəticəsində əmələ gələn kolloid sistemdən ibarətdir. Həlməşikləmə iri polimerlərin, o cümlədən də pektin molekullarının bir-birinə yaxınlaşış ilişməsi nəticəsində əmələ gəlir.

Cem- meyvə və giləmeyvələrdən qənd şerbətində bişirilmiş jelleyəbənzər konsistensiyalı məhsula deyilir. Cem bişiriləcək meyvələr yumşaq və həll bişə bilən olmalı, lakin əzik olmamalıdır. Hazır məhsulda meyvələr şerbətdən ayrılmalıdır.

Mürəbbə meyvənin qənd şirəsində və ya qənd – patka şerbətin də elə bişirilməsidir ki, hazır məhsulda meyvələr həll bişmiş olmasın və şirə meyvələrdən rahat ayrılın. Mürəbbədə meyvə ilə şirənin nisbəti 1:1 olmalıdır.

Alma povidlası istehsal xəttinin məhsul hesabatı

Doldurulacaq qab 1 – 82 - 500.

Qabda məhsulun xalis çəkisi – 650 q.

Istehsal xəttinin iş qrafiki 11.3 sayılı cədvəldə verilir.

Cədvəl 11.3

Xəttin iş qrafiki

Məhsulun çəsidi	Növbələr	Aylar					Möv- sümdə
		XII	I	II	III	IV	
Alma povidlası İş günləri növbələr	I II	1 30 <u>26</u> <u>52</u>	<u>26</u> <u>52</u>	<u>24</u> <u>29</u>	<u>25</u> <u>25</u>	<u>30</u> <u>26</u> <u>26</u>	<u>127</u> <u>184</u>

Məhsuldarlıq

Mövsümdə – 4600 mşb.

Növbədə – $4600 : 184 = 25$ mşb.

Saatda – $25 : 7 = 3,57$ mşb. (burda növbə 7 saat götürülüb).

Aylar üzrə xəttin istehsal programı

Dekabr ayı üçün - $52 \cdot 25 = 1300$ mşb.

Yanvar ayı üçün - $52 \cdot 25 = 1300$ mşb.

Fevral ayı üçün - $29 \cdot 25 = 725$ mşb.

Mart ayı üçün - $25 \cdot 25 = 625$ mşb.

Aprel ayı üçün - $26 \cdot 25 = 650$ mşb.

Cəmi: 4600 mşb.

Məhsulun tərkibi

Alma püresi	125 hissə
Şəkər	100 hissə

Quru maddələr

Alma püresində – 11%.

Şəkərdə – 99,85%.

Hazır povidlada – 66%.

Təki və tullantılar

Almada – 12%.

$$T_{\text{şakar}} = \frac{S_{\text{şeker}} \cdot 100}{100 - X_2} = \frac{232,396 \cdot 100}{100 - 0,85} = 234,39 \text{ kq.}$$

$$T_{\text{alma}} = \frac{T_{\text{pure}} \cdot 100}{100 - X_3} = \frac{294,92 \cdot 100}{100 - 12} = 335,136 \text{ kq.}$$

1 saatda əməliyyata daxil olan xammalın miqdarı:

$$335,136 \times 3,57 = 1196,437 \text{ kq.}$$

Hesabatların nəticələri cədvəl 11.4-də əks olunmuşdur.

Cədvəl 11.4

Əməliyyatın adı	1 saatda əməliyyata daxil olan xammal, kq-la	İtki və tullantı	
		%-la	kq-la
Yuma	1196,437	1,0	11,964
Yoxlama	1484,773	2,0	29,695
Pörtləmə	1160,544	2,0	23,2010

Sürt

$$m_1=50,36$$

Yoxlama: $1424:400=3,57$ mşb.

Qab və qapaqın hesabatı

1 saatda istehsal olunan məhsulun miqdarı:

$$400 \cdot 3,57 = 1428 \text{ kq.}$$

$$T_{qab} = \frac{1428 \cdot 100}{(100 - 2) \cdot 0,65} = \frac{142800}{63,7} = 2241,7 \text{ ədəd.}$$

$$1-82-500$$

$$T_{qapaq} = \frac{1428 \cdot 100}{(100 - 2) \cdot 0,65} = \frac{142800}{63,7} = 2242 \text{ ədəd.}$$

Qeyd: 1 ton povidlaya 8 kq pektin əlavə olunur. Onda, 1 mşb-yə pektinin sərf norması

$$8 \cdot 0,4 = 3,2 \text{ kq olur.}$$

burada, 0,4 1 şərti bankayda olan məhsulun miqdarıdır ($1 \text{ şb}=400 \text{ qr}$).

Xammal və yardımçı materiallara tələbatı 11.5 sayılı cədvəldə verilir.

Cədvəl 11.5

Xammal və yardımçı materiallara olan tələbat

Xammal və yardımçı materiallalar	Saatlıq məhsul-darlıq	1 mşb-yə sərf norması, kq	Tələbat		
			Saatdakq/ə dəd	Növbədə kq/ədəd	Mövsümdət on/ədəd
Alma	3,57	335,136	1196,437	3375,05	1541,009
Şəkər	3,57	234,39	336,77	5857,406	1077,763
Pektin	3,57	3,2	11,424	79,968	14,714
Qab – 1-82-500			2350	16450	3096800
Qapaq – 1-82			2242	15694	2887696

Məhsul çıxımı:

$$B = \frac{A_f m_f + A_{\text{şek}} m_{\text{şek}}}{m_{\text{haz.meh}}}$$
$$\begin{array}{ll} A_f - 100 \text{ kq} & A_{\text{şek}} - 120 \text{ kq} \\ m_f - 10\% & m_{\text{şek}} - 99,85\% \end{array}$$
$$B = \frac{100 \cdot 10 + 120 \cdot 99,85}{69} = 188,14 \text{ kq.}$$

1 mşb hazır məhsulda olan komponentlərin kq-la miqdarını tapaqq:

$$S_f = \frac{A_f \cdot 400}{B} = \frac{100 \cdot 400}{188,14} = 212,6 \text{ kq.}$$
$$S_{\text{şek}} = \frac{A_{\text{şek}} \cdot 400}{B} = \frac{120 \cdot 400}{188,14} = 255,13 \text{ kq.}$$

1 mşb hazır məhsula itki və tullantıları nəzərə almaqla feyxoa və şəkərin sərf norması:

$$T_f = \frac{100}{100} - \frac{212,6 \cdot 100}{100 - 3} = 218,55$$

Cədvəl 11.6

Əməliyyatın adı	Xammal, kq-la	İtki və tullantılar	
		%-lə	kq-la
Yoxlama	1154,69	4,0	46,16
Yuma	1107,93	2,0	28,08
Qabiq və çiçək yanlığının təmizləməsi	1084,85	2,0	230,82
Yuma	854,03	3,0	34,62
Doğrama	819,41	-	-
Bişirmə	$\frac{819,4 \cdot 10 + 982,26 \cdot 99,85}{69} = 1540,2$	0,3	3,46 2,9 şək.
Qablara doldurma	$\frac{815,95 \cdot 10 + 979,32 \cdot 99,85}{69} = 1535,42$	0,5	5,77 4,91 şək.
Qapaq bağlama	$\frac{810,18 \cdot 10 + 974,41 \cdot 99,85}{69} = 1527,48$	0,2	2,3 1,96 şək.
Hazır məhsul	$\frac{807 \cdot 10 + 972 \cdot 45 \cdot 99,85}{69} = 1524,31$	-	-

Yoxlama: $1524,31 : 400 = 3,8$ mşb.

Qab və qapağın miqdarının hesablanması

1 mşb. məhsul üçün qab və qapağın sərfini təyin edək:

$$S_{qab} = \frac{400}{1,95} = 380 \text{ ədəd.}$$

$$S_{qab} = S_{qapaq} = 380 \text{ ədəd.}$$

İtkiləri də nəzərə almaqla qab və qapağın sərfi:

$$T_{qab} = \frac{S_{qab} \cdot 100}{100 - X_{qab}} = \frac{380 \cdot 100}{100 - 6,5} = 406 \text{ ədəd.}$$

$$T_{qapaq} = \frac{S_{qapaq} \cdot 100}{100 - X_{qapaq}} = \frac{380 \cdot 100}{100 - 2} = 387 \text{ ədəd.}$$

Qapaqda itki – 2%.

Xammal və ya yardımçı materiallara tələbat 11.7 sayılı cədvəldə verilmişdir.

Cədvəl 11.7

Xammal və yardımçı materiallara tələbat

Xammal və yardımçı materiallar	1 mşb-yə sərf norması (kq ədəd)	1 saatda (kq ədəd)	Növbədə (kq ədəd)	Mövsümdə (kq ədəd)
Feyxoa	303,71	1154,09	8078,63	210,04
Şəkər	258,49	982,26	6875,82	178,77
Qab	406	1542	10799	280787
Qapaq	387	1470	10294	267649

1 saatda lazımlı olan qab və qapağın miqdarının hesablanması:

1 saatdakı fiziki bankaların sayı gilas şirəsi üçün:

$$3630:2,5=1452.$$

İtkiləri də nəzərə alsaq:

$$T_{qab} = \frac{1452 \cdot 100}{100 - 6,5} = 1553 \text{ ədəd.}$$

$$T_{qapaq} = \frac{1452 \cdot 100}{100 - 2} = 1482 \text{ ədəd.}$$

Feyxoa cemi üçün avtoklavların texnoloji hesabatı

Feyxoa cemi 1-82-1000 bankalarına doldurulduqda 2 səbətli avtoklavın məhsuldarlığı

$$M = \frac{n_b}{\tau} = \frac{510}{65} = 7,84 \text{ götürülür.}$$

burada: $n_b - 1$ dəqiqədə xətdən keçən bankaların sayı;
 τ –avtoklavların iş dövrü.

Feyxoa cemi xətti üçün avtoklavların sayı

$$\Pi_a = \frac{\Pi}{M} = \frac{25,7}{7,84} = 3,3 = 3 \text{ avtoklav.}$$

burada: $\Pi=25,7$

Avtoklavların növbəti işi arasındaki fasılə

$$\Delta\tau = \frac{n_b}{n} = \frac{510}{25,7} = 19,8 \text{ dəq.}$$

$$\Delta\tau = 20 \text{ dəq.}$$

Avtoklav öb sinin i qrafiki

1 avtoklavın yüklənməyə başlanma vaxtı saat 8-dən götürülür (cədvəl 11.8).

Cədvəl 11.8
Avtoklavların iş qrafiki

Proseslər	Avtoklavlar			
	I	II	III	I
Yüklənmənin başlanması	8 ⁰⁰	8 ²⁰	8 ⁴⁰	9 ⁰⁰
Yüklənmənin qurtarması	8 ⁰⁵	8 ²⁵	8 ⁴⁵	9 ⁰⁵
Qızdırmanın qurtarması	8 ²⁵	8 ⁴⁵	9 ⁰⁵	9 ²⁵
Sterilizənin qurtarması	8 ⁴⁰	9 ⁰⁰	9 ²⁰	10 ⁴⁰
Təzyiqin aşağı salınması və soyutma	9 ⁰⁰	9 ²⁰	9 ⁴⁰	10 ⁰⁰
Boşaltmanın qurtarması	9 ⁰⁵	9 ²⁵	9 ⁴⁵	10 ⁰⁵

Feyxoa cemi üçün VNŞKP-2 tipli vakuum buخارlandırıcı aparatının məhsuldarlığının hesablanması:

$$G = \frac{60V_p \cdot V}{T_1 + T_2 + T_3 + T_4} \text{ kq/saat},$$

burada: V_p – aparatın işçi həcmi – 1000 $\ell=1 \text{ m}^3$;

V – hazır məhsulun 1 m^3 -nin kütləsi, kq-la – 1320 kq;

T_1 – aparatın yüklənmə vaxtı, dəq.;

T_2 – bişirmə vaxtı, dəq.;

T_3 – aparatın boşaldılması vaxtı, dəq.;

T_4 – aparatın işə hazırlanması vaxtı, dəq.

$$T_2 = \frac{\left[1,02 \frac{n}{m} C_T (t_k - t_n) + \left(\frac{n}{m} - 1 \right)^2 \right] 60 \cdot g}{F \cdot R \cdot v},$$

burada: m – mayenin başlanğıc quru maddəsi;

n – mayenin son quru maddəsi;

C_T – qızdırılan mayenin xüsusi istilik tutumu, $\text{C/kq}^0\text{C}$;

t_k – qatılışdırılmış mayenin son temperaturu, 100^0C ;

t_n – qatılışdırılmış mayenin ilk temperaturu, 20^0C ;

g – hazır məhsulun kütləsi, $g=1320 \text{ kq}$;

F – aparatın qızdırma səthi: $F=3,66 \text{ m}^2$;

R – istilik keçirmə əmsalı, 1160 Vt/mK ; $R=11,6$

$\text{C/san}\cdot\text{sm}^0\text{C}$;

v – qızdırıcı buخارın temperaturu ilə mayenin başlanğıc və son temperaturu arasında fərqli orta qiyməti (93^0).

$$C_T = 4190 - 27,65 \cdot m = 4190 - 27,65 \cdot 69 = 2184 \text{ C/kq}^0\text{C}$$

$$m = \frac{100 \cdot 10 + 120 \cdot 100}{225} = 57,78\%$$

$$v = \frac{(133 - 20) + (133 - 100)}{2} = \frac{113 + 33}{2} = 73^0\text{C}$$

$$T_2 = \frac{\left[1,02 \frac{69}{57} \cdot 2184 (100 - 20) + \left(\frac{69}{57} - 1 \right)^2 \right] \cdot 60 \cdot 1320}{3,66 \cdot 116093} = 26,23 \text{ dəq},$$

$T_2 = 54$ dəq.;
 $T_1 = 5$ dəq.;
 $T_3 = 10$ dəq.;
 $T_4 = 5$ dəq.

Aparatın məhsuldarlığı:

$$G = \frac{60 \cdot 1320}{5 + 54 + 10 + 5} = \frac{60 \cdot 1320}{74} = 1070,2 \text{ kq/saat.}$$

Hər şərti banka hesabı ilə: $\frac{1070,2}{400} = 4,18 = 2,68 \text{ mşb/saat.}$

Bizim xətt üçün $3,8 \cdot 2,68 = 1,5 = 2$ ədəd lazımdır.

Feyxoa cemi istehsal x tti üçün avtoklavların istilik hesabatı

1. Avtoklavların qızmasına sərf olunan istilik miqdarı:

$$Q_1 = G_1 \cdot C_1(t_c - t_l) = 1150 \cdot 0,481(85-35) = 27957,5 \text{ kC.}$$

burada: G_1 —avtoklavın çəkisi, kq;

C_1 — poladın xüsusi istilik tutumu $G=0,481 \text{ kC/kq}^0\text{C}$;

t_1 — avtoklavın başlanğıc temperaturu, $t_1=35^0\text{C}$;

t_2 — sterilizə temperaturu, $t_2=85^0\text{C}$.

2. Səbətlərin qızmasına sərf olunan istilik:

$$Q_2 = G_2 \cdot C_2(t_c - t_2) = 100 \cdot 0,481(85-35) = 2405 \text{ kC.}$$

burada: G — səbətlərin kütləsi - $2 \cdot 50 = 100 \text{ kq}$;

C_2 — poladın xüsusi istilik tutumu, $C_2=0,481 \text{ kC/kq}^0\text{C}$;

t_2 — səbətlərin başlanğıc temperaturu, $t=25^0\text{C}$.

3. Şüşə qablarının qızmasına sərf olunan istilik:

$$Q_3 = G_3 \cdot C_3(t_c - t_3) = 606 \cdot 8 \cdot 0,84(85-60) = 12742,8 \text{ kC};$$

burada: G_3 – qabların kütləsi $1480 \cdot 0,41 = 606,8 \text{ kq}$;
 C_3 – şüşənin xüsusi istilik tutumu $0,84 \text{ kC/kq}^0\text{C}$;
 t_3 – dolmuş qabların ilk istiliyi - 60^0C .

4. Qablarda olan məhsulun qızmasına sərf olunan istilik miqdarı:

$$Q_4 = G_4 \cdot C_4(t_c - t_3) = 1408 \cdot 3,77(85-60) = 13490 \text{ kC};$$

burada: G_4 – qablarda olan məhsulun kütləsi $1480 \cdot 1,0 = 1480 \text{ kq}$;
 C_4 – məhsulun xüsusi istilik tutumu: $3,77 \text{ kC/kq}^0\text{C}$.

5. Avtoklavlarda suyun qızmasına sərf olunan istilik miqdarı:

$$Q_5 = G_5 \cdot C(t_c - t_1) = 575 \cdot (85-35) = 120175 \text{ kC};$$

burada: G_5 – avtoklavlarda suyun miqdarı, $G_5 = 575 \text{ kq}$;
 C_5 – suyun xüsusi istilik tutumu: $C_5 = 4,18 \text{ kC/kq}^0\text{C}$;
 t_1 – suyun ilk temperaturu, $t_1 = 35^0\text{C}$.

6. Xarici mühitə verilən istilik miqdarı:

$$Q_6 = F_a \cdot \tau \cdot a_0(t_{cm} - t_d) = 6,5 \cdot 600 \cdot 10,05(30-25) = 195,98;$$

burada: F_2 – avtoklavların qızma səthi, $F_2 = 6,5 \text{ m}^2$;
 τ – qızmasına sərf olunan müddət: $\tau = 10 \cdot 60 = 600$;
 t_{ct} – avtoklavın səthinin temperaturu, $t_{cm} = 30^0\text{C}$;
 t_n – sex havasının ilk temperaturu, $t_n = 25^0\text{C}$;
 a_0 – istilik vermənin ümumi əmsalı $\text{Vt/m}^2\text{K}$.

$$a_0 = 9,7 + 0,07(30-25) = 10,05 \text{ Vt/m}^2\text{K}.$$

7. İstiliyin ümumi sərfi:

$$Q_{\text{üm}} = Q_1 + Q_2 + Q_3 + Q_4 + Q_5 + Q_6 = 27657,5 + 2405 + 12742,8 + \\ + 139430 + 120175 + 195,98 = 302666,3 \text{ kC.}$$

8. Avtoklavın I mərhələsinə sərf olunan buxar:

$$D_1 = \frac{Q_{\text{üm}}}{i - i_k} = \frac{302666,3}{2704 - 502} = 137,5.$$

burada: i – buxarın xüsusi entalpiyası, $i=2704 \text{ kC/kq}$;

i_k – suda sterilizə edərək kondensatın xüsusi temperaturu, entalpiyası, $i_k=502 \text{ kC/kq}$;

9. Avtoklavın II iş dövründə sərf olunan buxar:

İkinci iş dövründə avtoklavın xarici mühitə verdiyi istilik miqdarı:

$$Q_7 = F_3 \cdot t_3 \cdot a_0(t_{ct} - t_b) = 6,5 \cdot 1200 \cdot 10,96(43-25) = 1538,78;$$

burada: F_3 – avtoklavların səth sahəsi - $6,5 \text{ m}^2$;

t_3 – xalis sterilizə müddəti, $t_3=20 \cdot 60=1200$;

t_{ct} – avtoklavın səthinin temperaturu, 43^0C ;

t_n – sex havasının ilk temperaturu, 25^0C ;

a_0^1 – istilik vermənin ümumi əmsali $\text{Vt/m}^2\text{k}$.

$$a_0 = 9,7 + 0,07(43-25) = 10,96 \text{ Vt/ m}^2\text{k};$$

t_4 – havanın temperaturu, 25^0S .

10. Avtoklavın II iş dövründə sərf olunan buxar:

$$D_2 = \frac{Q_1}{i - i_k} = \frac{1538,78}{2202} = 0,69 \text{ kq.}$$

11. Avtoklavın bütöv iş dövründə sərf olunan buxar:

$$D = D_1 + D_2 = 137,5 + 0,69 = 138,23 \text{ kq.}$$

Feyxoa cemi üçün avadanlıqların seçimi cədvəldə verilir (cədvəl 11.9).

Cədvəl 11.9

Feyxoa cemi axın xətti üçün avadanlıqların seçilməsi

S/s	Avadanlıqların adı	Markası	Sayı	Məhsul-darlığı	Qabarit ölçüləri, mm		
					uzun-luğу	Eni	hündür-lüyü
1.	Yoxlama müayinə nəqledici	TSİ	1	1500	4670	1142	948
2.	Mailli elevator	TG	1	1500	3000	1130	1500
3.	Unifikşion yuma maşını	KMu	1	3000	3745	1730	1840
4.	Yuma maşını	KMVT	1	3000	6755	1040	1370
5.	Qazboyunlu elevator	GQS	1	5000	4280	1040	3470
6.	Doğrayıcı	KDP	1	9000	966	620	1070
7.	Vakuum buxarlayıcı	VNIKP	2	1200	1750	1380	3480
8.	Nasos	OUN-5	1	5000	410	250	270
9.	Avtomat doldurucu	KPA-M	1	60°-dək	1580	970	1555
10.	Avtomat qapaq bağlayan	ZS-12	1	63°-dək	2040	1000	1670
11.	Lövhəlinəqledici	-	-	-	-	140	948
12.	Qəbulədici stol	-	-	-	1390	1320	1000
13.	Avtoklav	SR-2K	-	-	2250	1250	2340

11.2.4. Pasterizasiya olunmuş rik mürbbə si

Xəttin məhsuldarlığı növbədə 18 mşb (2,5 mşb/saat).

Doldurulacaq banka – 1-82-500.

Bankanın xalis kütləsi – 650 q.

Növbələrin miqdarı – 60.

Xammal və köməkçi materialların normasının hesablanması

Məhsulun tərkibi

Ərik – 400 hissə.

Şəkər – 583 hissə.

Meyvədə quru maddənin miqdarı – 13%.

Şəkərdə quru maddənin miqdarı – 99,85%.

İtki və tullantılar

Meyvədə – 15%.

Şəkərdə – 1,5%.

Şəkərlə birlikdə bişirildikdən sonra alınan hazır məhsulun çıxımı aşağıdakı formulla təyin olunur:

$$B = \frac{A_1 m_1 + A_2 m_2}{m_n},$$

burada: A_1 – resept üzrə bişirilmək üçün götürülən meyvənin kütləsi, kq;

A_2 – resept üzrə bişirilmək üçün götürülən şəkərin kütləsi, kq;

$m_1 m_2$ – uyğun komponentlərdə quru maddənin miqdarı, %;

m_n – hazır məhsulda quru maddənin miqdarı, %.

$$B = \frac{400 \cdot 13 + 583 \cdot 99,85}{69} = 919 \text{ kq.}$$

Min şərti banka məhsul almaq üçün lazım olan komponentlərin miqdarını təyin edək. Normalara əsasən hesablama vahidi kimi 400 q mürəbbə məhsulunun kütləsi qəbul olunmuşdur. Onda min şərti banka 400 kq olur.

$$S_{\text{meyvəm.ş.bankaya}} = \frac{A_1 \cdot 400}{B} = \frac{400 \cdot 400}{920} = 174 \text{ kq}$$

$$S_{\text{şəkərmə}} = \frac{A_2 \cdot 400}{B} = \frac{583 \cdot 400}{920} = 254 \text{ kq}$$

Sərf olunan norma məlum formulla təyin edilir:

$$T_{\text{meyvə məsb}} = \frac{S_{\text{məsb}} \cdot 100}{100 - X} = \frac{174 \cdot 100}{100 - 15} = 204,7 \text{ kq.}$$

$$T_{\text{meyvə məsb}} = \frac{S_{\text{məsb}} \cdot 100}{100 - X} = \frac{254 \cdot 100}{100 - 2,5} = 260 \text{ kq.}$$

Təlimata görə 1 ton mürəbbəyə norma sərfi kiloqramlarla aşağıdakı kimi olur:

meyvə – 613 kq.

şəkər – 651 kq.

Min şərti bankaya çevrildikdə: 1000-513
400-X

$$X = \frac{400 \cdot 513}{1000} = 205 \text{ kq}$$

1000-651

$$400-XX = \frac{400 \cdot 651}{1000} = 260 \text{ kq}$$

Xammal və materiallara tələbat və proseslər üzrə yarımməhsulların çıxımı verilir (cədvəl 11.10, 11.11).

Cədvəl 11.10

Xammal və materiallara tələbatın hesablanması

Xammal və materiallar	Saatlıq məhsul-darlıq, məsb	Hesabatü zrə sərf olunan norma, kq/məsb	Təlimatü zrə sərf olunan norma, kq/məsb	Sərf olunmuşdur		
				Saatda, kq	Növbədə, kq	Mövsüm-də, ton
Ərik	2,5	204,7	205	512	3584	215
Şəkər	2,5	260	260	650	4550	273

Bisirməyə qədər komponentlər qarışığında quru maddənin miqdarını təyin edək:

$$m_n = \frac{A_1 m_1 + A_2 m_2}{A_1 + A_2} = \frac{442 \cdot 13 + 1282 \cdot 50}{442 + 1282} = 41\%$$

Cədvəl 11.11
Proseslər üzrə yarımməhsulların çıxımı, kq/saat

Komponentlərin hərəkəti	Ərik	Şəkər	Yarımməhsullar
Saxlanmaya daxil olur	512	650	
İtki və tullantılar, %	1		
Kq	5	0,5	
Sortlaşdırılmaya daxil olur	507	3	
İtki və tullantılar, %	1		
Kq	1,5	647	
Yuyulmağa daxil olur	502	1	
İtki və tullantılar, %	1,5		
Kq	7,5	6	
Yoxlamağa daxil olur	494,5		
İtki və tullantılar, %	2,5		
Kq	12,5		
Çeyirdəklərin ayrılmamasına daxil olur	482		
İtki və tullantılar, %	8		641 yaxud
Kq	40		1282 kq
Bişirilməyə daxil olur	442		50% şərbət
Buxarlanan nəmlilik	-	-	689,6
Doldurulmağa daxil olur			1034,4
İtki və tullantılar, %	1		
Kq	5		
Bankaya daxil olur			1029,4
İşlənmişdir, mşb			10029:400=2,5
İşlənmişdir, fiziki banka 1-82-500			$\frac{1029 \cdot 100}{650} = 1853$ ədəd

Buxarlanan suyun miqdarı:

$$\omega = \left(1 - \frac{m_n}{m_n}\right) = 1724 \cdot \left(1 - \frac{41}{69}\right) = 689,6 \text{ kq}$$

11.2.5. Sulfidlər dirilmi alma

Sənayedə sonrakı emal üçün hazırlanan meyvə yarımməhsullarını kimyəvi konservantlardan, o cümlədən, sulfid anhidridindən istifadə etməklə konservləşdirirlər. Konserv zavodlarına sulfid anhidridini polad balonlarda götürirlər. Onlarda sulfid anhidridi təzyiq altında maye halında olur. Bundan əlavə, bilavasitə işlədiləcəyi yerdə kükürdü yandırmaq yolu ilə də sulfid anhidridi alırlar.

Alma 50 tonluq kameralara yüklenir və sulfid (SO_2) qazı ilə sulfidləşdirilir.

Xəttin iş qrafiki

Məhsulun adı	Növbədə	Aylar		Mövsümdə
		IX	X	
Sulfidləşdirilmiş alma		17	23	
İş günləri		17	23	
Növbələr		$\frac{12}{24}$	$\frac{19}{38}$	$\frac{31}{62}$

Məhsuldarlıq

Mövsümdə: 1541,009 ton.

Növbə – 1541,009:62=24,855 ton.

Saatda – 24,855:7=3,55 ton.

Aylar üzrə xəttin istehsal programı:

Sentyabr ayı üçün: $24,855 \cdot 24 = 596,52$ ton.

Oktyabr ayı üçün: $24,855 \cdot 38 = 944,49$ ton.

CƏMI: 154101 ton.

Məhsulun tərkibi

Alma – 100%.

İtki və tullantılar:

Almada – 5%.

1 saatda əməliyyata daxil olan xammalın miqdarı:

$$T_{\text{alma}} = \frac{3550 \cdot 100}{100 - 5} = 3736,84 \text{ kq.}$$

Əməliyyatlar üzrə itki və tullantıların miqdarı 11.12 sayılı cədvəldə verilir.

Cədvəl 11.12

Əməliyyatlar üzrə itki və tullantıların miqdarı

Əməliyyatın adı	1 saatda əməliyyata daxil olan xammal, kq	İtki və tullantılar	
		%	Kq
Saxlama	3736,84	1,5	56,05
Yoxlama	3680,79	8	112,1
Qablaşdırma	3568,69	0,3	11,21
Kameraya yüklənmə	3557,48	0,2	7,47
Sulfidləşdirmə	3550,01		

SO_2 -nin miqdarının təyin edilməsi

1 ton almanın sulfidləşdirmək üçün 2 kq kükürd anhidridi (SO_2) sərf olunur. Onda SO_2 -nin saatlıq sərfi aşağıdakı kimi olur:

$$3,55 \cdot 2 = 7,1 \text{ kq.}$$

Bir kameraya isə $50 \cdot 2 = 100$ kq SO_2 lazım gəlir.

Lazım olan kameraların sayı tapılır.

$$1541,009 : 50 = 30,81 \approx 31 \text{ ədəd kamera,}$$

onda, SO_2 -nin mövsümdə lazım olan miqdarı aşağıdakı kimi olar:

$$31 \cdot 100 = 3100 \text{ kq } \text{SO}_2.$$

11.2.6. Gilas ir si istehsal ed n x ttin m hsul hesabatı

Doldurulacaq qab: 1-82-1000.

Qabdakı məhsulun xalis çekisi – 1000 q.

Sterlizə rejimi:

$$\frac{10-20-20}{85^0} \text{ 1,2 kqs/sm}^2.$$

Məhsuldarlığı

Saatda – 3,63 min şerti banka (mşb)

Növbədə - 25,4 mşb

Mövsümdə - 1117,6 mşb

Xəttin iş qrafiki

Istehsal olunan məhsul	Növbələr	Aylar		Cəmi
		May	Iyun	
Gilas	I	19	14	
Şirəsi	II	19	10	
Günlər Növbələr		12 24	12 20	24 44

Xəttin aylar üzrə iş programı

May $24 \cdot 25,4 = 609,6$ mşb

Iyun $20 \cdot 25,4 = 508$ mşb

1117,6 mşb

Məhsulun tərkibi

Gilas – 100%

İtki və tullantı – 46%

İtki və tullantıları nəzərə alaraq 1000 şerti banka gilas şirəsi üçün xammal sərfini tapaqlıq:

$$T_{\text{gilas}} = \frac{400 \cdot 100}{100 - 46} = 746 \text{ kq}$$

$$T=741 \cdot 3,63 = 2700,89 \text{ kq}$$

1 saatda əməliyyatlara daxil olan xammalın miqdarını 11.13 sayılı cədvəldə veririk.

Cədvəl 11.13
Əməliyyatlar üzrə xammalın hərəkəti

Əməliyyatlar	Xammal, kq	Itki və tullantı	
		%	Kq
Saxlama	2689,8	1,0	26,89
Yoxlama	2662,91	3,5	94,14
Yuma	2568,77	1,0	26,89
Doğrama	2541,88	-	-
Sixılma	2541,88	38	1020,82
Pasterizə və soyutma	1520,06	-	-
Separatordan keçirmə	1520,06	0,5	13,45
Süzgəcdən keçirmə	1506,61	0,5	13,45
Deperasiya və qızdırma	1493,16	-	-
Qablara doldurma	1493,16	1,5	40,33
Qablara doldurulub	1452,83	-	-

Yoxlama:

$$1452,83 : 400 = 3,63 \text{ mşb}$$

1 saatda lazım olan qab və qapağın miqdarının hesablanması
Gilas şirəsi üçün 1 saatdakı fiziki bankaların sayı
3630:2,5=1452

Itkiləri də nəzərə alsaq

$$T_{qab} = \frac{1452 \cdot 100}{100 - 6,5} = 1553 \text{ ədəd},$$

$$T_{qapaq} = \frac{1452 \cdot 100}{300 - 2} = 1482 \text{ ədəd}.$$

Xammal və yardımçı materiallara tələbatın hesablanması
cədvəl üzrə öz əksini tapmışdır (cədvəl 11.14).

Cədvəl 11.14

Xammal və yardımçı materiallara təlabat

Xammal və yüzən material	Istehsal olunan miqdarında mşb/saat	Sərf olunan miqdarı <u>kq/ədəd</u> saat	Təlabat		
			Saatda kq/ədəd	Növbədə kq/ədəd	Mövsümdə kq/ədəd
Gilas	3,63	741	2689,8	1882,8	828458
Qab	3,63	427	1553	10871	478324
Qapaq	3,63	408	1482	10374	456456

Gilas ir si üçün avtoklavların texnoloji hesabatı

1. 1 səbətdə yerləşən 1-82-1000 bankalarının miqdarı:

$$Z=0,785 \frac{d_s^2}{d_b^2} \cdot a = 0,785 \frac{(0,946)^2}{(0,105)^2} \cdot 4 = 0,785 \frac{0,8999}{0,011} \cdot 4 = 0,785 \cdot 4 \cdot 81,3 - 255,2,$$

burada: $Z=255$ banka;

D_s -səbətin diametri;

D_b -bankanın diametri;

$D_b = \frac{h_c}{h_b}$ - səbətin hündürlüğünün bankanın hündürlüğünə olan nisbəti;

$$A = \frac{0,700}{0,162} = 4,32 \text{ deməli, 4 sıra götürmək olar.}$$

2. 1 səbətin dolma müddəti

$$\tau_c = \frac{Z \cdot 255}{n \cdot 24,2} = 10,5 \text{ dəq},$$

burada: n – 1 dəqiqlidə xəttidən keçən bankaların sayı.

$$n = 1452 : 60 - 24,2 \frac{b}{dəq}.$$

Texnoloji təlimatlara əsasən səbətlərin dolma müddəti 30 dəqiqədən çox olmamalıdır. Odur ki, 2 səbətli avtoklav götürürük.

3. 2 səbətə yerləşən bankaların sayı

$$N_b = Z \cdot 2 = 255,5 = 510 \text{ ədəd.}$$

4. Avtoklavların bir iş dövrü:

$$\tau = \tau_1 + \tau_2 + \tau_3 + \tau_4 + = 5 + 10 + 20 + 20 + 5 = 60 \text{ dəq}$$

burada: τ_1 - avtoklavın səbətlə dolması müddəti;

τ_2 - avtoklavda istiliyin qalxması müddəti;

τ_3 - xalis sterilizə müddəti;

τ_4 - istiliyin enməsi müddəti;

τ_5 - avtoklavın boşaldılması müddəti.

5. 1 avtoklavın məhsuldarlığı

$$M = \frac{n_b = 510}{\tau = 60} = 8,5.$$

6. Avtoklavların miqdarı

$$N_o = \frac{n}{M} = \frac{24,2}{8,5} = 2,85.$$

7. Avtoklavların növbəti işi arasındaki əlaqə

$$\Delta\tau = \frac{n_b}{n} = \frac{510}{24,2} = 21 \text{ ədəd} \Delta\tau = 21 \text{ ədəd}$$

Gilas şirəsi istehsal xətti üçün avtoklavların istilik hesabatı

1. Avtoklavların qızmasına sərf olunan istiliyin miqdarı:

$$Q_1 = G_1 \cdot C_1 (t_c - t_1) = 0,491 \cdot 1150 (85 - 35) = 27657,5 \text{ kC},$$

burada: C_1 – poladin xüsusi istilik tutumu, $0,481 \text{ kC/kq}^0\text{C}$;
 t_1 - avtoklavın başlangıç temperaturu 35^0C ;
 t_c - sterilizə temperaturu 95^0C .

2. Səbətlərin qızmasına sərf olunan istilik:

$$Q_2 = G_2 \cdot C_2(t_c - t_2) = 100 \cdot 0,481(86-35) = 2405 \text{ kC},$$

burada: G_2 – səbətlərin çəkisi: $2 \cdot 50 = 100 \text{ kq}$;
 t_2 – səbətlərin başlangıç temperaturu 25^0C .

3. Şüşə qabların qşzmasına sərf olunan istilik:

$$Q_3 = G_3 \cdot C_3(t_c - t_3) = 595,32 \cdot 0,84 (85-60) = 12501,72 \text{ kC}$$

burada: G_3 – qabların çəkisi.

$$1452 \cdot 0,41 = 595,32$$

burada: C_3 – şüşənin xüsusi istilik tutumu: $0,84 \text{ kC/kq}^0\text{C}$;
 t_3 - dolmuş qabların ilk istiliyi, 60^0C .

4. Qablarda olan məhsulun qızmasına sərf olunan istilik miqdarı:

$$Q_4 = G_4 \cdot C_4(t_c - t_3) = 1452 \cdot 3,91(85-60) = 138303 \text{ kC}$$

burada: C_4 – məhsulun xüsusi istilik tutumu, $3,8 \text{ kC/kq}^0\text{C}$;
 G_4 – qablarda olan məhsulun çəkisi:

$$1452 \cdot 1,0 = 1352.$$

5. Avtoklavlarda suyun qızmasına sərf olunan istiliyin miqdari:

$$Q_5 = G_5 \cdot C_5(t_c - t_3) = 575 \cdot 4,18(85-35) = 120175 \text{ kC},$$

burada: G_5 - avtoklavlarda suyun miqdari, 575;
 C_5 – suyun istilik tutumu, $4,18 \text{ kC/kq}^0\text{C}$;
 t_1 – suyun ilk temperaturu, $35/\text{C}$.

6. Xarici mühitə verilən istilik miqdarı:

$$Q_b = F_a \cdot \tau \cdot a_o (t_{cm} - t_3) = 6,5 \cdot 100 \cdot 10,4 (35 - 25) = 405,6 \text{ kC},$$

burada: F_a -avtoklavların qızma səthi, $6,5 \text{ m}^2$;
 τ - qızmasına sərf olunan müddət, $10 \cdot 6 = 60$;
 t_{cm} – avtoklavların səthinin temperaturu, 25^0C ;
 a_o – istilik vermənin ümumi əmsalı;
 $a_o = 9,7 \cdot 0,07 (85 - 25) = 10,4 \text{ Vt/m}^2\text{K}$.

7. İstiliyin ümumi sərfi;

$$Q_{ya} Q_1 + Q_2 + Q_3 + Q_4 + Q_5 + Q_6 = 27657,5 + 2405 + 12501,72 + 138303 + \\ + 120175 + 405,6 = 301447,8 \text{ kC}.$$

8. Avtoklavın bir mərhələsində sərf olunan buxar:

$$D_1 = \frac{Q_1 M}{I - I_k} = \frac{3011447,8}{2704 - 502} = 136,8,$$

burada: I – Buxarın xüsusi entolpiyası, 2704 kc/kq ;
 I_k - suda sterilizə edərək kondensatın xüsusi entolpiyası,
 502 kC/kq .

9. Avtoklavın II iş dövründə sərf olunan buxar.
İkinci iş dövründə avtoklavın xarici mühitə verdiyi istiliyin
miqdarı:

$$Q_1 = F_8 \cdot t_3 \cdot a_o (t_{st} - t_v) = 6,5 \cdot 1200 \cdot 10,75 (40 - 25) = 1257,75 \text{ kC}$$

burada: F_8 – avtoklavın səth sahəsi $6,5 \text{ m}^2$;

t_3 – xalis sterlizə müddəti:

$$20 \cdot 60 = 1200$$

t_{st} – avtoklavın səthinin temperaturu, 40^0C ;

$$a_0^1 = 9,7 + 0,07(80 - 25) = 10,75$$

t_b – havanın temperaturu 25^0C .

10. Avtoklavın 2 iş dövründə sərf olunan buخار

$$D_2 = \frac{Q_7}{i - i_k} = \frac{1257,75}{2202} = 0,47.$$

11. Avtoklavın bütöv iş dövründə sərf olunan buخار:

$$\begin{aligned} D = D_1 + D_2 &= 136,8 + 0,57 = 137,37 \text{ kC/kq}^0\text{C} \\ D &= 137,37 \text{ kC/kq}^0\text{C}. \end{aligned}$$

Gilas şirəsi emal edən xətt üçün avadanlıqların seçilməsi aşağıdakı cədveldə verilir (cədvəl 11.15).

Cədvəl 11.15

Gilas şirəsi xətti üçün avadanlıqların seçilməsi

Avadanlıqların adı	Markası	Sayı	Məhsuldarlığı	Qabarit ölçüləri		
				uzunluğu	hündürlüyü	Eni
Yoxlama müayinə nəql edici	TSİ	1	1500	4670	948	1142
Maşın elevator	TE	1	1500	3000	1500	1130
Unifikşion yuma maşını	KMU	1	3000	3745	1840	1730
Qaz boyunu elevator	EQŞ	1	5000	4280	3470	1040
Doğrayıcı	KDP	1	8000	965	1070	620
Hidravlik sıxıcı	POK-200	1	3200	2050	1525	700
Qızdırıcı	OPU-ZM	1	3000	4345	4012	4270

Cədvəl 11.15. davamı

Seperator	VSI	1	1800	1405	870	1084
Filtr sixicı	Proqres	1	3000	1700	1225	790
Dezerator	APU	1	3000	1350	4000	1200
Avtomat doldurucu	NU-1	1	60b-dəq	1315	1690	1030
Avtomat qapaq bağlayan	AZM-3	1	60b-dəq	1020	1500	640
Lövhəli nəql edici	-	-	-	-	948	140
Qəbul edici stol	-	-	-	1390	1000	1320

11.2.7. Üzüm ir si istehsal ed n x ttin m hsul hesabatı

Xəttin məhsuldarlığı üzümə görə 5000 kq/saat; doldurulacaq qabın həcmi 0,5 l; qabın xalis çəkisi 500 q; mövsümdə növbələrin miqdarı 200.

Sərf olunan xammal normasının hesablanması

Min şərti bankanın xalis çəkisi 400 kq

İtki və tullantılar:

Saxlanmada – 1%

Yumada – 1%

Yoxlamada - 1%

Darağı ayırdıqda və əzdikdə - 2,8%

Sıxdıqda – 25%

Durulmada - 2%

Təmizləmədə - 1%

Cəmi: - 35,9%

Min şərti bankaya sərf olunan üzüm norması:

$$T = \frac{300 \cdot 100}{100 - 35,9} = 624 \frac{kq}{msb}$$

Təlimata görə 1 ton şirəyə 1561 kq üzüm sərf oluna bilər. Onda xalis çəkisi 400 kq olan min şərti bankaya uyğun olaraq 624,5 kq sərf olunacaqdır.

2. Xəttin saatlıq məhsuldarlığını təyin edək:

$$5000 \text{ kq}:624 \text{ kq}=8 \text{ mşb.}$$

Üzüm şirəsi hazırlamaq üçün tələb olunan xammalın miqdarı, həmçinin əməliyyatlar üzrə yarımməhsulların çıxımı cədvəl şəklində verilir (11.16, 11.17).

Cədvəl 11.16
Xammala təlabatın hesablanması

Xammal	Saatlıq məhsuldarlıq	Hesabat üzrə sərf olunan norma, kq/mşb	Təlimat üzrə sərf olunan norma kq/mşb	Sərf olunmuşdur		
				Saatda kq	Növbədə kq	Mövsümdə ton
Üzüm	8	624	624,5	5000	40000	8000

Cədvəl 11.17
Proseslər üzrə yarımməhsulların çıxımı, kq/saat

Xammalın, hərəkəti	Üzüm
Saxlanmaya daxil olmuşdur	5000
Itki və tullantılırlar, %	1
Kq	50
Yumağa daxil olmuşdur	4950
Itki və tullantılırlar, %	1
Kq	50
Yoxlanmaya daxil olmuşdur	4900
Itki və tullantılırlar, %	1
Kq	50
Əzilməyə və darağın ayrılmasına daxil olmuşdur	4850
Itki və tullantılırlar, %	2,8
Kq	140
Sıxılmaya daxil olmuşdur	4710
Itki və tullantılırlar, %	2,5
Kq	1250

Cədvəl 11.17. davamı

Durulmağa daxil olmuşdur	3460
Itki və tullanthılar, %	2
Kq	100
Təmizlənməyə daxil olmuşdur	3360
Itki və tullanthılar, %	2,1
kq	106
Doldurulmağa daxil olmuşdur	3255
Itki və tullanthılar, %	1
Kq	50
Bankaya daxil olmuşdur	3250
Emal olunmuşdur, mşb	3250:400=8
Faktiki banka emal olunmuşdur	3250:0,5=6400kq

11.2.8. Ləti rik irsi istehsal xəttinin məhsul hesabatı

Doldurulacaq qab 1-82-1000

Qabdakı məhsulun xalis çekisi – 1000 q

Xəttin iş qrafiki

Istehsal olunan məhsul	Növbələr	Aylar		
		VI	VII	Mövsümdə
Ərikləşməsi	I	13	20	
	II	15	19	
	III	17	18	
İş günləri Növbələr		15	18	33
		40	51	91

Məhsuldarlıq

Mövsümdə: 2275 min şərti banka (mşb)

Növbədə: $2275:91=25$ mşb

Saatda: $25:7=3,571$ mşb

Aylar üzrə xəttin istehsal programı:

İyun ayı üçün - $25 \cdot 40 = 1000$ mşb

İyul ayı üçün - $25 \cdot 51 = 1275$ mşb

Cəmi: $1000 \text{ mşb} \cdot 1275 \text{ mşb} = 2272 \text{ mşb}$

Məhsulun tərkibi

Ərik püresi – 50%

Şərbət - 50%

Şərbətin qatılığı – 18%

İtki və tullantılar

Ərikdə -24%

Şərbətdə - 1,5%

Şəkərdə - 1,5%

Qabda – 6,5%

Qapaqda – 2,0%

1 mşb hazır məhsulda olan xammal və yardımçı materialların çəki ilə miqdarını tapaq:

$$1 \text{ mşb} = 400 \text{ kq}$$

$$S_{\text{ər.şirəsi}} = \frac{400 \cdot 50}{100} = 200 \text{ kq}$$

$$S_{\text{şərbət}} = \frac{400 \cdot 50}{100} = 200 \text{ kq}$$

$$S_{\text{şəkər}} = \frac{\text{şərb} \cdot 18}{100} = \frac{200 \cdot 18}{100} = 36 \text{ kq}$$

İtki və tullantıları nəzərə almaqla xammal və yardımçı materialların 1 mşb-ya sərf normasını hesablayaq:

$$T_{\text{ərik}} = \frac{S_{\text{ər.şir}} \cdot 100}{100 \cdot x_1} = \frac{200 \cdot 100}{100 - 24} = 263,158 \text{ kq}$$

$$T_{\text{şərbət}} = \frac{S_{\text{şərbət}} \cdot 100}{100 - x_2} = \frac{200 \cdot 100}{100 - 1,5} = 203,046 = \text{kq}$$

$$T_{\text{şəkər}} = \frac{S_{\text{şəkər}} \cdot 100}{100 - x_3} = \frac{36 \cdot 100}{100 - 1,5} = 36,548 \text{ kq.}$$

1 saatda əməliyyata daxil olan xammalın miqdarı

$$3,571 \cdot 263,158 = 939,737 \text{ kq.}$$

1 saatda əməliyyata daxil olan xammalın əməliyyatlar üzrə itki

və tullantılar nəzərə alınmaqla miqdarının dəyişməsi 11.18 sayılı cədvəldə verilir.

Cədvəl 11.18
Xammalın əməliyyatlar üzrə miqdarı

Əməliyyatın adı	1 saatda əməliyyata daxil olan xammal, kq	İtki və tullantılar	
		%	Kq
Çeşidləmə	939,737	2,5	23,493
Yuma	916,244	1,5	14,096
Buxara vermə	902,148	1	9,397
Sürtgəcdən keçirmə	892,751	16	150,358
Şərbət əlavə etmə	742,393+742,393=1484,786	0,5+0,5	9,397
Nomokenləşdirmə	1475,389	0,5+0,5	9,397
Diarasiya və qızdırılma	1465,997	1+1	18,795
Qablara doldurulma	1447,197	1+1	18,795
Qablara daxil	1428,402		
Yoxlama	1428,402:400=3,571 mşb		

Qab və qapağın hesabatı

1 saatda istehsal olunan məhsulun miqdarı:

$$T_{qab} = \frac{1428,402 \cdot 100}{(100 - 6,5) \cdot 1} = \frac{142840,2}{93,5} = 1528 \text{ ədəd}$$

$$T_{qapaq} = \frac{1428,402 \cdot 100}{(100 - 2,0) \cdot 1} = \frac{142840,2}{98} = 1458 \text{ ədəd}$$

Qeyd: 1 ton ərik şirəsinə 1,7 kq limon turşusu əlavə olunur. Onda 1 mşb lətli ərik şirəsinə $1,7:2,5=0,68$ kq limon turşusu sərf olunur.

Xammal və yardımçı materiallara tələbat cədvəl 11.19-da verilir.

Cədvəl 11.19

Xammal və yardımçı materiallara tələbat

Xammal və yardımçı material	Saatlıq məhsuldarlıq (mşb)	1 mşb-yə sərf norması, kq	Tələbat		
			Saatda kq/ədəd	Növbədə kq/ədəd	Mövsümdə ton/kq
Ərik	3,751	263,737	939,737	6578,16	598,613
Şəkər	3,751	36,046	128,72	901,042	91,995
Limon tur.	3,751	0,63	2,43	16,998	1,547
Qab: 1-82-	-	-	1528	10696	973336
1000	-	-	1458	10206	928746
Qapaq: 1-82					

Şerbət məhlulu hazırlamaq üçün 2 gövdəli qazanların sayını tapaqq. 1 saatda lazımlı olan şerbətin miqdarı

$$203,046 \cdot 3,143 = 638,17 \text{ kq.}$$

Qazanın tutumu: $V=150 \text{ l}$

Qazanın bir iş dövriyyəsinin davamıyyəti

$$T=26 \text{ dəq.}$$

Tələb olunan qazanların miqdari:

$$P_{\text{qazan}} = \frac{438,17 \cdot 26}{150 \cdot 60} = 1,84$$

$$P_{\text{qazan}} = 2 \text{ ədəd.}$$

Qatlaşdırılmış alma şirəsi istehsal edən xəttin məhsul hesabatı

Almaya görə xəttin məhsuldarlığı – 600 kq/saat

Doldurulacaq banka – 1-58-200

Bankanın xalis çekisi – 270 q.

Qatlaşdırılmış şirədə quru maddənin miqdarı – 71%

Şirənin sıxlığı – 1,35 kq/m³

Sərf olunan xammal və material normasının hesablanması

Qatılışdırılmış şirə hazırlamaq üçün başlangıç şirədə quru maddənin miqdarı – 11%.

Ətirli maddələr tutulması mərhələsində buxarlanan suyun miqdarı – 30%.

İtki və tullantılar

Almanın sortlaşdırıldıqda və sıxdıqda – 36%.

Digər texnoloji əməliyyatlarda – 15%.

Cəmi:

Alma sərfini hesablamaq üçün aşağıdakı formuldan istifadə olunur:

$$X = \frac{a \cdot 100 - 1000}{(100 - B) \cdot C},$$

burada: X – 1000 kq konsentrata sərf olunan xammal norması;

a- qatılışdırılmış şirədə quru maddənin miqdarı, %-lə;

C – xammalda quru maddənin miqdarıdır.

$$X = \frac{71 \cdot 100 - 1000}{(100 - 51) \cdot 11} = 13172 \text{ kq}.$$

Təlimata görə 11% quru maddəyə malik durulaşdırılmış şirədən 1000 kq qatılışdırılmış alma şirəsi (71%-li) hazırlamaq üçün 13172 kq alma sərf etmək lazımdır. Əgər 1000 kq qatılışdırılmış alma şirəsi hazırlamağa 13172 kq alma lazımdırsa, onda 6000 kq almadan qatılığı 71% olan 455,6 kq şirə almaq olar.

Almaya xammal kimi olan tələbatın hesabatını və əməliyyatlar üzrə yarımməhsulların çıxımını 11.20 və 11.21 sayılı cədvəllərdə veririk.

Cədvəl 11.20

Xammala təlabatın hesablanması

Xammal	Saatda məhsuldarlıq, kq	Hesabat üzrə sərf olunan norma, kq/t	Təlimat üzrə sərf olunan norma kq/t	Sərf olunmuşdur		
				Saatda kq	Növbədə	Mövsümdə ton
Alma	438,6	13172	13172	6000	48000	4800

Cədvəl 11.21

Əməliyyatlar üzrə yarımməhsulların çıxımı

Xammal və materialların hərəkəti	Alma	Alma şirəsi
Saxlanmaya daxil olmuşdur İtki və tullantı, % kq	6000 2 120	
Yuyulmaya daxil olmuşdur İtki və tullantı, % kq	5880 2 120	
Yoxlanmaya daxil olmuşdur İtki və tullantı, % kq	5760 2 120	
Əzilməyə daxil olmuşdur İtki və tullantı, % kq	5640 1 60	
Sixilməyə daxil olmuşdur İtki və tullantı, % kq	5580 34 2040	
Seperatora daxil olmuşdur İtki və tullantı, % kq		3540 2 120
Ətrin tutulmasına daxil olmuşdur İtki və tullantı, % kq		3420 3,0 1026
Durulmağa daxil olmuşdur İtki və tullantı, % kq		2394 4 96

Cədvəl 11.21. davamı

Seperatora daxil olmuşdur İtki və tullantı, % kq		2298 1 24
Süzülməyə daxil olmuşdur İtki və tullantı, % kq		2274 2 48
Qatılışdırmağa daxil olmuşdur Buxarlanan nəmlik		2226 1776
Doldurulmağa daxil olmuşdur İtki və tullantı, % kq		450+10,2 kq ətirli maddələr 1 4,6
Bankaya daxil olmuşdur Faktiki fiziki banka (1-58-200) işlənmişdir		455,6 455,6:0,270=1667 ədəd

Ətirli maddələr tutulduqda buxarlanan nəmliyin miqdarı formulla hesablanır:

$$\omega = \frac{C_t \cdot 30}{100} = \frac{3420 \cdot 30}{100} = 1026 \text{ kq.}$$

Ətirli maddələr tutulduqdan sonra şirədə quru maddələrin miqdarı (m_1) yüksəlməklə, aşağıdakı kimi olur:

$$m_1 = \frac{3420 \cdot (11)^2}{3420 - 1026} = 15,6\%.$$

Ətirsizləşdirilmiş şirəni qatılışdırıldıqda buxarlanan nəmliyin miqdarı formulla təyin olunur:

$$\omega = C_2 \left(1 - \frac{m_1}{m_2} \right) = 2226 \left(1 - \frac{15,6}{71} \right) = 1776 \text{ kq.}$$

Qatılışdırıldıqda ətirli maddələrin miqdarı, əgər onların nisbəti 1:100-ə bərabərdirsə, $\frac{1026}{100} = 10,2 \text{ kq}$ təşkil edir.

D B YYAT

1. Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair strateji yol xəritəsi. [www.president.az /articles/22110](http://www.president.az/articles/22110)
2. Fətəliyev H.K. Alkoqollu içkilərin texnologiyası. Bakı: Elm, 2007, 516 səh.
3. Fətəliyev H.K. Bitkiçilik məhsullarının saxlanması və emalı texnologiyası. Bakı, Elm, 2010, 432 səh.
4. Fətəliyev H.K. Bitkiçilik məhsullarının saxlanması və emalı texnologiyası fənnindən praktikum. Bakı, Elm, 2013, 228 səh.
5. Fətəliyev H.K., Mikayılov V.Ş. Tünd alkoqollu içkilər. Bakı: Elm, 2007, 172 səh.
6. Fətəliyev H.K. Şərabın texnologiyası. Bakı: Elm, 2011, 596 səh.
7. Fətəliyev H.K., Mikayılov V.Ş. Qida məhsulları mühəndisliyinin hesabatları. Bakı, Kooperasiya. 2012, 176 səh.
8. Fətəliyev H.K. İçkilərin ekspertizası. Bakı: Elm, 2015, 444 səh.
9. Fətəliyev H.K. Şərabçılıqdan praktikum. Bakı: Elm, 2013, 328 səh.
10. Fətəliyev H.K., Cəfərov F.N., Allahverdiyeva Z.C. Funksional qida məhsullarının texnologiyası fənnindən praktikum. Bakı. Elm, 2017, 128 səh.
11. Cəfərov F.N., Fətəliyev H.K. Funksional qida məhsullarının texnologiyası. Bakı. Elm, 2014, 384 səh.
12. Əhmədov Ə.I., Qaraşarlı A.S. Meyvə-tərəvəzlərin əmtəəşünaslığı. Dərs vəsaiti II hissə, AzXTI-nin nəşriyyatı, Bakı, 1982
13. Əhmədov Ə.I., Musayev N.X. Ərzaq mallarının keyfiyyətinin ekspertizası. Dərslik, I hissə. Bakı, “Çəşioğlu”, 2005, 480 səh.
14. Mikayılov V.Ş. Qida məhsullarının dequstasiyası. Bakı,

- Kooperasiya nəşriyyatı, 2012, 384 səh.
15. Mövsümov E.E., Yusifov N.M. Qida kimyası. Bakı, MBM, MMC, 276 səh.
 16. Nəbiyev Ə.Ə., Moslenzadeh E.Ə. Qida məhsullarının biokimyası. Bakı, Elm, 2008, 444 səh.
 17. Pənahov T.M., Səlimov V.V. Azərbaycanın üzüm sortları. Bakı: Müəllim, 2012, 288 səh.
 18. Həsənov Z.M., Əliyev C.M. Meyvəçilik.Bakı.MBM, 2007,498 səh.
 19. Həsənov Z.M. Pomoterepiya: meyvələrlə müalicə.Gəncə, 2002, 89 səh.
 20. Cemeroğlu B. Nar suyu texnolojisi üzərində Araşdırırmalar, Ank. Univ. Ziraat. fak.- yayınları №664 Ank. Univ. Basimevi, Ankara,1977
 21. Гасанов З.М. и др. Субтропические культуры- Баку, Изд-во «Шарг-Гарб», 2013, 408 с.
 22. Макарова Н.В. Антиокислительные свойства косточковых плодов // Известия вузов. Пищевая технология. -2011. № 2-3. Стр.14-16
 23. Трисвятский Л.А., Лесик Б.В. Хранение и технология сельскохозяйственных продуктов. М., Колос, 1983, 383 стр.
 24. Плотникова Т.В., Позняковский В.М., Ларина Т.В., Елисеева Л.Г. Экспертиза свежий плодов и овощей. Новосибирск, 2001, 302 стр.
 25. Флауменбаум Б.Л. Основы консервирования пищевых продуктов. М., ЛиПП, 1982, 272 стр.
 26. Экспертиза свежих плодов и овощей, качество и безопасность/ Под общ.ред. В.М. Позняковского-Новосибирск: Сибирское университет. Из-во, 2007. Стр 276.
 27. Скрипников Ю.Г. Переработка плодов и ягод и технохимический контроль. М., Колос, 1979, 280 стр.
 28. Справочник товароведа продовольственных товаров. М., Экономика, 1987, 367 стр.

29. Широков Е.П. Технология хранения и переработки плодов и овощей. М., Колос, 1978, 311 стр.
30. Шобингер У. Фруктовые и овощные соки: научные основы и технологии. СПб: Профессия, 2004. Стр 640.
31. Щеглов Н.Г. Технология консервирования плодов и овощей. М., «Палеотип», 2002, 380 стр.
32. Bigliardi B/ Innobation trens in the food industry: The case of functional foods // Trends in Food Science Technology -2013. V31. №2, & p 118-129.
33. Biactive Compounds in Mango (*Mangifera indica L*) // Bioactive Foods in Promoting Health/ Fruits and Vegetables // S.M.R/ Ribeiro A/ Schieber.-New York: Academic press. 2010. h/507-523

MÜND R CAT

G R 3

B R NC F S L. MEYVƏ VƏ TƏRƏVƏZLƏRİN EMALININ (KONSERVLƏŞDİRİLMƏSİNİN) ÜMUMİ MƏSƏLƏLƏRİ	6
1.1. Konservləşdirilmə metodlarının nəzəri əsasları.....	6
1.1.1. Meyvə və tərəvəz məhsullarının təbii immuniteti və xarab olma səbəbləri.....	6
1.1.2. Bioz	9
1.1.3. Anabioz.....	10
1.1.4. Abioz	21
1.2. Qida məhsullarının isti sterilizəsi	30
1.2.1. İsti sterilizənin əsas parametrləri	30
1.2.2. Sterilizə müddətini müəyyən edən amillər	37
1.3.Qablar və qablama materialları.....	42
1.3.1. Tənəkə qablar	43
1.3.2. Şüşə qablar.....	46
1.3.3. Polimer qablar	50
1.3.4. Taxta qablar	51
1.3.5. Kardon və digər materiallardan hazırlanmış qablar.....	52
1.3.6. Qablama materialları	54
1.4. Azərbaycanın əsas meyvə və tərəvəz emalı müəssisələri.....	59

K NC F S L. MEYVƏ VƏ TƏRƏVƏZ XAMMALININ TƏSVİRİ, YIĞIMI VƏ EMALA HAZIRLANMASI.....	67
2.1. Meyvələr.....	67
2.1.1. Tumlular	67
2.1.2. Çeyirdəklilər	70
2.1.3. Giləmeyvələr	74
2.1.4. Qərzəklilər	79
2.1.5. Subtropik və tropik meyvələr	81

2.2. Tərəvəzlər	88
2.2.1 Kökü yumrular.....	88
2.2.2. Kökümeyvələr	89
2.2.3. Kələm tərəvəzləri.....	92
2.2.4. Soğanaqlı tərəvəzlər.....	94
2.2.5. Pomidor tərəvəzləri.....	96
2.2.6. Qabaq tərəvəzləri	97
2.3. Xammalın kimyəvi tərkibi.....	99
2.4. Xammalın bioloji təbiəti	106
2.5. Xammalın yiğimi	109
2.6. Xammalın zavoda qəbulu və saxlanması.....	111
2.7. Xammalın emal üçün hazırlanması (ilkin emalı).....	113

ÜÇÜNCÜ F S L. TƏBİİ TƏRƏVƏZ KONSERVLƏRİNİN TEXNOLOGİYASI.....	116
3.1. Tərəvəz konservlərinin təsnifatı	116
3.2. Gøy noxud	120
3.3.Tərəvəz lobyası.....	125
3.4. Şəkərli qarğıdalı.....	126
3.5. Bütöv halda təbii pomidor konservləri	128
3.6. Təbii şirin bibər konservi.....	131
3.7. Təbii çuğundur.....	132
3.8. Təbii yerkökü konservi.....	134
3.9. Qatılışdırılmış pomidor yarımfabrikatları	136
istehsalı. Pomidor sousları.....	136
3.9.1. Ümumi anlayış.....	136
3.9.2. Xammalın tərkibinə verilən tələblər	137
3.9.3. Xammalın yiğimi və ilk emalı	140
3.9.4. Pomidor püresinin bişirilməsi.....	142
3.9.5. Pomidor pastasının bişirilməsi.....	143
3.9.6. Yüksek qatlıqli pomidor məhsullarının alınması.....	145

DÖRDÜNCÜ F S L. MARİNADIN HAZIRLANMA	
TEXNOLOGİYASI.....	148
4.1. Xammal və yardımçı materiallar	148
4.2. Xammalın əməliyyatlar üzrə hazırlanması	149
4.3. Marinad məhlulunun hazırlanması və doldurulma	153
4.4. Marinadin saxlanması və ona verilən tələblər	155
BE NC F S L. MEYVƏ-GİLƏMEYVƏ ŞİRƏLƏRİNİN	
iSTEHSAL TEXNOLOGİYASI	158
5.1. Şirələrin çeşidi və təsnifatı	158
5.2. Şirə üçün xammala verilən tələblər	159
5.3. Xammalın əvvəlcədən emalı	161
5.4. Əzintidən şirənin ayrılması.....	171
5.5. Şirənin qarşıqlardan təmizlənməsi və durul dulması.....	173
ALTINCI F S L. MİKROBİOLOJİ YOLLA VƏ	
DONDURULMAQLA KONSERVLƏŞDİRİLMƏ.....	176
6.1. Turşuya, duza və suya qoyma.....	176
6.2.Tərəvəz və meyvələrin sürətli dondurulması.....	182
YEDD NC F S L. MEYVƏ VƏ TƏRƏVƏZLƏRİN	
QURUDULMA TEXNOLOGİYASI.....	184
7.1. Qurutma haqqında anlayış	184
7.2. Xammalın qurudulmağa hazırlanması.....	186
7.3. Xammalın qurudulma üssülları	188
7.4. Qurudulmuş üzüm istehsalı	195
S KK Z NC F S L. KOMPOTUN HAZIRLANMA	
TEXNOLOGİYASI.....	201
8.1. Xammalın hazırlanması	201
8.2. Kompot istehsalı	203
8.3. Doldurma və sterilizə etmə	209
8.4. Assorti kompotlar	210

DOQQUZUNCU F S L. QƏNNADI MƏMULATLARININ	
TEXNOLOGİYASI.....	213
9.1. Qənnadı məmələtlərinin çeşidi və keyfiyyəti	213
9.2. Mürəbbə.....	214
9.3. Cem.....	222
9.4. Povidlo.....	226
9.5. Jele, konfitur və digər məhsullar istehsalı	229
9.6. Püre, pasta, sous və püreyəbənzər konservlər istehsalı	234
9.7. Üzüm əsasında hazırlanan qənnadı məhsulları.....	241
9.7.1. Sucuq və çuçxela istehsalı	241
9.7.2. Üzümdən digər məhsullar istehsalı.....	249
9.7.3. Bəzi üzüm məhsullarının dad və enerji dəyəri.....	251
ONUNCU F S L. KONSERVLƏRİN KEYFİYYƏTİNİN	
QİYMƏTLƏNDİRİLMƏSİ	256
10.1. Konservlərin xarab olma səbəbləri və onun növləri	256
10.2. Konservlərin sterilizə və pasterizə edilməsi	258
10.3. Şəkərlə konservləşdirilən meyvə-giləmeyvənin keyfiyyətinin təhlili.....	260
10.3.2. Şəkərlə konservləşdirilən məhsulların tədqiqi.....	267
10.3.3. Orqanoleptik göstəricilərin təyini	268
10.3.4. Mürəbbədə meyvənin miqdarının təyini.....	268
10.4. Meyvə-giləmeyvə kompotlarının hazırlanması	269
10.5. Şirələrin hazırlanması	272
10.6. Pomidordan şirələr və digər məhsullar istehsalı	274
10.7. Təbii tərəvəz konservlərinin hazırlanması	279
10.8. Meyvə və tərəvəzlərin qurudulması və təhlili.....	281
10.8.1. Xammalın qurudulması və məhsul çıxımının hesabatı.....	281
10.8.2. Qurudulmuş meyvələrin texniki təhlili	284
10.8.3. Metal qarışqlarının təyini.....	284
10.8.4. Bərk mineral qarışqlarının təyini	285
10.8.5. Quru meyvə məhsullarının nəmliyinin təyini	286
10.9. Dondurulmuş meyvə və tərəvəzlərin müayinəsi.....	286

10.10. Kələmin turşudulması.....	289
10.11. Xiyar və pomidorun duza qoyulması.....	292
10.12. Almanın suya qoyulması	292
10.13. Marinadların hazırlanma texnologiyası	294
10.14. Meyvə və giləmeyvələrin sulfitləşdirilməsi.....	297
10.15. Konservlərin qida dəyərinin müəyyən olunması	299
10.16. Sirkə aldehidinin miqdarının təyini	303
10.17. Məhlulun qatlılığının areometrlə təyini	305
10.18. Külün qələviliyinin təyini.....	308
10.19. Natrium xlordin miqdarının təyini.....	309
10.20. Xammal və emal məhsullarının orqanoleptik qiymətləndirilməsi	310
ON B R NC F S L. MEYVƏ-TƏRƏVƏZ KONSERVLƏRİ	
İSTEHSALINDA MƏHSUL HESABATLARI.....	315
11.1. Hesabatın aparılma qaydası	315
11.2. Müxtəlif məhsullar üzrə hesabatların aparılması.....	319
11.2.1. Kompot.....	319
11.2.2. Povidla	323
11.2.3. Feyxoa cemi.....	328
11.2.4. Pasterizasiya olunmuş ərik mürəbbəsi.....	337
11.2.5. Sulfidləşdirilmiş alma.....	341
11.2.6. Gilas şirəsi istehsal edən xəttin məhsul hesabatı	343
11.2.7. Üzüm şirəsi istehsal edən xəttin məhsul hesabatı.....	350
11.2.8. Lətli ərik şirəsi istehsal xəttinin məhsul hesabatı	352
D B YYAT.....	359

Hasil Kamaləddin oğlu Fətəliyev

(texnika elmləri doktoru, professor),

Aid Nizami qızı sg rova

(texnika üzrə fəlsəfə doktoru, dosent əvəzi),

rad M mm dta i qızı sg rova

(pedaqogika üzrə fəlsəfə doktoru, dosent əvəzi)

Meyv v t r v zl rin emalı texnologiyası.

Dərs vəsaiti

Bakı, “Ecoprint” 2017, 368 səh.

Naşir: Ceyhun Əliyev
Dizayner: İradə Əhmədova
Texniki redaktor: Ülvi Arif

Yıgilmağa verilmişdir: 15.09.2017

Çapa imzalanmışdır: 24.10.2017

Ş.c.v. 23. Tiraj 200.

"Ecoprint" nəşriyyatının
mətbəəsində çap olunmuşdur.

Tel.: +994 55 216 09 91